

M.B.Babəli, T.M.İlyash, F.M.Sadiqov, Y.Ə. Yusibov

FİZİKİ-KİMYƏVİ ANALİZİN ƏSASLARI

Universitetlərin kimya fakültələri üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir

Bakı Univkseritetinin Nəşriyyatı – 2002

541.1

Müəlliflər:

Məmməd Baba oğlu Babanlı

Kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri.

Teymur Məmməd oğlu İlyash

Kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru

Fuad Mikayılov oğlu Sadıqov

Kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru

Yusif Əmrəli oğlu Yusibov

Kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru

Prof. M.B.Babanlının redaktösi ilə

Rəyçilər

İmir İlyas oğlu Əliyev

Kimya elmləri doktoru, AMEA-nın Qeyri-üzvi və fiziki-kimya institutunun laboratoriya müdürü

Mahmud Rüstəm oğlu Allazov

Kimya elmləri namizədi, Bakı Dövlət Universitetində "Qeyri-üzvi materialşünaslıq" ETL-in müdürü

M.B.Babanlı, T.M.İlyash, F.M.Sadıqov, Y.Ə.Yusibov

Fiziki-kimyovi analizin əsasları. "Ali məktəblər üçün dörsliklər və dörs vəsaitləri seriyasından". Bakı: Bakı Universitetinin nəşriyyatı, 2002, 250 s.

Dörslik 7 fəsildən ibarət olub ali məktəblorin bakalavri və magistr təhsil proqramları əsasında tərtib olunmuşdur. Dörslik Universitetlərin kimya, Nefi Akademiyasının kimya texnologiya, Texniki Universitetin metallurgiya fakültəsinin tolubolori tətbiq nozorda tətqiqatçılar tətbiq etmək üçün nəzərdə tutulmuşdur.

Dörslikdən aspirantlar, dissertantlar, doktorantlar və bu sahədə çalışıyan digər mütəxəssislər də istifadə edə bilərlər.

B 2008400000
658(07)-024

ИД Унн
Елми
китабханасы

© Bakı Universitetinin Nəşriyyatı – 2002

24562

Giriş

GİRİŞ

FİZİKİ-KİMYƏVİ ANALİZ

Fiziki-kimyəvi analiz ümumi kimyanın bir bölməsi olaraq tarazlıqda olan sistemin hali, onun xassələri, tərkib ilə xasso arasında əlaqəni müəyyənləşdirir və nəticədə tərkib-xassə diaqramları qurulur.

Bəzi hallarda fiziki-kimyəvi analizi analitik kimyada geniş inkişaf tapmış bölmə olan miqdari, vəsli analizin fiziki-kimyəvi metodları ilə səhvən ümumiləşdirilir. Ona görə də əvvəlcə fiziki-kimyəvi analizin mahiyyəti, məqsədi və onun qarşısında duran vəzifələrin araşdırılması zoruridir.

Mahiyyəti. Təbiət qanunu hesab edilən kimyəvi elementlərin dövri qanununun D.I.Mendeleyev torosundan koşfi sayosindo kimyəvi elementlər sistemləşdirildi və onların atom kütlosu ilə xassoları arasında qarşıqliqlı əlaqə olduğu müəyyən edildi. Məlum oldu ki, elementlərin fiziki xassoları onların atom kütlosu və daha doğrusu nüvənin yükündən dövri sırotda asılıdır. Bu asılılıq mürəkkəb maddolarda da müşahidə edilmiş və bir sıra xassolının tərkibdən asılı olduğu müəyyən olşdırılmışdır. Beləliklə, tərkib-xassə məsələləri araşdırılmağa başlandı. Tərkibdən asılı olaraq, xassonun dəyişməsi qanuna uyğunluq müəyyən olşdırılməkə onların biri məlum olduqda, digərini tə'yin etməyə imkan yaratır.

Klassik sintez üsulundan fərqli olaraq, yeni fiziki-kimyəvi analiz üsulu yarandı ki, onun banisi olan N.S.Kurnakova görə aşağıdakı tə'yinat verildi:

Fiziki-kimyəvi analiz ümumi kimyanın bir bölməsi olmaqla, o tarazlıqda olan sistemin tərkibi və xassoları arasında asılılığı tə'yin etmək, tərkib-xassə diaqramlarının qrafiki təsvir etməyə imkan verir. Bundan sonra fiziki-kimyəvi analiz ilk dəfə elmə 1913-cü ildə akademik N.S.Kurnakov torosundan daxil edilmişdir.

Fiziki-kimyəvi analizin əsas məqsədi kimyəvi tarazlıqda olan sistemdə tərkib, temperatur və təzyiqi dəyişikdə baş verən faza dəyişiklərini-fazaları ayırmadan müəyyən etməkdir. Lakin bu və ya digər faza dəyişikliyinin səbəbini araşdırmaq üçün fiziki-kimyəvi analizin nəticələri kifayət deyildir. Bunun üçün digər elm

Fiziki-kimyəvi analiz

sahələrinin ümumi kimya və fizikanın quruluş və məhlullar nozəriyyəsinin, bəzi hallarda analitik kimyanın və s. kəməyinə müraciət etmək lazımdır.

1. Fiziki-kimyəvi analizin osas vəzifəsi həndəsənin qanunlarına əsasən tərkib-xassə arasındakı asılılığı müəyyən təzyiq və temperatur şəraitində qrafik olaraq hal diaqramı şəklində ifadə etməkdir. Diaqram sistemdə gedən dəyişiklikləri-mexaniki qarşıq, yeni birləşmə və ya faza keçidləri yaranan halları həndəsi formada oks etdirir. Fiziki-kimyəvi analizin osas ifadə üsulu diaqramdır. Onunla fazaların sərhədi, birgə mövəudluğu müəyyənolşdırılır və maddə hissəcikləri arasında qarşılıqlı təsirin mahiyyəti aşkar olunur.

2. Tərkib-xassə diaqramlarının öyrənilməsinin yeni faza və birləşmələrin sintezində böyük rolü vardır. Onun əsasında birləşmələrin olduğu müəyyənolşdırılmış və onlar fərdiləşdirilmişdir. Bu yol ilə müəyyən xassəlli metallik orıntılar, yarım və ifrat keçiricilər, keramik materiallar, mikroelektironikada və enerji dəyişdiricilərində işlədilən bir çox materiallar alınmışdır.

3. Qarşıqlar və məhlulların (bərk və maye) kimyada və texnikada özlərinə məxsus töbəq sahələri oldugu üçün diaqramlarda onların sahələrinin müəyyənolşdırılması də vacib məsələdir.

4. Təbiətdə və texnikada fərdi birləşmələr adəton çox nadir hallarda davamlı olduğu üçün qarşıqların öyrənilməsi bir sıra töbii proseslərin və ya sənayedə gedən fiziki-kimyəvi çevrilmələrin öyrənilməsində zəruri olan informasiyalar verir.

5. Hal diaqramlarını düzgün oxumaq və onları qurmaq, onların təsvirlərini aydınlaşdırma, eləcə də üzərində töcrübi möqsədli müxtəlif hesablamalar aparmağı bacarımaq, texnoloji proseslərin enerji və maddi balansını hesablamaq və s. fiziki-kimyəvi analizin vəzifələrinə aididir.

Tarixi məlumat. Fiziki-kimyəvi analiz, xüsusilə onun heterogen tarazlığa aid hissəsi D.V.Gibbsin (1876-1884), V.B.Rozebomun (1888-1911), F.Q.Vant-Hoffun (1897), D.P.Konovalovun (1884) işlərinə əsaslanır. Lakin fiziki-kimyəvi analizin bir elm sahəsi kimi formalşaması N.S.Kurnakova aid edilmişdir. O, tərkib-xassə diaqramlarının öyrənilməsində istifadə edilən üsulları ümumiləşdirərək, diaqramların həndəsi xüsusiyyət-

Giriş

lorının analiz üsullarını vermiştir. N.S.Kurnakovun işleri kimyevi maddə haqqındaki anlayışlara yenilik göterməklə, fiziki-kimyevi diaqramların öyrənilməsinə geniş yol açır.

Hər bir elm sahəsinin yarandığı kimi fiziki-kimyevi analizdə fiziki-kimyanın, termodinamikanın, riyaziyyat, həndəsə, fizika və kimyanın ümumi qanunları əsasında ilk rüşeym kimi, onların daxilində inkişaf etməyə başlamışdır.

Məlumatdır ki, XIX əsrin başlangıcında artıq kimyaçıların əlində bir sıra ümumi qanunlarla yanaşı, mosolon, maddə kütlosinin və enerjisinin saxlanması qanunu (M.V.Lomonosov, Lavuazye, I.V.Rixter), tərkibin sabitliyi qanunu (J.L.Prust, 1796-1806) həm də çoxlu miqdarda yeni maddələrin sintezi və xassələri haqqında məlumat var idi. Bunların əsasında bir sıra mühüm ümumiloşdirmələr yaranmağa başlandı. Mosolon, Avoqadro, Jerar, Kanissaronum (1858) atom-molekul nəzəriyyəsi, Butlerovun (1861) üzvi birləşmələrin kimyevi quruluş nəzəriyyəsi, D.I.Mendeleyevin (1869) dövri qanunu XIX əsr məhsullarıdır.

Lakin hələ də bəzəki məsololörün tam öyrənilməsi soboblörinin aydınlaşdırılması mümkün olmamışdır, belə ki, möhlulların təbiotini, doyişən tərkibli birləşmələrin (silikatlar, şüşələr, çoxkomponentli orıntılar birləşmələr) mahiyyətini, davamsız birləşmələrin olmasını və s. tərkibin sabitliyi qanunu izah edə bilmirdi.

Prust ilə Bertolenin (1802-2808) sabit və doyişən tərkibli maddələr sahəsində mübahisəsi, D.I.Mendeleyevin ondan əvvəllərdə mövcud olan nəzəriyyələrdən fərqli olaraq möhlullara kimyevi birləşmə kimi baxması fikri aydınlaşdırılmamışdır.

Buna görə də kimyevi birləşmə, möhlul, faza, qarşıtlı nüvə və s. məsololəri aydınlaşdırmaq üçün fiziki üsullardan istifadə edilməsi zoruroti meydana çıxır.

Hələ XVIII əsrde Lomonosov kimya, fizikanın və həndəsonin sıx əlaqəsnə tədqiq edərək söyləmişdir ki, kimyaçılar bu asılıqlardan istifadə etsələr, belə nailiyyətlər əldə edə bilərlər.

1819-cu ildə Gey-Lüssak duzların suda həll olmasının temperatur asılılığını öyrənmiş və demək olar ki, müvafiq diaqramlara oxşal həll olma diaqramlarını müəyyən etmişdir.

D.I. Mendeleyev (1865-1887) möhlulların sıxlığı və başqa fiziki xassələrini öyrənməklə möhlulların kimyevi nəzəriyyəsini vermiş,

Fiziki-kimyəvi analiz

tərkib-xassə diaqramında səciyyəvi nöqtələrin olmasını göstərmişdir.

Fiziki-kimyəvi analizin inkişafının ikinci dövrü XIX əsrin axırı və XX əsrin əvvəlöründə N.S.Kurnakovun və S.F.Jemçujinin (1900-1912) işlərilə başlayır. Onlar bir sıra ikili maye sistemlərin tərkib-özlülük diaqramlarını öyrənmiş və orada səciyyəvi nöqtələrin olmasını göstərmüşdirlər. Sistemdə bu nöqtələrdə faza döyişkiliyi olduğunu qabaqcədan müəyyən etmişlər. Metallardan ibarət sistemlərdə də tərkiblə bir sıra mexaniki xassələr -börklilik, kövröklilik və s. asılılığı öyrəniləndə sinif-səciyyəvi (xüsusi) nöqtələri qeydə alınmış və burada (1910) faza çəvrilişi olduğu göstərilmişdir.

Hələ 1898-ci ildə N.S.Kurnakov öz tocrubü işlərinə komponentləri metal olan sistemlərdə tərkib-ərimə temperaturu asılılığını, yəni ərimə diaqramlarını daxil etmişdir. Ərimə diaqramı temperatur-tozyiq-tərkib diaqramının xüsusi hali olmaqla, burada xassə-temperatur eyni zamanda tarazlıq amillorından biridir. Tərkib-xassə diaqramındaki xassə tarazlıq amillorından-temperatur və tozyiq olduqda alınan asılılıq hal diaqramı adlanır.

Lakin fiziki-kimyəvi analizi heterogen tarazlıq təlimindən forqlondıron cəhət odur ki, o xassə olaraq temperatur və tozyiqdən digər amilləri mexaniki və s. xassələrin öyrənilməsi tələbini zəruri şərt kimi qəbul edir. N.S.Kurnakov göstərir ki, birləşmənin kimyəvi təbiətini tam səciyyələndirmək üçün hal diaqramı tərkib-xassə diaqamları ilə tamamlanır.

V.C.Roberts-Austen birinci olaraq yüksək temperaturda bork məhlullar əmələ götürən gümüş-mis sisteminin ərimə diaqramını nəşr etdirmişdir. Bir sıra düz sistemlərinin ərimə diaqramlarını və düz-su sistemlərini öyrənmiş Netri (1876-1884) birinci dəfə evtektika mövhamunu vermişdir. Ona görə evtektika sistemini on aşağı temperaturda oriyon və nonvariant tarazlıqdə olan qarışq halıdır. XIX əsrin ikinci yarısında termodynamikanın, xüsusilə C.V.Gibbsin (1873-1876) əsərləri, faza, komponent, sorbstılık dərəcəsi mövhümələrinin aydınlaşdırılması və fazalar qaydasının koşf edilməsi fiziki-kimyəvi analizin meydana çıxmasına bilavasitə zəmin olmuşdur.

Giriş

Kimyəvi və fazə çevrilmələrinin mahiyyətini aydınlaşdırmaşqa da fazalar qaydasının həlli dəci əhəmiyyəti oldu. Rözeboomun (1888-1911) nəzəri və təcrübə işləri, həm də $\text{CaCl}_2\text{-H}_2\text{O}$, $\text{FeCl}_3\text{-H}_2\text{O}$, $\text{FeCl}_3\text{-HCl-H}_2\text{O}$ sistemlərinin hal diaqramlarının qurulmasının əhəmiyyəti xüsusilə qeyd edilməlidir.

1887-ci ildən başlayaraq Vant-Hoff və omokdaşları çoxkomponentli sistemləri öyrənməkən Stassfurrt yataqlarında duzların çökəməsi principini aydınlaşdırmışdır.

Rusiyada V.E.Alekseyev (1879) mayelerin həll olmalarını öyrənmək üsulunu vermiş, qarşıqli həllolma qanuna uyğunluqlarını müəyyənmişdir. Bir az sonra D.P.Konovalov (1884) maye sistemlərin buxar tozyiqi qanunlarını keşf etmiş, İ.F.Şreder (21890) həllolmanın temperaturdan asılılığının hesablanması üsulunu vermişdir.

Rus metallurqlarından P.A.Anosov (1931) birinci dəfə örintilərin öyrənilməsində mikroskopdan istifadə etmiş, D.K.Cernov (1868) iso-örintilərin keyfiyyətinə termiki işləmənin təsirini göstərmişdir.

1890-ci illərdə Rusiyada yerli xammalın emalı, kimya sonayesinin və metallurgianın inkişafı fiziki-kimyəvi analiz sahəsində işlərin inkişafı ilə bir vaxta düşür.

Peterburq Dağ institutunda metallardan ibarət sistemlərin öyrənilməsi (1898) bir az sonra bu məsələlər sahəsində işlərin Peterburq politeknik institutunda (1903) və Elmlər Akademiyasında (1915) daha geniş elmi-tədqiqat istiqamətində inkişafı başlandı.

1903-cü ildə N.S.Kurnakov təcrübəyə temperatur istilik qeydedicisi termiki registratoru (pirometri) daxil etdi ki, bu cihaz da inдиyo kimi təkmilləşərək fiziki-kimyəvi analizdə əsas tədqiqat cihazı kimi geniş tətbiq edilir.

Riga politeknik institutunun professoru Tamman (1902) heterogen tərazlıq sahəsində nəzəri işlərə başlamış və fazə döyişikliklərinə temperatur ləngimələrinin maddənin miqdarından asılılığını müəyyənmişdir. Bu hal-hazırda "Tamman üçbucağı" adlanan məsləhət kimi orimso diaqramlarının qurulmasında geniş istifadə edilir.

B.N.Menşütkin (1998-1905) termiki analiz üsulu ilə bir sıra üzvi maddələr tədqiq etmiş və bir çox reaksiyaların mexanizmini

Fiziki-kimyəvi analiz

aydınlaşdırılmışdır. Öldə edilmiş nəzəri və təcrübi nəticələri ilk dəfə N.S.Kurnakov (1914) ümumiləşdirərək "Kimyəvi birləşmə və inaid" əsərinin yazarı. Orada müəyyən tərkibli birləşməni səciyyələndirən sinqlular və ya xüsusi nöqtələr, daltonid və bertollidlər haqqında anlayışları elmi ədəbiyyata daxil etmişdir.

N.S.Kurnakov və S.F.Jemçujny (1910) "Bərk cisimlərin bərkliyi və axıcılıq nəzəriyyəsi" əsərində fiziki-kimyəvi avnalız məsləhumunun müəyyənləşdirərək yazırlar: "Nəzəriyyə və təcrübənin birgə və fasılısız əlaqəliliyi nəticəsində gözlerimiz qarşısında kimya elminin fizika ilə sərohəddində kimyəvi xassolor arasında asılılıq əsasında bir və çoxkomponentli sistemlərin təbiəti aşkarlanır. Bu sahəni fiziki-kimyəvi analiz adlanırmış olar".

Sovet hakimiyyətinin ilk günlərindən (1918-ci il 11 may) akademiyanın nəzdində fiziki-kimyəvi analiz institutu (FKAİ) yarandı. Burada metallardan ibarət sistemlərə yanaşı bir sıra duz-su sistemləri öyrənilməyə başlandı. Nəticədə ölkənin duz ehtiyatlarından SSRİ-nin ayrı-ayrı rayonlarında Kara-Boğaz-Göl körfozinin, Krimin və Sibirin duz göllərinin, Solikamsk duz yataqlarından istifadə edlməsi yolları müəyyənləşdirildi.

"Doniz sisteminin" tərkibinə daxil olan Na, Mg/Cl, SO₄-H₂O dördlü qarşılıqlı sistem öyrənildi və müəyyən edildi ki, hidratların və ikiqat duzların əmələ gələsi mübadilə reaksiyasının getməsinə osashı dərəcədə təsir göstərir. Eyni zamanda, filizlər, boksitlər, domir və manqanın təbii birləşmələri öyrənilməyə başlandı.

P.Y.Saldau (1917-1952) örintilərin kimyəvi təbiətini öyrənməkdə elektrik keçiriciliyi üsulundan istifadə etmişdir.

A.Q.Berqman 1920-ci ildən başlayaraq duz örintilərindən və məhlullarından ibarət qarşılıqlı dənən sistemləri öyrənmiş və 1928-ci ildən onların fiziki-kimyəvi tosnifikasiyasi vermək töşəbbüsü göstərir.

N.İ.Stepanov (1924-1925) kimyəvi diaqramların riyazi üsulunu, yəni bu növ diaqramların (miqdarı tərofını işləmiş, birinci ofş olaraq kimyəvi tarazlılıq tolımı əsasında tərkib-xassə diaqramlarının analizindən tərkiblə kimyəvi davamlılıq arasında əlaqələri izah etmişdir.

Sonralar N.S.Kurnakov nəzəri və təcrübi işləri ümumiləşdirərək «fiziki-kimyəvi analiz» giriş kitabını yazarı.

Giriş

1934-cü ildə EKAİ ilə "Platin" institutu birləşdirilələrək SSRİ EA Ümumi və Qeyri-iżvi kimya institutu adlandırıldı ki, hal-hazırda həmin institut N.S.Kurnakovun adını daşıyır.

Nəhayət, fiziki-kimyəvi analizin sonuncu inkişaf dövründə onun müxtəlif elm sahələrinə daxil olmaqla elmi tədqiqat üsulu kimi istifadə eilməsini aid etmək olar:

1. Duz sonayesinin (qalurgiya) bütün sahələrində fiziki-kimyəvi analizin nticələri təcrübə şəhəriyyətli məlumat kimi istifadə edilir

2. Metallurgiyanın əsasını hal diaqramlarının nticələri təşkil edir Fe-C sisteminin və Fe-Me (Me aşqar elementləri kimi) diaqamları polad, çuqun və bir sıra yeni növ poladların alınmasının elmi əsasını təşkil edir.

3. Yeni maddələrin və xüsusi silə materialların sintezi təmizlənməsi texnologiyasının məsələn, ifrat və yarımkəçiricilər, orıntılı, bark maddələr texnologiyasının elmi əsası fiziki-kimyəvi analizdə bağlıdır.

4. Bir sıra geoloji proseslərin izahı, maddələrin birgə mövcudluğu prinsipləri (qənezis), təcrübə geokimya və təbiətdə təsadüf edilən maddələr, onların mübadiləsi və qanıma uyğunluqlarının meydana çıxmásında fiziki-kimyəvi analiz üsulundan geniş istifadə edilir.

TERMODİNAMİKA VƏ KİMYƏVİ TARAZLIQ TƏ'LİMİNİN ƏSASLARI

1.1. Bir sıra fiziki – kimyəvi analiz terminlərinin izabü

Maddi sistem. Fozanın bu və ya digər möqsodlu maddə və ya maddələr möveud olan ayrılmış hissəsi *maddi sistem*, fozanın özü isə *mühit* adlanır. Sistemlər iki qrupa ayrılır: termodinamik və fiziki – kimyəvi sistemlər.

Termodinamik sistem o sistemlərə deyilir ki, hissəciklər arasında müyyəyən enerji mübadiləsi möveud olsun. Lakin hissəciklər arasında eyni zamanda istilik və maddə mübadiləsi olarsa, belə sistemlərə *fiziki kimyəvi sistem* deyilir.

Məsələn, forz edək ki, A, B, C, D maddələrinən ibarət maddi sistem verilmiş və bunların tərkibi a, b, c, d stexiometrik miqdarlarından ibarətdir. Oğor mübadilə A ilə B, B ilə C, C ilə D arasında gedirən, bu bir vahid sistem hesab edilə bilər. Göründüyü kimi, burada A ilə C, B ilə D arasında bilavasitə maddələr mübadiləsinin olması vacib deyildir.

Lakin A ilə B və C ilə D arasında maddələr mübadiləsi olarsa, burada iki qarşıq sistem vardır: A – B və C – D sistemləri. Burada « \leftrightarrow » sistemi göstərən şərti işarədir.

Maddi sistemə misal olaraq: dibində bork buz fazası olan möhlulu və onun üzərindəki buxarı göstərmək olar. Burada bork buzla möhlul arasında, möhlul ilə onun üzərindəki buxar fazası arasında maddə mübadiləsi olduğundan onlar vahid sistem təşkil edirlər. Qızılım civadə möhlulu, yaxud qızılın artıqlığını yuxarıdakı duz möhluluna daxil etsək, iki qarşıq sistem alarıq: birinci - bork duzla möhlul; ikinci - qızılın artığı olan civadə qızılı möhlulu. Maddi sistemləri sadəlik üçün sistem adlandırırlar və maddi sözünü ixtisar edirlər.

Bağlı sistem. Oğor sistem xarici mühitdə maddələr mübadiləsi etmirən, belə sistem *bağlı sistem* adlanır.

Termodynamika və kimyəvi tarazlıq təliminin əsasları

Adiobatik sistem. Əgər sistem xarici mühitlə istilik mübadiləsi edə bilmirsə, belə sistem *adiobatik sistem* adlanır.

İzolə edilmiş və ya qapalı sistem. Əgər sistem xarici mühitlə nə maddə, nə də istilik mübadiləsinə məruz qalmırsa, belə sistem *izolə edilmiş və ya qapalı sistem* adlanır.

Homogen və heterogen sistemlər. Əgər sistemin daxilində sərhəd ayrılmı səthi yoxdursa, *homogen*, sərhəddə müəyyən hissələrə ayırma və səthi olan sistemlərə isə *heterogen sistem* deyilir. Qabda möhlül (qab sistemin hissəsi hesab edilmir) homogen, dibində bərk faza olan duz möhlulu isə birlikdə heterogen sistemdir.

Sistemin həlli. Sistemin iki həlli mö'lümndür: stasionar və tarazlıq halları.

Əgər sistemin həlli vaxtdan asılı olaraq döyişmirso, o stasionar sistemdir. Əgər sistemin həlli vaxtdan asılı olaraq döyişmirso, həm də bu döyişməməzlik xarici tə'sirlərdən asılı deyilsə, termodynamiki tarazlıq və ya sadəcə olara, tarazlıqda olan sistem hesab olunur. Beləliklə, tarazlıq həlli stasionar halın xüsusi formasıdır. Stasionar ümumi, tarazlıq isə onun xüsusi halıdır.

Stasionar halda temperatur və tozyiq sabit qalırlar. Tarazlıq halında isə temperatur və tozyiq həm sabit komiyyətlərdir, həm də sistemin bütün nöqtələrində borabordurlar.

Məsolən, forz edək ki, bir metal çubuq götürmüüşük. Onun bir ucunu müəyyən bir temperatura qədər qızdırır, o biri ucunu isə müəyyən temperatura qədər soyuduruq. Müəyyən vaxt müddətində stasionar hal yaranır. Belə ki, çubuğun hər bir nöqtəsində xarici mühitin tə'sirilə parametrlər sabit saxlanır, deməli, stasionar hal əldə edilmişdir. Bu tarazlıq həlli sayıla bilməz, çünki, bütün nöqtələrdə temperatur eyni deyildir. Metal çubuğun hər bir nöqtəsində müəyyən olan və sabit olan sonsuz miqdarda temperaturlar boraborloşorok, onun istilik halını xarakterizə edir.

Eyni qazla dolu iki tutumu boru ilə birləşdirib, nasos vasitəsilə hər bir rezervuarın üzərində bir – birindən fəqli sabit tozyiq yaradırıq. Bu zaman boru ilə qaz axını baş verəcəkdir.

Hər bir tutumda tozyiqin sabit qalması bu axım ilə to'min edilir. Lakin götürülmüş hər hansı aralıq halın bir nöqtəsində tozyiqin qiyməti sabit qalarsa, sonsuz sayıda belə nöqtələr mövcud olacaqdır.

I Fəsil

Bu iso stasionar halin mahiyyotino uyğun golir. Lakin burada hor bir nöqtədə təzyiq sabit saxlandığı halda, həmin nöqtələr uyğun təzyiqlərin qiyməti sonsuz sayda müxtəlidir. Deməli, burada tarazlıqdan deyil, stasionar haldan səhbət gedir.

Tarazlıq halında sistemin ayrı - ayrı nöqtələrində təzyiq və temperatur sabit qalmaqla onlar qiymətcə bərabər olmalıdır. Beləliklə, stasionar hal sonsuz sayda tarazlıq həllərinin toplusudur.

Sistemin halinin doyişməsinə temperatur və təzyiqdən başqa qatılıq da tö'sir göstərir. Sistemin halini xarakterizə edən komiyyətlər - temperatur, təzyiq, qatılıq və digər xassələr *hal parametrləri* adlanır. Ümumi halda deyo bilirik ki, vaxtdan asılı olaraq sistemin bütün hal parametrlərinin sabitliyi həl tarazlıq halıdır.

Dinamik tarazlıq. Eyni zamanda sistemdə bir - birinə oks gedən proseslərin sü'roti biri digərinə bərabər olursa, yeni proseslərin sü'rotları cəmi sıfıra bərabər olursa, belə tarazlıq *dinamik tarazlıq* adlanır. Buna misal, dönon kimyovi reaksiyalar və ya mayenin üzərindəki buxarla omalo gotirdiyi sistemdə yaranan tarazlıq ola bilər; bu zaman sistemin hal parametrləri sabit saxlanılmalıdır.

Proseslər: tarazlıq və dönon, dönməyon proseslər. Forz edək ki, şaquli voziyiyotdə silindro doldurulmuş qaz porşenə bağlanmış və qaz üzərindəki təzyiq hor hansı mən qiymətli yüksək müəyyəyən halda saxlanılır. Öğər yükü qismən azaltsaq, qazın təzyiqi müvafiq surətdə azalacaq və o genişlənəcək; nohayət təzyiqin qiyməti xarıedən istiqamətlənən yükdə bərabər olduqda sabitləşəcək.

Lakin bu baxımdan proses tarazlıq həl deyil, çünki burada tarazlıq qazın genişlənməyə başlığı və genişlənmənin qurtardığı vaxtlardan yaranır. Bütün tarazlıq həl iso tarazlıq həl deyildir. Lakin bu dönon prosesi tarazlıq halına yaxınlaşdırmaq olar. Bunun üçün yükü sonsuz kiçik miqdarda azaltmaq lazımdır, porşenə tö'sir edən qüvvə nə qədər kiçik olsa, tarazlıq həl daha çox yaxınlaşmış olur. Beləliklə, tarazlıq prosesi zamanı sistemdə işin qiyməti maksimum olur. Ancaq tarazlıq prosesi zamanı düz və oks istiqamətli proseslər cəmi hallardan keçir. Lakin biz porşendən yükü müəyyən miqdarda götürdükdə porşenə yaxın yerdə qazın sıxlığı azalacaq, ondan

Termodinamika və kimyəvi tarazlıq tə'liminin əsasları

uzaq torosdö isə az doyişəcək. Əvvəlki hala qayıtmış üçün götürdüyüümüz yükü geriyo qaytarıb pörşenin üzərinə qoyuruq. Pörşen horoket edərək, qazlı sıxacaqdır, bu zaman genişlənmədən fərqli olaraq pörşenə yaxın hissədə qaz daha sıx olacaq, daxildə isə nisbətən seyrək olacaq və sıxlıq tədricon bərabərləşəcək. Deməli, əvvəlki hala qayıtdıqda, genişlənmədən fərqli hal baş verir. Belə proseslərə *dönon proseslər* deyilir. Lakin tarazlıqda olan proseslər zamanı düz və əks proseslər eyni hallarda doyişmə yolları ilə getməlidir. Buna görə də tarazlıq proseslərini dönon proses adlandırmak düzgün deyildir. Həqiqətdə bunlar bir – birindən fərqlənən proseslərdir.

Dönon proses dedikdə, biz nəzərdə tuturraq ki, son haldan əvvəlki hala qayıtmış prosesi baş verir. Dönon prosesin şərti odur ki, onu yaradan ayrı - ayrı proseslər tarazlıqda olmalıdır. Bu aralıq, kiçik proseslərin biri belə qeyri - tarazlıq halında olsa, bu dönon proses olmur. Məsələn, boşluqda genişlənən qaz; bu dönməyən prosesdir. Əgər qaz tarazlıqda genişlənirsə, biz bu zaman müoyyən iş alırıq, sonra həmin işi sorf etməklə əvvəlki hala qayıdırıq, bu dönon prosesdir.

1.2. Termodinamiki və kimyəvi potensial. Onların tarazlıq tə'liminə tətbiqi.

Əvvəlcə hal funksiyalarını aydınlaşdırıq. Qiyməti tamamilə hal parametrləri ilə müoyyənloşdırılan funksiyalar - hal funksiyalarıdır.

Termodinamiki potensiallər elə funksiyalardır ki, həmin potensial, yaxud funksiya vasitəsilə sistemi tam səciyyələndirmək mümkün olsun.

Fiziki - kimya kursundan mə'lumdur ki, sistemin daxili enerjisi (U), sərbəst enerjisi (G , F), mütləq temperatur (T), entropiya (S) və entalpiya (H) arasında asılılıq

$$U_p = H = G + TS, (P = \text{const}, T = \text{const})$$

$$Q_v = U = F + TS (V = \text{const}, T = \text{const})$$

tonlikləri ilə müoyyənloşdırılır. Buradan sərbəst enerji $F = U_p - TS$, yaxud $G = U_p - TS$ ifadələri ilə müoyyən edilir.

Burada daxili enerji – U , sərbəst enerji G , F , hal funksiyalarıdır.

I Fesil

$F + PV = G$ funksiyası izobar – izotermik və ya sadəcə olaraq izobar potensial, yaxud Gibbs enerjisi adlanır və G ilə işarə edilir. Izobar potensial G – də hal funksiyasıdır. Tarazlıqda olan sistem üçün onların qiyməti

$$\left. \begin{aligned} dU &= TdS - pdV \\ dF &= -pdV - SdT \\ dG &= Vdp - SdT \end{aligned} \right\} \quad (1)$$

tonliklər sistemiində hər hansı kiçik doyişkiliyə uyğun olaraq ifadə olunur. Bu funksiyaların differensiallarının termodinamikada on böyük rolu olduğu halda, bu tonliklər kütlo daxil olmadığından kimyəvi çevrilmələr baş verən hallarda onlardan istifadə etmək qeyri-mümkündür. Ogor sistemdə kimyəvi çevrilmələr gedirsə, o zaman kütlo doyişmələrini də nozorə almaq lazımdır.

(1) ifadələrə $\sum \mu dV$ əlavə edilərsə (2) ifadələri alınır:

$$\left. \begin{aligned} dU &= TdS - pdV + \sum \mu dV \\ dF &= -pdV - SdT + \sum \mu dm \\ dG &= Vdp - SdT + \sum \mu dm \end{aligned} \right\} \quad (2)$$

Buradakı mütonasiblik əmsalları kimyəvi potensialdır və μ ilə işarə edilir, m isə kütlodur, U , F , G hal funksiyaları olduğundan onlar tam differensialdır. Ona görə də (2) tonliklər sisteminən i -ci komponenti üçün μ_i – kimyəvi potensial aşağıdakı ifadələr ilə müyyənlenir:

$$\mu_i = \left(\frac{dU}{dm_i} \right) |_{S, V, m_1, m_2, \dots, m_{i-1}, m_{i+1}, \dots, m_k}$$

$$\mu_i = \left(\frac{dF}{dm_i} \right) |_{T, V, m_1, m_2, \dots, m_{i-1}, m_{i+1}, \dots, m_k}$$

$$\mu_i = \left(\frac{dG}{dm_i} \right) |_{p, T, V, m_1, m_2, \dots, m_{i-1}, m_{i+1}, \dots, m_k}$$

Bu tonliklər yalnız indekslərin sabitliyi şəraitində ödənilmiş olur. Sabitlik isə ... işarəsi ilə göstərilir.

Termođinamika və kimyəvi tarazlıq təliminin əsasları

i-ci komponentin dm_i qədər kütlo doyişkiliyi zamanı sistemin enerji doyişkılıkları μ_i , dm_i ilə müəyyən olunur. Buna görə kimyəvi potensial μ_i , temperatur və təzyiq kimi intensivlik amilidir, dm_i (ekvivalentlik) isə tutum amilidir.

Kimyəvi potensial sistemin hal funksiyası olmaqla müəyyən temperatur, təzyiq və qatılıqda müəyyən qiymət alır.

Öğər kimyəvi tənlilikdə formula ovozina reaksiyada iştirak edən hər bir maddənin kimyəvi potensialının qiymətini yazsaq və bu zaman bərabər qiymət alsaq, deyə bilərik ki, müəyyən temperatur və təzyiqdə (və ya həcmdə) sistem tarazlıqdadır. Beləliklə, tarazlıq şartlarından biri də kimyəvi potensialın bərabərliyidir.

Öğər maddənin miqdarını qramlarla işarə etsək, xüsusi kimyəvi potensial $-\mu_i^{\text{xus}}$, mollarla ifadə etsək, molyar kimyəvi potensial $-\mu_i^{\text{mol}}$ adlanır.

Öğər maddənin kütlosunu m_i , molların sayını n_i ilə işarə etsək, o zaman $\mu_i^{\text{xus}} dm_i = \mu_i^{\text{mol}} dn_i$ olur. Buradan

$$\frac{dm_i}{dn_i} = \frac{\mu_i^{\text{mol}}}{\mu_i^{\text{xus}}} \quad (3)$$

$\frac{dm_i}{dn_i} = M_i$ yəni M_i maddənin molekul kütlosu olduğundan (3)

tənlilikdə sistemindən $\frac{\mu_i^{\text{mol}}}{\mu_i^{\text{xus}}} = M_i$ və ya $\mu_i^{\text{mol}} = \mu_i^{\text{xus}} \cdot M_i$ (4) alınır.

Beləliklə i komponentin molyar kimyəvi potensialı, xüsusi kimyəvi potensialla molekul kütlosının hasilini bərabərdir.

Kimyəvi potensial hal funksiyaları kimi eyni fiziki mənənə daşıduğundan onun vasitəsilə bir səra mübahüm məsələləri nəzəri olaraq hesablamamaq mümkündür.

Sistemin istilik və mexaniki tarazlıqda olması üçün bütün fazalarda temperatur və təzyiqin qiyməti bərabər olmalıdır. Belə halda, bir fazadan başqaşa maddə keçə bilər. Öğər sistemdə maddə mübadiləsi yoxdurrsa, o zaman xüsusi kimyəvi potensial sistemin tarazlıq halında bütün fazalarda bərabər olmalıdır. Deməli, kimyəvi

I Fəsil

potensialın intensivlik faktoru kimi, eyniliyi də tarazlıq şərtlərindən biridir.

1.3. Fazalar qaydası. Komponent, faza və sərbəstlik dərəcəsi.

Fazalar qaydasının çıxarışını izah etməzdən övvəl, komponent, faza, sərbəstlik dərəcəsi mövhümlərinin tə'yinini müəyyən etmək lazımdır. Komponent sistemin omolo golması üçün az məqdarı belə kifayot edən təmiz, fərdi maddələrdir. Başqa sözlə, komponent sistemin asılı olmayan tərkib hissəsidir. Məsələn, su və duzdan ibarət olan sistemin hər iki tərkib hissəsini komponent hesab etmək olar. Burada həm suyun, həm də duzun məqdarını istədiyimiz qədər dəyişə bilərik və onların hər ikisi sistem təşkil etmək üçün zoruridirlər.

Başqa bir halda CO_2 , CaO və CaCO_3 ibarət sistem vardır. Bunlar arasında aşağıdakı tənlik üzrə kimyəvi reaksiya baş verə bilər:



Bu halda bütünlükə sistemin omolo golması üçün CaO və CO_2 kifayətdir. Deməli, 3 maddədən ikisini komponent hesab etməliyik, çünki CaCO_3 komponentini CaO və CO_2 -dən almaq olar. Beləliklə, sistemdə komponentlərin sayı onun tərkib hissələrini omolo götərən maddələrin sayına bərabər və ya onlardan az ola bilər.

Əgər sistemdə kimyəvi reaksiya getmirsə, komponentlərin sayı tərkib hissələrini omolo götərən maddələrin sayıma bərabər olur. Lakin reaksiya gedirən, maddələrindən sayından sistemdə gedən asılı olmayan reaksiyaların sayını çıxmaqla komponentlərin sayı müəyyən edirlər. Belə sistem kimyəvi və ya ikinci sinif sistem adlanır.

Komponentlərin sayına görə sistemlər bir, iki, üç və s. komponentli olurlar, müvafiq olaraq onlar birkomponentli (unar), ikikomponentli (ikili və ya binar), üçkomponentli (üçlü və ya ternar) və s. sistemlər adlanırlar.

Faza öz aralarında tarazlıqda olan homogen (bireinsli) görünüş, yaxud təsəvvürdə sorhədlənən maddi varlıqdır. Beləliklə, heterogen sistem bir neçə fazadan, homogen sistem eyni aqreqat halda mövcud olan fazalardan ibarətdir. Əgər sistemdə tərkib və termodinamiki

Termodinamika ve kimyəvi tarazlıq təliminin əsasları

xassolörino görə eyni olan bir neçə faza varsa, onların hamısı bir faza hesab olunur.

Mosolən, oğor buz, su və üzərində buxarla tarazlaşırsa, burada üç faza, ya'nı bərk - buz, maye - su və qaz - su buxarı fazaları tarazlıqdadır.


NaClO_3 -ün sağa və sola sırlanan optiki izomerlerinin kristalları bir fazalı hesab edilir, çünki burada termodinamiki xassolör eynidir. Onların optiki xassolöründəki fərqli kristalların quruluşu ilə əlaqədardır. Onların möhlülları poliarizasiya müstəvisini fırlatmır, kristallaşanda iso izomerlərin qarışığı çökür.

Çaxır turşusunun sağa və sola sırlanan izomerləri iso iki komponent hesab edilir, çünki onların möhlülları poliarizasiya müstəvisini müxtəlif istiqamətdə fırladır, kristallaşma zamanı iso ilkin izomer çökür.

Sərbəstlik dərəcəsi. Sistemin halını xarakterizə edən parametrlər (P , t , xüsusi həcm, qatılıq və s.) verilən hər hansı bir sistem üçün istonilon kimi dəyişə biləz. Mosolən, su və üzərində su buxarı olan sistemi götürsək, bu zaman oğor hər hansı tozyiq götürsək, ıxtiyari temperaturu götürə bilmərik, ya'nı hər bir tozyiq müvafiq temperatur və ya oksino hər bir temperatura uyğun ancaq bir tozyiq götürə bilərik. Deməli, su və su buxarından ibarət sistemi tarazlıqda saxlamaq üçün ancaq bir parametri istonilon kimi dəyişə bilərik. Ancaq tok sudan ibarət sistemdə iso hər temperatur üçün müəyyən intervalda tozyiqi dəyişə bilər, ya'nı iki parametr dəyişilsə, maye su sistemi tarazlıqda olaraq, saxlanıa bilər.

Bələliklə, bu və ya digər sistemi sociyyolondiron müəyyən parametrləri müəyyən intervalda dəyişmək olar.

Termodynamik sorbostlik dərəcəsi və ya sadəcə olaraq sorbostlik dərəcəsi termodynamik tarazlıqda olan sistemin elə asılı olmayan parametrlərinin sayıdır ki, onları sorbost dəyişməklə müəyyən intervalda istonilon qiymət ala bilər və bu zaman fazaların sayı, sistemin həli, ya'nı tarazlığı dəyişmir. Başqa sözlə, sərbəstlik dərəcəsi - sistemin asılı olmayan sorbost dəyişən parametrlərinin sayıdır. Başqa parametrlər iso onun funksiyasıdır. Bələliklə, sorbostlik dərəcəsinin sayı, sistemin tarazlıq halını sociyyolondiron



I Fəsil

parametrlərdən neçəsinin faza tarazlığı döyişikliyi baş vermədən sərbəst döyişməsi mümkün olan kəmiyyətdir.

Fazalar qaydasının çıxarılışı. Forz edək ki, komponentlərin sayı k , fazaların sayı φ olan sistemə baxılır. Şərti olaraq komponentlərin sayı $m_1, m_2, m_3, \dots, m_k$ olsa, fazaların sayı $\varphi = \sum m_i$ olsun. Fazaların sayı φ - rəqəmlə aşağıda, fazaların sayı φ - üslü kəmiyyət kimi yuxarıda işarələyirlər.

Hər hansı fazada komponentlərin kütləsi $m_1, m_2, m_3, \dots, m_k$ olsa, bütün fazanın kütləsi $m_1+m_2+m_3+\dots+m_k=\sum m$ olacaqdır. Onların çəki payı x olsa, o zaman $x_1 = \frac{m_1}{\sum m}; x_2 = \frac{m_2}{\sum m}; x_3 = \frac{m_3}{\sum m}, \dots, x_k = \frac{m_k}{\sum m}$.

Bunların cəmi isə vahidə bərabər olacaq, yəni $x_1+x_2+x_3+\dots+x_k = \frac{m_1}{\sum m} + \frac{m_2}{\sum m} + \frac{m_3}{\sum m} + \dots + \frac{m_k}{\sum m} = 1$

Beləliklə, bütün çəki paylarını asılı olmayan döyişən hesab etmək olmaz. Əgər biz $k-1$ çəki paylarını bilsək, digər çəki payını to'yin edə bilərik. Deməli, $k-1$ qədər asılı olmayan döyişənlər bir fazada sistemin halını to'yin edə bilir. Əgər tarazlıq halında φ qədər faza iştirak edərsə, onda asılı olmayan qatılıqların sayı bütün fazalar üçün $\varphi(k-1)$ qədər olur. Əgər sistem istilik tarazlığındadırsa, onda temperatur, mexaniki tarazlıqda olduqda isə tozyiq də asılı olmayan parametr hesab edilir. Beləliklə, bütün sistemin asılı olmayan döyişənlərin sayı $\varphi(k-1)+2$ qədər olur. Burada «2» tozyiq və temperatur parametrinin sayıdır: $1(P) + 1(T) = 2$

Bu asılı olmayan döyişənləri olaqələndirən tənliklərin sayı hesablaşdırıq. Tarazlıq halının şərtlərindən biri də odur ki, bir fazadan digərini maddə birtoroffli istiqamətdə keçməsin. Bu şərt o zaman ödənilir ki, hər bir komponentin kimyəvi potensial müxtəlif fazalar üçün bərabər olsun.

Termodynamika və kimyəvi tarazlıq təsliminin əsasları

$$\mu_1^I = \mu_1^{II} = \mu_1^{III} = \dots \mu_1^{(n)}$$

$$\mu_2^I = \mu_2^{II} = \mu_2^{III} = \dots \mu_2^{(n)}$$

$$\mu_3^I = \mu_3^{II} = \mu_3^{III} = \dots \mu_3^{(n)}$$

.....

$$\mu_k^I = \mu_k^{II} = \mu_k^{III} = \dots \mu_k^{(n)}$$

Burada hər bir sətirdə $\varphi - 1$ qədər tənlik və sətirlərin sayı k olduğundan ümumi tənliklərin sayı $k(\varphi - 1)$ qədər olacaqdır.

Kimyəvi potensial temperatur, tozyiq və qatılığın funksiyası olduğundan bu tənliklər, sistemin halını müəyyənlaşdırıb asılı olmayan dəyişənləri əlaqələndirir. Beləliklə, $\varphi(k-1)+2$ asılı olmayan dəyişənləri ($\varphi - 1$) qədər tənliklər əlaqələndirir.

Cəbrdən mə'lumdur ki, əgər sistem tənliklərdə tənliklərin sayı məchulların sayından azırsa, o zaman asılı olmayan dəyişənlərin sayı məchulların sayı ilə tənliklərin forqınə bərabər olacaq. Əgər məchulların və tənliklərin sayı eyni olsa, bu zaman sistem tənliklərin ancaq bir həlli mövcud ola bilər. Əgər tənliklərin sayı, məchulların sayından çoxdursa, dəyişənlərin elő bir qiymətləri yoxdur ki, tənliyin həlli ola bilsin. Beləliklə bu halda məchullar asılı olmayan dəyişənlər, yəni $\varphi(k-1)+2$ -dir. Əgər bundan tənliklərin $(\varphi - 1)k$ sayımı çıxsaq, o zaman sistemin halını müəyyən edən asılı olmayanları, yəni sorbostlıq dörocosunu alarıq, onu variansıyla və ilə işarə etsek: $v = \varphi(k-1)+2 - (\varphi - 1)k = k\varphi - \varphi + 2 - \varphi k = k - \varphi + 2$, v = k - $\varphi + 2$ (T, P dəyişən amillərdir, parametrlərdir); Buradan

$$\varphi + v = k + 2 \quad (1)$$

Alınmış (1) tənliyi *fazalar qaydası* adlanır. İzolo edilmiş sistemdə tarazlıqda olan fazaların sayı ilə sorbostlıq dörocosının cəmi komponentlərin sayı ilə dəyişən parametrlərin cəminə bərabərdir.

Fazalar qaydası Gibbs tərəfindən çıxarılmış və özünün heterogen tarazlığa aid osorlорində (1876-1878-ci illərdə) dərc edilmişdir.

Tarazlığın şərti kimyəvi potensialların fazalarda bərabərliyi olduğundan və onlar fazada maddənin kütləsindən asılı

I Fazıl

olmadığından sistemin tarazlığı fazanı omolo gotiron maddonin kütlosindən asılı deyildir. Məsolən, 1 kq su və 0,1 kq buz olan sistemdə suyun və ya buzun miqdarını nə qədər doyişirikşə, doyişək, sistemin hələ doyişməyəcək. Eyni mühəkiməni su və buzun kütlosi miqdarını artırıqdə, həm də azalıqdə yürütmək olar.

Əgər sistemi xarakterizə edən parametrlərdən biri sabit olsa, o zaman sorbəstlik dərcəsi bir vahid azalır və fazalar qaydası

$$\varphi + \nu = k + 1$$

tənliyi ilə ifadə olunur.

Oksoriyyət hallarda komponentləri üçün olmayan sistemlərdə buxar tozyiqi çox kiçik olduğundan tozyiq sabit götürülür. Belə sistemlər *kondensə edilmiş sistemlər* adlanır.

Bu zaman variantlıq şərti hesab olunur, çünki variantlıq tozyiqi sabit saxlamaq şərti ilə hesablanmışdır. Bu növ variantlıq şərti monovariant, şərti divariant və s. adlandırılır.

Ümumi halda $\nu = k - \varphi + 2$ tənliyindən görünür ki, sistemdə komponentlərin sayı fazaların sayına bərabər olduğda, $\nu = 2$, ν 'ni sistem divariantdır. Döyişən parametrlərdən ikisini istonilən kimi doyişsək, sistemin hələ doyişmir. Əgər fazaların sayından bir vahid artıq olsa, sistemin variantlığı $\nu = 1$, ν 'ni sistem monovariant olacaq və tarazlıq olmaq şərti ilə ancaq bir parametri istonilən kimi doyişmək olar. Əgər komponentlərin sayı fazaların sayından 2 vəhidi az olsa, o zaman $\nu = 0$, ν 'ni sistem invariant və ya nonvariant olacaq və heç bir xarici parametrlərdən doyişmək olmaz ki, sistem tarazlığında qalsın. Burada sorbəstlik dərcəsi, ν 'ni sorbəst döyişə bilən parametr yoxdur. Bunları sudan ibarət sistemə tətbiq etsək ($k = 1$), o zaman bir faza olduğunda ν 'ni maye – su və ya bərk – buz və ya maye – su buxarı olduğda, sistem divariant, iki fazlı olduğda, ν 'ni su + buz, su + buxar, buz + buxar sistemləri monovariant, üç fazlı olduğda, ν 'ni buz + su + buxar nonvariant olacaqdır.

Əgər sistemdə iki fazanın tərkibi eynidirsə, belə iki sistem özünü bir komponentli kimi aparır. Məsolən, arası kosılmaz bərk məhlullarda maksimum və minimum nöqtələrində bərk faza ilə maye fazanın tərkibi eyni olduğundan sistem özünü bir komponentli kimi aparır.

Termodinamika və kimyəvi tarazlıq təliminin əsasları

Sistemin halını temperatur, tozyiq və torkibdən başqa daha bir parametr də müəyyənloşdırıb ilər. Bu zaman fazalar qaydası necə olacaq? Forz edək ki, fazalardan birinin ayrı - ayrı hissəcikləri o qədər kiçikdir ki, sothi enerjinin nəzərə alınması zoruridir. Bu zaman hissəciklərin sothinin enerjisi kəməyyəti əlavə parametr hesab edilməlidir. Belə hal üçün fazalar qaydasının tonliyini $\varphi + \psi = k + 3$ kimi yazımaq tölob olunur; misal olaraq, dumani göstərmək olar ki, burada su damcılarının diametri 0,1 mkm-dır. Burada maye - su sistemindən forqlı hal yaramır.

1.4. Paylanma qanunu. Fiziki – kimyəvi analizin əsas prinsipləri.

Paylanma qanunu. Forz edək ki, hər hansı bir maddə iki faza arasında eyni zamanda hər ikisində həll olaraq paylanır. Sabit temperaturda sistem tarazlıqda olur. Bu zaman həmin maddənin kimyəvi potensialı, hər iki fazada borabor olacaq:


$$\mu_{\text{xis}}^{\text{I}} = \mu_{\text{xis}}^{\text{II}}$$

(I, II füstlər fazaları göstərir)

Forz edək ki, maddə I və II fazada müxtəlisf molekulyar formalarda olur. Onun bir fazadan başqasına keçməsini dənən kimyəvi reaksiya ilə aşağıdakı kimi ifadə etmək olar:

$$v_1 A^{\text{I}} \rightleftharpoons v_2 A^{\text{II}}$$

Burada A^{I} və A^{II} maddənin kimyəvi formulu, v_1 və v_2 iso əmsallarıdır. Bu halda misal olaraq, sirkə turşusunu göstərə bilərik, hənsi ki, benzolda dimerloşmiş, suda iso monomer şəklində olur:



Tarazlıq halında bir fazadan başqa bir fazaya maddə keçmirse, kimyəvi potensialı xüsusi deyil, molar qobul edilməlidir, onda belə hal üçün v_1 və v_2 stekiometrik əmsalları nəzərə alsaq,

$$v_1 \mu_{\text{mol}}^{\text{I}} = v_2 \mu_{\text{mol}}^{\text{II}} \quad (1.1)$$

münasibəti ödənilir. Ogor ideal qaz qanunu ideal duru məhlullara tətbiq edilse, onda molar kimyəvi potensial

$$\mu_{\text{mol}} = \mu_0 + RT \ln C$$

I Fəsil

ilə to'yin edilir. Burada C – həcmi molyar qatılıq, μ_0 – temperaturdan asılı olan kimyəvi potensiallarının standart qiymətidir. μ - qiymətini (1)-də fazalara görə yerinə yazsaq, o zaman

$$\nu_1(\mu_0^I + RT\ln C^I) = \nu_2(\mu_0^{II} + RT\ln C^I)$$

alıraq. Bir sıra riyazi çevrilmələrdən sonra

$$\ln \left(C^{I_{01}} / C^{II_{01}} \right) = \frac{\nu_2 \mu_0^{II} - \nu_1 \mu_0^I}{KT}$$

ifadəsini alıraq. Burada sağ tərof dəki komiyyyətlər ancaq temperaturdan asılı olduğundan və temperatur da sabit olduğundan onları sabit götürü bilərik

$$\frac{C^{I_{01}}}{C^{II_{01}}} = K \quad (1.2)$$

Oğor bir fazadan başqa fazaya keçidkədə maddənin molekul kütlosu döyişmirsə, $\nu_1 = \nu_2 = 1$, o zaman

$$\frac{C^I}{C^{II}} = K \quad (1.3)$$

alıraq. Qanun bu şəkildə (2.2) Bertlo və Yunfleyin tərofindən maddənin iki maye fazada paylaşmasını öyrənərkən koş edilmişdir.

Paylaşma qanunundan gəzərlərin mayelərdə həll olması üçün Henri qanununu da çıxarmaq mümkündür.

Ardicilliq prinsipi. N.S.Kurnakov tərofindən verilmiş bu prinsip belədir: *Sistemin halını müəyyən edən parametrlərin ardıcıl fasiləsiz dəyişməsi zamanı onun ayrı - ayrı fazalarının xassaları arası kosılımz ardıcıl dəyişir.*

Sistemin xassası də bütünlükdə fasiləsiz ardıcıl dəyişir. Mövcud olan fazaların saxlanması şartlı, yəni yeni faza yaranmayan halda fasiləsiz prinsip ödənilir. Oğor fazaların sayı döyişrəsə, sistemin xassası də sıçrayışla dəyişir. Mosolən, y atm, tozyiq altında porşenin altında su götürüldükdə və onu 100°C-də qızdırıldıqda, həcmiñ temperaturdan asılılığı oyrisi ardıcıl dəyişəcək, lakin 100°C-də ikinci buxar fazının əmələ gəlməsi ilə həcm sıçrayışla dəyişir, 100°C-dən sonra yenə də həcm - temperatur asılılığı fasiləsizliyi ardıcılıqla ifadə edəcəkdir. Bu isə 100°C-dən aşağı və yuxarıda

Termodynamika və kimyəvi tarazlıq təliminin əsasları
temperaturda sistem bir fazadan, 100°C -də isə iki fazadan ibarət olması ilə izah olunur.

Ardıcılıq prinsipi fiziki - kimyəvi analizin əsas prinsiplərindən olmaqla sistemin tarazlıq hali və onun döyişməsi ilə əlaqədar bütün məsələlərin həllində geniş tətbiq edilir.

Uyğunluq prinsipi. Bu prinsip də Kurnakov tərəfindən müəyyən edilmiş və ümumi şəkildə belə ifadə edilir: sistemdə tarazlıqda olan hər bir faza kompleksino diaqramda müəyyən həndəsi təsvir uyğun golur. Kimyəvi diaqramı nöqtə, xott, sahə və başqa həndəsi təsvirlərin bir - biri ilə əlaqəlilik kompleksidir. Burada kompleks bütünlükdə sistemdir. Məsələn, suyun hal diaqramında nöqtəyə, 3 faza buz - su - buxar, xotto isə iki faza: su - buz, su - su buxarı, buz - su buxarı, sahəyə isə bir faza - buz, su, su buxarı uyğun golur.

Nöqtə, xott və sahə bir - biri ilə əlaqələndirildikdə, alınan kompleks suyun hal diaqramını əmələ gətirir.

II FƏSİL

BİR KOMPONENTLİ SİSTEMLƏR

2.1. Fazalar qaydasının bir komponentli sistemlərə tətbiqi.

Bir komponentli sistemlərə fazalar qaydasını tətbiq etdikdə $\varphi + v = k + 2$ dəsturunda $k = 1$ olduqda $\varphi + v = 1 + 2$ alınar. Burada

$$v = 3 - \varphi \quad (2.1),$$

v 'ni bir komponentli sistemin sərbəstlik dərəcəsi 3 sabiti ilə fazalar sayının forqino bərabər olur. Həmin ifadəni (2.1) tətbiq etdikdə bir komponentli sistemin sərbəstlik dərəcəsi fazaların sayından asılı olaraq aşağıdakı kimi dəyişəcəkdir,

Fazaların sayı (φ)	Sərbəstlik dərəcəsi v ya variansiya (v)	Sistemdə tarazlığın növü
1	2	divariant
2	1	monovariant
3	0	nonvariant


Beləliklə, bir komponentli sistemdə bir faza, v 'ni bərk, maye və ya qaz olduqda ikivariant və ya divariant tarazlıq, iki faza olduqda (bərk - maye, bərk - qaz, maye - qaz) monovariant, üç faza olduqda (bərk - maye - qaz) isə nonvariant tarazlıqlar adlanır. Sistemdə bir neçə müxtəlisf bərk faza da mövcud ola bilər ki, bunların hər biri ayrıca faza hesab edilməlidir. Bu zaman bəzi optiki izomerlər müstəsnalıq təşkil edirlər (fəsil 1.3). Belə olduqda nonvariant tarazlıq hələ bərk - bərk - maye, bərk - bərk - qaz olduqda yaranır.

Bir komponentli sistemlərdə dörd v ondan çox faza tarazlıqda ola biləz; onun tarazlıq hələ tozyiq və temperaturla, v 'ni iki parametrlə müəyyən edilir. Mosolən, sudan ibarət sistemdə maye su və buخار 100°C -də o zaman tarazlıqda olur ki, tozyiq 1 atm. bərabər olsun. Nonvariant tarazlıq, v 'ni su - buz - buخار o zaman birgə yaşaya bilər ki, temperatur $0,0098^{\circ}\text{C}$, tozyiq isə 4,6 mm civo sütununa bərabər olsun. Bunlardan heç birini dəyişmək olmaz. Əgər azacıq belə dəyişilərsə, fazalardan biri yox olmalıdır. Bu zaman sistem iki fazlı monovariant tarazlıq halına keçəcəkdir.

Bir komponentli sistemlər

2.2. Hal diaqramı və onun elementləri.

Bir komponentli sistemdə iki döyişən hal parametri olduğundan iki oxlu koordinat sistemindən istifadə edilir. Absis oxunda temperaturu, ordinat oxunda isə təzyiqi ifadə etsək, bir komponentli sistemin hal diaqramını alırıq. Bu sistemin halının qrafiki təsviridir. Belə sistemin hali nöqtə ilə müəyyən edilir, çünki nöqtənin vəziyyəti absis və ordinatla (təzyiq və temperaturla) müəyyən edilir. Belə nöqtəyə *figurativ nöqtə* deyirlər (*f*).



Şəkil 2.1. Bir komponentli sistemlərin hal diaqramı; qırıq xəttər su tipli birləşmələrin ayrılmına uyğundur

Şəkil 2.1-də də bir komponentli sistemin hal diaqramı verilmişdir. Orada nonvariant tarazlığı B nöqtəsi müvafiq gəlir ki, bunun üçün temperatur və təzyiqin qiyməti müəyyən olub, sabit saxlanmalıdır. Həmin nöqtəyə üçlü nöqtə deyirlər. Monovariant tarazlığı AB, BC, BD ayrılları uyğun gəlir, belə ki, onların üzərindəki hər bir nöqtəyə uyğun gələn təzyiq və ya temperaturun qiyməti mö'lündursa, digər parametrləri çox asanlıqla tə'yin etmək mümkündür.

Divariant tarazlığı isə səthin müəyyən sahələri cavab verir. Burada ABD-dən solda bərk, BDC-daxilində maye, ABC-dən sağda - buxar fazaların sahələridir.

Göründüyü kimi hal diaqramında B nöqtəsinə üç faza, öyrivə - iki faza, səthə isə bir faza uyğun gəlir (uyğunluq prinsipi - fəsil 1.3).

Üç monovariant öri B nöqtəsində birləşirlər. Buna öyrilərlə birlikdə ulduz deyirlər. Ulduzun zirvəsi isə üçlü nöqtədir. Üçlü nöqtədə 3 faza - bərk, maye və buxar tarazlığında olduğundan

II Fesil

sərbəstlik dərəcəsi sıfır bərabərdir, yəni sistem nonvariantdır. İndi isə B nöqtəsində birloşən üç əyrisinin xarakterini nəzərdən keçirək.

Süblimə əyrisi. Şəkil 2.1-də AB əyrisi üzrə iki faza -bərk və buxar fazaları olduğu üçün ona bərk maddənin *buxar təzyiqi əyrisi* və ya *süblimə əyrisi* deyilir. Süblimə və ya bərk maddənin buxar təzyiqi əyrisinin aşağı hündüdə mütləq sıfır, yuxarı hündüdə isə orimə nöqtəsində qurtarır. Çünkü, bərk maddəni orimə nöqtəsindən yuxarı qızdırmaq olmaz.

Oğor biz $\frac{dp}{dT}$ qiymətini Klauzius – Klapeyron tənliyindən $q =$

$T \cdot \frac{dp}{dT} \Delta\text{v}$ müəyyən etsək və q (bir fazadan başqa fazaya gizli keçidin istiliyini) süblimə prosesi üçün σ ilə əvəz etsək:

$$\frac{dp}{dT}_{\text{süblimə}} = \frac{\sigma}{T(\Delta\text{v})_{\text{süblimə}}} \quad (2.3)$$

Burada σ - gizli süblimə istiliyidir.

Məlumdur ki, gizli süblimə istiliyi, iki prosesin, yəni xüsusi orimə (λ) və gizli buxarlanması (ρ) istiliklərinin cəmminə bərabərdir:

$$\sigma = \rho + \lambda \quad (2.4)$$

Beləliklə, $\sigma > \rho$ olduğundan

$$\frac{dp}{dT}_{\text{süblimə}} > \left(\frac{dp}{dT} \right)_{\text{buxar}} \quad (2.5)$$

$$\left(\frac{dp}{dT} \right)_{\text{buxarlanması}} > \left(\frac{\rho}{\Delta\text{v}} \right)_{\text{buxar}} \text{ tənliyindən və cəm döyişikliyi } (\Delta\text{v})$$

süblimə və buxarlanması zamanı hər iki halda təxminən qaz fazasının həcmində bərabər olduğundan (2.5) tənliyinə osason deyə bilərik ki, süblimə təzyiqinin temperaturdan asılılığı omsalı buxarlanmasının təzyiqinin temperaturdan asılılığı omsalından böyükdür. Buradan tə'yin edə bilərik ki, süblimə əyrisinin əyilmə bucağı daha kəskin olacaq. Doğrudan da hal diaqramından (Şəkil 2.1-dən) göründüyü kimi buxarlanması əyrisinə nisbətən süblimə əyrisi kəskin dəyişir.

Buxarlanması prosesinin və ya doymuş buxar təzyiqinin temperaturdan asılılığı maye ilə buxarın tarazlıq halını əks etdirir və Şəkil 2.1-də BC əyrisinə müvafiqdir. Doymuş buxar təzyiqi temperaturun artması ilə artır. Doymuş buxar təzyiqinin sonu böhran

Bir komponentli sistemlər

nöqtəsidir. Böhran nöqtəsində maye ilə buxar arasında fərq yox olur. Doymuş buxar təzyiqi əyrisini aşağıdan məhdudlaşdırın nöqtə yoxdur (ola bilsin ki, mütləq sıfır belə nöqtədir). Maye donma nöqtəsindən aşağıda mövcud ola bilit, ifrat doymuş mayenin buxarlanması əyrisi ümumi buxarlanması əyrisinin bir hissəsidir və şəkil 2.1-də qırıq xətlə BC ilə işarə edilmişdir. Yuxarıda göstərilənlərdən belə nöticəyə gəlmək olur ki, buxarlanması əyrisi süblimə əyrisinə nisbətən absis oxundan kiçik bucaq altında aralanır.

Ərimə əyrisi. BD əyrisi ərimə temperaturu ilə təzyiq arasında asılılığı göstərir və ərimə əyrisi adlanır. Öğrə Klauzius - Klapeyron tənliyindən $\frac{dT}{dp}$ nisbətini tapsaq,

$$\frac{dT}{dp} = \frac{T\Delta\nu}{\rho} \quad (2.6)$$

Burada ρ - gizli ərimə istiliyi, T - mütləq temperatur, P - təzyiq, $\Delta\nu$ - maye halından bərk halına keçdikdə həcm döyişikliyidir.

Buzun əriməsi hələ üçün $P = 1$ atm. olduqda

$$\Delta\nu = \nu_{\text{maye}} - \nu_{\text{bərk}} \quad (2.7)$$

0°C -də maye suyun xüsusi həcmi $= 1,000$, buzunku isə $1,091$ olduğundan $\Delta\nu = 1,000 - 1,091 = -0,091$ olur, $\rho = 80$ kal/q. Bu qiymətləri (2.6) dəstərində yerinə yazsaq,

$$\frac{dT}{dp} = \frac{273 \cdot (-0,091)}{80 \cdot 41,3} = 0,0075 \text{ dər/atm}$$

alıraq. Deməli, təzyiqin 1 atm. artması buzun ərimə temperaturunu $0,0075$ dərəcə aşağı salacaqdır.

Göründüyü kimi bu halda təzyiq ərimə temperaturuna çox cüz'ü to'sır edir. Ona görə də ərimə əyrisi ordinat oxuna demək olar ki, paralel olur. Suda olduğu kimi bismutun ərimə temperaturu təzyiq 1 atm. artdıqda $0,0036$ dərəcə azalır.

Lakin bə'zi məsolələr üçün təzyiq artdıqca ərimə temperaturu artır. Məsolən, təzyiq 1 atm., artdıqda qalayın əriməsi $- 0,0033$ dərəcə, qurğununku, $-0,0083$ dərəcə azalırsa, benzolunku, $+0,0285^\circ$ artmış olur. Buna görə də bərk maddələr iki yərə - qrupa ayrılır: təzyiqin artması ilə ərimə temperaturunun azalması (su, bismut, qalay və s.) - su tipli, qalanlar (küükürd, qalay, qurğun,

II Fəsil

benzol və s.) iso kükürd tipli maddələr adlanır. Yəni ümumiyyətə, aşağıdakı ayrı ayrı üç xüsusi hal mümkündür: $dT/dP > 0$ şəklində ΔH oyrisi müsbət olduğu hal verilmiş orimo temperaturu tozyiq artdırca artmış olur və bu halda göstərilən oyri sağa meyl edir. O, kükürd tipli maddələrə aid edilməlidir. Öks halda, su tipli maddələr üçün $dT/dP > 0$ olub mənfi komiyyətdir. ΔH qırıq xotla göstərilən həmin oyri oxuna doğru meyl edəcəkdir. Lakin burada bu meyl xeyli artırılmış şəkildə verilmişdir, oslində bir neçə yüz atm. tozyiqin artırılması zamanı ΔH düz xot kimi yuxarı meyl edir, sonra iso tozyiq oxuna doğru oyilməyə başlayır. Ümumiyyətə, tozyiq, orimo nöqtəsinə az to'sir göstərdiyindən orimo oyrisi perpendikulyar düz xotda daha artıq bənzəyir.

Tozyiq artdırca orimo nöqtəsinin azalması və ya çoxalmasını (2.7) tətbiyində ΔH -nin işarəsindən to'yin edirlər. Əgər ΔH -nin qiyməti mənfidirsə, tozyiq artdırca orimo temperaturu azalır, müsbətdirə artır. Beləliklə, orimo zamanı həcm azalırsa (su tipli), o zaman $\frac{dT}{dP}$ -nin qiyməti mənfi olur. Öksinə, həcm çoxalırsa, (kükürd tipli), $\frac{dT}{dP}$ -nin qiyməti müsbət komiyyətdir və tozyiqin artması orimo nöqtəsini artırır.

Le - Şatelye prinsipi. Orimo temperaturu ilə tozyiq arasındaki qanunauyğunluğu Le - Şatelye prinsipindən də müəyyən etmək olar. Bu prinsip aşağıdakı şəkildə mə'lumdur: tarazlıqda olan sistemə xaricdən yaranmış tarazlığı pozacaq to'sir göstərsək, o zaman sistemdə yeni istiqamətli, yəni ovvalki tarazlıqdan yenisinə keçmək elə prosesin köməyi ilə həyatə keçirilir ki, xarici to'siri zoifləmiş olsun. Bu prinsipə görə tarazlıqda olan sistemin temperaturunun artırılması elə prosesə səbəb olmalıdır ki, istilik udulsun. Öksinə, tarazlıqda olan sistemi soyutsaq, istilik ayrılması ilə gedən prosesin baş verməsi daha ehtimalı olur. Və ya tozyiqin artması elə proses yaratmalıdır ki, həcmin kiçilməsi baş versin; tozyiqin azalması iso həcmiin artması ilə əlaqədar prosesi doğurmalıdır.


Forz edək ki, su və buz 0°C -də sistem toşkil edir. Əgər bu sistemdə tozyiqi artırısaq, elə proses getməlidir ki, həcm azalsın. Bu zaman buz əriyəcək və həcm kiçiləcək, çünki buzun xüsusi həcmi suyun xüsusi həcmindən böyükdür. Buzun orimosının qarşısını

Bir komponentli sistemler

almaq üçün sistemi soyutmalıyıq. Beləliklə, tozyiqi artırmaqla buzun orımə temperaturunu aşağı salırıq. Asanlıqla sübut etmək olar ki, kükürd tipli maddələrdə oks hal daha çox səciyyəvidir.

Üçlü nöqtə. Buxarlanma, süblimə və ərimə oyrıları B nöqtəsində (şəkil 2.1) kəsişirlər. Bu nöqtə üç fazlı (bərk, maye, buxar) sistemdə qrafiki olaraq nonvariant tarazlığı oks etdirir. Beləliklə, bir komponentli üç fazlı sistemdə tozyiq və temperaturun ancaq müəyyən qiymətində tarazlıqlı ola bilərlər. Məsələn, su üçün belə nöqtənin koordinatları $+0,0098$ döroçə və $4,579$ mm cıvə sütununa bərabərdir. Buxarlanma, süblimə və ərimə oyrıları müvafiq monovariant tarazlığı ifadə edirlər. Bu oyrılar elə həndəsi yerləşdirilmişlər ki, hər birinin davamı iki oyrının aralıq sahəsindən keçsin. Şəkil 2.2 - də kükürd tipli maddələr üçün monovariant oyrıların ümumi həndəsi mövqeyi verilmişdir. Monovariant oyrıların su tipli maddələr üçün belə vəziyyətdə olmamasını sübut etmək olar. Üçlü nöqtə ətrafında olduğundan görüşmə nöqtəsi yaxınlığında süblimə oyrısı buxarlanma oyrısına nisboton daha böyük bucaq altında doyişəcəkdir. Əgər B nöqtəsindən absis və ordinat oxuna paralel keçən xətlər çoxsək, diaqramı 4 kvadrata bölmüş olarıq. I, II, III, IV. Burada I, III müsbət, II, IV mənfi işaretli kvadratlardır.

$$\left(\frac{dp}{dT}\right)_{\text{sublimo}} > \left(\frac{dp}{dT}\right)_{\text{buxahumua}}$$



Şekil 2.2. Kükürd tipli maddelerin hal diagramında monovariant syirler

Klauzius - Klapayron
tonliyindən mö'lümdu^r ki,
süblimə və buxarlanma zamanı
tonliyin sağ tərofindəki
komiyyotlər müsbət olduğundan,
bu öyrilər müsbət, yəni I və III

kvadratlarında yerleşmeliidirlər. Ərimə oyrisi isə BD su tipli maddələr üçün II kvadratda yerləşəcək və onun davamı isə IV kvadrata keçəcək, çünki tozyiq artıqca buzun ərimə nöqtəsi aşağı düşür.

II Fəsil

Kükürd tipli maddələr üçün isə tozyiq artıqca ərimə nöqtəsi artdığı üçün ərimə oyrisi müsbət kvadratdan I - də yerləşir, davamı isə III kvadratdan keçəcəkdir.

Kükürd tipli maddələr üçün Klauzius – Klapeyron tənliyindən hesablanmış gizli buxarlanması, süblimə və ərimə istiliklərindən, xüsusi həcmərin dəyişməsindən istifadə edərək, $\left(\frac{dp}{dT}\right)_{\text{ərimə}} >$

$\left(\frac{dp}{dT}\right)_{\text{süblimə}} > \left(\frac{dp}{dT}\right)_{\text{buxarlanması}}$ ifadəsindən deyə bilərik ki, bunların

hamisi müsbət kəmiyyət olduğundan üçlü nöqtəyə yaxınlaşda on böyük bucaq altında ərimə temperaturunun tozyiqdən asılılığı, on kiçik bucaq altında isə buxarlanması temperaturunun tozyiqdən asılılıq oyrisi dəyişəcəkdir. Monovariant oyrların hamisi müsbət kvadratlarda yerləşəcəklər (şəkil 2.2). Buxarlanması və süblimə oyrları arasında ərimə bucağı fərqi şəkildə göstərildiyi kimi çox da böyük deyildir.

Saholər. Monovariant oyrların arasında yerləşən saholor ikivariant (divariant) tarazlığı oks etdirir və burada bir faza mövcud olur. Mosolon (şəkil 2.2), ABC – qaz (buxar), DBC-maye, ABD-sə bərk fazaltı saholordur.

2.3. Hal diaqramı üzərində çalışmalar

Birkomponentli sistemlərin hal diaqramından istifadə etməklə bir çox təcrübə məsololları aşadırmaq olar (şəkil 2.3). Övvəlcə izobarik prosesləri nözordan keçirək. Forz edək ki, bizo buxar tozyiqi üçlü nöqtənin uyğun göldiyi tozyiqdən aşağı olan bərk maddə verilmiş və sistemin həli a_1 nöqtəsi ilə müyyənolşır; temperatur artıqca tozyiq sabit qaldığından figurativ a_1 nöqtəsi a_1' , a_1^{\ddagger} xotti boyunca hərəkət edəcək və t_1 temperaturda f_1 nöqtəsində süblimə oyrisi ilə görüşdüyündən buxar fazası ilə bərk faza monovariant tarazlıqdə olacaq; sonrakı temperaturun artımı bərk fazanın tamamilə buxara keçənədək və figurativ nöqtənin buxar fazası sahəsinə a_1^{\ddagger} doğru hərəkətinə səbəb olacaqdır. Yəni divariant müvazinə başlayacıqdır. Əgər sistemin həli a_1 nöqtəsilə xarakterizə

Bir komponentli sistemler

edilirse, izobarik proses ($P_2 = \text{const}$) zamanı temperatur arttıkça bu nöqtə a_2^1 xətti üzrə yenə buxar fazaya keçəcəkdir.

Forz edək ki, sistemin hali maye fazada yerləşən b_2 figurativ nöqtə ilə müyyəyon edilir. İzotermik olaraq ($T_2 = \text{const}$) təzyiqi azaltsaq, figurativ nöqtə b_2 -dən b_2^1 doğru təzyiqin azalması istiqamətində hərəkət edəcəkdir. Bu zaman f_2 nöqtəsində təzyiqin P_2 qiymətində buxar fazası da tarazlıqda olduğundan monovariant tarazlıq başlayacaqdır və bu o zamana qədər davam edəcəkdir ki, maye fazanın son dəməsi tam buxara çevrilmiş olsun. Təzyiqin sonrakı azalması buxar fazasını dəyişikliyə uğramır və figurativ nöqtə $b_2 b_2^1$ xətti üzrə dəyişərək, yenə buxar fazaya düşür.

Forz edək ki, monovariant oyrlılardan birinin buxarlanması oyrisi üzərində f_2 nöqtəsi verilmişdir. Bu haldə maye və buxar fazaları tarazlıqda olduqlarından sistemin sərbəstlik dərəcəsi vahiddir. Öğər təzyiqi izotermik olaraq dəyişsək (məsolən, azaltsaq figurativ nöqtə doymamış buxar sahəsində $b_2 b_2^1$ xətti üzrə hərəkət edərək, yenə buxar fazaya düşür. Burada ABC sahəyə doymamış buxar sahəsi də demək olar.


2.4. Birkomponentli sistemlərdə polimorfizm

Polimorfizm mövcud olan halda bir komponentli sistemin hal diaqramında hər bir şəkildəyismənin özünün müvafiq sahəsi olmalıdır. Forz edək ki, polimorfizm bərk haldə baş verir. O zaman birinci modifikasiyanı bərk faza 1 - (B-1) və ikincini iso bərk faza -2 (B-2) ilə işarələsək, aşağıdakı monovariant oyrları mövcud olmalıdır: 1) B-1 - B - 2; 2) B-1 - maye; 3) B-2 - maye; 4) B-1 - buxar; 5) B-II - buxar; 6) Maye - buxar.

Hal diaqramında 1) B-1-B-2 - buxar; 2) Bərk -1 - maye - buxar; 3) B-2 - maye - buxar; 4) B-1-B-2 - maye tarazlıqda olan nonvariant nöqtələrdə mövcuddur.

Mə'lumdur ki, monovariant oyrlorin hamısı, eləcə də nonvariant üçlü nöqtələr təkcə davamlı sahələrdə yerləşməyəcəklər.

II Fesil



Şekil 2.3. Kükürd tipi maddelerin hal diagramı

Şekil 2.4.-do bök fazada polimorfizm olan sistemin hal diaqramı verilmiştir. Burada davamlı hal üçün dörd sahə vardır. ABCD oyrısından aşağıda doymamış buxar sahisi, ABE 1 bök, EBCF 2 bök faza, FCD maye fazanın sahələridir. Sərbəstlik dərəcəsi iki olan (divariant) bir fazalı sahələri 5 monovariant oyrı bir-birindən ayırrı. AB B-1 ilə buxarın, BC B-2 ilə buxarın, CD maye ilə buxarın, BE B-1 ilə B-2, FC iso B-2 ilə maye fazasının birgə monovariant tarazlığını eks etdirən oyrılardır. Bu oyrılar üçlü nöqtədə bir - birilə görüşürlər; bunlardan B üçlü nonvariant nöqtədə B-1; B-2 və buxar, C üçlü nonvariant nöqtəsində iso B-2, maye və buxar, yəni üç fazanın tarazlıqdə olduğunu göstərir.

2.4 şəkildəki diaqramda metastabil sahə qırıq xətlərlə davam etdirilmişdir: ABCH ordinat oxuna qadır hissə ifrat qızdırılmış B-1; HGCD ifrat soyudulmuş mayenin sahələridir. Öğr yüksək tozyiq olan sahələri davam etdirirək, monovariant oyrılar BE, GH və CF bir üçlü nöqtədə görüşməlidirlər ki, burada B-1, B-2 və maye fazalar nonvariant tarazlıqdə olacaqlar. Bu üçlü nöqtədən sonrakı GH oyrısının davamı B-1 ilə maye fazaların stabil monovariant tarazlıq oyrısıdır. BE oyrısı sağa (şəkildə olduğu kimi) və sola meyl edə bilər. Bu meyl etmə örimə oyrısının meyli bök faza ilə maye fazanın xüsusi həcmərinin fərqiñin işarosindən asılı olduğu kimi B-1 ilə B-2-nin xüsusi həcmələri fərqindən də asılıdır. BE oyrısınə,

Bir komponentli sistemler

modifikasiya keçidinin tozyiqi ile temperaturu arasındaki asılılığı oks etdirdiyindən ona çevrilmə öyrisi deyilir.


Ögər biz 1 atm. tozyiqdə maddənin polimorf keçidi temperaturunu müəyyən etmək istəyiriksa, o zaman ordinat oxunda 1 atm-ə uyğun nöqtəni tapırıq. Fərzi edək ki, bu nöqtə P 1 atm. qiymətinə uyğundur. Bu nöqtədən temperatur oxuna paralel xətt çökək, həmin paralelin BE öyrisiylə kəsişdiyi (şəkil 2.4.) a nöqtəsindən absis oxuna çəkilən perpendikulyar tək temperaturu maddənin 1 atm. tozyiqdə modifikasiya kecid nöqtəsidir. Məsələn:

Maddə	Polimorf şəkildə-yışmoların xarakteri	Keçid nöqtəsi, °C (t - kecid)
Qalay	Ağ qalay(β) \leftrightarrow boz qalay	13,2 ± 0,1
Kükürd	Rombik \leftrightarrow monoklinik	95,5
AgNO_3	Rombik \leftrightarrow romboedrik	159,6
KNO_3	Rombik \leftrightarrow romboedrik	128


Şəkil 2.3-də göstərilən hal diaqramında üçlü çevrilmə nöqtəsi (B) orimo örisindən (PC) aşağıda yerləşir. Bu növ çevrilmələr *enantrop* adlanırlar. Bu halda hər bir modifikasiyanın stabil mövcud sahəsi vardır. Diaqrama görə t_1 nöqtəsinə kimi B-1, ondan yuxarıda isə B-2 davamlıdır. Bu zaman nəzərdə tutulmalıdır ki, maddə öz möxsusi buxar tozyiqi altındadır.

Monotrop hali üçün isə üçlü kecid nöqtəsi (B) maddənin orimosindən yuxarıda yerləşir. Bu zaman hal diaqramı şəkil 2.5-də olduğu kimi olacaqdır. Burada kecid nöqtəsi B birinci modifikasiyanın orimo nöqtəsi G və ikincisinin orimo nöqtəsi C-dən yuxarıda yerləşir. Bölk maddəni orimo nöqtəsindən yuxarı qızdırmaq mümkün olmadığından B nöqtəsi alına bilməz. Şəkildə göründüyü kimi, B-1 üzərindəki tozyiq B_{II} , üzərindəki tozyiqdən bütün nöqtələrdə yüksək olduğu üçün B_I metastabildir. B-1-in B-2-yə keçidi dönməyən proses olduğu üçün stabil fazadan (B_{II}) onu (F_I) almaq olmaz.

II Fəsil



Şəkil 2.4. Enantrop polimorfizmının maddənin hal diaqramı



Şəkil 2.5. Monotrop iki çevriliməsi olan maddələrin hal diaqramı

2.5. Maddə halının davamlılıq dərəcələri

Davamlılığa görə maddələrin üç hali mə'lumdur: stabil, metastabil və labil halları.

Mə'lumdur ki, ifrat soyudulmuş su və ifrat qızdırılmış su öz halını saxlayır. Rombik kükürd $95,5^{\circ}\text{C}$ -də monoklinik kükürdə keçdiyinə baxmayaraq, oğrə biz birincini sürətlə qızdırısaq, o 113°C -yə qədər öz halını saxlamaqla yanaşı oriyə də bilər və ya maye kükürdü sürətlə soyutsaq, kükürdün monoklin modifikasiyası otaq temperaturuna kimi qala bilir və ancaq otaq temperaturunda tödricən rombik kükürdə (yo'nı həmin temperaturda davamlı olan hala) çevrilir. Suyu 0°C temperaturdan aşağı soyutsaq, buz hali əmələ gəlmir və ancaq müəyyən mənsi temperaturda öz-özünə kristallaşır

Bir komponentli sistemler

və bərk hala çevrilir. Lakin, suyun kristallaşmanın aşağı sərhəd temperaturuna çatmadan övvəl oraya buz kristalları daxil etməklə kristallaşmanı əldə etmək olar. Krioskopiya üsulu ilə molekul çökisini təyin edərkən bu hadisəni müşahidə edirlər.

Odur ki, hər bir fazanın müəyyən temperatur və tozyiq şəraitində davamlılıq dəroəcisi vardır. Hər hansı fazanın ən yüksək davamlılıqda olan sahəsi, həmin maddənin başqa fazalarının iştirakı olanda belə çevrilişə uğramırsa, stabillik və ya davamlılıq sahəsi yaranır. Faza özü və onun həli stabil və ya davamlıdır. Əgər həmin faza hər hansı başqa bir sahədə davamlıdırsa, lakin həmin tərkibli başqa fazanın iştirakı ilə davamsız olursa, o zaman birinci faza metastabil faza, həmin sahə isə metastabil sahə adlanır. Nəhayət faza hətta başqa fazanın iştirakı olmadan davamsızdırsa, bu davamsız və ya labil faza adlanır.

Sistemə əlavə edilmiş çevrilməyə səbəb olan fazaya *vasitəçi (maya) faza* deyilir. Bu məqsədlə az miqdarda fazanın özü də götürülo bilər. Əgər çevrilmə kristallik fazaya keçiddirse, o zaman tək o fazanın öz kristalları deyil, həm də izomorf olan kristallardan da vasitəçi (maya) faza kimi istifadə etmək olar.


Maddələrin metastabil halda mövcudluğu xassosinin böyük təcrübə əhəmiyyəti vardır. Məsolon, kalsit CaCO_3 -in adı şəraitdə davamlı forması olmasına baxmayaraq, həmin şəraitdə onun metastabil forması araqonit kifayət qədər davamlıdır. Adı şəraitdə almaz karbonun metastabil forması olmasına baxmayaraq, uzun müddət davamlı olaraq qalır.

Bo'zı maddələrin buxarını soyutduqda övvəlcə onun az davamlı modifikasiyası alınır, sonra bu modifikasiya daha davamlı formaya keçir. Məsolon, kükürd buxarları sürotlu otaq temperaturunadək soyundulduğda özülü maye halında alınır, hansı ki, sonradan kristallaşır. Çotın həll olan maddənin doymuş möhlulunu sürotlu soyutduqda övvəlcə onun davamsız forması alınır və sonra tədricən davamlı formaya keçir. Bu çevrilmələr Osvaldin ardıcıl reaksiyalar və pillələr qanununa tabedirlər. Qanun belə ifadə olunur: Əgər hər hansı proses zamanı maddə bir neçə formada omolo gələ bilirse, övvəlcə onun başlangıç, daha davamsız forması yaranır və o tədricən davamlı formaya keçir. Az davamlı forma həm yüksək buxar tozyiqinə malik olmaqla, həm də davamlı formaya nisbətən yüksək həll olma qabiliyyətilə fərqlənir.

II Fesil

2.6. Bir komponentli real sistemlerin hal diaqramı.

Kükürdün hal diaqramı. Şəkil 2.6-da kükürdün hal diaqramı verilmişdir. Stabil sahələrin sorhədi bütöv xətlərlə, metastabil isə qırıq xətlərlə verilmişdir. Məlumdur ki, bərk halda kükürdün bir enantrop çevrilmesi vardır. Yəni $95,5^{\circ}\text{C}$ -da rombik kükürd monoklinik kükürdə çevrilir. Öz buxar təzyiqi altında bu temperaturdan aşağı rombik, yuxarıda isə monoklinik kükürd davamlıdır. Diaqramda divariant tarazlığı oks etdirən aşağıdakı bir fazaltı sahələr vardır: ABFH oyrisindən sola - rombik kükürdün, BCF - monoklinik kükürdün, HCD - maye kükürdün, ABCD oyrisindən aşağıda kükürd buxarının davamlı olduğunu sahələrdir. Bu bir fazaltı sahələrdə AB rombik kükürdün buxar təzyiqinin temperaturdan asılılığı oyrisi, BC - monoklinik kükürdün buxarlanma oyrisi, CD maye kükürdün buxarlanma oyrisi, KB qırıq xətti (rombik kükürdün monoklinik kükürdə çevrilən oyrisi), CF - monoklinik kükürdün orimə temperaturunun təzyiqdən asılılığı oyrisi və EH rombik kükürdün orimə oyrisidir. Bu monovariant oyrların kəsişməsindən alınmış B, C, F nöqtələri üçlü nöqtələr olub, nonvariant prosesləri oks etdirirlər. B nöqtəsində rombik kükürd - monoklinik kükürd - buxar, C nöqtəsində monoklinik kükürd - buxar - maye kükürd, F nöqtəsində rombik kükürd - monoklinik kükürd - maye kükürd tarazlıqda mövcud olurlar.




Şəkil 2.6. Kükürdün hal diaqramı

Sistemin metastabil sahəsi kükürdü ifrat soyutmaqla və rombik kükürdü keçid nöqtəsindən yuxarı qızdırmaqla alınır. Ona görə də AB, CL və EH xətlərini qırıq xətlərlə BPC sahəsində nəhayət ləndirirək, üç bir fazaltı metastabil sahələr alınır:

Bir komponentli sistemler

BGF – rombik kükürdün, GGF – maye kükürdün, BCG – kükürd buxarının möveudluğu sahələridir. Bu sahələr aşağıdakı iki fazlı monovariant ayrırlar əmələ gətirir:

BG – ifrat qızdırılmış rombik kükürdün buxar tozyiqi $P = f(T)$ -nin temperaturdan asılılığı ayrıri, GC – ifrat soyudulmuş maye kükürdün ayrıri, FG – ifrat qızdırılmış rombik kükürdün ərimə ayrıridir. Monovariant ayrırlar metastabil sahənin üçlü nonvariant nöqtəsi G – nöqtəsində birləşirlər ki, burada rombik kükürd – maye – buxar «Ş» nonvariant tərazlıqda olurlar.



Şəkil 2.7. Suyun tam hal diaqramı

Suyun hal diaqramı.


Suyun hal diaqramı şəkil 2.7-də verilmişdir. Diaqramdan görünündüyü kimi yüksək tozyiqdə suyun adı buz halından başqa müxtəlif modifikasiyaları da alınır. Diaqramda müxtəlif stabil buz modifikasiyalarının sahisi rum rəqəmləri ilə göstərilmişdir. Qeyd etmək lazımdır ki, ovvolor möveudluğu fərqli edilən IV modifikasiya son vaxtlar tösdik olunmur. Hal diaqramında hər üç faza: buz+maye+buxar $t=0,0076^{\circ}\text{C}$ və $P=4,579 \text{ mm c.st.}$ tozyiqdə üçlü nöqtədə nonvariant tərazlıqda olurlar.

Fosforun hal diaqramı. Fosforun hal diaqramı şəkil 2.8a-da təsvir edilmişdir. Şəkil 2.8b-də iso homin diaqramının davamsız (metastabil) fazalarının buxar tozyiqinin temperaturdan asılılığı oks etdirilmişdir.

D nöqtəsində üç stabil faza: maye fosfor (IV), bork bonövşəyi fosfor, buxarları (V) birgə möveud olurlar. B və C nöqtələrinə iso üç metastabil fazalar birgə mövcuddurlar. B nöqtəsində ağ fosforun iki modifikasiyası (I; II) və buxarları (IV); C nöqtəsində isə ağ fosfor (I); ifrat soyudulmuş maye fosfor (III) və fosfor buxarları (IV) birgə möveud olurlar.

II Fosil

Ümumiyyotlu, I, II, III və IV sahələr birlikdə stabil bərk bonövşəyi fosfora uyğundurlar.



Şəkil 2.8. Fosforun hal diaqramı a) Ümumi görünüşü, b) Metastabil hissələr

Fosforun hal diaqramında bir torəfdən ağ fosfor (I) bonövşəyi fosfora monotrop çevrilir, digər torəfdən ağ fosforun I və III modifikasiyaları bir-birinə enantrop çevrilə bilərlər, baxmayaraq ki, onların hər ikisi metastabil modifikasiyalardır.

Üçlü nöqtələrin mövcudluq şərti hal diaqramından aşkar görünür.

Qeyd etmək lazımdır ki, termodynamiki mənada metastabil olan modifikasiyalar uzun müddət heç bir çevrilməyə uğramadan mövcud ola bilərlər.

III FƏSİL**FİZİKİ - KİMYƏVİ ANALİZİN ƏSAS TƏDQİQAT
ÜSULLARI**

Fiziki-kimyəvi analizin əsas məqsədi iki, üç və çoxkomponentli sistemlərdə faza tarazlığının öyrənilməsi, tərkib - xassə və digər diaqramların qurulmasıdır. Hal diaqamlarının qurulması əsasən üç üsulla aşağıdakı müxtəlif şəraitlərdə aparılır:

1. Izobarik;
2. Izotermik;
3. P - T - X diaqramları.

Bu üsullardan on çox yayılan izobarik hal diaqramlarıdır ki, buntara çox zaman kondensə edilmiş sistemlərin hal diaqramları da deyirlər. Belə hal diaqamlarının xüsusi hali orimə diaqramlarıdır. Bo'zi hallarda hal diaqramı ilə orimə diaqramı arasında fərq az hesab olunur. Lakin göstərmək olar ki, orimə diaqramı hal diaqramının yüksək temperaturlu sahəsini, yəni bərkət mayenin iştirakılı gedən prosesləri ifadə edən hissəsidir. Diaqramların qurulması üçün tərkiblə xassə; o cümlədən temperaturla, buxar tozyiqi və s. asılılığın həndəsi təsviri tələb olunur.

Məsələn, ümumi halda hər hansı iki komponentdən ibarət A-B sisteminin hal diaqramını qurmaq üçün AB kəsiyi götürülür. A nöqtəsində A komponenti, B nöqtəsində B komponenti 100 faiz təşkil edir. Bir nöqtədən digərini keçdikdə, komponentlərin nisboti dəyişilir. Verilən tərkibi AB xətti üzərində müəyyən edərək, alınmış nöqtədən perpendikulyar qaldıraraq, temperaturu, tozyiqi və başqa xassələri onun üzərində müəyyən miqyasda işarələyərək, perpendikulyar xəttin bir nöqtəsi tərkib və sistemin halını müəyyən edir. Belə nöqtələri müxtəlif tərkib üçün alaraq (müəyyənəşdirərək) birləşdirirlər. Birləşkə, hal və tərkib - xassə diaqramını qururlar.

Öyrənilən sistemin töbətiindən asılı olaraq, fiziki - kimyəvi analizdə müxtəlif xassələrdən istifadə edilir. Bu xassələrdən fiziki - kimyəvi analizdə istifadə edilənlərin sayı otuzdan çoxdur. Onlardan əsaslarını qeyd edək: Termiki analiz, həllolmanı öyrənmə üsulları (izotermik, vizual politermik üsullar), rentgen quruluş analizi,

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

mikroquruluş analizi, sıxlıq, bərklik, özlülük, axıcılıq, elektrik xassələri, maqnit xassələri və s. Bunlardan ən çox istifadə olunanlardan aşağıda müraciət olaraq bəhs edilir.


3.1. Termiki analiz

Termiki analiz üsulunun əsas mahiyyəti tarazlıqda olan sistemdə istiliyin udulması və ayrılması ilə gedən, yəni istilik effekti ilə nticələnən bütün çevrilmələri qeyd etmədən ibarətdir. Maddənin əriməsi (bərkiməsi), qaynaması, parçalanması və s. istilik effekti ilə əlaqədardır. Bu üsulla həm müvafiq prosesin başlanması və qurtarması temperaturu, həm də ayrılan və ya udulan istiliyin miqdəri tə'yin edilə bilər. Bu təcrübə mə'lumatlar termodinamiki funksiyaların hesablanmasında da istifadə edilir.

Termografik analizin ilkin cihazı istilik mənbəyi və vaxt saygacından (saniya ölçəndən) ibarət qurğu olmuşdur. Sistemdə temperatur döyişikliyini müəyyən vaxt intervalında ölçməkən temperatur-vaxt oyrısı qurulur. Bu zaman istilik effekti ilə əlaqədar proses başlayanda vaxtin döyişməsinə baxmayaraq istiliyin döyişməsində ardıcılıq pozulur. Vaxt - temperatur oyrısında sinma və ya dayanmalar alınırlar ki, bunlar da istilik effekti ilə əlaqədar prosesin getməsini göstərir. Proses qurtarandan sonra vaxt - temperatur oyrısında yenidən ardıcıl döyişən əyri üzrə asılılıq sahisi başlayır. Sistemin temperaturunu ölçmək üçün termometrdən, sonralar isə termocütlərdən istifadə edildi.

Termocütlə temperaturun ölçüləməsi iki müxtəlif metaldan ibarət naqılın qaynaq edilməsi (termoelektrodu) qızdırıldıqda elektrik horokot qüvvəsinin (E.H.Q.) yaranmasına əsaslanır. E.H.Q.-nın qiyməti döyişikliyə uğrayan miqdardan, termocütün materialından və temperaturdan asılıdır. Termocütlər mis - konstantan (850°C), xromel - xromelaliumel ($1000\text{-}1100^{\circ}\text{C}$), platin - platinrodium ($1300\text{-}1400^{\circ}\text{C}$), palladium - palladiumrodium ($2000\text{-}2400^{\circ}\text{C}$) volfram - volframrodium ($\approx 2500^{\circ}\text{C}$) və s. qoşa qaynaq edilmiş metallik, yaxud orinti naqillərdən düzəldilir. Onların hansından istifadə edilməsi həm ölçülən temperaturun maksimum hündüdündən, həm də tələb olunan ölçüdə dəqiqliyindən asılıdır.

III Fəsil




Şəkil 3.1. Güzgülü qalvanometrin sxemi (a), aşağı tezlikli temperatur qeydəcisinin optiki sxemi (b)

Vaxt – temperatur oyrisinin öyrənilməsi möqsədi ilə N.S.Kurnakov, pironetr adlanan cihaz təklif edir. Onun quruluşu sxematik olaraq şəkil 3.1-də göstərilir. Burada müəyyən sürətlə nümunə qızdırılır və sistemin istiliyi E.H.Q.-ə çevrilərək termocütflər vasitəsilə güzgülü qalvanometrlərə əlaqəli maqnit sahəsi yaradan sxemə verilir. Bu zaman E.H.Q.-nın qiymətindən asılı olaraq, maqnit sahəsi yaranır ki, o da öz növbəsində qalvanometrin işığı oks etdirən güzgüsünün müəyyən bucaq altında dönməsinə səbəb olur. Aydınlaşdır ki, bucağın qiyməti E.H.Q.-dən, o isə öz növbəsində sistemdə baş verən prosesin istilik effektinin və ona xaricdən verilən istiliyin qiymətindən asılıdır. Güzgüyə düşən işıq şüası müəyyən sürətlə horokot edən işığı qeydə alan fotokağızla təqmin edilmiş qurğunun (4) açıq zolağıma düşərək, fotokağız üzərində iz buraxır. Beləliklə, vaxtdan asılı olaraq, sistemin temperaturunu fotokağız üzərində müəyyən xətt iz yaradır. Bu yol ilə alınmış zaman – temperatur oyrisi maddənin termogramı adlanır. Əgər tədqiqat aparılan temperatur intervalında maddədə heç bir dəyişiklik getmirsə, şəkil 3.2-də olan 1-ci oyri kimi ardıcıl xətt alınır. Əgər sistemdə nonvariant proses gedirse, həmin prosesə uyğun dayanma (şəkil 3.2-də ikinci oyri), monodivariant proses gedirse, siniq xətt alınıp (şəkil 3.2-də üçüncü oyri). Belə birbaşa alınmış vaxt – temperatur oyrisinin nöqsanı ondadır ki, bəzən oyri üzərində siniq və dayanımların yerini dəqiq tə'yin etmək mümkün olmur. Buna görə də vaxt –

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

temperatur oyrisini sadə əyri adlandırmaqla, onu dəqiqləşdirmə məqsədilə differensial vaxt – temperatur oyrisi də qurmaq olar.




Şəkil 3.2. Temperatur-zaman asılılığı

Differensial termiki analiz məqsədi maddə və etalonun temperatur fərqini ölçən cihazlardan istifadə olunur. Beləliklə, bir qalvanometrdə vaxt – temperatur oyrisi, buna sadə əyri deyilir, digər qalvanometrdə isə vaxtdan asılı olaraq, etalonla maddə arasındakı temperatur fərqi yazılır ki, buna differensial əyri deyilir.

Etolon kimi elo maddələr seçilir ki, onlar tədqiqat aparılan temperatur intervalında polimorf döyişikliyə uğramasın və istilik keçiriciliyi maddənin istilik –keçiriciliyinə yaxın olsun. Bu maddələr adətən Al_2O_3 , MgO və s. götürülür.

Şəkil 3.3-də adətən differensial termiki analizdə istifadə edilən kombino edilmiş termocütlərin sxemi verilmişdir.



Şəkil 3.3. Sadə (a) və differensial (b) termocütler (I). Kombino edilmiş termocüt (II)

Cihazın dərəcələnməsi. Tədqiq olunan maddənin vaxt – temperatur asılılığının təcrübə qeydindən övvəl cihazda ərimə və faza keçidi temperaturu dəqiq mə'lum olan etalon – standart təmiz maddələrin termogramı çıxarılır. Bu məqsədlə işlədilən maddələrə etalon dərəcələyici maddə deyilir. Hal – hazırda təcrübədə geniş

III Fəsil

miqyasda işlədikən bə'zi etalon standart maddələrin siyahısı cədvəl 3.1-də verilmişdir.

Cədvəl 3.1

Standart dörcələyici maddələr


Maddə	$T_{\text{və}} \text{ K}$	Maddə	$T_{\text{və}} \text{ K}$	Maddə	$T_{\text{və}} \text{ K}$
Sn	504,9	Fe	1726	Au	1336
Bi	544,3	Pt	1812	$\text{K}_2\text{Cr}_2\text{O}_7$	671
Pb	600,4	Pt	2042	KCl	1045
Sb	903,5	Al_2O_3	1273	K_2SO_4	1342
Al	933,1	Al_2O_3	2323	Na_2SO_4 $\alpha \rightarrow \beta$	513
Cu	1356	V_2O_5	1685	Na_2SO_4	1158
Ag	1233,8				

Övvəlcə termocütün isti və soyuq ucu eyni temperaturda (0°C və ya 25°C) olduqda fotokameranı bir dövrə fırladaraq, «sifir» xətti çökəkir. Sonra isə dörcələyici maddələrin termogrammları çıxarılır, onların orimo temperaturuna müvafiq effekt ilə sıfır xətti arasında məsafə ölçülür. Nəticələr koordinat sistemində təsvir edilərək dörcələnmə oyrisi qurulur.

Məlumat olmayan maddənin termogramında orimo və ya başqa effekt ilə sıfır xətti arasında məsafəni bildikdə, effektiñ temperaturunu dörcələnmə oyrisindən tapmaq mümkündür.

Şəkil 3.4. Termogramlar.

ODB-temperaturun zamanadan asılılığı («sədə» yazı), OA-qızdırıcıının temperaturunun zamanandan asılılığı; HD'F nümunəsinin və standart maddənin temperaturlar şərqi (differensial yazı), HE differensial termocütün hər iki nöqtərinin eyni temperaturda olan haldə temperaturun sabitlik şərti («sifir» xətti); K - prosesin başlangıç temperaturu; M(M') - prosesin sonunun temperaturun qiyaməti



Şəkil 3.4-də Kurnakov pirometrindən qızdırılma zamanı alınan sadə (ODB) və differensial (HD'F) oyrların, həm də sıfır xətinin (HE) görünüşü verilmişdir. Göründüyü kimi sadə oyri «0»

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

nöqtəsindən başlayaraq temperatur artıqla yuxarı qalxdığı halda, differensial oyri absis oxuna paralel hərəkət edir. Effektə müvafiq olaraq sadə oyridə simmə, differensial oyridə isə dərin minimum (endoeffekt) alınır. Adətən soyudulma əyrilikləndən daha çox istifadə olunur. Onun təsviri şəkil 3.4-də olan görünüşün əksi şəklində olur.

3.2. Termoqrafiyik analiz


Üsulun mahiyyəti temperaturdan və ya qızmanın müddətindən asılı olaraq maddə kütlosunun doyişməsinə, kütlo və enerjinin maddədə itməməsi qanununa əsaslanır. Maddədə baş verən fiziki-kimyəvi prosesin mahiyyəti kütlo miqdarının doyişməsilə müəyyənləşdirilir. Eyni zamanda kütlönin doyişmə sür'əti müvafiq prosesin baş vermə sür'ətilə əlaqələndirilir.

Termoqrafiyik analizin termiki analiz kimi differensial termoqrafiyik variantı da vardır. Çox vaxt termiki analiz, differensial termiki analiz, ayrılan qazların tərkibinin analizi ilə termoqrafiyik analiz paralel aparılır. Termoqrafiyik analizin doqıqlıyi əyrənilən prosesin dənorliyindən və ölçmə prosesindən asılıdır. Hal-hazırda qızma zamanı kütlo doyişikliyini avtomatik ölçmək və noticələri EHIM ilə hesablaşdırmaq mümkündür. Bu zaman həm də kütlönin dəyişmə sür'əti əyrənilir.

Şəkil 3.5-da termoqrafiyik analiz üçün işlədici eihazın sxemi verilmişdir. Kütlo doyişikliyini əyrənmək üçün müəyyən kütlöyə malik maddə platin putada sobaya yerləşdirilir. Puta temperaturu tədricon artırılan farfor çubuğu (1) üzərində yerləşdirilir. Farfor çubuğu torozının qolu (2) ilə əlaqədar olduğundan kütlo doyişikliyi torozının qolundakı optiki boşluğu da horəkətə gəlir. Oraya düşən işıq siqnalı bu boşluqdan keçərək işığa hossas foto kağızın üzərində iz buraxır (şəkil 3.5-də I-ci oyri). I-ci oyri kütlo doyişikliyini ifadə edir və II ilə işaro olunur.

Kütlönin dəyişmə sür'ətini to'yin etmək üçün torozının gözüñə çox sariqli makara birloşdirilir. Bu makara bircinsli sabit maqnit sahəsində horəkət edir. Tərəzinin qolunun horəkət sür'ətindən asılı olaraq makarada cərəyan yaranır, hansı ki, qalvanometrik işıq siqnalı hossas kağız üzərinə yazılır: $d\left(\frac{M}{S}\right):dt$. Bu ifadə nümunənin vahid sahəsinə düşən kütlo doyişikliyinin sür'ətidir (II oyri).

III Fosil



Şekil 3.5. Termografimetrik analiz aparatları cihazının ümmüsi şeması

DTA öyrisini ölçmək üçün sobaya ikinci eyni quruluşlu platin putada etalon maddə daxil etmək lazımdır (3). Etalon daxil edilmiş termocüt 1-ci putadakı termocütlə qarşılıqlı əlaqələndirilsə, onda qızma zamanı qalvanometrin işiq siqnalı III-cü öyrini (DTA) yazacaqdır. Nümunənin temperaturu iso termocüt və qalvanometr vasitəsilə yazılır (IV öyr.) (TA, şəkil 3.5).

3.3. Rentgen quruluş analizi (RQA)

1895-ci ildə rentgen şüaları keşf edilmiş və mö'lüm olmuşdur ki, onların dalğa uzunluğu $10^{-3} - 10^{-4}$ Å tərtibindədir. Onlar gözə göründür, bəzə maddələr də fluorensiya etmə və qazları ionlaşdırmaq qabiliyyətini malikdirlər. Bir az sonra M.Laue və başqaları müəyyənmişdir ki, rentgen şüaları dalğa töbiotlidirlər və onların dalğa uzunluğu atomun xoiti ölçüləri ilə müqayisə edilə bilər. Eyni zamanda bu ölçülərin yaxınlığı imkan verir ki, kristalın ölçülərini müəyyənlaşdırmaqdə rentgen şüalarından istifadə olunsun.

Bu analiz üsulu ilə müxtəlif quruluşda olan çox komponentli sistemlərdə fazaların sayını və nisbotını vəsiti və həmcinin də miqdarı təyin etmək mümkün olur. Bu isə hər bir kristallik fazanın özünəməxsus difraksiya dairələri və intensivliyi malik olmasına osaslanır. Buna görə də kristallar qarışığını öyrənən zaman ümumi difraksiya monzərosu, ayrı - ayrı fazanın qarışıldakı nisbotinə uyğun

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

intensivlikli difraktoqramlar comindən ibarət olur. Kristallik fazanın tərkibini müəyyən etmək üçün onun difraktoqramması çəkilir. Fəza müstəviləri arasındaki məsafə və nisbi intensivlik xətlərinin qiymətləri verilən çoxlu kristal halda olan maddələrə aid xüsusi sorğu materialından istifadə etməklə onların indeksləri müəyyən edilir.

Monokristalların quruluşunu öyrənmək üçün Laue üsulundan istifadə olunur. Bunun üçün monokristal rentgen şüasının kəsiilməz spektrinin qarşısına qoyulur. Monoxromatik olmayan bu şüa kristala düşərək onunla qarşılaşlı to'sirdə olur, difraksiya nöticəsində fotomaterialda tünd ləkələr əmələ gəlir. Bu düzülüş ellips, hiperbola və düzxətt formalarda ola bilər.

Monokristalın müəyyən istiqamətində alınmış mənzərə kristalın əsas simmetriya elementlərini tə'yin etməyi imkan verir.

RQA tərkib hissəsinə daxil olan rentgenfaza analizindən (RFA) mürəkkəb sistemlərin xassalarını tədqiq etdəndə istifadə edilir (ərimə, həllolma, kimyəvi birləşmə əmələ gəlmə və parçalanma, töbəqəloşma və s.). Rentgenfaza analizi (RFA) fazalar qarışığının 1 faizindən yüksək olan halda müəyyən edilə bilər. Bəzən isə bu rəqəm 10 faizə qədər çatdıqda digər analiz üsulu totbiq edilir ki, bu da onun daha bir çatışmayan cəhətidir. Buna baxmayaraq sadəliyi təkrar olunan birqıyməli mə'lumat verməyi və universallığını göro təcrübədə (RFA) geniş istifadə olunur.

3.4. Mikroquruluş analizi (MQA)

Fiziki - kimyəvi analizdə zoruri tədqiqat üsullarından biri də mikroquruluş analizidir. Onun əsas totbiq sahələri: 1- hal diaqramının qurarkən fazaların sayıları və onların kristallaşma ardıcıllığını müəyyənəşdirmə, 2 - monokristal alınmış nüümənin keyfiyyətinə nəzarət, 3 - monokristallik materiallarda dislokasiyanın sıxlığını və s. tə'yin etməkdir.

Mikroquruluş analizin köməyi ilə hal diaqramının tədqiqində həllolma sahəsini, onun bərk fazalardakı sahələrini müəyyənəşdirmək olur. Mə'lumdur ki, həllolmanın sərhəddini təkcə termiki analiz nöticələri ilə müəyyənəşdirmək mümkün deyildir.

III Fəsil

Mikroquruluş analizini adətən otaq temperaturunda aparırlar. Nümunəni yüksək temperaturdakı halını öks etdirmək üçün onu yüksək sürətlə otaq temperaturuna qədər soyudub, bu omoliyyatla yüksək temperaturda oritidə olan fazalar nisbotının döyişməsini longidir. Beləliklə, müxtəlisf temperaturda dəmləmə aparmaqla, yaxud birloşmə olduğunu söyləmək olur ki, bu da digər xassələrlə yanaşı termiki analizin nticələrini ümumiləşdirməyə imkan verir.

MQA kəməyilə sistəmdə bir faizdən az miqdarda olan ikinci fazanı müəyyən etmək olar.

Mikroquruluş analizi üçün nümunələri xüsusi üsullarla hazırlanırlar. Müxtəlisf donovorlıkdə cilalayıcı kağızlardan istifadə edərək, tədqiq edilən nümunənin səthi hamarlanır. Bu proses nisbotən böyük ölçülü kobud cilalayıcı kağızdan istifadə etməklə başlayıb, daha narında sona çatdırılır. Sonra nümunənin səthi uyğun mayedə yuyulmaqla tozdan təmizlənir, bu zaman kimyəvi və elektrokimyəvi cilalanma da aparılıb bilər. Cilalama prosesi xüsusi qurğuda və ya əl ilə aparılır. Bütün kiçik dispersliyə malik olan Al_2O_3 , Cr_2O_3 və s. suspenziyalardan istifadə edirlər. Cilalanma zamanı nümunəvi zərif mahud parçadan istifadə edilir. Prosesi nümunənin səthi güzgү kimi parıldayanda və mikroskop altında səthə zədələr müşahidə edilmədikdə sona çatmış hesab edirlər. Sonra nümunə su ilə yuyulur, spirt, efir və ya asetonla yağdan temizlənir və qurudulur.

Səthdəki fazaları daha aydın görmək üçün nümunənin səthi aşilanır. Aşayıcının tərkibi adətən tədqiq olunan fazaların təbiətinə görə seçilir və aşilanma müddəti təcrübə yolla müəyyənloşdırılır. Beləliklə, nümunə mikroquruluş və mikroböhrlik tədqiqatına hazır olur.

3.5. Izotermik və vizual politermik üsullar

a) Izotermik üsul

Izotermik üsulla tədqiq etməkdo möqsəd, duzların qarşılıqlı olaraq bir - birinin hollolmasına to'sir amillərini öyrənməkdən ibarətdir. Məsələn, üçlü sulu sistemi sabit temperaturda izotermiki üsulla tədqiq etmək üçün ovvolcə eyni ionlu bir duzun doymuş məhlulu hazırlamır və ikinci duzdan müəyyən qədər həmin məhlulu əlavə edilir və hər dəfə məhlul 3-8 saat və bə'zi hallarda daha çox

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

qarışdırılır; tarazlıq əldə edildikdən sonra məhlulun qatılığı kimyəvi analizlə təpilir. Bunun üçün məhluldan və çöküntidən nümunə götürürən analiz edirlər. İkinci duzun kristallarını birinci duzun doymuş məhluluna o vaxta qədər olavə edirlər ki, məhlul hər iki komponentlə doymuş olsun.

Sonra iş əksinə aparılır: ikinci duzun doymuş məhlulu hazırlanır və birinci duzun kristalları oraya olavə edilir. Qarışdırma əməliyyatı tarazlıq yaranana qədər müəyyən temperaturda davam etdirilir. Kimyəvi analizlə bərk və maye fazanın tərkibləri to'yın edilir.

Alınan təcrübə nöticələrə əsasən sistemin həllolma izoterması qurulur.

Bərk və maye faza arasında tarazlıq yaranması üçün lazıム olan qarışdırma müddəti, duzların kimyəvi təbioti və tarazlığın yaranma sür'ətindən asılıdır. Əgər sadə və asan həll olan duz olsa, tarazlıq 2-4 saat ərzində yaranır. Tarazlıq zoif yaranan halda, məsələn metastabil sahədə stabil həllolma sərhəddi əmələ gəlməsi üçün böyük vaxt, bəzən ayrlaqla qarışdırmaq lazıム gəlir.

Izotermiki üsulun üstünlüyü ondadır ki, alınan nöticələr tarazlığın yaranma sür'ətindən asılı olmur. Lakin, lazıMi nöticələri almaq üçün nisbətən mürekkeb sxemli cihaz və uzun müddət tələb olunur.

b) Vizual politermik üsul

Vizual politermiki üsulun əsasını orintini soyutduqda, ilkin kristalin yaranma və qızdırıldıqda kristalin orimosinə uyğun olan temperaturu müəyyənəşdirməkdən ibarətdir. Bu zaman müşahidə olunan kristallaşma və oriməyə uyğun olan temperaturları yaxın qiymətləri alıñana qədər davam etdirilir.


Həllolmanın temperaturunun son qiymətində to'yini üçün axırınca on yaxın nöticələrin orta hesabi qiyməti nozorə alınır. Bu zaman qiymətlər eyni sür'ətkə soyudulan və qızdırılan, həmçinin arastırıqlımdən qarışdırılan təcrübələrin nöticəsi olmalıdır.

Bu üsulla tədqiqat üçün istifadə olunan qurğu o qədər də mürokəb olmur.

Aşağı temperatur intervalında (800K) ölçəmoni bir - birinin içərisində yerləşdirilmiş və üzəri qızdırıcı ilə tozlaşmış sınaq şüşosində aparmaq mümkündür (şəkil 3.6). Daxili sınaq şüşosində tədqiq olunan maddə, temperaturu ölçmək üçün termocüt və qarışdırıcı yerləşdirilir. Xarici sınaq şüşosının üzəri qızdırıcı ilə


III Fəsil

t_0 'min olunur və mühitdəki temperaturu sabit saxlamaq üçün «temperatur tənzimləyici» qurğu tətbiq edilir.



Şəkil 3.6. 800K kimi vizual politermik üsülda istifadə edilən cihazın sxemi.

- 1) varice smaq şüşəsi, 2 - davlı s.s.
- 3) qarışdırıcı, 4) termoeçit, 5) millivoltmetr,
- 6) ampermətr, 7) veriyon tənzimləyici



Şəkil 3.7. Vizual politermik üsulunda istifadə olunan cihazın sxemi

800K-dən yuxarı temperaturlarda tədqiqat aparmaq üçün müqavimət sobalarından istifadə edilir. Bu zaman tədqiq olunan maddə putalara yerləşdirilir, orinti tədqiq olunan maddəyə t_0 'sir etməyən platin, gümüş və s. qarışdırıcı çubuqlarla qarışdırılır. Kristalın omolo golması və orimosunu asan müşahidə etmək üçün soba yuxarıdan güclü işıqlandırılır. Konveksiya coroyanının qarışımı almaq üçün soba bağlanılır, işıqlanma və prosesə nəzarət etməyə imkan verən optiki qurğudan istifadə edilir (şəkil 3.7). Orientinin soyudulması qızdırıcıya coroyanın verilməsini dayandırmağa keçirilir.

Qatılıqları doyişməkən orimo və kristallaşma temperaturlarının müxtəlif qiymətlərini t_0 'yin edərək düzbucaqlı koordinat oxlarında qatılığa və temperatURA uyğun qiymətləri qeyd edirlər.

Vizual – politermik üsul ancaq orinti şəffaf olduğu halda tətbiq olunur. Bu üsulun bilavasitə müşahidəsi zamanı temperatur fərqlərinin olması hesabına və s. çatışmayan eşəyələr mövcuddur.

Fiziki-kimyovi analizin əsas tədqiqat üsulları

Buna baxmayaraq sadəliyi kristallaşma və əriməni tez müəyyən etməyə imkan verməsi onun totbiq imkanını artırır.

3.6. Elektrofiziki xassələr və istilikkeçirmənin tədqiqi

Elektrofiziki xassə dedikdə elektrik keçiriciliyi (σ), istilik keçiriciliyi (α), termoelektrik hərəkət qüvvəsi (α), Xoll effekti (R_{II}) və s. nozordə tutulur.

Elektrofiziki xassələrin ölçüləməsi zamanı bəzə çətinliklər ortaya çıxır ki, bunlar omik kontaktların seçilməsi, elektromaqnitin möhdud dairəsində ölçü aparmağa imkan verən vasitələrin işləmə doqıqlığı, ölçü cihazlarının həsləşmişliyi ilə əlaqədar xətaların olması və s.

Elektrik xassələrin ölçüləməsində dəqiq üsullardan biri potensiometrik metoddur. Bo'zi hallarda elektrik keçiriciliyi və termoelektrik hərəkət qüvvəsini ölçən zaman qurğu daxilində 10^3 mm civə sütunu tərtibində daim nəzarət edilə bilən vakuüm yaradılır. Əgor tədqiq olunan maddə yüksək uçuculuq və kimyovi fəallığa malikdirse, sistemə müntəzəm olaraq, nəcib tə'sirsiz qaz (argon) verilir və qurğunun hissələri olvan metallardan (latun, mis) deyil, paslanmayan poladdan hazırlanır.

Maddələrin əsas fiziki xassələrdən biri də istilik keçirmə xassasıdır; onun qiyməti həm istilikkeçirmənin mexanizmini aydınlaşdırmağa, həm də termoelektrik materialının effektivliyini hesablamaya imkan verir.

Istilikkeçirməni (α) ölçmək üçün geniş yayılmış üsullardan birinin əsası nümunənin en kəsiyindən vahid zamanda keçən istilik miqdarını tə'yin etməkdir.

Ehtimal edilir ki, qızdırıcıdan ayrılan istilik nümunədən tamamilə keçir və üzlər arasında temperatur fərqi yaradır ki, bu da termoçüt vasitəsilə ölçüle bilər. Buna baxmayaraq, istilikkeçirməni ölçən zaman həmişə istilik itkisi olur. Əgor ətraf mühit hava varsa, istilik mühit vasitəsilə və konveksiya ilə, vakuümda isə şüalanma hesabına itə bilər. Bu itkinin az olması üçün nümunəni elə seçimə lazımdır ki, onun hündürlüyü az, en kəsiyinin sahisi isə böyük olsun. Istilikkeçirmə aşağıdakı ifadə ilə hesablanır:


$$\alpha = \frac{0,24 \cdot J \cdot U}{S} \cdot \frac{1}{\Delta T}$$

III Fasil

burada, l - nümunenin uzunluğu, S - nümunenin en genişliği, J - daxili sobaya verilən corəyan şiddəti, U - daxili sobaya verilən gərginlik, AT - temperatur fərgi.

3.7. ULTRASÖS ÜSULU

Son zamanlarda ultrasos dalgalarının sür'otinin doyoşmösünden istifado edorok, yeni fazaların yaranmasını, quruluşdakı defektlörün aşkar edilmesini, fazaya çevrilmələri və s. öyrənməyə başlamışlar. Bu məqsəd üçün istifado edilən qurğunun prinsipal sxemi şəkil 3.8-də verilmişdir. Diametri \approx 10 mm, hündürlüyü 15 mm olan silindr şökilli nümunə ölçü xəttində (0x) yerləşdirilir.



Sekil 3.8. Ultrasos üslünum blok-sxemi

Generatordan daxil olmuş qısa impulslar həm etalonə (etili spiriti), həm də nüümənəyə daxil olaraq sinxron olaraq osilloqrafda qısa müddət ərzində müqayisə edilir.

Bərk mədədəki rəqs tezliyi 1,67 və 5 mQk olmalıdır.

Hesablamalar $v_a = \frac{1}{\rho} \cdot v_e$ (m/saniye) ifadesi ilo aparılır. Burada

l_0 = nümunenin uzunluğu, l_e = etalonun uzunluğu, v_e ve v_0 , müvafiq olarak etalonda ve maddeden ultrasos dalgalarının sür'ötüdir.

Bork cisimlerde ultrasos dalgalarının yayılma sür'otini, ceyni zamanda, homin sür'otin etalon mayedo döyişilməsinin müqayisəsi ilə müəyyənloşdırırlar. Məsələn, ultrasos dalgalarının yayılma sür'otinin döyişməsinə osason qurğuşun telluridi yarımkəcərici birləşməsinin hom tomiz kristallarında, hom də onun III rüup elementləri ilə aşqarlanmış nümunələrində, böyük doqıqlılıkla, qəfəs boşluqlarının sayı hesablanmışdır. Homçının müəyyən edilmişdir ki, ultraosin kəməyilə hal diaqramındaki yeni birləşmələrin yerlərini asanlıqla tapmaq mümkündür. PbTe - InTe sisteminin hal-

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

diagramının qurulmasında ultrasos üsulunun əvəzsiz əhəmiyyəti olmuşdur.

3.8. MEXANİKİ XASSƏLƏRİN TƏDQİQİ ÜSULLARI

3.8.1. Termiki genişlənmə

Bu üsul sabit tozyiqdə temperaturun artması ilə maddənin ölçülüründə gedən döyişiklərin tədqiqinə əsaslanır. Bork maddənin qızdırılması ilə onu əhatə edən atomların rəqs amplitudu artır ki, nəticədə onun həcmi böyüyür. Həcmin istidən genişlənməsi α_v :

$$\frac{1}{v} \left(\frac{dV}{dT} \right)_P \text{ ifadəsi ilə müəyyənləşdirilir. Burada } \alpha_v - \text{ həcmin}$$

genişlənmə omsalı; v - həcm; T - temperatur, R - tozyiqdir. Bork maddələrdə istidən xotti genişlənmə omsalı da öyrənilir və $\alpha_x =$

$$\frac{1}{c} \left(\frac{dl}{dT} \right)_P \text{ ifadəsi ilə hesablanır. Burada } \alpha_x - \text{ istidən xotti genişlənmə}$$

omsalı, l - uzunluqdur.

Istidən genişlənmə omsalı adəton artır. Lakin suyun həcmi 0°C-dən 4°C-yə kimi 1 atm. tozyiqdə azazır. Bir sırə metallarda, mosolon, Cd, Zn və In aşağı temperaturda istidən genişlənmə omsalı mənfi işarələnir. Bunu tərəfubi olaraq dilatometrik analizlə tə'yin edirlər. Ərimə, kristallaşma, bork mohulların parçalanması və s. zamanı həcm sıçrayışla döyişir. İkinci növ faza keçidi zamanı ifrat keçirici hala keçmə, maqnit xassolörünün, seqnetoelektrik xasosının yaranması və s. isə həcm döyişmə effekti müşahidə edilməməsinə baxmayaraq istidən genişlənmə zamanı xarakter hal baş verir. Bu da maddədə gedən prosesləri müəyyəndirməyə imkan verir.

3.8.2. Bərklik

Materialın dağılmaya və ya deformasiyaya qarşı göstərdiyi müqavimətə bərklik deyilir. Başqa sözlə maddənin cizilməyə və ya yerlə tə'sirindən deşilməyə qarşı müqavimətdir. Bərkliyi tə'yin etmək üçün bir sırə üsullar mövcuddur:

III Fəsil

1. Maddənin özündə bərk materialdan düzəldilmiş kürociyin to'sirindən çöküklük əmələ gəlməsi Brinelə görə bərklik adlanır.

$H_{B.M}$ - ilo işarə edilir

2. Rokvelə görə bərklik, almazdan düzəldilmiş konusun 120 dərəcə altında itilənmiş buağının azəriq hamarlanmış hissəsinin müyyəyon yük altında açdığı çuxurla müyyəynləşdirilir. Adəton, standart olaraq 60 kq və 150 kq yük altında olan bərklik götürürlür.

3. Bikkerso görə bərklik. Əks buağları 136 dərəcə meylli olan oturacağı kvadrat şəkilli almaz piramidanın standart yükler altında açdığı çuxura vikkərs bərkliyi deyilir.

4. Mikrobərklik (H_μ). Mikroskop altında bərk maddələrin ayrı - ayrı fəzaların üzərində ölçülən bərklikdir. Bunun üçün PMT - 3 markalı cihaz götürürlür və hər bir faza üçün bərklik - yük ayrısını öyrənməkən yüksək seçilir. Seçilmiş yüksək altında bərklik ölçülür və aşağıdakı düsturla hesablanır:

$$H_\mu = \frac{1854P}{d^2}$$

Burada H_μ - mikrobərklik, n/m^2

P - yüksək kütlosi, n (nyutonla)

d - almaz piramidanın əmələ gətirdiyi diaqonalın uzunluğu, m
3.7.3. Axma təzyiqi. Bərk maddənin dibində deşiyi olan silindrik qabdakı porşənə verilmiş güc noticosindo toz halına keçməsinə axma təzyiqi deyilir və F ilo işparə olunur, vahidi kq/mm^2 -lə ölçülür.

Axma təzyiqi aşağıdakı ifadə ilə hesablanır:

$$F = \frac{P}{\omega},$$

Burada P - güc, kq , ω - porşenin en kosiyi, mm^2 -la ölçülür.

3.9. Maqnit xassələri

Xarici maqnit sahəsinin to'siri noticosindo maqnit xassələri aşağıdakı növlərə bölünür: diamaqnetizm, paramaqnetizm, ferromaqnetizm və antiferromaqnitizm.

Atom və moleküllarda hər bir elektron orbital və spin horokotı noticosindo maqnit sahəsi yaranır ki, bu isə maqnit momenti ilə xarakterizə olunur. Bir orbitdə yerləşən iki elektronun momentləri qapanır və qapanmış elektronu olmayan atom və molekülyar

Fiziki-kimyəvi analizin əsas tədqiqat üsulları

məxsusi məqnit momentinə malik olmurlar. Ancaq belə atom və molekullar xarici məqnit sahəsinə düşdükdə onunla zəif qarşılıqlı to'sirdə olur, yəni sahədən itələnir. Maddənin məqnit sahəsi ilə bu cür qarşılıqlı to'siri diamaqnetizm adlanır. Diamaqnetizmin əsas xüsusiyyəti onun temperaturdan asılı olmasıdır.

Əgər maddənin atom və ya molekulu məxsusi məqnit momentinə malikə, yəni tərkibində qapannmış spinli elektron varsa, onu məqnit sahəsinə daxil etdikdə məqnit momentləri sahəyə paralel istiqamətlərinədir, bu da maddədə məqnitlərinə yarahır. Xarici sahənin gərginliyi artıqda maddənin məqnitləşməsi də artur. Əksinə temperaturun yüksəlməsi istiqamətlənməsi çətinləşdirir və bununla də məqnitləşməni aşağı salır. Orta temperaturlarda və zəif sahələrdə 1 mol paramaqnit maddənin məqnitlənməsi (δ) xarici sahənin gərginliyi və temperaturdan asılıdır:

$$\delta = \frac{N_A^0 P^2 H}{3RT}$$

burada T_A – Avogadro ədədi, P – ayrı – ayrı molekulların məqnit momenti, H – sahənin gərginliyi, R – qaz sabiti, T – temperatur. Hissəcikləri məxsusi məqnit momentinə malik olan maddələrin məqnitlənməsi hadisəsi paramaqnetizm adlanır.

Paramaqnitlənmə qavrayıcı aşağıdakı düsturla hesablanır:

$$\alpha = \frac{N_A^0 P^2}{3RT}$$

Bu tənlik Kuro qanununun riyazi ifadəsi adlanır. Yəni paramaqnit qavrayıcılıq mütləq temperaturla tərs mütonasibdir.

Atom və ya ionlardan təşkil olunmuş məqnit momentinə malik bərk maddələrdə paramaqnit xassosu xarici sahə olmadıqda belə (aşağı temperaturlarda) çox yaxın yerləşmiş hissəciklərin güclü qarşılıqlı to'siri hesabına öz – özünə məqnit momentlərinin istiqamətlənməsi effektini görə mürəkkəbəşir. Bu cür istiqamətlənmənin 2 növü var:

1. Məqnit momentləri bir və ya iki paralel istiqamətdə bu hadisə ferromaqnetizm adlanır.

2. Əgər məqnit momenti bir – birinə qarşı istiqamətlənənə antiferromaqnetizm adlanır.

Bu növ magnetizm çox da yüksək olmayan temperaturda baş verir. Yüksək temperatur məqnitlənməni pozur və müəyyən böhran

III Fəsil

temperaturundan sonra ferro və antiferromaqnetizm dağılır və adı paramaqnetizm qalır. Ferromaqnetizm üçün böhran temperaturu Küti nöqtəsi, antiferromaqnetizm üçün Neel nöqtəsi adlanır.

IV FƏSİL**İKİ KOMPONENTLİ SİSTEMLƏR****4.1. Fazalar qaydasının iki komponentli sistemlərə tətbiqi**

Fazalar qaydasını iki komponentli sistemlərə tətbiq etdikdə, $\varphi + V = K+2$ və $K=2$ olduqda $v = 4 - \varphi$ olur.

Deməli, iki komponentli sistemdə tarazlıqda dördən artıq faza ola bilər. Fazaların sayından asılı olaraq sistemin variantlığı aşağıdakı kimi dəyişir

Fazanın sayı (φ)	Variantlığı (v)	Tarazlıq
1	3	trivariant
2	2	divariant
3	1	monovariant
4	0	nonvariant

Öğr iki komponentli sistemdə dəyişən parametrlərdən hər hansı biri təzyiq və ya temperatur sabit götürürlərsə, o zaman şorti tarazlıq hələ üçün fazalar qaydası $v = 3 - \varphi$ olur. Şorti variantlıq dərəcəsi fazaların sayından asılı olaraq aşağıdakı kimi dəyişir

Fazaların sayı	1	2	3
Şorti variantlıq	2	1	0

Deməli, dəyişən parametrlərdən biri sabit götürülmüşsə, maksimum üç faza tarazlıqda ola bilər. İki komponentli sistemlərdə təzyiq və temperaturdan başqa fazaların tərkibi də dəyişir. Buna görə də qatılığın da nəzərə alınmalıdır. Bunun üçün qatılığın ifadə üsullarını nəzərdən keçirək.

4.2. Qatılığın ifadə üsulları

Sistemin tərkibinə daxil olan hər hansı bir maddə kütlösinin bütün qarışığın kütlösinə nisbəti kütlö payı (kütlö nisbəti və ya kütlö hissəsi) adlanır. Kütlö payının yüzə vurma hasilini kütlö faizi adlanır. Kütlö paylarının cəmi vahidə borabər olduğu halda, kütlö faizlerinin cəmi yüzə borabərdir.

Hər hansı maddənin mollarının sayının qarışığın bütün mollarına olan nisbəti mol payı adlanır. Molekulyar payın yüzə hasilini

Iki komponentli sistemlər

molekulyar faiz adlanır. Mol paylarının eomı vahidə, mol faizinin eomı isə yüzə bərabərdir. Molyar və ya həcmi molyar qatılıq hor hansı maddənin vahid həcmde mövəud olan mollarının sayını qarışığın həcmində bölmək lazımdır. Bu zaman həcm vahidi 1 litr götürür. Bu növ qatılıq vahidindən, adətən qaz qarışqlarının qatılığını ifadə etdikdə istifadə olunur.

Qatılıq, həllədicinin müəyyən miqdardında həll olan maddə miqdərləri ilə də ifadə edirlər. Bu zaman maddə və həllədicinin miqdarını kütlo, həcm vahidləri və ya mollarla ifadə edirlər. Bəzən həllədicinin və maddənin miqdarını müxtəlis vahidlərlə ifadə edirlər. Məsələn, 1000 q və ya 1 litr həllədicidə həll olan molların sayı və s.

Qatılıq atom payı və ya atom faizi ilə də ifadə edilir. Verilmiş maddənin qram - atomları sayının qarışığın ümumi qram - atomlarının sayına nisboti atom payı adlanır. Atom payını yüzə vurma basılına isə atom faizi deyilir.

Fiziki - kimyəvi analizdə bu ifadə üsullarının hamisindən istifadə edilir. Lakin əksəriyyət hallarda kütlo, atom, mol payı və kütlo, atom, mol faizindən istifadə edildiyindən kütlo payından, mol payına keçmə təhlükisinin çıxarılmasını nözordan keçirok.

Forz edək ki, sistemdə A və B-dən ibarət komponentlər vardır, bunların kütlo payımı x_A , x_B mol payımı isə x_A və x_B ilə, molekul kütülərini isə M_A və M_B ilə işaro etsək, A və B

$$\frac{x_A}{M_A} \text{ və } \frac{x_B}{M_B}$$

-yə borabor olacaqdır. O zaman A və B komponentlərinin qarışqadakı mol payları:

$$x_A = \frac{\frac{x_A}{M_A}}{\frac{x_A}{M_A} + \frac{x_B}{M_B}} = \frac{x_A}{x_A + x_B} \quad ; \quad x_B = \frac{\frac{x_B}{M_B}}{\frac{x_A}{M_A} + \frac{x_B}{M_B}} = \frac{x_B}{x_A + x_B} \quad ; \quad \text{olacaqdır} \quad (4.1)$$

Müəyyən çevrilənlərdən sonra alarıq:

$$x_A = \frac{M_B x_A}{M_B x_A + M_A x_B} = \frac{M_B x_A}{M_B x_A + M_A (1 - x_A)} = \frac{M_B x_A}{M_A + (M_B - M_A) x_A} \quad (4.2)$$


IV Fəsil

(4.1) və (4.2) düsturlarından istifadə edərək x_A və x_B təyin edə bilərik

$$x_A = \frac{M_A x_A}{M_B + (M_A - M_B)x_A} \quad (4.3) \quad x_B = \frac{M_B x_B}{M_A + (M_B - M_A)x_B} \quad (4.4)$$

(4.1) - (4.4) tənliklərindən kütłə payından mol payına və oksino çevrilənlər apardıqda istifadə edilir.

Bu tənliklərdən göründüyü kimi onların sağ torosdəri xətti kəsrlərdir. Buna görə mol faizindən kütłə faizinə və oksino keçid nöqtələri, mərkəzi proyeksiya vasitəsilə tapılıb bilər. Bunun üçün proyeksiya mərkəzi olan nöqtəni tapmaq lazımdır. Mol faizdən kütłə faizinə keçidi aşağıdakı kimi aparmaq olar. Bunun üçün forz edək düzbucaqlı koordinat sistemi verilmişdir (şəkil 4.1).



Şəkil 4.1. FeO - MgO sistemində mol faizdən kütłə faizinə keçmək üçün çevriliş grafiği

Absis oxunda, məsolon FeO - MgO sisteminin tərkibi mol faizlə verilmişdir, oxun başlangıcı 100 mol faiz FeO , sonu isə 100 mol MgO .

«0» nöqtəsindən perpendikulyar qaldıraraq və onun üzərində hər hansı bir istonılın A nöqqətsi götürüb, MgO tərkibini ilə düz xətə birləşdirək. Bu düz xətti 10 borabır hissəyə bölök və onun kütłə faizi ilə FeO - MgO sisteminin tərkibini ifadə edən xətti xətti olduguñu forz edək. Belə bir sistemin proyeksiya mərkəzinən tapmaq üçün ya iki qarışığın kütłə və mol faizlə qatılığını bilməliyik, və ya da bir qarışığın və bir təmiz komponentin kütłə və mol faizlə qatılığını bilməliyik. Alınmış qatılıqları müvafiq surətdə mol və kütłə faiz xətləri üzərində tapıb və eyni qatılığa aid nöqtələrdən düz xətti keçirək, oxların görüşdürüyü nöqtə S nöqtəsi olacaqdır.

Forz edək ki, 50 mol faiz FeO + 50 mol faiz MgO qarışığda (A) 32, kütłə faiz MgO vardır. Bunların qiymətinin müvafiq qatılıq xətlərində yerini tapsaq, B və C nöqtələrini alırıq. Bu nöqtələrin birləşdiriləb uzadılması axtardığımız birinci xətti əmələ gətirir. «0»

İki komponentli sistemler

nöqtəsindən çəkdiyimiz perpendikulyar üzərində MgO kütlə və mol faiz sıfır borabər olduğu üçün o da (OA) ikinci düz xətt ola bilər. Birinci (BK) və ikinci (OA) düz xətləri uzatıldığda S nöqtəsində (simmetriya mərkəzi) birləşirler.


İstənilən mol faiz qatılıqdə verilmiş tərkibi S nöqtəsidə birləşdirək, onun kütlə faizlə tərkibini $MgO-A$ xətti üzərində tapa bilərik.

Bu yol ilə eyni qurma işləri aparsaq, kütlə faizdən mol faizinə keçmək olar. Başqa üsullarla da bir qatılıqdan başqa qatılığa keçmək olar.

4.3. Tərkibin həndəsi təsviri üsulları. Ling qaydası

İki komponentli sistemi tərkilinin qatılıq ifadəsindən asılı olaraq, həndəsi təsvir etmək olar. Məsələn, qatılıq kətli və ya mol payları ifadə edilibsə, vahid, kütlə və ya mol faizlə ifadə edibilsə, yüzə bərabər hissəyə bölünmüş düz xətlər göstərmək olar.

Forz edək ki, qatılıqları paylarla (kütlə və ya mol) ifadə edilmiş A və B-dən ibarət iki komponentli sistem verilmişdir. O zaman şəkil 4.2. tərkib oxu adlanan düz xətt götürüb, onun uzunluğunu vahid qobul edirik. A nöqtəsi təmiz A komponentindən B nöqtəsi isə təmiz B komponentindən ibarətdir. A-dan B-yə doğru getdikcə A komponentinin miqdari azalır, B komponentinin miqdari isə artır. B kütlə payını A-dan başlayaraq ifadə etsək Q nöqtəsi alırıq; Q nöqtəsi sistemin tərkibini ifadə edir. Bu tərkib uyğun B komponentinin payı AQ , A komponentinin payı isə BQ kəsiklərinə qiymətcə borabər olacaqdır. Əgor tərkib faizlə verilibsə, AB kəsiyimin vahidə deyil, yüz hissəyə bölünməlidir.



Şəkil 4.2. İki komponentli sistemin tərkib oxu

Q nöqtəsinin koordinatları, iki kütlənin (A nöqtəsində yerləşən «a» kütləsinin və B nöqtəsində yerləşən «b» kütləsinə) koordinatları ağırlıq mərkəzləri kimi təpihlir, a və b müvafiq surətdə A və B komponentlərinin payı və ya faiz miqdalarıdır.

Forz edək ki, tərkibi Q_1 və Q_2 nöqtələri ilə ifadə olunan iki qarşıq verilmişqdır ki, burada Q_1 -də $x_A^{(1)}$, Q_2 nöqtəsində isə $x_B^{(2)}$

IV Fəsil

qədər A komponentinin payı vardır. Q_1 - kütlo ölçüsü q_1 , Q_2 -kütlo ölçüsünü q_2 ilə işarə etsək, bunları qarışdırıldığda Q tərkibli sistem alınır ki, bu da q qədər kütlöyə uyğun golir. Bu zaman

$$q = q_1 + q_2 \quad (4.5)$$

Burada nə qədər A komponenti olduğunu bilmək üçün $q \cdot x_A^{(1)}$ və $q \cdot x_A^{(2)}$ hasillorını toplamalıyıq:

$$q \cdot x_A^{(1)} + q \cdot x_A^{(2)} = q \cdot x_A \quad (4.6)$$

(4.5)-dən q qiymətini (4.6)-da yerinə yazaq:

$q \cdot x_A^{(1)} + q \cdot x_A^{(2)} = (q_1 + q_2) \cdot x_A$; $q \cdot x_A^{(1)} + q \cdot x_A^{(2)} = q_1 x_A^{(1)} + q_2 x_A^{(2)}$
 q_1 və q_2 olan hədləri borabörlüyin müxtəlif toroflörinə keçirək

$$\left. \begin{aligned} q_1 x_A^{(1)} + q_1 x_A^{(2)} &= q_2 x_A^{(1)} + q_2 x_A^{(2)} \\ q_1(x_A^{(1)} - x_A^{(2)}) &= q_2(x_A^{(2)} - x_A^{(1)}) \end{aligned} \right\} \quad \frac{q_1}{q_2} = \frac{x_A^{(1)} - x_A^{(2)}}{x_A^{(2)} - x_A^{(1)}}$$

Şəkil 4.2-dən göründüyü kimi, ogor $x_A = BQ$; $x_A^{(1)} = BQ_1$ və $x_A^{(2)} = BQ_2$ olduğunu yerinə yazaq o zaman

$$\frac{q_1}{q_2} = \frac{BQ - BQ_2}{BQ_1 - BQ} = \frac{QQ_2}{QQ_1} \quad (4.7)$$

alarıq.

Buradan deyo bilirik ki, Q qarışığın q_1 kütlo payı qədərini, Q , qarışığın q_2 kütlo payı qədər ilə qarışdırısaq, o zaman alınmış yeni qarışığın tərkibi Q , $Q_1 Q_2$ kosiyini $Q_1 Q$ və $Q_2 Q$ olmaqla iki yero bölür. Bu kosiklərin nisboti, götürülmüş qarışıkların miqdəri ilə tərs münətonasibdir. Buna kosiklər qaydası, Ling qaylası və ya ağırliq mərkəzi qaydası deyilir.

Forz edə ki, $Q_1 Q_2$ linkdir və uclarında q_1 və q_2 qüvvələri to'sir edir. O zamanq ağırliq mərkəzi olmaqla sistemin müvazinətdə olması üçün 4.7-ci tonlikdəki şort ödənilməlidir. Biz burada qatılığın ifadə vahidi olaraq kütlo payları götürümüştək. Kütlo və mol faizi götürdürüümüz hal üçün də həmin sözləri deyo bilirik.

4.4. Tərkib – xassə diaqramları

İki komponentli sistemlərin tərkib – xassə diaqramlarını iki ölçülü soñlı diaqramlarla təsvir edə bilirik. Bu zaman tərkib xotino perpendikulyar çökib, onun üzərində xassosının qiymətini götürə bilərik.

İki komponentli sistemler

Temperatur, tozyiq vo torkibi bir - birilo bağlayan diaqrama hal diaqramı deyilir. Torkib, temperaturvo tozyiqi, yo'ni sistemin halini tosvir eden nöqtəyo figurativ nöqtə deyilir vo onun uyğun goldiyi qarışığın torkibini ifadə edir.

Sistemin müxtəlif fazalarla halini oks etdirən diaqramlara faza diaqramları deyilir.

İki komponentli sistemdə temperatur, tozyiq vo torkibi təsvir etmək üçün üç ölçülü həndəsi figurdan istifadə edilməlidir. Bunun üçün üç bir - birino perpendikulyar ox götürürlər. Lakin, çox zaman onlardan biri ya tozyiq (izobar diaqramlar) vo ya da temperatur (izotermik diaqramlar) sabit götürürlər. İki komponentli sistemlərin do izobarik vo izotermik diaqramları iki ölçülü səthi diaqramlardır.

Xassö vo ya xassolorin torkib və əmperaturdan asılılığını oks etdirən diaqramlara politermik (adəton tozyiq $P = 1 \text{ atm}$. götürülür), temperatur sabit olduqda isə izotermik diaqramlar deyilir.

Eyni törkibin (törkib sabitdir) tozyiq və temperaturdan asılığını göstərən diaqramlara izoqatlıqlar deyilir.

Tarazlıqda olan fazaları birloşdiron düz xətt konod vo ya nad adlanır, bir - birilo tarazlıqda olan fazalar isə qoşma (olaqlı) fazalar, onlara müvafiq nöqtələri qoşma nöqtələr deyilir.

Başqa xassolori, özlülük, bərklik, xüsusi çəki, elektrik keçiricilik və s. təsvir edən diaqramlar hal diaqramlarına aid deyildir.


Törkib vo xassonin asılılığını təsvir edən diaqramlar - törkib - xassö diaqramları, oyrları isə xassö oyrları adlanır.

Bu xassö oyrlorının həndəsi xassolori aşağıdakılardan seçiyylənilirlər.

Əgər xassö törkibdən xotti asılıdırsa, o zaman deyilir ki, törkibin verilmiş hor hansı qatılıqla ifadə edilməsi halında xassö additivliyi malikdir. Lakin bəzən qatılığı başqa üsulla ifadə etdiğə additivlik pozulur. O komiyyət additiv hesab olunur ki, onu sistemin ayrı - ayrı hissələrinin xassolorının xəmi kimi hesablamaq mümkün olsun. Əgər xassonin yekun qiyməti additiv xottdan yuxarıdırsa, müsbət, aşağıdırsa, mənfi konaraçixmalar baş verir.


Şəkil 4.3-də I oyrisi additivlik, II-müsbat və III-mənfi konaraçixmalar təsvir edən oyrlərdir. Bunların müvafiq sırotda maksimum (IV) və minimum (V) ola bilər.

IV Fosil



miyyot kəsb edir.

Xüsusi nöqtələrin osas növləri 4.4-cü şəkildə verilmişdir.



Şekil 4.4. Xüsusi nöqtələrin növləri


Bunlarda I-sonlu, II – bucaq əmələ gətirən sonlu (nohayotlı) nöqtələrdir. Bunlar sonlu (nohayotlı) nöqtələrə malik oyrların kosılmasından alınan bucaq nöqtələridir; III – IV tamlı nöqtələrdir ki, bunlar: düyün (III), qayıtma – I(IV), qayıtma – 2(V) və izole edilmiş (VI) tamlı nöqtələr şəklində olurlar. Bundan başqa öz - özünü kosan oyrlar da olur ki, bu zaman öz - özünü toxunma nöqtələri simmə yaxud oyılma kimi görünür, çünki oyrunın bir hissosunun davamı alınnır.

Bir xassodan oks xassoyu keçdikdə oyrunın xarakteri da oks sürotda doyişir. Oks xassolar o xassolara deyilir ki, onların vurma hasili vahidə borabor olsun. Məsələn, xüsusi çəki və xüsusi höcm, özlülük və axiciqliq, elektrikkeçiricilik və elektrikmüqaviməti və s. oks xassolordur.

Tərkib – xasso diaqramlarının növləri; tərkib – xasso diaqramları iki sinif ayrıılır. Ogor iki komponentli A-B sistemdə dissosasiya etməyən birləşmə alınsa, rasionalların tərkib –

İki komponentli sistemler

xasso diaqramı, alınan birloşme dissosasiya edondırıso, irrasional sistemin törkib - xasso diaqramlarındı.



Şekil 4.5. İkili rasyonal (I) ve irrasional (II) sistemlerin yaşayış diagramlarının növleri

Şekil 4.5 rasional sistemler için 1, irrasional sistemler için ise 2 ile işaret edilerek, türkib - xasso diaqlamları verilmiştir. Öğr A moleküllerinin sayı m , B moleküllerinin sayı n ile işaret etsök, o zaman $m\text{A} + n\text{B} \leftrightarrow S$ olar. Bundan Trifonova göre 9 türkib xasso diaqlamı toşkil edilir.

1) $(m+n) > S$, yəni kimyəvi tonliyin sol torəfindəki molekullarının cəmi, sağ torəfindəkindən çox olan hal alır.

IV Fasıl

Bu zaman şokil 4.5-də verilmiş 1, 1', 1'' kimi üç hal torkib - xasso diaqramı alınır.

2) $(m+n) = S$, yo'nı molekulların cəmi kimyovı tənliyin hər iki torofində borabor olduğu hal üçün də H, H', H'' olmaqla üç hal alınır.

3) $(m+n) < S$, yo'nı tənliyin sol torofində olan molekulların cəmi sağ torofdəki molekulların sayının cəmindən kiçik olan hal da üç növ III, III', III'' - xasso oyrları alınır.

4.5 şoklindən göründüyü kimi, rasional sistemlərdə tamlı (diyilin) nöqtələr, birləşmənin tərkibinə uyğun gəlir. Lakin irrasional sistemlərdə belə tamlı (diyilin) nöqtələri omalo gotiron oyrların bir - birinə keçidi həmarlaşır və o nöqtələr yox olurlar (şokil 4.5-də 2-ci oyrlar bax).

Birləşmə omalo goldikdə iki komponentli sistemi iki ikinci dəroclu tabeli sistemlərə bölfür: A - S və S - B.

Öğər S dissosasiya etmirsə və bunlarda xassolər additivliklər düz xətt ovəzində mənfi konaraçixma halında oyrlar şoklində alınacaqdır.

4.5. İkili kondensə edilmiş sadə evtektik sistemlər

İki komponentli sistemlərin fazaların aqreqat halına görə iki hissəyə bölünür:

1. Qaz fazası olmayan sistemlər adətən belə sistemlərə tərkibində uşuevi komponenti olmayan sistemlər daxildirlər ki, bunlara ikili kondensə edilmiş sistemlər deyilir. Belə sistemlər üçün tozyiqi sabit götfürmək olar.

2. Maye və bərk fazalarla birlikdə tarazlılıqda qaz fazası da iştirak edərək, belə sistemlərə kondensə olunmayan sistemlər deyilir.

Sonrakı bölmələrdə kondensə olunmuş sistemlər nozordan keçiriləcək.

4.5.1. Hal diaqramlarının termodynamiki üsulla çıxarılışı. İkili sadə evtektik kondensə edilmiş sistemlərin hal diaqramları

Diaqramların termodynamiki çıxarılışı keçən əsrin axırında XX əsrin övvəlində Rozembom, Van-Reyn, Van Alkmade və Vitorf torofindən müəyyən edilmişdir.

Iki komponentli sistemlər

Sabit temperatur və təzyiqdə sistemin tarazlıq şərti izobar potensialın sabit olmasına dair. Tarazlığın davamlılıq şərti isə izobar potensialın minimum olmasına dair. Bu andan başlayaraq sistem halini öz - özüne dəyişə biləz.

Forz edək ki, məhlül və bork mexaniki qarışqından ibarət sistem götürmüüş. Təzyiq və temperatur sabit olduğda bunlardan hansı davamlıdır? Bunun üçün məhlulun və mexaniki qarışq üçün izobar potensialı çoxdurşa, məhlül öz - özüne mexaniki qarışığa çevirilir, cünki məhlül az davamlıdır və mexaniki qarışığın izobar potensialı minimum qiyməti malidir.


1 qram maddənin kütləsinə düşən izobar potensialı xüsusi izobar potensialı, 1 mol maddəyə uyğun qiyməti isə molar izobar potensialı deyilir. Mexaniki qarışığın xüsusi izobar potensialı komponentlərin xüsusi izobar potensialı qiymətlərinən yerdəyişmə qaydasına potensialı düz xətlə ifadə edilsə, məhsulun xüsusi izobar potensialı oyrixtə ifadə olmalıdır. Davamlı hal üçün bu oyri düz xətdən aşağıda, davamsız hal üçün isə yuxarıda yerləşəcəkdir. Oğor birleşmə alınsa, və bu birleşmə və bork halda dissosiasiyaya etmirə, o zaman izobar potensialın izotermi maksimum nöqtəsində birleşən və qayıtmaya möqfisi olmuş gotiron iki çökük oyridən ibarət olmalıdır.

Sistemin halini müəyyən edən fundamental parametr izobar potensial olduğundan, müxtəlis temperaturda onun dəyişməsini izleyək. Sistem kondensə edilmiş olduğu üçün iki faza olacaq bork (S), və maye (L). O zaman A_s və B_s bork halda, A_t və B_t isə maye halda müvafiq olaraq A və B təmiz komponentlərin xüsusi izobar potensialının qiymətləri kimi qəbul edilir. (Şəkil 4.6). Bü nöqtələr tərkib xəss diaqramında başlangıç nöqtələr olacaqdır.

Şəkil 4.6-da absis oxunda tərkib, ordinat oxunda isə izobar potensialının izotermik qiymətləri t_1 , t_2 , t_3 , t_4 və t_5 temperaturlarında təsvir edilmişdir. Fyni zamanda $t_1 > t_2 > t_3 > t_4 > t_5$. Şəkinin aşağı hissəsində həmin temperaturlara uyğun tərkib - temperatur diaqramı təsvir edilir.

Forz edək ki, t_1 temperaturu hor iki komponentin orımo temperaturundan yüksəkdir (Şəkil 4.6 1 hal). Bu zaman A_s və B_s nöqtələri müvafiq A_t və B_t nöqtələrinən yuxarıda yerləşəcək.

IV Fəsil



Şəkil 4.6. Sade eylektik sistemin hal diagramının yüksisi izobar potensialı izotermlərinin çoxarılığı

Beləliklə, A və B-nin bütün nisbətində qarışqları maye halda olacaqdır. Temperatur azaldıqca izobar potensialı homişo artacaqdır, çünki $\frac{dG}{dT} = -S$, həm də burada S = entropiya homişo müsbət kəmiyyətdir. Eyni maddənin sabit temperaturda maye halın

Iki komponentli sistemlər

entropiyası bork hala nisboton çox olduğundan temperatur azaldıqca mayenin izobar potensialı sū'rotlo artacaq.

II hal. Yüksəkdə orijon komponentin, yəni A-nın ərimə nöqtəsi t_1 -yə kimi temperaturu azaldaq. Bu zaman t_1 temperaturunda A komponenti krisallaşmağa başlayır, lakin B komponenti hələ maye haldadır, çünki A-nın ərimə nöqtəsi B-nin ərimə nöqtəsindən yuxarıdır. Bu zaman A komponentinin bork (A_s) və mayenin (A_t) izobar potensialları bir - birinin üzərinə düşəcək. Tərkib - temperatur diaqramındaki temperatur oxu üzərindəki ərimə temperaturuna uyğun nöqtə alınıcaqdır. Lakin B komponentlinin ərimə nöqtəsi t_2 -dən aşağıda olduğu üçün B maye haldə olacaq. B_s yuxarıda, B_t isə aşağıda yerləşəcəkdir.

III hal. Ogor t_3 B temperaturu komponentinin ərimə nöqtəsi olsu, bu zaman B_s isə B_t ilə üst - üstə düşəcək. Buna müvafiq olaraq, temperatur oxu üzərində B komponentinin ərimə nöqtəsinə uyğun t_3 nöqtəsi alınıcaqdır. Eyni zamanda A_s isə A_t -ə nisboton aşağı enəcək. Ogor A_s nöqtəsindən izobar potensialı izotermiki oyrisinə toxunan çoxsok, birinci nöqtədə onu kəsəcəkdir. Birinci nöqtədən veritkal qırıq xotlo hal diaqramında t_3 temperaturuna müvafiq üfüqi xotlo birləşdiridikdə F' nöqtəsini alıraq

IV hal. Nisboton kiçik temperaturda orijon komponentin ərimə nöqtəsindən aşağı qiyməti qədor t_4 kimi soyutsaq, o zaman A_s qiyməti daha da azalacaq. Izobar potensial izotermiko çoxilon tonxunanla kəsişdiyi nöqtə 3 olacaqdır. 3-cü nöqtədən qırıq vertikal xot çoxsok, onun t_4 -dən çoxilmiş üfüqi xotlo omolo gotirdiyi nöqtə 3'-ə uyğun olacaqdır. B_s və B_t -dən aşağı enərək və ondan oyriyo çoxilmiş toxunan 2 nöqtəsini omolo gotirir. 2-i nöqtəsindən çoxilmiş vertikala t_4 üfüqi xotin omolo gotirdiyi 2' nöqtəsi hal diaqramın sağında yerləşəcək (IV hal).

V hal. Nəhayət, sistemi t_5 temperaturuna kimi soyutsaq, hər iki toxunalar bir düz xot şəklində E nöqtəsində birləşirlər (V hal). Bu onu göstərir ki, t_5 temperaturunda hər iki bork maddə bərə möhlulla tarazlıqdadır. Bu nöqtəni hal diaqramına keçirdikdə E' evtektilə nöqtəsi adlanır.

Bu qayda ilə hal diaqramında aldığımız nöqtələri birləşdiridikdə (VI hal) sistemdə komponentlərin kristalaşması, yaxud əriməsini oks etdirən iki oyri alınıcaqdır: t_1 1'3'E'-oyrisi A komponentinin ərimə oyrisidir, t_2 2'E' isə B komponentinin ərimə oyrisidir. Bu

IV Fəsil


oyrılıq likvidusu adlanır. Kristallaşmanın başlaqması bu iki oyrido təsvir olunur. Eyni tərkib möhlül (orinti) A və B bərk fazaları ilə tarazlıqda olduqda bu oyrlıq E nöqtəsində birləşir. Sistemdən istilik ayrılması davam etdirsək, E' nöqtəsinin halını müəyyən edən parametrlər tərkib və temperatur sabit qalacaqdır. E' nöqtəsi evtetik nöqtə, ona müvafiq orinti isə maye evtektilə adlanır. Bərkimiş evtetik mayeyə bərk evtektilə deyilir. Bərk və maye evtektilənin ümumi tərkibi ceynidir. Maye evtektilənin kristallaşma temperaturuna evtektilə temperatur deyilir. Bütün bu mövhümləri principino «evtektilə» ilə ovoz etmək də olar. Evtektilə nöqtədə sistem şərti nonvariantdır.

4.5.2. Termiki analizin nöticələrinə əsasən hal diaqramlarının qurulması

İkili sistemlərin izobar diaqramını əsasən termiki analizin yolu qızma və ya soyuma oyrlıqların nöticələrinə əsasən qururlar. Komponentləri A və B-dən ibarət ikili sistemin tədqiqi üçün oxoleo tomiz komponentlərin orinə temperaturu termiki analiz vasitəsilə müəyyən edilir. Fərzi edək ki, A komponentinin bərkiməsi soyudulma oyrisindəki dayanma ilə müəyyən edilmişdir (şəkil 4.7.-də 1 hal). Onu tərkib - temperatur diaqramına köçürsək (şəkildə qırıq xətlər) tomiz A komponentinin oxu üzərində A' nöqtəsini alarıq.

Əgər A komponentinin üzərində B komponentini olavo etsək, qarışığın tərkibində A komponentinin kristallaşma temperaturu 4.7-ci şəkildəki təsviro əsasən azalacaqdır (II hal). Soyuma oyrisi üzərində sıniq xətt almaması (2') qarışqadə A-nın bərk hal keçdiyini isə A və B-nin birgə kristallaşmasının isə (2) dayanma göstərir. III hal ikincinin tokratıdır. Lakin burada 3-cü dayanma 2-cidən daha uzun müddətli olacaqdır. IV hal tomiz B komponentinin soyuma oyrisidir. B' nöqtəsi isə onun bərkimə (orinə) nöqtəsi olmaqdə termiki analizdəki soyuma oyrisindən, dayanmaya əsasən götürülmüşdür. V hal isə B komponentinin üzərinə A komponenti olavo edildiyi halı göstərir. Qarışqadə B komponentinin bərkimə temperaturu aşağı enir. Oyri üzərindəki sıniq (5') o nöqtəyə uyğun temperaturu göstərir. 6-ci dayanımında isə A və B birləşdə bərkir.

Iki komponentli sistemlər



Şəkil 4.7. Soyuma şyrilərinin əsasın sadə evtektik sistemin hal diaqramının qurulması

Nohayot, evtektik törkibə uyğun qarışığın soyudulma oyrisində (IV hal) yegano üzün müddətli dayanma vardır (6). Bu maye evtektikanın bork hala keçməsinə uyğun gələrək hal diaqramlarının evtektik nöqtəsidir. Bu nöqtə hal diaqramına köçürürlür və E ilə işarə edilir.

Maye evtektikdən istilik ayrılıqda onunla tarazlıqda əolan hər iki bork faza çökəməyə balayacaq, qızdırıldıqda isə hər ikisi holl olacaqdır. Belə proseslər konqruent xassolidirlər. Evtektikaya belə tərif verilir:

İstoniyon məqdərdə komponentlərdən ibarət sistemin evtektiksi komponentlərin sayı qədər bork faza ilə konqruent tarazlıqda olan mayedir.

Evtektikanın kristalaşma temperaturu tozyiqin sabit qiymətində sabitdir. Kondenslənmiş sistemlər sabit tozyiqdə ($P = 1 \text{ atm.}$) tədqiq edildiyi üçün evtektikanın törkib və temperaturu sabitdir. Bu isə bir yanlış təsəvvürlə evtektikanın birləşmə olmasına təsəvvürünə görədir. Lakin tozyiq doyişdikdə az da olsa evtektik temperatur doyişə bilər. Doğrudan da fazalar qaydasına uyğun olaraq bu haldə sərbəstlik dərəcəsi monovariantlılığı tələb edir ($\alpha = 1$). Deməli, tozyiq doyişdikeçə, evtektikanın törkib və ya temperaturu doyoşə bilər.

IV Fəsil

Eyni zamanda mikroquruluş analizi göstərir ki, evtektika iki bork fazanın qarışığıdır. Beləliklə, evtektikanın birləşmə hesab etmək təsəvvürü yanlışdır.

Soyuma oyrlorino əsasən aldığımız diaqramda (Şəkil 4.7) sistemin likvidusu $A^I EB^I$ olmaqla iki oyridən ibarətdir: $A^I E$ – A komponentinin, $B^I E$ isə B komponentinin borkimə (kristallaşma) oyrlarıdır. Bunlara likvidus oyrları deyilir.


$A^{II}B^{II}$ xotti kristallaşmanın, borkimənin sonunu, yo'ni qurtardığını göstərir və solidus xotti və ya solidus adlanır. Likvidus oyrlarından yuxarı sahə maye, solidus xottindən aşağı sahə isə bork halının ($A + B$) sahələridir. $A^I A^{II} E$ sahəsi bork A və maye ($M+A$) qarışığıdır. $B^I B^{II} E$ isə bork V ilə maye qarışığının ($V+M$) sahəsidir. AE oyrisi A komponenti ilə doymuş orıntıların $B^I E$ oyrisi isə B komponenti ilə doymuş orıntıların oyrisidir. $A^{II} E$ maye evtektika ilə bork A + B tarazlığını EB^{II} isə maye evtektika ilə bork B + A tarazlığını oks etdirir. Beləliklə, hər bir həndəsi sahəyə, təsviro müəyyən faza və ya fazalar comi uyğun golir (uyğunluq prinsipi).

Tək fazaya və ya fazalar toplusuna uyğun sahələrə hal məkanı deyilir. Şəkil 4.8-də verilmiş hal diaqramında bütün sahələr və $A^{II}B^{II}$ xotti hal məkanıdır. Əgor diaqramda hal məkanı sərhəd oyrlılo ayrılsa, onkar bir faza ilə forqlənməlidir. Buna toxunan hal məkanları qaydası deyilir. Mosolon, mayenin sahəsi, $M+A$ ilə və ya $M+B$ sahələri ilə $A^I E$ və ya $B^I E$ oyrları ilə sorhodlonırıso, bu sahələr bir bork faza ilə mayenin sahəsindən forqlənirler.

İlk baxımdan burada $M+A$ və ya $M+B$, $A+B$ hal məkanları fazaların sayına görə forqlənmirlər, yo'ni hər üç halda iki faza vardır. Lakin növərənən alsaq ki, $A^{II}B^{II}$ üç fazalı hal məkanıdır (maye evtektika ilə bork A + bork B), onda aydın olar ki, $M+A$ və ya $M+B$ sahələrində $A^I B^I$ sahəsi üç fazalı sahədən keçir və həm də bir faza ilə forqlənmərlər. Deməli, $A^{II}B^{II}$ adı sərhəd xotti deyil, halın məkanıdır. Toxunan hal məkanları qaydası bütün hal diaqramlarına aiddir.

Şəkil 4.7-də termiki analizin nəticəsinə görə soyudulma oyrlorino əsasən hal diaqramları qurulmuşdur. Lakin hal diaqramı məlumatlısursa, ona əsasən istonilon tərkibə uyğun qarışığın soyuma və ya qızma oyrisini də qurmaq olar. Burada diqqəti cəlb edəcək cəhətlərdən biri də tomiz maddələrin və evtektik qarışığın kristallaşması (orimosi) və ya soyuması (qızması) oyrlarında proses sabit temperaturda getdiyindən uyğun dayanmaların alınmasıdır.

İki komponentli sistemler



Sekil 4.8. İki komponentli sade evtekik kondenslənmiş sistemin halı diagramı

Maye halda tam holl olan, bork halda iso, holl olmayan ikili kondenslənmiş sistemin 4.8-ci şəkildə verilmiş diagramında «a» torkibli mayenin soyudulmasını izleyəcək. Figurativ nöqtə «a» maye sahəsində yerləşdiyindən soyumannın ilk anlarında sistemdə doyişikli kolmayacaq. Sistemin figurativ nöqtəsi a^1 nöqtəsində likvidus oyrısının çatıldıqda A komponenti ilkin kristallaşmağa başlayır və maye fuzanın torkibi a^1E oyrısı üzrə doyişecəkdir. Fərz edək ki, figurativ nöqtə a^1 nöqtəsinin golub çatır. Bu zaman sistemi torkibən maye N-dən və bork A^{III}-dan ibarət olacaq. Onların miqdaları linq qaydasına görə to'yin edilə bilər.

$$\frac{\text{mayenin miktarı}}{\text{borkin miktarı}} = \frac{A^n a^n}{a^n N}$$

Sistemin sonraki soyudulması figuratif nöqtəni a^{III}, yəni solidiuñ xəttinə çatdırır. Bu zaman sistem, evtektik törkibə uyğun mayedən və bərk A-dan ibarət olacaqdır. Bu zaman sabit temperaturda evtektikanın kristallaşması başlayır; A və B birlilikdə kristallaşırlar və evtektik kristalaşma zamanı mayenin törkibi

IV Fəsil

döyişmir. Evtektik kristallaşma başlangıcında bork və maye fazonun tərkibi linq qaydasına uyğun olaraq

$$\frac{\text{mayenin miqdari}}{\text{borkin miqdari}} = \frac{A^{III}a^{III}}{a^{III}N}$$

ifadəsi ilə təyin edilir.

Evtektik kristallaşma prosesində figurativ nöqtə a^{III} nöqtəsində qalır və ancaq tam kristallaşmadan sonra bork hal sahəsinə keçir. A^{III} -dən E-ə qədər olan orıntılıra evtektikaya qədər orıntılar deyilir.

Öğər a nöqtəsi B komponentinə yaxın yerləşsə idi, o zaman bütün yuxarıda nəzərdən keçirilən proseslər baş verə bilərdi. Lakin burada A komponenti yox, maye ilə tarazlıqda olan B komponenti iştirak edəcəkdir. E-dən B^{III} -yə qədər orıntılıra evtektikdən sonrakı orıntılar deyilir. İkinci haldə evtektikdən sonrakı orıntıların soyudulması bəhs edilir.

Şüşəvari sistemləri termiki analiz üsulu ilə öyrənmək olmur. Onları statik termiki analiz üsulu ilə öyrənirlər. metodun məhiyyəti ondan ibarətdir ki, nümunə müxtəlis temperaturlarda qızdırılır və homin temperaturdan başlayaraq, süfrətə soyudulur. Yəni tablanır. Soyudulma zamanı şüşə almırsa, deməli onun tablama temperaturu sistemin likvidus oyrısından yuxarıdadır. Öğər tam kristallar almırsa, deməli tablama temperaturu solidiusdan aşağıdadır. Öğər həm şüşə, həm də kristal almırsa (qarışır), deməli tablama temperaturu solidius və likvidus xətlərinin arasındadır. Dəmləmə-tablama temperaturlarını döyişməklə, iki cəhət yaxın temperaturlar müoyyən edilir ki, bunların birində şüşə, o birində şüşə - kristal almır. Likvidus temperaturu bu iki temperaturun arasında yerləşəcəkdir.

4.5.3. Tamman üçbucağı

Şəkil 4.7-də II, III, V və VI qarışqların soyudulma oyrıları araşdırılsa, orada 2,3,6,5 dayanmalar müxtəlis ölçülürdə alınır. Bu dayanmaların xətti ölçüsü maye evtektikanın kristallaşması vaxt ilə müoyyənlenir. Bunların uzunluğu evtektik nöqtəyə yaxınlaşdıqca uzanır və on uzun müddətli dayanma evtektik tərkibə aid orıntıya müvafiq golur. Öğər hər orıntının dayanma müddətinin qiymətini evtektika xəttinə çökülmüş perpendikulyar üzərinə köçürüb və alılmış kəsik xətlərin sonunu birləşdirək, şəkil 4.8-də görünən

Iki komponentli sistemler

A^H , B^H , B^U üçbücağının ahriq. Bu üçbücağa Tamman üçbücağı deyilir. Üçbücağın topo bucaqları A^H və B^H toz komponentləri uyğun gəlirsa, deməli, bərk məhlullar omolo golmır. Lakin evtekтика az olan orıntılarda çox zaman dayanma alınır. Belə hallarda ekstrapolyasiya yolu ilə Tamman üçbücağını qurmaq lazımlı. Bir çox tədqiqatçılar dayanmaların uzunluğunu deyil, differensial sıyrılmədəki ekstremumlara osasən Tamman üçbücağını qururlar.

Tamman üçbücağının qurmaq üçün termiki analizi aşağıda göstərilən şortları ödomoklo aparmaq lazımdır:

1. Bütün orıntıların yerləşdiyi ampulalar eyni ölçüdə, quruluşda və materialdan olmalıdır.
2. Maddənin miqdarı elə götürülməlidir ki, onların orıntisinin höemi eyni olsun.
3. Orıntıların soyudulma sü'roti və şoraiti eyni olmalıdır.
4. Oğor sistemin komponentləri sıxıqlarına görə forqlonırsa, o zaman tədqiq olunan qarışqları elə çəki nisbətində götürürülər ki, onların maye halında höemləri eyni olsun, lakin bu zaman dayanmanın evtekтик uzunluğunu orıntının eyni çökisini aid edirlər.

Bu şortlər pozulduğundan törfübi olaraq, Tamman üçbücağının yan toroforını düz xotla almaq mümkün olmayırlar.

4.5.4. Mikroquruluş analizi


Hal diaqramında hər bir fazının yero və kristallaşma ardıcılılığı göstərilirsa, belə diaqramlara quruluş və ya struktur diaqramı deyilir.

Kondensə edilmiş iki komponentli sistemdə sadə evtekтика omolo golon halda diaqramın quruluşu 4.9-cu şəkildə göstərilmişdir.

Oğor iki komponentli A-B sistemini hal diaqramının müxtəlif sahələrində mövcud olan orıntıları mikroskop altında müşahidə etsək, onda aşağıdakılardan müəyyənloşdırılmış olarıq:

1. Tomiz maddələrə uyğun A və B nöqtələrində düzgün olmayan şəkildə düzülən başlangıç maddələrin ayrı-ayrı və bir-birinə müxtəlif istiqamətlənməyə malik kristallar mövcud olur.

IV Fossil



Şekil 4.9. İki komponentli sistemde sadə syntetika əmələ gələn halın quruluş diagramı

Evettekik orıntı E nöqtəsində bork A və B komponentlərinin növbə ilə paylanmış layalarından, bəzə hal-larda isə narin kristal dənənlərindən ibarət olur. Cılalanmış töbo-qədə bu laylar en kə-siyi çox kiçik, bir-birinə daxil olmuş xot-lor şəklində görünür-lər. A+evt. İbarət orıntıların quruluşu

Şekil 4.9-da AE¹ xottı mosafośında A komponentinin iri donolordır vo onların arasında bork evtektika görünöökdir. V-E¹ arasında yerleşen orintilordır iso B komponentinin iri donolordır vo onlar arasında evtektika yerleşöökdir.


Mikroquruluşun öyrönilmesi ayrı - ayrı fazaların kristallaşma ardılılığını müøyyonloşdırınmaya imkan verir. Halbuki termiki analizle birbirası bu mo'lumatları öyrönmem mümkün olmaz. Mikroquruluş analizi bork möhlülların sorohddini to'yin etməkdə də geniş istifadə olunur.

4.5.5. Sado evtektik sistemlərə aid real hal diagramları

Kondenso edilmiş ikili sistemlerde omolo golon sado evtektik halda temiz komponentlerin orımo nöqtəsi və evtektikanın uyğun göldiyi torkib və temperatur mö'lüm olduqda hal diaqramını qurmaq mümkündür. Şəkil 4.10-da qalay - sink ikili metallik sistemin hal diaqramı verilmişdir. Qalayın orımo temperaturu 232°C , sinkin orımo temperaturu isə 419.4°C -dir. Sistemin evtektikasının

İki komponentli sistemler

koordinatları temperatur -199°C, törkibi iso 13,5 atom% uygun gelir. Sinkin kristallaşma oyrısında oyilmio nöqtəsi müşahidə olunur.



Şəkil 4.10. Zn-Sn sisteminin hal diaqramı

Sədər evtektik sistemlərin hal diaqramlarına aid çalışmalar:

1. AgBr - KBr sistemi iki komponentdən ibarət düz sistemi olub, 1955-ci ildə S.F.Jemçujny tərofından öyrənilmişdir. AgBr + 419°C, KBr iso 752°C-də oyrikər. Sistemin evtektik nöqtəsinin törkibi 33 mol faiz KBr və temperaturu 285°C. Bu sistemin hal diaqramını qurmaq.

2. Kamfen metil xardal yağınnın hal diaqramı üzvi sistemlərə misal götürülo bilər. Kamfenin orimə temperaturu 49,3°C, metil xardal yağınnın oriməsi iso 34°C-dir.

Eftektikanın koordinatları 73 mol faiz, kamfen və 8°C-dir. Hal diaqramını qurmaq.

3. P.Rüstəmov və T.Comilzado tərofından (1965-ci il) öyrənilmiş GaS - GaTe sistemi yarımkərıcı komponentlərdən ibarət olduğu üçün bo'zon yarımkərıcı ikili sistem də adlandırılır. GaS-in orimə temperaturu 1010°C, GaTe iso 830°C-dir. Sistemdə

IV Fasıl

torkibi 58 mol GaTe olan ve 770°C-do oriyon evtektika müoyyyon edilmişdir. Həmin sistemin hal diaqramını qurmalı. Diaqramda fazaların yerini müoyyonlaşdırın.

4.6. POLİMORFİZM MÖVCUD OLAN İKİ KOMPONENTLİ KONDENSƏ EDİLMİŞ SİSTEMLƏRİN HAL DIAQRAMLARI

4.6.1. Başlanğıc komponentlərində polimorfizm olan ikili sistemlər

Forz edək ki, yüksək temperaturda oriyon B komponentinin iki şokldoyışması vardır: α -aşağı, β -iso yuxarıda temperaturda omolo golon ikinci şokldoyışmasıdır (modifikasiyasıdır). $\alpha \rightarrow \beta$ keçidi istiflik udulması ilə baş verən endotermiki keçiddir. Uyğun modifikasiyaları entropiyalarının S_α və S_β ilə işarət etsək, o zaman eyni temperaturda $S_\alpha < S_\beta$ münasibəti ödənilir. Orimo temperaturunla yuxarı maye B komponentinin izobar potensialı ($G_{\beta,B}$) β modifikasiyasının bərk halda izobar potensialından ($G_{\beta,B}$) kiçik olacaqdır. Öz növbəsində $G_\beta < G_\alpha$, $S_\alpha < S_\beta$ yəni β -in izobar potensialı, α - modifikasiyasının izobar potensialından kiçik olacaqdır. Temperatur azaldıqca izobar potensial artır. Lakin bu artım maye fazada bərk hala nisboton və həmdə β üçün daha çox olacaqdır.

Temperatur azaldıqca izobar potensialın qiyməti figurativ nöqtələrdə aşağıdakı tənliklərlə müoyyyon edilir:

Maye A üçün $\frac{dG_{\alpha,A}}{dT} = -S_{\alpha,B}$ bərk α və β üçün isə $\frac{dG_{\beta,A}}{dT} = -S_{\beta,B}$


$$\frac{dG_{\beta,A}}{dT} = -S_{\beta,B}$$

Bunları osas tutaraq termodinamiki yol ilə hal diaqramını qurmaq olar. Həmin diaqramları töcrübi yol ilə qızma və ya soyuma sıyrılorından do, sadə evtektik sistem diaqramının tərkibinə uyğun olaraq qurulması mümkündür. Bunun üçün dayanmaların və simqların temperaturunu tərkib oxundan qaldırılan perpendikulyar üzərinə köçürüb, alınan nöqtələri bir - bir ilə birləşdirmək lazımdır.

İki komponentli sistemler

Polimorfizm hadisisi baş veren kondenso edilmiş iki komponentli sistemlerin osasın ikili hali müşahide olunur:

- a) polimorfizm evtektik temperaturdan yuxarıda;
 - b) polimorfizm evtektik temperaturdan aşağıda, yəni solidus sahəsində bas verir.



Sekil 4.11 Polimorfizm kecid evtektik temperaturundan yuvarla moyentl olan ikili sadc evtektik sistemin hal diagramu

Şekil 4.11'de polinorsizm evtektik temperaturdan yuxarıda baş veren sədə evtektika omelogon kondensö edilmiş iki komponentli sistemin hal diaqramı

verilmiştir. Burada qırıq xotlorko metastabil hallar verilmiştir. Şökildən göründüyü kimi B komponentinin enantiotrop çevrilmesi baş verir. Həmdə bu çevrilmənin keçid temperaturu evtektik nöqtədən yuxarıdır. Keçid temperaturu sabitdir və orada üç faza tarazlıqdadır; B_β -bork, B_α - bork, və orinti-maye hallarıdır. Bu şorti nonvariant proses olub. PB'' düz xotilo ifadə olunur. Orintidən çökənmiş B_β kristallarının B'' temperaturunda $B_\beta \rightarrow B_\alpha$ çevrilmesi baş verir. Bu halda orintinin tərkibi sabit olmasına və onun tərkibi P nöqtəsinə uyğun golur. Qızdırıldıqda iso oksino $B_\alpha \rightarrow B_\beta$ formaya keçir. Buradakı P nöqtəsi keçid və ya peritektik nöqtə adlanır. Burada gedən proses zamanı bir faza holl olur, digər faza iso kristallaşır. Qızdırıldıqda B_α bork holl olur B_β ayrıılır, oksino soyutulduğda B_β holl olur, B_α -kristallaşır.

Oğor B_a modifikasiyasını çevrilməyə uğramadan qızdırmaq mümkün olarsa, o zaman sistemin likvidusu $B_a'E_A'$ ilə təsvir olunacaq. Bo'zı hallarda isə yüksək temperatur şökildiyişmosunu (B_B) soyuma zamanı keçid nöqtəsindən aşağıya qədər kristallaşarsa, sistemin likvidusu $A'E_A'B_B'$ öyrisi ilə təsvir olunur. Beləliklə, diaqramın sağ torosu həm stabil (bütöv öri), həm də metastabil (qırıq xatlı öri) hali oks etdirir. Hər iki öri R nöqtəsində kəsişir.


IV Fasıl

Stabil saholar sisteminin $A'ERB_{\beta}^I$ -dan ibarət stabil diaqramını, metastabil saholar iso $A'ERB_{\beta}^I$ metastabil diaqramını təsvir edir.

R nöqtəsində B_a və B_{β} kristallaşma oyrları görüsürər. Bu simmə çox zaman az olduğundan təcəübədə müşahidə olunur.

Çevrilmələr bütün orintilordə sabit temperaturda getdiyindən, soyuma oyrlarında dayanımlar mövcud olur, dayanımların müddətini RV'' düz xətti üzərində perpendikulyar kosiklər şəklində köçürsək, o üçbucağının katetlərindən biri təmiz B komponenti oxu üzərində düşəcəkdir.

Şəkil 4.12-də keçid temperaturu evtektilək nöqtədən aşağıda yerləşən polimorf çevrilmə olduğu hala uyğun diaqram verilmişdir. Göründüyü kimi keçid nöqtəsi V''' sistemdə həll olma baş vermodiyi üçün bütün orintilordə eyni temperaturda baş verir. Daha doğrusu bork haldə həll olma baş vermodiyindən A komponenti bu keçid temperaturuna tö'sir göstərmir. Diaqramda maddənin keçidinin baş verdiyi temperatur tərkib oxuna paralel $A'''V'''$ xətti ilə təsvir olunmuşdur. Bundan aşağıdakı sahə A və B_a bork fazaların mexaniki qarışığının mövcudluğu sahəsidir. Əgər təkibi homin sahədə yerləşən nümunələri qızdırısaq, bunlarda V''' nöqtəsinə uyğun temperaturda $B_a \rightarrow B_{\beta}$ keçidi baş verəcək və A + V_{β} mexaniki qarışığı alınacaqdır. Sonrakı qızma zamanı baş verəcək prosesi izləşək, sədə evtektilək sistemdə olduğu kimi eyni hadisə baş verəcək.



Şəkil 4.12. Polimorf keçidin evtektilək nöqtədən aşağıda mövcud olan ikiili sadə evtektilək sistemin hal diaqramı

Burada da polimorf keçidə uyğun dayanımları perpendikulyar şəkildə $A'''B'''$ üzərində köçürsək $A'''B'''B''$ Tamman üçbucağıını alarıq ki, burada on böyük dayanma təmiz B_{β} -a uyğun golocokdır ($B'''B''$ kəsiyi).

Yuxarıda nözordən keçirilən keçidlər qızma prosesi zamanı istilik udulması ilə getdiyi üçün entropiyanın qiymətində sıçrayışlı


Iki komponentli sistemler

döyişiklik olur. Bu cür keçidlərə I növ faza keçidi deyilir. Lakin elə keçidlər var ki, müyyən temperatur intervalında gedir, yəni entropiya tədricən döyişir, bu II növ keçiddir. Oğor üçünən komponent əlavə etdikdə keçid oyrılorının kəsişmə nöqtəsinin temperaturu döyişmirso, o zaman I növ, döyişirso II növ keçidi hesab olunur.


4.6.2. Polimorf keçidə aid real sistemlər

Polimorfizm baş verən sədə evtektikada mövcud olan real sistemlərə aşağıdakılardır aid etmək olar:

1. S.F.Jemçujniy (1909) tərəfindən öyrənilən sezium xlorid - natrium xlorid sistemi $\text{CsCl} - \text{NaCl}$. Burada komponentlərdən CsCl -in modifikasiya keçidi sistemin evtektik nöqtəsindən aşağıda baş verir. Öz təsvirinə görə diaqram 4.12 şəkildəki həl təkrar edir. CsCl duzu 646°C -də NaCl isə 800°C -də oriyirlər. Sistem evtektikasının koordinatları 39,5 mol fai NaCl və 483°C -dir.



Bu məlumatlara əsasən $\text{CsCl} - \text{NaCl}$ sistemi diaqramını tərtib edin.



Səkil 4.13. $\text{KCl}-\text{K}_2\text{CrO}_4$ sisteminin 984 həl diaqramı

2. S.F.Jemçujniy (1906) tərəfindən qurulan ikinci diaqram kalium xlorid - kalium xromat sisteminin tərkil ejir KCl -in orimo temperaturu 730°C -dir. K_2CrO_4 -in β -üksök temperaturlu şəkildəyişməsi isə 894°C -də oriyir. α - K_2CrO_4 -ün β - K_2CrO_4 keçid temperaturu 679°C -dir. Sistemin evtektik nöqtəsi 31,5 mol fai K_2CrO_4 və 658°C -dir bu məlumatlara görə qurulmuş həmin sistemin həl diaqramı səkil 4.13-də verilmişdir.

3. Benzoy turşusu - kamfora üzvi sistemin həl diaqramını aşağıdakı rəqəmlərə əsasən qurmaq olar. Benzoy turşusu $121,4^{\circ}\text{C}$ -də və kamforanın yüksək temperatur şəkildəyişməsi 178°C -də oriyirlər. Kamforanın şəkildəyişmələrinin $\alpha < \beta > \beta$ keçid temperaturu isə $98,1^{\circ}\text{C}$ -

IV Fesil

dir sistemin evtektik nöqtəsinin koordinatları 100°C və benzoy turşusunun miqdəri 65 faiz olduğunu bilirok, onun hal diaqramını tərtib edin.


4.7. BİRLƏŞMƏ ƏMƏLƏ GƏLƏN İKİ KOMPONENTLİ KONDENSƏ EDİLMİŞ SİSTEMLƏR

4.7.1. Konqruent oriyon ekzotermik birləşmə


Oğar sistemdə omolo golon faza və ya birləşmə oridikdə onunla eyni tərkibli maye omolo golırsə, konqruent, bu şərt ödənilmirsə inkonqruent orimə adlanır.

Fərzi edək ki, A - B sistemində S konqruent oriyon birləşməsi omolo golmişdir. Belə sistemin hal diaqramı 4.14 və 4.15-ci şəkillərdə təsvir edilir.

1. Omolo golon S birləşməsi dissosiasiya etmir (şəkil 4.14)
2. S birləşməsi qismən dissosiasiya edir (şəkil 4.15).



Şəkil 4.14. Dissosiasiya etməyən konqruent birləşmə omolo gotırmış iki kondensəlmış sistemin hal diaqramı



Şəkil 4.15. Dissosiasiya etmək konqruent birləşmə omolo gotırmış iki kondensəlmış sistemin hal diaqramı

Diaqramdan (4.14) göründüyü kimi S birləşməsi S' nöqtəsində dissosiasiya etmir və soyutduğda bərk məhlul omolo gotırmadən kristallaşır. Birkoşmanın omolo golmosunu və konqruent oriməsi sıxılıyalar maksimum nöqtə ilə tam aşkarlanmış olur. S' nöqtəsi E, S' və E+S' kristallaşma oyrlorının koskin bucaq altında birləşməsi nticəsində almılmışdır. Bu hal diaqramına iki ikili sistemin hal

Iki komponentli sistemlər

diaqqamının kombinasi kimi də baxmaq olar; A-S və S-B-nin ikili sistemləridir. Doğrudan da, A-B sistemi, iki ikinci döroclu və ya tabeli sistemlərdən; A-S və S-B sistemlərindən təşkil olunmuşdur. Lakin ikinci döroclu sistemləri sadəcə olaraq birloşdirib, A-B sisteminin hal diaqramını almaq mümkün deyildir, çünki A-S və S-B sistemlərinin ayrı-ayrılıqda hər biri üçün miqyas 100 qəbul olunmuşdur. Onlardan A-B sistemini keçmək üçün yenidən hesablaşma və çevrilmələr tövbə olunur.

Şəkil 4.14-də verilmiş diaqram iki sadə evtektilik sistemindən omolo goldiyi üçün burada diaqramın termodynamik çıxarılışı və təcrübə rəqəmləri əsasən qurulmasını araşdırmaq artıq olardı. Bunun üçün sadə evtektilik sistemləri şəkil 4.6 və 4.7-ni nəzərdən keçirmək kifayətdir. Diaqramda hal məkanları, sərhəd oyrları göstərilmişdir. Qeyd etmək lazımdır ki, birloşmanın tərkibini göstərən perpendikulyar $S\bar{S}$ xətti sərhəd xətti deyildir, bir fazaltı S birloşmosının hal məkanıdır. Burada S birloşmosının orimo nöqtəsində dissosiasiya etmədiyi diaqramdan göründüyü halda, onun daha yüksək temperaturlarda dissosiasiyyası haqqda heç bir məlumat vermər.

Şəkil 4.15-də verilmiş diaqramda omolo golon S birloşmosı iso orimo zamanı qismən dissosiasiya edir. 4.14-dəki diaqramda göstərilən haldan fərqli olaraq burada birloşmanın tərkibini göstərən maksimum, bir kristallaşma oyrisinin E_1S^1 , digorinə E_2S^1 ardıcıl keçidini göstərir, daha doğrusu oyrlar bucaq altında kəsişmirlər və bir ardıcıl $E_1S^1E_2$ oyrisini omolo gotirirlər. Bu onunla izah olunur ki, omolo golon birloşmə orimo nöqtəsində fərdi haldə tomiz deyil, eyni zamanda A və B-nin qarışığından da ibarət olur. Ona görə do orimo nöqtəsi nisbəton aşağı enir, $E_1S^1E_2$ oyrisi bir oyri şəklini alır. Baxdığımız hər iki haldə birloşmanın omolo golmosunu diaqramda açıq maksimum oks etdirir. Ona görə onların açıq maksimumlu diaqram adlandırırlar. Maksimum nöqtəsini iso distektik maksimum və ya sadəcə olaraq, distektika adlandırırlar. Dissosiasiya emoyon birloşma olduqda, distektika sinqlulyar maksimuma uyğun gəlir. Bu zaman E_1S^1 və E_2S^1 oyrları ayrı - ayrılıqda bir fazanın - S^1 birloşmosının kristallaşmasını oks etdirir. Yəni uyğunluq prinsipini pozulur. Lakin Kurnakov göstərmişdir ki, E_1S^1 və E_2S^1 oyrları tərkib

IV Fəsil

- xassə oyrlorindəki şək. 4.4-də III hala uyğun olaraq, bir ayrı kimi tosovvür edilməlidir.

4.7.2. İnkonqruent oriyən ekzotermik birləşmə

Oğor birləşmə tinkonqruent oriyirə, bu zaman elə maye faza alınıcək, onun tərkibi orinmiş halın maddənin tərkibinə uyğun golmır. Bu o halda mümkün olur ki, bir maddə oriyəndə maye və ikincə başqa tərkibli bərk faza əmələ gəlsin. Məsolon, qəlibər düzən $\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$ $33,38^\circ\text{C}$ -yə kimi qızdırısaq, oriyərək cənə zamanda susuz Na_2SO_4 (tenardit) alınır. İnkonqruent birləşmə əmələ gəlmə halının tosvir edən hal diaqramı 4.16-ci şəkildə verilmişdir. Bu diaqramın termodynamik yolla çıxarılması və termiki analiz nticələrinə görə qurulması prinsipə sədəcətik sistemlərdə olduğu kimi şərti qəbul edilir.


Hal diaqramında bütün stabil hallar bütöv oyrikorlo tosvir edilir; metastabil sahalar iso qırıq xəllərlə göstərilmişdir. Burada hər sahəyə uyğun fazaları və evtektikamın tərkibini tapmaq üçün istifadə edilən Tamman üçbucagları verilmişdir. Bütün bunlar ovvolki diaqramlarda olduğu kimi izah olunur. Lakin diaqramda qırıq xəllə verilmiş və heç bir zaman toerübi yol ilə alınmayan hissə, sistemdə S birləşməsinin konqruent orimosi nüüməkün olsaydı, onda maksimum nöqtədə S birləşməsinin parçalanmadan oriməyə məruz edilsə, onun toxmini olaraq orimo nöqtəsi S'' olardı. Belə maksimum gizli maksimum adlanır.

BEP oyrları və ondan aşağıda yerdəşən sahələrdəki orintilərin kristallaşması sədəcətik sistemdə olduğu kimi cənə yolla baş verəcəkdir. Burada PA^1 -dən aşağıdakı sahədə orintilərin kristallaşmasını nozordan keçirmək maraqlıdır.

Oğor I-ci orintini soyutsaq, I' nöqtəsinə çatanda $\text{A}'\text{P}$ oyrisiylə görüşdüyündən sistemdə A komponenti kristallaşmağa başlayacaq. Soyudulma oyrisində I'' sinmə nöqtəsi bu prosesin başlamasını göstərir. Sonrakı soyutma zamanı figurativ nöqtə ikifazah sahədə horokot edəcəkdir. Bu zaman möhluldan A komponenti çökəcək və doymuş möhlulun tərkibi $\text{A}'\text{PE}$ oyrisi boyunca E nöqtəsinə doğru horokot edəcəkdir. Bu hal, $\text{A}''\text{P}$ izotermik xəttə çatana kimi davam edəcəkdir. $\text{A}''\text{P}$ xəttinə çatdıqda A həll olmağa başlayacaq və S birləşməsi kristallaşacaqdır, yəni $\text{M}+\text{A} \leftrightarrow \text{S}$ tənliyi üzrə reaksiya

İki komponentli sistemler

gedocoktdir. Deməli, inkonqruent proses başlayır. Burada P xotti boyunca iki bork faza A və S maye ilo tarazlıqda olduğundan və kondenslənmiş sistem olduğundan təzyiq sabit saxlandığından sistem şorti olaraq nonvariant olur, yəni fazalar qaydasına əsasən sorbostlık dörcəsi $\alpha=0$ olur. Deməli, temperaturla yanaşı maye fuzanın tərkibi də sabit olub P nöqtəsinə uyğundur. Belə inkonqruent proses peritektik nöqtə və ya sadəcə olaraq, peritektika adlanır. Şəkil 4.16 da I tortiblərinin sonrakı soyudulması solidus sahəsində iki bork fuzanın A+S birgə kristallaşmasına səbəb olacaqdır, çünki birinci orinti S-in tərkibində solda yerləşdiyi üçün birləşmə omolo göldikdən sonra A maddəsi artıq qalacaqdır.



Şəkil 4.16. İnkongruent birləşmə omolo goturan kondenslənmiş sistemləri hal diaqramı

Oğr üçüncü orintinin soyuma sırasını nəzərdən keçirsək, o, PA'' izotermik xotti kimi birinci orinti kimi özünü aparacaq, inkonqruent proses başlayacaq. A''P izotermik xotti üzərində isə bu orintilərin soyudulması zamanı A holl olacaq və S kristallaşacaq. Lakin birinci orintidən forqlı olaraq mayenin artığı qalacaq, A isə tam holl olub qurtaracaq, o zaman monovariant tarazlıq başlayacaq və figurativ nöqtə iki fazlı - M+S sahəsində ES'' izotermik xotti doğru horokot edəcəkdir. Burada monovariant evtektik dayanma alınır. M \leftrightarrow S+B tarazlıqda olur. Sonrakı soyudulma zamanı maye faza borka çevrilərək qurtaracaq, figurativ nöqtə iki fazlı S+B

IV Fesil

sahidə monovariant tarazlıq sahəsində solidusla horokot edəcəkdir. İlkinci orintini soyutduqda S^1 nöqtəsinə kimi 1 və 3-cü orintilərə olduğu kimi $M+A$ sahəsində sistem yerini交代şəkərdir. Lakin S^1 nöqtəsinə A və B-in miqdəri S birləşməsinin stekiometrik tərkibinə uyğun miqdarda olduğundan maye və A komponenti birdən tamamilə S -ə çevrilir və alınnı S birləşməsi təmiz halda kristallaşır. Eşqaritiv nöqta axıra kimi bir fazaltı S birləşməsi SS^1 perpendikulyarı üzərində horokot edir və burada SS^1 xotti hal məkəndir. Bu zaman maksimum vaxt sərf olunacaq. Soyudulma pəriyəti üzərində on əzən müddətli dayanma alınacaq. Tamman üçbucağının oturacağına endirilmiş on böyük perpendikulyar omolo göləcəkdir. Bo'zon eñ hal olur ki, inkongruent birləşmənin S tərkibi peritektik nöqtəni üzərinə düşür. Bu halda orintidən (mayedən) – M birbaşa S birləşməsi kristallaşır. Bu diaqram Novikova gəro distektik kongruent oriyon birləşmə omolo götərən diaqramla inkongruent oriyon birləşmə omolo gölən halların diaqramlarının aralıq halini təşkil edir. Belə birləşmələr «ötör» birləşmə deyilir.

Şəkildə qırıq xottorlu sistemin metastabil sahəsi göstərilmişdir. Əgər S birləşməsinin parçalanma nöqtəsindən yuxarı temperaturda qızdırmaq mümkün olsaydı, o zaman onun tərkibinə uyğun S^1 maksimum nöqtəsi almardı. Diaqramda bu hal RS^1 qırıq xotti ilə metastabil hal kimi təsvir edilmişdir. Bu toerübi olaraq alınır.


4.7.3. Endotermik birləşmə

Əgər sistemdə endotermik birləşmə omolo golırsə, və birləşmə soyudulduğda, mayenin iştirakı ilə parçalanırsa, o zaman belə sistemin hal diaqramı distektik sistemlərin hal diaqramına uyğun olacaqdır. Lakin temperatur müəyyən qədər azaldıqca endotermik birləşmə Le-Şatelye prinsipinə uyğun olaraq parçalanmalıdır. Əgər sistemdə parçalanma maye fazının iştirakı ilə başlayırsa, diaqram mürəkkəb şəkil alır və şəkil 4.17-də təsvir olunan hala uyğun olur. Burada S birləşməsi B ilə E_1 evtektikasını omolo götürir.


S birləşməsinin soyutduqda t_1P temperaturunda omolo gölən bu birləşmə tam parçalanaraq, B və M-ə çevrilir. Bu zaman S maye fazaya tam çevrilir. M sonrakı soyuma zamanı tarazlıqda E_2 -ə uyğun maye və B bərk fazalar olacaqdır. Sistemin sonrakı soyudulması t_2 temperaturunda evtektik tarazlığı götərib çıxarıır. Bu diaqramın

İki komponentli sistemler

xüsusiyyəti ondan ibarətdir ki, E_1 evtektikası birloşmonin tərkibini göstərən SS' perpendikulyarına qədər davam edir.



Şəkil 4.17. Parçalanma nöqtəsi evtektikədən yuxarıda olan endotermik birloşmənin hal diaqramı



Şəkil 4.18. Endotermik birloşmə evtektikədən aşağıda omolo golidikdə sistemin hal diaqramı

Endotermik birloşmə bork halda omolo golirsa və evtektik temperaturdan aşağı temperaturda parçalanırsa, onun diaqramı 4.18 şəkildəkimi olacaqdır.

Burada SS' birloşmonin tərkibini, $A'''B'''$ izotermik xotti isə onun parçalanmasını öks etdirir. Diaqramın üst hissəsi sadə evtektik sistemlərdə mümkün hala uyğun olduğundan bu hissə burada araşdırılmışdır.

4.7.4. Ekzotermik və endotermik birloşmələrə aid real diaqramlar

1. $\text{RbCl} - \text{CaCl}_2$ sistemində kongruent oriyon $\text{RbCl}\text{-}\text{CaCl}_2$ birloşməsi alınırm. Məlumatdır ki, RbCl 724°C -də oriyir, CaCl_2 775°C -də oriyirlər. Sistemi distektikasi 840°C -ə uyğun golur. Evtektik nöqtələrin koordinatları verilərək:

- 17,5 mol% CaCl_2 və 580°C ; bork fazalar $\text{RbCl} + \text{RbCl}\text{-}\text{CaCl}_2$ -dir
- 82,5 mol% CaCl_2 və 580°C ; bork fazalar $\text{RbCl}\text{-}\text{CaCl}_2$ və CaCl_2 -dir. $\text{CaCl}_2\text{-}\text{RbCl}$ sistemin hal diaqramının qurun

IV Fəsil

2. $\text{BaCl}_2\text{-LiF}$ sistemində inkonqruent oriyon $\text{LiF}\cdot\text{BaF}_2$ birləşməsi alıñır. $\text{LiF} \sim 847^\circ\text{C}$, BaF_2 isə 1200°C -də oriyir. Evtektika; 31 mol% BaF_2 və 765°C -dir. Bork faza isə LiF və $\text{LiF}\cdot\text{BaF}_2$ -dir. Peritektika 62 mol% BaF_2 və 850°C -dir. Bork faza $\text{LiF}\cdot\text{BaF}_2$ və BaCl_2 -dir.


3. Kamfora - rezortsin. Kamforanın orimo temperaturu 178°C ; rezortsinin orimo temperaturu isə 119°C -dir. 1:1 nisbotində distektikası 29°C olan birləşmə omolo golir. Sistemin evtektikasının koordinatları:

- 33,3 mol% rezortsin; $t^o = 1^\circ\text{C}$
- 52,5 mol% rezortsin; $t_{2^o} = 24^\circ\text{C}$ -dir. Bu məlumatlarəsənət sistemin quruluş hal diaqramı 4.19-ə ün şəkildə verilmişdir.

4.8.1. Fasiləsiz bork məhlullar omalo gətirən sistemlər

Ovvoledə bork halda fasılısız bork məhlullar omalo golmosunu nəzərdən keçirək. Belə sistemlərin xüsusi izobar potensialları izotermələri maye və bork halda eyni olacaq və çökük toroflər yuxarıya doğru yönələcəkdir. Izotermələrin gedişinə görə üç növ diaqram alınıñır.

1 növ: şəkil 4.20 a-də verilmişdir. Bu və bundan sonrakı b) və c) növ diaqramları hom termodinamiki, hom də təcrübə olaraq qurulur və məhiyyət etibarilə bunların qurulması sadə evtektik sistemlərin diaqramlarının qurulması kimiidir.




Şəkil 4.20. Fasiləsiz bork məhlullar omalo gətirən iki kondenslaşmış sistemlərin hal diaqramı: 1) I növ, 2) II növ, 3) III növ

Xüsusi izobar potensialın izotermik (xipi) xarakteri bork məhlul omalo gətirən sistemlər üçün eynidir və çökük toroflər yuxarıya yönəlnmiş şəkildə olurlar. Maye halda izotermik bork maddə uzun qiyməti maksimum (davamsız olur), maye üçün minimum qiyməti (davamlı olur).

İki komponentli sistemler

Oğor maddelərdən biri digər ilə fasiləsiz bərk möblül əmələ gətirir, belə sistemlər üçün 3 növ doyişkiliyə məlik olur, bu da Rozemboma görə 3 növ diaqram əmələ gətirir.

1 növ soyutduğda ovvoleo yüksək temperaturda orijon komponetin maya (B_1) və bərk (B_2) xipi eyni qiymətlə olub, üst-üstü düşürülür. 4.21 şəkildə, t_i temperaturda B komponentinin B_1 və B_2 maye və bərk hədə xipi eyni olurlar. Sonra isə on aşağı t_i temperaturunda B komponentinin A_1 və A_2 potensialları eyni qiymətlər olurdular; t_i temperaturu isə aralıq hal təşkil edir.



Şəkil 4.21. Izobar potensialının izotermiñin temperaturdan asılılığı ovvoledən iki komponentin hal diaqramının çıxarılması (I, II, III növ Rozembom diaqr.)

2 növ soyudulma zamanı ovvoleo xipi konarlara yox, orta hissədə maye və bərk xüsusi izobar potensialları öyrəsi ilə görünüşürler (şəkil 4.21). Bu zaman hal diaqramı maksimumla alınır. (2 növ Rozembom diaqramı).

3 növ isə ovvoleo xipi bir torofdon (B), konarda, sonra isə soyudulma zamanı ikinci torofdon (A) konarda görünüşürler (şəkil 4.21).

Nəhayət, hər iki öyrimin minimumda bir nöqtədə ortada görünüşürler ki, bu da 3 növ diaqram əmələ gətirir.

Beləliklə, ekstremlı olmayan, maksimumla və minimumla olmaqla üç növ diaqram çıxarılır. Bu yol ilə 4-cü və 5-ci növ diaqramları qurmaq mümkündür.

IV Fəsil

I növ diaqramda (şəkil 4.20 a) halında) ektremum yoxdur, yəni orintilərin borkiməyə başlama və tam borkiməsi temperaturları tomiz. A və B komponentlərini orimo nöqtələrinin aralıq qiymətlərini alır. A^1ECFDB^1 oyrisi likvidus, $A^1E'C'D'B^1$ oyrisi iso solidus oyrılıridir. Bunların arasında M i B fazalar heterogen tarazlıqdadır. Likvidus oyrısından yuxarı bir fazaltı maye orintilərin sahisi, solidusdan aşağı iso bir fazaltı bork məhlulların sahəsidir.

Məhlumdur ki, orimo nöqtəsindən aşağıda bir komponentli sistemlərdə bork maddə üzərində buxar tozyiqi, maye üzərindəkindən (ifrat soyudulmuş maye) az olacaqdır. Orimo nöqtəsindən yuxarıda iso oksino, bork maddə üzərindəki buxar tozyiqin qiyməti maye üzərindəkindən çox asılıdır. Maye məhlullarda həlledicinin buxar tozyiqi tomiz həlledicinin buxar tozyiqindən kiçik olacaqdır. Bu hal bork məhlullara da tətbiq edilir. Yəni tomiz komponentin üzərindəki buxar tozyiqi homin komponentin bork məhlul üzərindəki buxar tozyiqindən çox olacaqdır. Temperaturun artması ilə orimo baş verəməsi və parzial buxar tozyiqinin qiymətinin bork və maye fazalarında müxtəlis döyişməsini nəzərə alaraq, I, II və III növ hal diaqramlarını qurmaq olar.

I növ diaqram (şəkil 4.20 a) sıqara oxşar formada olmaqla likvidus və solidus oyrılarının qabarıq toroflori müxtəlis istiqamətə yönəlmüşdür. Lakin ələ diaqram ola bilər ki, ya hər iki oyrının qabarıq toroflori yuxarıya, şəkil 4.20 a) A^1B^1 halında, ya da aşağıya doğru A^1B^1 yönəlmış olsunlar.

Əgər sistemdə I növ Rozeboom diaqramına uyğun bork məhlullar almarsa, sistem şərti nonvariant ola biləz, çünki bunun üçün fazalar qaydalarına uyğun olaraq üç faza tarazlıqdə olmalıdır. Lakin burada ancaq iki faza bir bork və bir maye tarazlıqdə olduğundan monovariant tarazlıq hali mümkün kündür. Ona görə də mayenin borkiməsi müyyəyon temperatur intervalında olur ki, bu da kristallaşma intervalı adlanır.

Bork məhlulların orimosi yaxud holl olması sabit temperaturda baş vermir. Fərzi edək ki, bizo hər hansı « α » tərkibli orinti verilmişdir. Onun figurativ nöqtəsi bir fazaltı orinti (maye) sahəsində olduğundan variantlığı ikiyə bərabərdir. Homin sistem soyuduqda, figurativ nöqtə α' istiqamətində aşağı enəcəkdir. D nöqtəsində mayedən, yaxud orintidən bork məhdul çökəcəkdir, bunun da

Iki komponentli sistemlər

tərkibi D¹ ilə müəyyən ediləcəkdir. Sonrakı soyudulma zamanı bork möhlül kristallaşması davam edəcəkdir və nəhayət E¹ nöqtəsində tamamilə kristallaşacaqdır. Hər bir soyudulma anında likvidusa uyğun qoşma tərkibləri absis oxunan paralel çəkməkələ sabit temperaturda müəyyən emək mümkündür. Belə xətləri solidus oyrisi ilə birleşmə nöqtələri D¹F¹C¹E¹ müvafiq sırotda DFCE ilə qoşmadırlar. Yəni, tarazlılıqda olan bork və maye fazaların tərkibləri qoşmadırlar. Bu zaman mayenin tərkibini göstərən nöqtələr DE oyrisi boyunca, bork fazanın tərkibini göstərən nöqtədər isə D'E¹ oyrisi üzrə horokot edəcəkdir. Hər hansı, məsolon, «» nöqtəsində maye və bork fazanın miqdarını ling qaydası ilə müəyyənşdirmək olar.

a¹ nöqtəsindən tərkib oxuna paralel çoxsok və onu likvidus və solidus oyrlarino kimi davam etdirsək, o, zaman e və s¹ nöqtələrinə alıraq. A¹ nöqtəsinə uyğun olan qoşma tərkiblə e və s¹ omolo gotirdikləri kəsiklərin a¹e və a¹s¹ kəsiyin nisbotləri ea¹/ae¹ bork fazanın maye fazaya olan nisbotını ifadə edəcəkdir. Nəhayət a tərkibi E-e qədər soyutsaq, ona müvafiq mayenin son dəməsiniñ tərkibi E ilə ifadə ediləcəkdir.

Oğur tam borkimış a¹ bork möhlulu qızdırısaq, yuxarıda bəhs edilən kristallaşma prosesinin əksi müşahidə ediləcəkdir. Bork möhlül E nöqtəsində oriməyə başlayacaq və ilk omolo gəlməş maye dəməsiniñ tərkibi likvidus oyrisi üzərindəki E nöqtəsinə uyğun olacaqdır. Sonrakı qızdırılma orimanın davam etdirilməsinə səbəb olacaq və maye faza artaraq nəhayət D nöqtəsində axırıcı kristalda oriyocək və bu kristalın tərkibi solidus oyrisində D¹ nöqtəsi ilə ifadə olunacaqdır.

I növ Rozeboom diaqramında görünür ki, bork faza (D¹ nöqtəsi) maye fazaya (D nöqtəsi) nisboton B komponenti ilə daha zəngindir. Bu Gibbs - Rozeboomun 2 qanunun əsasını təşkil edir. Bork faza o komponenti zəngindir ki, onun əlavə edilməsi qarışığın oriman nöqtəsini yuxarı qaldırır.

II və III növ Rozeboom diaqramları şəkil 4.20 b və c-də təsvir edilmişdir. II və III növ Rozeboom diaqramlarında I növdən fərqli olaraq iki ikifazlı sahə: $\alpha(A)+M$ və $\alpha(B)+M$ sahələri vardır. Bu o deməkdir ki, $\alpha(A)$ bork möhlül maye fazaya nisbotən A komponenti ilə, $\alpha(B)$ isə B komponenti ilə zəngindir.

IV Fasıl

Rozebomun II və III növ diaqramlarında likvidus və solidus ardıcıl əyriləri ekstremum nöqtədə görüsürərlər. Buradan Gibbs Rozebomun 2-ci qanunu özünü göstərir və o aşağıdakı kimi fədə olunur: Likvidus və solidus əyriləri üzərindəki ekstremumlar bir-birinin üzərinə düşür. Yəni ekstremum nöqtələrində maye və bork fazalar eyni tərkibə malik olurlar.

Ekstremum nöqtələrində maye faza ilə bir bork faza (bork məhlül) tarazlılıqda olduğundan iki faza olur və belə nəticə çıxır ki, həmin nöqtələrdə sistem şorti monovariantdır ($\delta = 3 - \phi - 1$). Lakin maye və bork fazalarının tərkibi eyni olduğu üçün belə sistemlər özünü birkomponentli sistem kimi aparırlar. Bu isə fazalar qaydasından konara çıxmış halidir. Ona görə də ekstremal nöqtələrə sistem şorti nonvariantdır.

Şəkil 4.20 b-də maksimumla oriyon arası kəsilən bork məhlül əmələ götürən ikili sistemin hal diaqramı verilmişdir. Bork məhlülün kristallaşması və oriməsi I növ diaqramda olduğu kimi müəyyən temperatur intervalında baş verir. Aneçəq ondan forqlı olaraq, burada maksimum nöqtəsində likvidus və solidus əyriləri bir-bir ilə toxunurlar və sistem özünü şorti nonvariant aparır. Üzərində A komponentinin üzərinə B olavo etsək, bork məhlülün orimə temperaturu artacaq və görünüşü kimi bork fazada B komponentinin miqdəri maye fazaya nisbotən çox olmalıdır. Deməli, Gibbs – Rozebomun I qanunu ödomilir. Üzərində maksimum nöqtəsindən sağda yerləşən orintilərdə B üzərinə A komponenti olavo etsək, yəni də kristallaşma temperaturu yüksələcək və bork fazanın tərkibində bu dəfə B maddəsinin miqdəri çox olacaq (L.L.). Yəni o komponent daha zənginlik təşkil edir ki, onun olavo edilməsi bork məhlülün orimə nöqtəsini artırır. Deməli, Gibbs – Rozebomun birinci qanunu bu halda ödomilir. Maksimum nöqtəsində maye və bork fazalarının tərkibləri eynidir və sistem şorti nonvariantdır. Belə diaqramlara tövübi olaraq az təsadüf edilir.

Şəkil 4.20 c-də orimə nöqtəsi minimumdan keçən ikili arası kəsilən bork məhlül əmələ götürən sistemin hal diaqramı verilmişdir. Burada minimumdan solda olan bork fazalar maye fazaya nisbotən A komponenti ilə zəngindir. A olavo etdikdə isə sistemdə orimə temperaturunu artırır, eyni xassəni diaqramın minimumdan sağda olan hissəsində də müşahidə etmə olar. Burada B komponentinin olavo edilməsi sistemin orimə nöqtəsini artırduğu


İki komponentli sistemler

kimi, bök fazı maye fazaya nisboton B maddesi ilə daha zəngin olur. Deməli, hər iki haldə Gibbs – Rozeboomun I qanunu ödənilir. Minimum nöqtəsində maye və bök fazaların tərkibləri eynidir və burada sistem nonvariantdır. Ekstremal nöqtələri olan diaqramlarda a, b və a¹, b¹ tərkiblərin soyunna və qızma zamanı figurativ nöqtələrinin döyişmə yolu izləmək üçün şək. 4.20-a da nözordan keçirilən a və a¹ orıntılərinin keçdiyi proseslərə oxşarlıqlıdan istifadə edilməlidir.

Yuxarıda nözordan keçirdiyimiz məsələlərə iki əsas şərt nözörə alınmalıdır:

1. Gibbs – Rozeboomun I və II qanunu termodinamiki yolla çıxarıldığından onlar termodinamiki əsaslandırılmış hesab edilməlidir

2. Bütün üç növ Rozeboom diaqramları kristallaşma və orımo proseslərinin tam tarazlıq hali üçündür ki, bu zaman difuziymanın tam getməsi hesabına, bök fazanın tərkibi dərhal bütün həcm boyunca boraborlaşır




Şəkil 4.22. Müvəzinət və qeyri-müvəzinət kristallaşma zamanı solidus oyrisinin vəziyyəti

Lakin təcərübədə kristallaşma çox vaxt qeyri tarazlıqda baş verir. Şəkil 4.22-də A'E'C'D'B' və A'E'C'D'B' likvidus və solidus oyrları böyük diffuziya effekti hesabına tarazlıq halini oks etdirir. Lakin təcərübədə D'C'E' nöqtələri ovozino P₁, P₂, P₃ nöqtələri alındığından solidus oyrisi A'P₁P₂P₃B' olacaqdır. Göründüyü kimi B'P₁P₂A' oyrisi yüksək temperaturda oriyon tomiz komponentin orımo nöqtəsindən koskin aşağı düşür və getdiyən aşağıda oriyon tomiz komponentin (A) orımo nöqtəsinə doğru daha az meylli orımo oyrisiylə azalır. Ma'lumdur ki, real oyrinin vəziyyəti – bök fazadakı diffuziya, soyudulmanın süfrətindən asılıdır. Buna görə də sistemin tarazlıq halını yaratmaq üçün daha kiçik süfrətlə və termiki işləmə yolu ilə A'P₁P₂P₃B' oyrisinin A'E'C'D'B' oyrisinə yaxınlaşdırmaq mümkündür.

4.8.2. Bölk halda sistemde qismən həllolma halları

A – B ikili sistemde A komponentinde A'' qodor B komponenti holl olunarsa, α bork möhlüllar, B komponentinde ise B'' qodor A holl olursa, β bork möhlüllar omolo golir. A'' B'' orintiliorinde ise α ve β bork möhluların mexaniki qarışığı kristallaşır. Belo hallar komponentlori biri - birinde holl olan ve mohdud bork möhlülları omolo gotiron ikili sistemlərdür. Burada Rozebonun IV və V növ bork möhlü diaqramları kimi iki hal ola bilər.



Sökl 4.23. W növ Rozehomun hal diagramm

Şekil 4.2.3-dən kondens edilmiş ikili sistemin IV Rözebom hal diaqramı verilmişdir. Bu diaqramda H_1 , H_2 , H_3

gramlarından osas forqı R nöqtəsi möveudlüyüdür. Bu nöqtə A və B komponentlərinin orımo nöqtələrinin arasında yerləşir və iki bork məhlullar arasındaki tarazlığı oks etdirir. P nöqtəsi bir bork məhlulun (α) digər bork məhlulu (β) keçid olmaqdə peritektik və ya keçid nöqtəsi adlanır. P nöqtəsinə müvafiq maye iki bork faza ilə (D və C) ilə tarazlıqdadır. Oğur sistemdən istilik ayrılsa, C holl olacaq, D iso kristalaşacaqdır. Bu zaman mayenin törkibini dəyişməyəcəkdir. Oksino sistemi qızdırısaq C kristallaşacaq, D iso holl olacaq. Bildiyimiz kimi bir faza holl olanda, digər bir faza kristallaşırsa, inkongruent proses baş verir. Daha mürəkkəb sistemdə bir neçə faza holl olub, digər bir neçə faza kristallaşa bilor. Ümumiyyətə, peritektika eko maye məhluldur ki, verilmiş temperatur və tozyiqdə sistemin komponentlərinin sayı qədər bork faza ilə kongruent tarazlıqdır olsun. Eyni zamanda sistemdən istilik ayrıldıqda bir neçə faza holl olsun, digərləri iso kristallaşın. Komponentlərin sayına görə peritektika ikili, üçlü və s. peritektika adlanır.

Rozeboomun IV növ hal diaqramının aşağıdaki elementleri vardır: Likvidus iki oyridon α bork möhlulların ($A'E$) ve β bork möhlulların ($B'E$) bir fazalı maye örintidön uygun olaraq kristalleşmesi öyritöründen ibarötdür. Likvidusdan aşağıdaki mayenin:

İki komponentli sistemler

İştirakı ilə iki ikifazlı sahə $M+\alpha$ və $M+\beta$ mövcuddur. Solidusda $A'D$ oyrısından aşağıda α bərk məhlulların bir fazalı sahələri mövcuddur. Əməlo golon $A''DCB''$ sahosunda (daxilində) iki bərk məhlulun mexaniki qarışığı mövcud olur. Beləliklə, solidus oyrılıarı 3 hissəyə ayıırlar:

1. α - bərk doymuş məhlulların oyrısı $A'P$, β - bərk domuş məhlulların oyrısı - $B'C$ və DC kəsiyi, bu isə nonvariant tarazlıq xotinin bir hissəsidir. Bu xott boyunca P peritektik maye ilə tərkibi D və S olan iki bərk faza tarazlıqdadır. DA'' və CB'' oyrılıarı üzərindəki nöqtələr müvafiq olaraq hər iki α və ya β ilə doymuş bərk məhlulların müəyyən temperaturda tarazlığını əks etdirir. Burada α ilə doymuş məhlul $A''D$ oyrısı üzərində K figurativ nöqtəyə müəyyən t_1 temperaturda CB'' oyrısı üzərindəki L nöqtəsinə uyğun tərkibli β bərk məhlulları trazlıqda olduğunu nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, K və L nöqtələr qoşma nöqtələr, KL kəsiyi isə konoddur. Daha bir nəticəyə gəlmək olar ki, $A''D$ və CB'' oyrılıarı binodal oyrının hissələridir və bunları davamı olmazdır. Şəkil 4.23-də bu hissə qırıq xotlu verilmişdir. Binodal oyrı PC şərti nonvariant xotlu kəsişmişdir və bu xott boyu inkonruyent proses gedir. Əgər sistemdə tərkibənə a figurativ nöqtəyə uyğun olan hər iki bərk fazanın tərkibti K və L nöqtələrinə töv'in edilirse, o zaman onların tərkiblərinin bir - birinə olan nisbotını linq qaydasına əsasən töv'in etmək olar.


$$\alpha/\beta = aL/Ka$$

IV növ Rozeboom diaqramının soyudulma oyrısının analizi göstərir ki, I; II; III növdən fərqli olaraq, termogramalarda kristallaşmanın başlangıc və qurtaracağının qeydə alan səməmlərdən başqa, zaman oxuna paralel dayanımlar da mövcuddur. Bunlar sabit temperaturda peritektik prosesin getməsi üçün sorf olunan müddətdir. Əgər dayanımlara uyğun parçaları PC xotinə çəkilmiş perpendikulyar şəklində göstərsək, onların nəhayətləri F nöqtəsində kəsişirlər; nəticədə əməlo golon PFC Tamman üçbucağı alınır. Maksimum dayanma isə D nöqtəsinə uyğun goləcəkdir.

V növ Rozeboom diaqramının görünüşü 4.24 şəklində vərilməşdir. Bu diaqramın sol tərəfində soyudulma oyrılıarı verilmiş və oradakı sinma və dayanımlara görə hal diaqramları qurulmuşdur. Əksinə diaqram mə'lum olarsa, ona əsasən nəzəri olaraq soyuma

IV Fəsil

oyrularını də müyyəyonlaşdırırmalar. Bu diaqramın saholarının IV növ Rozeboom diaqramında olduğu kimiidir. Lakin IV-dən fərqli olaraq burada peritektik deyil, evtektik proses getdiyindən onun quruluşunda bəzi xüsusiyyətlər özünü biruzo verir.



Iki komponentli sistemlər

Tamman və başqları göstərmişlər ki, bərk halda həll olma oyriləri ($A''D$ və CB'' , şəkil 4.23 və 4.24) Şredər - L.e - Şately tənliyi ilə ifadə olunur:

$$\lg = a - \frac{b}{T} \quad (5.1)$$

Burada \lg - möhlulda, yaxud ərintidə həll olan maddənin mol payının logarifması, a və b isə əmsallar olub, uyğun olaraq

$$a = \frac{\Delta H_{\text{orim}}}{4,575 \cdot T_A} \quad (5.2)$$

$$b = \frac{\Delta H_{\text{orim}}}{4,575 \cdot T_B} \quad (5.3)$$

qiymotlora malikdirler.

5.2. və 5.3. ifadələrində olan T_A və T_B A və B komponentlərinin müvafiq orimo temperaturlarıdır.

ΔH_{orim} - A və B komponentlərinin uyğun molyar orimo istiliyidir.

5.1-ci tənlikdən göründüyü kimi \lg ilə temperaturun oks qiymoti arasında ($1/T$) xott asılılıq vardır. Bu asılılığın omolo gotirdiyi xottın bucaq əmsallını hesablayıb oradan orimo istiliyini (ΔH_{orim}) təyin etmək olar.

Daha asan olmaq üçün çox vaxt absis oxunda $\frac{1000}{T}$, ordinat oxunda isə $\lg(100)$ qiymotlər göstərilir.

5.1 tənliyi aşağı temperatur intervallında nisboton yüksək temperatur interval üçün daha doğquq ödənilir, çünki temperaturun aşağı qiymotlarda diffuziya sürəti az olduğundan tarazlıq çətin olur edilir.

Bərk möhlullara aid çalışmalar

1. Qurmuş - qalay Rozebonun V növ diaqramına uyğun hal diaqramına misal ola bilər. Qurmuş 327°C , qalay 132°C -də oriyirlər. Eytetikanın koordinatları: 31,1 kütlo saizi Pb və 183°C dır. Eytetik temperaturda qalayda 2,5 kütlo saiz Pb həll olur. Qalayın qurğusunda həll olması isə 189°C -də 19 kütlo saizini təşkil edir. Sistemin hal diaqramını qurmali.

IV Fasıl


2. Gümüş – platin sistemi Rozeboomun IV növ diaqramına misal ola bilor. Gümüş $960,5^{\circ}\text{C}$, platin ise 1769°C -de oriyirler. Sistemin peritektikası 30 kütlo faizi Pt ve 1185°C uygundur. Bu temperaturda gümüşlo zongin bork mohlullarda 40,5 atom faiz Pt vardır. Platinlo zongin bork mohlullarda 1185°C -de 77,5 atom faiz Pt vardır. Bork halda möveud olan çevrilmeleri nozoro almadan, sistemin hal diaqramını qurmali.

3. GaS – GaSe sisteminin hal diaqramı minimumla arası kosılmaz bork mohlullara aid hal diaqramına misal ola bilor. GaS 965°C -de, GaSe ise 960°C -de oriyirler. Arası kosılmaz bork mohlulların minimum nöqtəsi 895°C ve 32 mol faiz GaSe komponentinə müvafiq golir. Sistemin hal diaqramını qurmali.


4.9. BORK HALDA ÇEVİRİLMƏ MÖVCUD OLAN İKİLİ KONDENSLONMİŞ SİSTEMLƏRİN HAL DİAQRAMLARI

4.9.1. Bork mohlullar omolo gəlmədən, baş verən çevrilmələr

Bork halda çevrilmələrin on sədə hələ evtektik temperaturdan aşağıda təmiz komponentlərin ya birinin, və ya da hər ikisinin polimorf çevrilmələrinin olması halidir. Şəkil 4.25-də distektik birloşmə omolo gotiron A-B iki sistemə hom təmiz komponentlərin, hom də birloşmənin evtektik temperaturdan aşağıda polimorf şəkildəyişmələri olduğunu öks etdirən hal diaqramı verilmişdir.



Şəkil 4.25. Bork halda polimorf çevrilmələri olan və kimyəvi birloşmə omolo gələn iki kondenslonmış sistemin hal diaqramı



Şəkil 4.26. Evtektik temperaturdan aşağıda parçalanmış ekzoterrik birloşmə olğunda iki kondenslonmış sistemin hal diaqramı

İki komponentli sistemler

Göründüyü kimi t_1 ve t_2 temperaturlarında müvafiq olaraq A ve B komponentlerin polimorf şokoldöyişmesi baş verir, bu zaman maksimum dayanma təmiz komponentlərin tərkiginə uyğun golur. Həllolma baş vermediyindən keçid temperaturları qarışıqları da eyni qalır, yəni doyişmoyır. Diaqramda distektik birloşmonin polimorf keçidi t_3 temperaturunda baş verir və maksimum dayanma birloşmonin (S) tərkibinə uyğun golur.

Faz edək ki, sistemdə bərk halda ekzotermik birloşmə omolo golur və qızdırıldıqda birloşmını parçalamaq.

Le - Şatelye prinsipinə görə ekzotermik effektə omolo golun birloşmə temperaturu artırıqda parçalandığından bu hal diaqramda şəkil 4.26-də olduğu kimi təsvir edilməlidir.

Göründüyü kimi sistemin likvidusu sadə evtektik sistemlərdə olduğu kimi evtektik nöqtədə birloşon və A və B komponentlərinin kristallaşma öyrilərindən ibarətdir. Solidusla $A^{III}B^{III}$ və $A^{II}B^I$ horizontları arasında S birloşməsi davamızs olur və sistem A ilə B mexaniki qarışığından ibarətdir. $A^{III}B^{III}$ xotti üzrə üç bərk faza tarazlıqdadır: A, B və S. Temperaturun sonrakı azalması zamanı S-in A və B ilə qarışığının mövcud sahələri olur. Bu iki fazaltı sahələr də S birloşməsi davamlı olur.

Əgər 4.26-də göstərilən diaqrama uyğun soyuna öyrilərini tödqiq etsək, o zaman figurativ nöqtəni yerindən asılı olaraq ya A, ya da B növbə ilə orintidən kristallaşacaqlar. Sonrakı soyudulma evtektik kristallaşmaya səbəb olacaq. Soyudulmanın davam etdirilməsi hər hansı t_1 temperaturunda S birloşmosının $mA + nB \rightarrow qS$ tənliyi üzrə omolo golmosına səbəb olur. Burada m, n və q stexiometrik omsallardır. Bu proses şərti olaraq nonvariəntdir, yəni üç bərk faza A, B və S tarazlıqdadır. $A^{III}B^{III}$ -dən aşağı iki ikifazalı sahələr A+S və S+B birləşdirilən SS^I xotti boyuncası, bir fazalı hal məkanı ilə ayrıılır ki, bu da S birloşmosının tərkibinə uyğun golur.

Əgər A və B arasında sistem soyutduqda parçalanma S endotermik irloşməsi mövcuddursa, belə sistemin hal diaqramı 4.27-ci şokildə təsvir olunan hala uyğun golməlidir. CD temperaturundan


IV Fosil

asagida iki birk fazani, A + B-den ibaret mexaniki qarisiqinin
moyevedlugu sahesi alinacaqdir.


4.9.2. Bölk məhlullar sahəsində ceyrilmələr

Bork məhlül sahəsində çevriləmələrin töbötü temperatur döyişdikən birleşmə omalo gəlməsi, polimorfizm və hollolmanın döyişməsilə əlaqədar ola bilər.

Bunları nozordon keçirerek aşağıdakileri gösterebiliriz. Birleşme bork mohlullar sahnesinde omolo goldikde, ikili kondenslenmiş sistemin halı diaqramı 4.28-də təsvir olunan hala uyğun golur. Burada omolo golon birleşmə α bork mohlulları ilə β bork mohlulu omolo gotırır. β -faza ikifazlılı sahələrə α bork mohlullarından ayıırlar.



Sekil 4.27. Ektotik temperaturdan asagi gida parcalanan endotermik bir dogru, oldugunda ikili kondenslozunis sistemin hali duzunmu.




*Şekil 4.28. Bork mahlul sahnesinde bir-
loğma alman Füny Rozetbom diagramı*

4.28, 4.29, 4.30 ve 4.31-ci şəkilərdə polimorf çevrilmələrə əlaqədar bərk şalda baş verən çevrilmələr olan sistemin hafı diaqramlarının müxtəlif variantları verilmişdir. Bu diaqramların elementlərinin analizi xüsusilə toerübi əhəmiyyət kəsb edir və polimorfizm məhiyyətini aşkarlayır.


Şekil 4.31'de Rozebom görseli I növ bork mohlulların bork halda evtektoid bork mohlullara, V növ Rozebom diaigramına uygun olarak bork halda parçalandığını gösteren hal diagramı verilmiştir. Bu diaagramın elementlerinin analizi ve homin hali II ve III növ Rozebom diaigamları osasında bork mohlul ömolo göğitron

Iki komponentli sistemler


sistemlerde totbiq edilməsi tərəfindən nticələrlə bağlı olmasının nəzərə almaqla müvafiq diaqramları tərtib etməli.




Şəkil 4.29 A və B komponentinin polimorf çevriləməsi olduqda bork mohlulların I növ Rozeboom diaqramı



Şəkil 4.30 Bir komponentin iki polimorf çevriləməsi olan I növ Rozeboom diaqramı



Şəkil 4.31 Bork haldə eutektoid parçalanma olan I növ Rozeboom diaqramı




Şəkil 4.32 Bork haldə peritektoid parçalanma olan I növ Rozeboom diaqramı

4.33-cü şəkildə III növ Rozeboom diaqramı üzrə omolo golon bork mohlulların solidusla peritektoid parçalannamaya, yəni IV növ Rozeboom diaqramı üzrə uğradığı hal təsvir edən ikili kondens olunmuş sistemin hal diaqramı təsvir edilmişdir. Bu diaqramların elementlərini analiz edərək, I və III növ Rozeboom diaqramı üzrə bork mohlul omolo gotiron diaqramları müköyyən emək olar.


4.34-cü şəkildə Rozeboom diaqramı üzrə omolo golon bork mohlulların solidusla A komponentin polimorf çevriləməsi peritektoid, B komponentinin iso polimorf keçidi eutektoid tarazlılıqda baş verir. B-nin β şəkildəyişməsinin (B_β) bork mohluldan iki fazlı sahəyə keçidi eutektikaya oxşar olduğundan çevrilişin baş verəməsinə

B_β -nin B_α -şəkildəyişməsinə keçidinə eutektoid çevriləmə deyilir.

IV Fossil




Şekil 4.33. Bork mühürlü sabıosunda iki komponentli polimorf keşidi olan iki növ Rozetbon diamantı



Sökl 434. Bırk mahlül sahəsində parçalanma olan Rozebonun 4 növ diqqəti.

Bork mohlulların şokildöyişmenin peritektik tarzlılıda keçiði ugtamasına iso peritektoid çevriliş deyilir. Mosolon: $A_B \leftrightarrow A_A$ keçiði (şökil 4.33) peritektoid karakterlidir.



Şekil 4.35. A komponentinin polimorf çevrilmesi olan Enöy Rozeboom diagramı

Şekil 4.34 ve 4.35-đe 1 növ Roze-bom diaqramı verilmişdir. Burada arası kositmox bork mohlullar (α -faza) diaqramda göstörülen K nöqtəsinindən yuxarıda davamlıdır. Bu temperaturdan aşağıda bork mohlullar öz növbəsində iki bork mohlullara α_1 və α_2 -də


parçalanırlar. Heterogen sahə mK₂ binodal oyrısı ilə ohato edilmiş və K nöqtisi böhran nöqtəsidir. Bu sahədə baş verən proses iki bir birində qismən həll olan maye sistemlərdə olduğu kimiidir. Lakin nozoro almaq lazımdır ki, 4,35-əi şoklaşdırma bork haldən söhbət getdiyindən onların parçalanması kiçik süfrətə gedir. Cox zaman süfrətə soyumaqla bork möhlülün strukturunu bütün qatılıqlarda otaq temperaturunda saxlamaq olar. Burada a figurativ nöqtənin soyudulmasını nozordən keçirmək xüsusi təcrübə ohomiyətə malikdir. DC və DC^d tərkib oxuma paralleller üzərində hər iki möhlülün tərkibini tə'yin etmək mümkündür.

İki komponentli sistemlər

4.10. BƏRK MƏHLUL SAHƏSİNDE BİRLƏŞMƏ ƏMƏLƏ GƏLƏN İKİLİ KONDENSLOŞMİŞ SİSTEMLƏRİN HAL DIAQRAMLARI

4.10.1 Daltonidlər və onlara aid real diaqramlar

Oğar iki komponentli sistemdə kongruent oriyon birləşmə omolo golirso, o, başlangıç maddələrində bərk halda hom arası kəsiləz, hom də məhdud həll olma vero bilor. Fərzi edək ki, bizo A-B ikili sistem verilmiş və burada S birləşməsi başlangıç komponentlərlə Rəzəbomun I növ bərk məhlulunu omolo götürür. O zaman birləşmənin orımo nöqtəsindən asılı olaraq A-S və S-B tabeli (törəmə) sistemlərinin şəkil 4.36-də olduğu kimi üç variantda diaqramı alına bilor. Nəzərə alsaq ki, 3 növ bərk məhlullar mövcuddur və ikili tabeli sistemlərdə müxtəlisf növdə bərk məhlullar da omolo gələ bilər, ona belə variantların sayı çox olacaqdır. Bu variantların müyyənlenmişdirilməsi xüsusi əhəmiyyət kəsb edir.



Şəkil 4.36. Birleşmənin iki komponentlərində I növ Rəzəbom bərk məhlulları üzrə təqdim edilən hal diaqramı



Şəkil 4.37. Likvidus və solidus əyrişimin bir nöqtədən birləşib sinqlular maksimum sənəd götirməsi (M)

Oğar birləşmə dissosiasiya etməyirso, belə diaqramın hamısında birləşmənin tərkibini uyğun sinqlular nöqtələr olur ki, burada likvidus və solidus əyrişimi görüşürler. Bu əyrişim iki hissədən ibarət olub, sinqlular nöqtədə kəsişirlər (şəkil 4.37).


N.S.Kurnakov bu nöqtələri rəsional və ya daltonid nöqtələri adlandırır; cünki onlara müvafiq komponentlərin sadə stexiometrik miqdarlarına uyğun golur. Daltona görə kimyəvi birləşmədə sadə stexiometrik nisbət daha çox reallaşacağı, gözlənilməlidir. Sinqlular

IV Fəsil

nöqtoloro müvafiq birloşmolar Kurnakovun təklifi ilə «daltonidlər» adlandırılır.


Məlumdur ki, iki başlangıç komponentlər arasında arası kosılmaz bork məhlullardan birloşmə omolo gotiron real sistemlərə təcübədə olduqda az təsadüf edilir. Əsasən bork məhlullar sistemin ilkin komponentləri ilə birloşmə aralığında yaranır. Birloşmə osasında omolo golon γ -faza adlandırırlar (şəkil 4.37).

γ -faza oksoriyyət hallarda V və IV növ Rozeboom diaqramı şəkildə təsadüf edilir.



Şəkil 4.38. Tabeli sistemlərdə V növ bork məhlulun və daltonoidin mövcudluğu hali

4.38-ci şəkildə birloşmə ilə təmiz komponentlər arasında γ -faza V növ Rozeboom diaqramına uyğun daltonid fazasının omolo golmosunu təsvir edən sistemin hal diaqramı verilmişdir.



Şəkil 4.39. Tabeli sistemlərdə müxtəlif növ bork məhlul mövcud olan sistemlərdə daltonoidin omolo golması

Göründüyü kimi hər iki tabeli sistemlərdə A-S və S-B ikili sistemlərində V növ bork məhlullar olduqda daltonid fazasının γ -omolo golması hali təsvir edilmişdir.


4.39-cu şəkilde iso tabeli sistemlərdən birincidə A-S-də V növ, ikincidə S-B-də IV növ bork məhlullar olduqda daltonid fazasının omolo golması hali təsvir edilir. Bu diaqramlarda ümumi cəhət

İki komponentli sistemler

sinqlular nöqtölörin olması ve bu nöqtolordə komponentlərin stexiométrik nisbətlərinin tərkibi uyğun golməsidir. Bunun daltonid osasında onlara daltonid faza kimi baxılır.


Şekil 4.40-daltonid özüne hər iki komponenti həll edən inkonruent birləşmə başlangıç komponentlərindən bərk məhlül öməloq gotirmə halı təsvir edilmişdir. Burada γ -faza sahəsində daltonid öməloq golon hal göstərilmişdir.

İnkonkruent birloşmalar bozı hallarda komponentlərdə birini özündə həll edə öbilər. Toksiibi ohomiyyyətə malik olan belə diaqramaları nözori olaraq, 4.38 və 4.39-cu şəkildə göstərilən diaqramlardan fərqli olaraq 4.40-ə ükildə təsvir edilən diaqramda yedinci fazasının davamlılığı sahəsindəki solidius oyruları görüşoruk, ($D_{nöqtəsi}$) likvidusa çatmir, lakin onlar kəskin bucaq altında görünüşürler. Yəni nD və bD oyruları bir fazaltı sahəni iki fazaltı sahələrdə sorğadlıdırırlar. D nöqtəsi sinqlular nöqtə olmaqla komponentlərin rasional nisbotunu uyğun görür və stexiometrik tərkiblə səciyyələndirir.



Şekil 4.40. İnkongruent öriyönlü birleşmeler
olan sisteme daltonoidin örnekleri

Törkib xasso diaqramlarında daltonid birloşmosının törkibinə uyğun nöqtədə maksimum alınır. Belə xassolordon borkılıyi, elektrikkeçiriciliyi, sıxlığı, termoelektrik horokot qüvvəni ($T_e.h.q.$), istilik keçiriciliyi, istilikdən genişlənmə omsalımı, axma tozyiqini və s. göstərmək olar. Bu xassolrin izotermalarında daltonid fazaların törkibinə uyğun maksimum alınır. Izotermaların bork mohullara uyğun hissində xassolrin monoton doyişmosını təsvir edən oyrılar alınır. Izotermaların mexaniki qarışqlara uyğun hissolarında düz xətti asılılıqda iso kimyəvi qarışlılıq təsirin xarakterindən asılı olaraq konara çıxmalar müşahidə edilir. Şəkil 4.41-də Mg-Ag sisteminin hal diaqramı və bozı törkib xasso izotermaları verilmişdir.



Şekil 4.41. Sistemin hal diaqramının elektrik keçiriciliyi (I), termo e.h.q. (II), borklik (III) izotermeleri

Göründüyü kimi Mg-Ag sisteminde MgAg torkibli açıq maksimumla omolo golon daltonid birloşme özünde maqneziumu vo gümüşü holl edorok γ -bork mohlullar omolo gotirir. İkinci daltonid fazası iso inkonquent birloşme MgAg torkiblidir ki, onun daltonid osasında γ -bork mohlullar omolo golir, bu zaman holl olma Mg ilo MgAg arasında gedir. Torkib xasso oyrlorində elektrik keçiricilik (I), termo e.h.q. (II) vo borklik izotermelerinde γ vo γ'


bork mohlul sahalarındaki ekstremumlar daltonid fazaların torkibino tam uygun golir.

4.10.2. Bertolidlər. Real diaqramlar

Bork mohlul sahosindo bo'zi sistemler omolo golo bilor ki, onlar daltonidlərdən fərqli olaraq, ərimə nöqtəsində dissosiasiya etməkə yanaşı torkiblərin likvidusla solidus oyrlırinin bir nöqtəsində birloşmodikləri üçün müəyyən edilmişdir. Bu birloşmoların torkibi stexiometriyaya uyğun golmir. Ona müvafiq nöqtələri Kurnakov irrasional nöqtələr, diaqramları iso irrasional adlandırılmışdır. Bo'zi haldə bu nöqtələr likvidus vo solidus oyrları arasında yerləşirler.


Şəkil 4.42-də A-B sistemində irrasional açıq maksimumla omolo golon bertolid fazası olmasına təsvir edən ikili sistemin hal diaqramı verilmişdir. Belə sistemləri birincə dəfə N.S.Kurnakov öyrənmiş, sonralar iso onların tədqiqi genişlənərək, tək metallik deyil, həm də metal vo qeyri metallardan ibarət, mosolon, selen, tellur vo başqa elementlərin iştirakı ilə sistemlərdə omolo golon bertolid fazalar aşkar edilmişdir.

İki komponentli sistemler



Şekil 4.42. Açıq-irrasional maksimumla omolo golen bertolid fazası

Şekil 4.42-dən göründüyü kimi irrasional maksimumla likvidus və solidus oyrılorının ümumi toxunamları vardır. Öğr maksimumunu shato edən likvidus və solidus oyrılorını ekstrapolyasiya etək, şəkildə qırıq xotlorla ifadə olunan sahaları alımar. O zaman hər bir komponentin əsasında omolo golen birleşmənin təqribi tərkibini müəyyən etmək olar ki, bunlar da A_aB_b və A_pB_q tərkibləridir. Diagramm bütün qalan elementləri 4.38 şəkildəki sxemə uyğun olaraq alımar.



Şekil 4.43. Gizli maksimumla həm hənsi birləşmə əsasında bertolid fazasının omolo goleni

Mə'lumduñ ki, γ - faza yalnız açıq maksimumla deyil, gizli maksimumla daltonid omolo golo bilər (Şekil 4.43), burada iki hal ola bilər:

IV Fazlı


1. Hor hansi nəzərdə tutulan davamsız birleşmə əsasında γ -fazanın omolo gəlməsi (şək. 4.43)

2. Hor hansi komponentin polimorf çevriləməsi əsasında (şəkil 4.44) bertolid fazası omolo gələ bilər.


Birinci halda 4.43-cü şəkildə γ -fazasının əsasını təşkil edəcək fazanın tərkibi EP və M-nın oyrlarını ektropolyasiyasi (qırıq xotlaların kəsişməsi) iki fazlı $M + \beta$ sahəsində görüşərək maksimum nöqtəsini verir.

Diagramda dörd bir fazlı sahə M , α , γ və β kristallaşma sahələri, beş ikifazlı sahə vardır ki, bunlardan üçün maye fazanın iştirakı ilə: $M+\alpha$, $M+\beta$, $M+\gamma$ ikisi isə bərk fazanın $\alpha+\beta$ və $\gamma+\beta$ mexaniki qarışığının kristallaşma sahələridir.

4.44-cü şəkildə δ -faza B komponentinin modifikasiya keçidi əsasında omolo gəlir. EP və M-nın oyrları ektropolyasiya oyrlarından alınan B nöqtəsində, yəni psevda $B_{\alpha} \rightarrow B_{\beta}$ kecid temperaturu nöqtəsində görüsürler.



Şəkil 4.44. Komponentlərin birinin polimorfizmi əsasında bertolid fazasının omolo gəlməsi



Şəkil 4.45. Tl-Bi sisteminin prim və tərkib-xassə diaqramları: 1-primo, 2-axma təzyiqi, 3-elektrik mütqavimətinin temperatur əmsali, 4-25°C-də elektrik keçiciyi

Bertolid fazaların on sociyyovi xüsusiyyəti tərkib - xassə diaqramlarında ekstremum nöqtələrinin olmamasıdır. Bunu real diaqram üzərində daha aydın görmək mümkündür. 4.45-ci şəkildə bertolid faza omolo gətirən Tl-Bi sisteminin hal diaqramı və tərkib - xassə oyrları verilmişdir. Absis oxunda tərkib, ordinat oxunda isə uyğun olaraq, yuxarı hissədə hal diaqramı (I), nisboton aşağı hissələrdə isə axma təzyiqinin (II), elektrik mütqavimətinin

İki komponentli sistemler

temperatur omsalı (III), 25°C -də elektrik keçiriciliyi (IV) izotermli verilmişdir. Burada α , β , γ fazalar bertolidlərdir. Torkib - xassə oyrlarında heç bir ekstremum nöqtəsi olmayan ardıcıl oyrlar üzrə asılılıq olduğu aydın görünür. Mosolən, IV oyrisində elektrik keçiriciliyinin 25°C temperaturda torkibdən asılılığının araşdırılması bir daha təsdiq edir ki, orada ekstremum müşahidə olunmur, α - bərk möhlulları uyğun bertolid faza sahəsində elektrik keçiriciliyi monoton oyri üzrə azalır. İki fazalı $\alpha + \beta$ sahəsində isə elektrik keçiriciliyi xott doyişir. Yenə də bertolid sahəsində β - bərk möhlullar ekstremumu olmayan oyri boytuna elektrik keçiriciliyi torkibinin monoton funksional asılığını verir. $\beta - \gamma$ fazalardan ibarət iki fazlı sahədə xott asılılıq, γ - faza sahəsində isə doyişon oyri üzrə asılılıq və nəhayət $\gamma + \beta$ -dan ibarət iki fazlı sahədə yenə xott asılılıq müşahidə olunur.

4.11. KOMPONENTLƏRİN MAYE HALDA MƏHDUD HƏLL OLAN İKİ KOMPONENTLİ KONDENSLƏŞMİŞ SİSTEMLƏRİN HAL DİAQRAMLARI


4.11.1. İki maye fazadan ibarət sistemlər

Oğor iki komponentli kondensloşmış sistemdə maye halda qismən həll olma baş verorso, o halda diaqramda hər iki maye fazasının uyğun mövcudluğu sahələri olmalıdır. Birləşmədən biri A-nın B-də həll olduğu M_1 , ikinci isə B-nin həll olduğu M_2 fazalar yaranacaqdır. Birləşmələr iki töbəqə omolo gotirocokdır. Bu zaman iki hal ola bilər: 1. Bərk B fazasının oriməsi zamanı iki maye faza omolo golur: $B \leftrightarrow M_1 + M_2$. Bu hala sintetik proses deyilir. 2. Ola bilər ki, M_1 fazadan bir bərk (B) və ikinci maye (M_2) faza ayrılsın: $M_1 \leftrightarrow B + M_2$. Bu zaman mayelərdən birinin torkibi digər maye ilə bərk fazaların torkiblərinin arasında orta qiymətə uyğun golocokdır. Bu proses monotektik adlandırılır. Eyni zamanda sistem şərti - nonvariant tirazlılıqda olur. Bu isə xassosuna görə bir növ eylektikani xatırladır, lakin ondan fərqli olaraq M_1 -dən iki bərk faza deyil, bir bərk və bir maye faza çökür. Aralıq torkibli mayeyə monotektik maye deyirlər.

Temperatur artdıqca iki bir - birində həll olmayan mayelərin həll olması arta da bilər, yaxud da azala bilər.

IV Fəsil

Şəkil 4.46-(1)-də temperaturun yüksələməsi M_1 və M_2 maye fazaların qarşılıqlı həll olmasının artımına səbəb olur. Burada A'KB' binodal oyri olmaqla onun daxilində iki maye qarışığı vardır, sol tərəfdə B komponentinin A-daltonid M_1 məhlulu, sağda isə A komponentinin B-də M_2 məhlulu əməkə golir.



Şəkil 4.46. Bir-birində məhdud həll olan iki komponentli maye sisteminin hal diagramı

Sistemdə temperatur artıqca ($t_1 \rightarrow t_2$) M_1 və M_2 maye fazaların tərkibi bir-birinə yaxınlaşır və nəhayət t_k böhran temperaturunda tam həll olma baş verir. Bu nöqtəyə yuxarı böhran nöqtəsi deyilir, ona müvafiq temperaturu həll olmanın böhran

temperaturu adlandırılır. Bo'zon iso temperatur azalıqca həll olma çoxalır, o zaman aşağı böhran nöqtəli binodal oyri alınır. İki böhran nöqtəsi binodal oyrları də mövcuddur, bu zaman qapalı dövrə alırm (şəkil 4.46-2). İkili maye sistemdə (su - fenol) bütün bu proseslər yuxarıdakı kimi olur. Hal diaqramları isə forma etibarılı 4.46-ci şəkildə təsvir olunan quruluşda olurlar.


4.11.2. Komponentləri bərk halda həll olmayan maye halda qismən həll olan sistemlər

Hər hansı A - B sistemdə bərk halda qarışq şəklində A və B fazaları mexaniki kristallaşır, yəni həll olma baş vermır; maye halda isə məhdud həll olma olduğundan təbəqələşmə gedir. Şəkil 4.47-də bu həl təsvir edən soyuma oyrları əsasında qurulan diaqram verilmişdir.


1 və 5 ərintilərin soyuma oyrlarında ancaq bir dayanma, tömiz komponentlərin orımo nöqtələri müşahidə olunur. Hal diaqramında bunlar müvafiq olaraq A' və B' nöqtələrinin yerini müəyyən edirlər. A'EM oyrların sahəndəki ərintilərin soyuma oyrları sadə evtektil sistemlərdə olduğu kimi idir. Lakin 2-ci ərinti üçün simma likvidus

Iki komponentli sistemler

oyrisino (1^l), dayanma iso (2^l) evtektik prosesə müvafiq gəlirlər. 3-cü ərintini soyutduqda figurativ nöqtə M sahəsinə düşür binodal oyriyo çatdıqda, M_1 və M_2 -dən ibarət iki maye faza sahəsinə daxil olduğundan soyuma oyrisində əvvəlcə sinmə baş verir (3^l), sonra iso dayanma (3^{ll}), monotekstik prosesin getdiyini göstərir, burada iki maye və bərk B tarazlıqda olduğundan sistem şərti nonvariantdır. B-nin kristalaşması noticəsində tərkibi N olan M_2 -faza azalacaq və tərkibi M olan maye M_1 çoxalacaqdır. Nəhayət, M_1 -in son dañası qurtaranda figurativ nöqtə monovariant müvazinətlə iki fazaltı M_1+B sahəsində horokot edəcəkdir. Sonrakı soyuma evtektik dayanmaya (3^{lll}) çatanda soyuma oyrisində növbəti dayanma alınıcaqdır. 4-cü ərinti tərkibə N nöqtəsinə uyğun gəldiyi üçün monotekstik dayanma ən uzun müddətli olacaqdır. Sonrakı soyuma 3-cü ərintidə baş verən hala uyğun olacaqdır.



Şəkil 4.47. Komponentləri bərk halda həll olmayan, maye halda iso qismən həll olan ikili kondenslənmiş sistemin soyuma oyrlarına əsasən hal diaqramı



Şəkil 4.48. Bərk və maye halda həll olmayan ikili kondenslənmiş sistemin hal diaqramı

Bundan əvvəlkı bənddə maye halda komponentləri möhdud həll olan, bərk halda iso həll olmayan sistem səciyyələndirildi. Eto halda ola bilər ki, həm maye, həm də bərk halda həll olma baş verəsin. Bu halı təsvir edən diaqram şəkil 4.48-də verilmişdir.

Şəkil 4.48-dən göründüyü kimi diaqram iki xətdən ibarətdir. Bir – birindən həm bərk, həm də maye halda həll olmayan

IV Fasih

komponentlər, fiziki – kimyəvi sistem əmələ gətirmirlər; çünkü burada fazalar arası maddə mübadiləsi yoxdur.


Ögor töbəqələşmə qapanmış bindal oyri ilə möhdudlaşırsa, ol likvidusdan yuxarıda yerləşir və orimo diaqramında aşkar müşahidə olunmur.

Ögor binodal oyri likvidusa yaxınlaşırsa, lakin onunla toxumursa, o zaman homin yerdə likvidus oyrısında sınıma baş verocok, ancaq toxunan törkib oxuna doğru meyl edocakdir.


Öğör toboqloşmə sahəsi likvidus xottı ilə iki nöqtədə görüşürlərənə, şəkil 4.47-də olduğu kimi likvidusun bu hissəsi tərkib oxuna paralel düz xottı çevirilir (MN xottı). Nəhayət, toboqloşmə sahəsi likvidusdan aşağıda da yerləşə bilər (metastabil hal). Bu haldə yuxarı böhran nöqtəsi likvidusa yaxın yerləşsə, o zaman likvidusun həmin yerində sinma nöqtəsi ola bilər. Beləliklə, ağır likvidusda sinma nöqtəsi müşahidə edilərsə, bu təbəqələşmənin mümkünlüyünü göstərən amil hesab edilir. Lakin bu hələ toboqloşmə olacaqı demək deyildir.

4.11.3. Bərk məhlular sahəsi mövcud olan sistemdə tətbiq olunması

Maye halda möhdud həllolma zamanı bərk möhlular mövcud olan müxtəlisf növü diaqramlar mümkündür.



Şekil 4.49. V növ Rozeboom bork məhlulu
mənəz gələrkən təbəqələşmə baş verdik-
də sistemin halı diagramı




*Şekil 4.50. IV növ Rozeboom bark möhlili-
li omalo golorkan təbəqələşmə baş ver-
dikdə sistemin hal diagramı*


4.49-cu şəkildə V növ Rozebom diaqramı, 4.50-ci şəkildə iso IV növ Rozebom diaqramı üzrə məhdud həll olma olan sistemlərdə

Iki komponentli sistemler

təbəqəloşmə olduğu halda diaqramlar təsvir edilmişdir. 4.49-cu şəkildəki A'HNE boyunca α - bork məhsulları çökür Guya monotektik üfuqi xott α - bork məhlulların likvidusunu kəsib onu iki A'M və NE hissələrinə bölmüşdür. Eyni fikri 4.50-ci şəkildə β -bork məhlullarının kristalaşması əyriları B'H və GP haqqında da yürütmək düzgün olar. 4.49-cu şəkildə V növ Rozeboom diaqramı, 4.50-ci şəkildə isə IV növ Rozeboom diaqramı üzrə məhdud həll olma olan sistemlərdə təbəqəloşmə olduğu halda diaqramlar təsvir edilmişdir. 4.49-cu şəkildəki A'HNE boyunca α - bork məhsulları çökür. Guya monotektik üfuqi xott α - bork məhlulların likvidusunu kəsib onu iki A'M və NE hissələrinə bölmüşdür. Eyni fikri 4.50-ci şəkildə β -bork məhlullarının kristalaşması əyriları B'H və GP haqqında da yürütmək düzgün olar.



Şekil 4.51. *İnöf Rozetin bark mühümü
anında golorken tıbbiçiliğimiz baş verdiğim
de sistemin hal diagramı*




Şekil 4.52. II növ Rozebon bök məhlütu omolo gələrkən təbəqələşmə baş verdiğə sistemini hal diagramı

4.51 ve 4.52-ci şökillerdə təsvir edilmiş I və II növ Rozeboomun
arası kəsilməz bərk möhlulları omolo golon halda likvidus oyrlorını
kəsərək, maye fazada töbəqoləşmə olmasına uyğun hal diaqramları
təsvir edilmişdir. Şəkil 4.51-də NMO üfüqi xətti monotektik
tarazlığı oks etdirir. Bu xətti boyunca 3 faza tarazlılıqda olduğundan
(NMO hal məkanıdır) sistemin halının nonvariant olur, yəni
sorbəstlik dərəqsi sıfır bəğrabor olur. Diaqramda α -bərk möhlulları
bərk fazanın iştirakı ilə M_1 , həm də M_2 ilə ikifazalı, $M_1 + M_2$ isə
üçüncü ikifazalı sahələri mövcuddur. Solidusda isə ancaq α - bərk

IV Fəsil

məhlulları kristallaşır. NLM (şəkil 4.52) üfüqi xəttinin vəziyyəti və bütün xassələri həkil 4.51-də nəzərdən keçirilən NMO ilə eyni xarakterlidir. Qırıq xətlərə göstərilən binodal ayrı bərk faza ilə M_1 və M_2 təbəqələrinin iştirakı ilə əmələ gələn ikifazalı sahələrə sərhədlenir.



Şəkil 4.53. Təbəqələşmə ilə birləşmə və bərk məhlul əmələ gələn iki komponəntli kondensləşmiş sistemin hal diaqramı

Şəkil 4.53-də kimyəvi birləşmə əridikdə bir-birində qismən həll olan iki maye faza əmələ gələn halda ikili kondensləşmiş sistemin hal diaqramı verilmişdir. Şəkildə həm başlangıç təmiz komponentlər osasında α - və β -bərk məhlullar, həm də birləşmə hər iki komponen-

tin özündə həll edərək, γ -faza əmələ gəlməsi əlavə təsvir edilmişdir. MN xətti üzrə sintetik şorti nonvariant proses gedərək, $M_1+M_2 \leftrightarrow S$ reaksiyası üzrə sistem soyudulduğda birləşmə əmələ gəlir.

Bu hala oxşar olaraq birləşmənin oridikdə iki həll olmayan maye faza əmələ gətirməsi lakin bərk məhlul olmayan hal üçün diaqramın qurulması xüsusi əhəmiyyət kəsb edir.


4.22.4. Bərk məhlullara aid və təbəqələşmə mövcud oan real hal diaqramlarına aid çalışmalar

1. *Mis-qurğuşun sistemi*. Mis 1023°C, qurğuşun iso 327°C-də oriyir. Monotektil proses 954°C-də baş verir. Misin kristallaşma öyrəsi monotektil xətti 14,7 at. faiz Pb uyğun nöqtədə kəsir və bu düz xətt 67 at. faiz Pb olduqdə qurtarır. Evtektika qurğuşunun ərimə

Iki komponentli sistemlər

nöqtəsinə yaxında yerləşdiyindən o diaqramda görünür. Diaqramı təsvir edin.

2. Dəmir-qurğunun sistemi. Dəmir 1539°C , qurğunun isə $327,4^{\circ}\text{C}$ -də əriyirlər və bir-birində nə maye ərintidə, nə də bərk halda həll olmayırlar. Belə qarşıqda bir-birindən asılı olmayaraq ovvol Pb əriyir, sonra isə Fe. Diaqramı qurmaqla, analiz etməli.



Şəkil 4.54. Ga-Se sisteminin hal diaqramı


3. Qallium-selen sistemi. Şəkil 4.54-də sistemdə Ga₂Se, GaSe, Ga₂Se₃ birləşmələri ilə yanaşı qallium tərəfdən gırlaşmış evtektikdən sonra təbəqələşmə sahəsi golur. Yəni iki maye fazanın maye qallium və peritektik xassəli möhlündən ibarət sahə omələ golur. Bu sahə diaqramda qırıq xotlərlə verilmiş binodal oyrının xotlrları sorhədləndirilir. Diaqramın ayrı-ayrı sahələrini səciyyələndirməli.

4. Üç-fenil-metan-m. Fenilendiamin sintektik sistemi misal ola bilər. Komponentlərin 1:1 tərkibdə 83°C -də əriyon birloşmə oməlo golur ki, o da oridikdə bir-birində iki həll olmayan mayeyə ayrıılır. Bərk m.-fenilendiamin iştirakı ilə bölünən sahəsi tərkibcə 11,5-dən 77 kütlo faizində uyğun golur. Böhran temperaturu $97\text{--}98^{\circ}\text{C}$ müvafiq golur. Kimyəvi birləşmə ilkin komponentlərlə iki evtektika omələ gotirir: üç fenilmetanla 80°C , 10 kütlo faiz, miqdardında m-fenilendiamindo isə $58,5^{\circ}\text{C}$ -də 97 kütlo faiz m-fenilendiamindən ibarətdir. Diaqramı təsvir etməli.

Dəmir-karbon iki komponentli sistemin hal diaqramı. Bu sistemin diaqramı qurulana qədər qara metallurgiyada tarixən

IV Fəsil

təcrübə əsasında nəsildən nəsilə keçən və on'ənəvi üsulla alovun rənginə, temperaturuna və s. əsaslanaraq həyatı tələbatı materiallarla təmin edilirdi. Sonralar hal diaqramının öyrənilməsi metallurgiya sonayesini elmi əsaslar üzrə qurmağa imkan verdi. Rus metallurgiyasının atası Çernova (1868–1869) görə, metallurgiya sonayesinin yaranması və inkişafı Fe–C diaqramının öyrənilməsi ilə başlandı. Bu diaqramın Fe–Fe₃C (sementit) hissəsi daha mükəmməl tədqiq edilmişdir ki, buda dəmirkə ≈6,68 kütłə faiz karbon olan qatılığı mövcud olan sahəni əhatə edir.




Şəkil 4.55. Dəmirin soyuma və zimə əyriları a) soyuma əyrisi;
b) qızma əyrisi


Bu sistemin hal diaqramını qurmaq üçün ilk növbədə başlangıç komponenlərin öyrənilməsi tələb olunur. Buna görə də şəkil 5.55-də Fe–C sisteminin komponentlərindən olan dəmirin soyudulma və

İki komponentli sistemler

qızdırılma oyriləri təsvir edilmişdir. Göründüyü kimi dəmirin dörd şökildəyişməsi mövcuddur ki, bunların da keçid əməkparaturları soyudulma və qızdırılma oyrilərindən təyin edilmişdir. Uyğun temperaturlarda aşağıdakı kimidir ($^{\circ}\text{C}$):



Dəmirin α , β və δ şökildəyişmələri morkəzloşmış kub kristalloqrafik quruluş növünə, qəfəs sabitləri $a_0 \approx 2,63 \text{ \AA}$ uyğun golur. γ isə üzrə doğru morkəzloşmış kub növündə kristallaşır və 1000°C -də $a=3,63 \text{ \AA}$. Bunlardan α və β cini kristal quruluşda olmalarına baxmayaraq α -Fe fərqlənərək 768°C -də maqnit xassəsini itirir.




Şəkil 4.56. Fe-C sisteminin hal diaqramı

IV Fəsil

İlk dəfə, 1897-ci ildə Roberts Auten ərimə üsulu ilə Fe-C sisteminin tədqiq etmişdir.

Dəmir-karbon sistemini hal diaqramı şəkil 4.56-də təsvir edilmişdir. Eyni zamanda 4.57-ci şəkildə onun faza diaqramı da verilir. Göründüyü kimi sistemdə distetik birləşmə dəmir karbidi (Fe_3C -sementit) omolö golur. Karbonun iştirakı ilə dəmirin γ - $\text{Fe} \leftrightarrow \delta$ - Fe keçidi mayenin iştirakı ilə evtektikdən yuxarı temperaturda gedir və peritektik xassolidir: $\alpha\text{-Fe} \xrightleftharpoons[723^\circ\text{C}]{\text{peritektik}} \gamma\text{-Fe}$ keçidi iso evtektoid xarakterli olmaqla evtektik temperaturdan (1130°C) aşağıda -723°C -də baş verir. $\alpha\text{-Fe} \rightarrow \beta\text{-Fe}$ keçidi termiki analizlə aşkar olunmur. Çünkü, $\alpha\text{-Fe}$ 768°C -də məgnit xassosunu itirərək $\beta\text{-Fe}$ çevrilir və bu keçid istilik effekti ilə baş verir.



Şəkil 4.57. Fe-C sisteminin faza diaqramı

Iki komponentli sistemlər

Bu sistemdə həllolma zamanı əmələ gələn ərintilərin texniki adı vardır. Faza diaqramında bu adların ilk hörfəri götürməklə müvafiq sahələr onlarla işarə edilmişdir (şəkil 4.56) α -Fe əsasında əmələ gələn bərk məhlullar ferrit (F) adlanır (bərkliyi 130°C -də Binodal şkalasında 65-dir); Fe_3C və γ -Fe əsasında bərk məhlullar Asuten (A) adlanırlar (A bərkliyi 200-250 intervalindadır). Ferrit və sementit qarışığı perlit (p) adlanır.

Fe_3C -sementit (C) adlanır, kövrök olmaqla, bərkliyi 800 olub on maksimal qiymətlidir; zəif ferromaqnitdir.

Austenitlə sementitin əmələ götirdiyi evtiekтик qarışıq Ledeburit (L) adlanır. İstoniòn xassoli material almaq prosesi diaqramdan istifadə edərək ərintini müoyyən şəraitdə termiki tablama vasitəsilə təcrübə olaraq aparılır.

Polada əlavə edilən aşqarlar iki qrupa bölünür:

1. γ -bərk məhlulların mövcudluğu sahələrini genişləndir; bunlardan Mn, Co, Ni, Pt qeyri-məhdud bərk məhlullar verdiyi halda, Cu, Au, Zn, C, N elementləri isə məhdud (qismən həll olurlar).

2. γ -bərk məhlullar sahəsinin nisbəton azalmasına səbəb olanlar: Be, Al, Si, As və V.

Xolitörlərin orımo temperaturunu artırıran elementlər Ar, oksinə azalan elementlər isə Ag ilə işarə edilir.

Ce, B, Zr, Nb və Ta isə dəmirlə intermetallidlər əmələ gotirirlər.

4.12. İKİLİ SİSTEMLƏRDƏ SULU HƏLLOLMA DIAQRAMLARI

4.12.1. Su iştirakı ilə ikili həllolma diaqramları

İki komponentli sistemlərdə komponentlərdən biri adı halda maye olursa, belə sistemlər şərti həllolma sistemləri adlanır. Həlliçinin buxar təzyiqi arasında asılılığı səhli diaqram şəklində ifadə etmək olar. Belə diaqamların qurulması ikili kondensə sistemlərin termodinamiki yolla izobar potensiallarının izoterm ayırlarından və termiki analizin noticələrindən çıxarılışı 4.5.1 və 4.5.2 bölmələrində verildiyi kimi olacaqdır. Beləliklə, iki

IV Fəsil

komponentli həllolma sistemlərində də ikili kondensə olunmuş sistemlərin bütün elementləri mövcud olacaqdır. Yəni həllolma oyrılırları, evtektika və s. elementlər cəmi olaraq müşahidə olunur. Qatılığın ifadəsi adəton, kütłə, mol payları və ya onların faizlə ifadəsi ilə, həm də 100, 1000 q və ya mol həllediciyə düşən qramların və molların sayı ilə və ya 1 litr məhlulda loan qramların və ya molların sayı ilə ifadə olunur, sulu məhlullarda molyal qatılıqda, yəni 1000 q yaxud 55,5 mol suda həll olan maddənin ifadəsi işlənilir.

Bu diaqramların həndəsi təsviri iki oxlu koordinat sistemindən istifadə etdikdə müoyyonlaşdırılır: absis oxunda temperatur, ordinat oxunda isə qatılıq ifadə edilir. Bəzən absis oxunda qatılığı və ordinat oxunda isə temperatur da göstürülür.

Həllolma diaqramlarının öyrənilməsi üsulları geniş şəkildə bu dörsliyin III fəslində geniş şərh edilmişdir. Burada isə onların mahiyyəti veriləcəkdir.


Forz edək ki, B maddəsi A həlledicidə-suda müoyyon temperaturda həll olaraq, doymuş məhlul əmələ gətirir. Belə doymuş məhlulu soyutduqda bundan B maddəsi kristallaşacaqdır və hər bir aralıq temperatur üçün doymuş məhlul alınacaqdır. Əgər daha duru məhlulları soyutsaq, o zaman həlledicinin kristalları alınacaqdır. Buradan belə noticoya gəlmək olar ki, elə qatılıqda məhlul olmalıdır ki, soyuma zamanı oradan həm həlledici (A), həm də həll olan maddə (B) kristallaşınlar, yəni evtektiki qatılığa uyğun məhlulda proses sabit temperaturda getməlidir. Buzun duzla və ya onun hidratı ilə omələ golon evtektikaya kriohidrat adı verilmişdir. Burada temperatur sabit qaldığı üçün əvvəllər onu birləşmə kimi təsəvvür edirdilər. Lakin dəqiq mikroskopik analiz onun mexaniki qarışq olduğunu aşkar edir.

4.12.2. Həll omaya aid real diaqramlar

a) $\text{NaNO}_3 \cdot \text{H}_2\text{O}$ sisteminin hal diaqramı. Qatılıq şəkil 4.58-də kütłə faizlə, 4.59-da isə mol faizlə verilmişdir. Həllolma diaqramlarından göründüyü kimi OE həlledicinin H_2O doymuş məhlullarının, EA isə NaNO_3 -in doymuş məhlullarının əyri ləridir. Bundan evtektik nöqtə olan E-də görüşürər; bu nöqtənin koordinatları $-18,5^\circ\text{C}$ və 36,9 kütłə faiz NaNO_3 qatılığna uyğun

İki komponentli sistemlər

golir. Əgər figurativ nöqtəni verilən qatılıqdan kiçik qiymətlərə uyğun sahələrdə təsəvvür etsək, belə tərkibləri soyutduqda bu nöqtə OE oyrısınə yaxınlaşar və məhluldan buz kristalları ayrılmaga başlayacaqdır. Diaqramdan göründüyü kimi qatılıq 36,9 kütłə saizi NaNO_3 çox olduqda bütün götürülmüş tərkibli məhlullardan NaNO_3 komponenti kristallaşacaqdır. OE və EA əyriləri kristallaşmanın başladığı oyrıları olduğu üçün onlar həllolma diaqramının likvidus oyrıları adlanır. OEA-dan sağdakı sahələr doymuş məhlullar sahəsidir. Belə qatılıqla temperatur arasındaki asılılığı təsvir edən həllolma diaqramları həllolma politermləri də adlanır.




Şəkil 4.58. $\text{NaNO}_3\text{-H}_2\text{O}$ sisteminin həllolma politermi

Şəkil 4.58 və 4.59-da diaqramların ümumi görünüşləri bir-birinə çox oxşayır, lakin EA oyrısı 4.58-də düz xətti, 4.59-də isə müəyyən bucaq altında meyli etməsi ilə fərqlənirlər. Bu qatılığın ifadəsinin bir üsulunun başqa üsula keçməsi ilə yaranan forq hesablaşdırır.

b) $\text{K}_2\text{SO}_4\text{-H}_2\text{O}$ sisteminin həllolma diaqramı. Uzun müddət K_2SO_4 duzunun kristalhidratının tərkibi təyin edilməmiş qaldırı. Son zamanlar məlum olmuşdur ki, $\text{K}_2\text{SO}_4\text{-H}_2\text{O}$ tərkibli kristalhidrat əmələ gəlir. Ona görə də həllolma diaqramının likvidusu üç

IV Fəsil

hissədən ibarət olmalıdır: buz (QE), $K_2SO_4 \cdot H_2O$ (Eq) və K_2SO_4 (qA) doymuş məhlulları əyriləri (şəkil 4.60). Bu diaqramda OE buzun, Eq- $K_2SO_4 \cdot H_2O$ və qA isə susuz K_2SO_4 doymuş məhlullarında həllolmanın tarazlıq vardır. E evtektik (kriohidrat) nöqtəsində buz ilə $K_2SO_4 \cdot H_2O$ ayrılırlar ($-1,8^\circ C$, 7,48 kütlə faizi K_2SO_4), q nöqtəsi $K_2SO_4 \cdot H_2O$ susuzlaşma nöqtəsi olmaqla burada $K_2SO_4 \cdot H_2O$ və K_2SO_4 tarazlıqdadırlar ($9,7^\circ C$, 8,9 kütlə faizi K_2SO_4) hər iki üçlü nöqtəyə müvafiq doymuş məhlullar uyğun goldiyindən sistem şərti nonvariantdır.




Şəkil 4.59. $NaNO_3 \cdot H_2O$ sisteminin həllolma izotermi


$NaCl \cdot H_2O$ sisteminin həllolma izotermi şəkil 4.61-də verilmişdir. Göründüyü kimi likvidus üç əyridən ibarətdir: OE-buzun, Eq- $NaCl \cdot H_2O$ və qG isə susuz $NaCl$ -in doymuş məhlullarının əyriləridir. Bundan başqa sistemin həllolma diaqramlarında qırıq xətlərlə verilmiş metastabil tarazlığı ifadə edən EE' ifrat soyudulmuş susuz $NaCl$ doymuş məhlullarının əyriləridir.

Həllolma diaqramında 2 stabil şərti nonvariant E (buz+ $NaCl \cdot 2H_2O$ +məhlul) və q($NaCl$ + $NaCl \cdot 2H_2O$ +məhlul) həm də bir metastabil nonvariant E' (buz+ $NaCl$ +məhlul) nöqtələri vardır.

İki komponentli sistemler




Şekil 4.60. K_2SO_4 sisteminin holloma politermi



Şekil 4.61. $\text{NaCl}-\text{H}_2\text{O}$ sisteminin holloma politermi

$\text{Na}_2\text{SO}_4-\text{H}_2\text{O}$ sisteminin həllolma politermi müşahidə politermik yolla donna temperaturundan otaq temperaturuna kimi öyrənilmiş və həllolma diaqramı şəkil 4.62-də verilmişdir. Temperatur artdığca maddənin suda həll olmasının azalması müşahidə olunur ki, bu hal susuz Na_2SO_4 (tenardit) suda həllolma prosesinə uyğun gələn qG oyrisindən görünür. $\text{Na}_2\text{SO}_4-\text{H}_2\text{O}$ sistemində möhlülün iştirakı ilə nonvariant nöqtələr aşağıdakı koordinatlarla verilir:

$E = 4,08\% \text{Na}_2\text{SO}_4 - 125^\circ\text{C}$ (buz + $\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O}$); $q = 32\% \text{Na}_2\text{SO}_4 - 23,38^\circ\text{C} (\pm 0,001)$ ($\text{Na}_2\text{SO}_4 \cdot 10\text{H}_2\text{O} + \text{Na}_2\text{SO}_4$); $E' = 12,7\% \text{Na}_2\text{SO}_4$ və $-3,85^\circ\text{C}$ (buz + $\text{Na}_2\text{SO}_4 \cdot 7\text{H}_2\text{O}$); $q' = 34\% \text{Na}_2\text{SO}_4$ və $24,25^\circ\text{C}$ ($\text{Na}_2\text{SO}_4 \cdot 7\text{H}_2\text{O} + \text{Na}_2\text{SO}_4$)



Şəkil 4.62. $\text{Na}_2\text{SO}_4-\text{H}_2\text{O}$ sisteminin həllolma diaqramı

4.12.3. Təzyiq – temperatur diaqramları

Bir komponentli sistemləri aşadırarkən, P-T diaqramları ikinci fəsildə ətraflı nəzərdən keçirilirdi. Həmin halda bu diaqramlarda komponentlərin məxsusi doymuş buخار bölmədə təzyiqi nəzərə


Iki komponentli sistemler

almır. Burada ikili komponentli sistemde P-T diaqramları nəzərdən keçirilirdi. Klaizus - Klapeyron tonliyindən və Le - Şatelye prinsipindən mö'lündür ki,

a) oğur temperatur sabit qalarsa təzyiqin artması zamanı sistemin o hali davamlı olur ki, bu halda həcmi azalması baş versin. Təzyiq azaldıqda isə o hal davamlı olacaq ki, o həcmi artması istiqamətində tarazlılığı yaratmış olsun

b) ogor tözyiq sabit qalarsa, temperatur artdiqea, sistemin o hal tarazlig'a golir ki, o istilik udmasi ilo yaransin. Temperatur azaldiqda iso sistemin o komponentlari davamlidir ki, istilik effektinin sistemden ayrilmasi bas versin (endotermik hal).

Forz edək ki, sistemin hər hansı monovariant əyri üzərində a' nöqtəsi verilmişdir (şəkil 4.63). Əgər sabit təzyiqdə temperaturu artırısaq, sağa «b» nöqtəsinə azaltdıqda isə «a» nöqtəsnə doğru hərəkət edəcəkdir. Əgər sabit temperaturda təzyiqi artırısaq, figurativ nöqtə d -yə, azaltsaq c -yə doğru hərəkət edəcək. Elə nticəyə gəlmək olar ki, d fazalar kompleksi a -dan sabit temperaturda təzyiqin artması, c fazalar kompleksi isə oksino azalması ilə əmələ gəlir.



Şekil 4.63. Bir sabit parametrali çevrilimler


Eyni ilə «b» fazalar kompleksi sabit təzyiqdə temperaturun artması, «a» isə azalması ilə omolə gəlirlər. Buna xəq qaydası deyilir. Beləliklə, yeni fazanın omolə golməsi iki bir-

birino qarşılıqlı perpendikulyar ab və de xotları ilə müoyyəşdirilir.

İki komponentli sistemde P-T diaqraqında, yəni $K=2$ olarsa, nonvariant tarazlıqda dörd faza olmalıdır. Bu o deməkdir ki, nonvariant nöqtədən dörd əyri çıxmalıdır ki, hər bir əyriyə də üç faza uyğun gəlməli və monovariant tarazlıqda olmalıdırlar. Divariant tarazlıqdakı sahələrin sayı isə altı olmalıdır.

4.12.4. R-T həllolma real diaqramları

Təzyiq – temperatur asılılığını ifadə edən P-T diaqramları ikili üçlü sulu sistemlər üçün geniş öyrənilmişdir. Burada $\text{Na}_2\text{SO}_4 - \text{H}_2\text{O}$ sistemi üçün tərtib edilmiş diaqram araşdırılır. Bu diaqram həm də 4.12.2-də nəzərdən keçirdiyimiz tərkib – temperatur diaqramı ilə müqayisə etməklə bir çox xassələrin aşkar edilməsinə imkan yaratır.



Şəkil 4.64. $\text{Na}_2\text{SO}_4-\text{H}_2\text{O}$ sisteminin P-T diaqramı

Şəkil 4.64-də $\text{Na}_2\text{SO}_4 - \text{H}_2\text{O}$ sisteminin R-T diaqramı daha doğrusu onun bir səthə proyeksiyasi verilmişdir. Mə'lum olduğu kimi biz sistemdə 32,38°C-də oriyən $\text{Na}_2\text{SO}_4\cdot\text{H}_2\text{O}$ kristalhidratı omelə golur. Bu zaman $\text{Na}_2\text{SO}_4\cdot\text{H}_2\text{O} \Leftrightarrow \text{Na}_2\text{SO}_4 + 10\text{H}_2\text{O}$ prosesini şəkil 4.62 ilə müqayisə etdikdə prosesin mexanizmını aşkar olur. Bu asılılığı $\text{Na}_2\text{SO}_4 +$ möhlul + buxar üçün şəkil 4.54-də ABCD oyrısı ifadə edir. Şəkildə NC oyrısı üzrə $\text{Na}_2\text{SO}_4\cdot\text{H}_2\text{O} + \text{Na}_2\text{SO}_4 +$ buxar, MC oyrısı üzrə isə $\text{Na}_2\text{SO}_4\cdot\text{H}_2\text{O} +$ möhlul + buxar tarazlıqda olurlar. Bu üç oyrı C nonvariant dördlü nöqtədə görüşürlər ki, burada $\text{Na}_2\text{SO}_4\cdot\text{H}_2\text{O} +$ möhlul + buxar fazaları 32,38°C-də tarazlıqdadırlar. Şəkil 4.54-dən göründüyü kimi $\text{Na}_2\text{SO}_4\cdot\text{H}_2\text{O}$ kristalohidratları 32,38°C-dən aşağı temperaturda NC oyrısı MC oyrısından aşağıda yerləşir. Eyni qayda ilə ABCD oyrısının NC və MC oyrıləri arasında yerləşdiyi osaslandırmaq olar.

Dördlü nöqtədə hər birində üç faza tarazlıqda olan dörd oyrı birləşməlidir ($K=2$). Bunlardan dördüncü oyrı kondensə edilmiş halı

Iki komponentli sistemler

oks etdirir. $\text{Na}_2\text{SO}_4 \cdot \text{H}_2\text{O} + \text{Na}_2\text{SO}_4 +$ məhlul fazalarının tarazlığını ifadə edən 4-cü oyri isə C nöqtəsində birləşir.

Şəkil 4.54-də metastabil sahəni təmsil edən B nöqtəsi də nonvariant dördlü nöqtədir. Bu B nöqtəsinə buxar mövcud olmayan və $\text{Na}_2\text{SO}_4 \cdot \text{H}_2\text{O} + \text{Na}_2\text{SO}_4 +$ məhlul tarazlığını oks etdirən 4-cü oyri birləşəcəkdir.

Dördlü nonvariant nöqtələrdə monovariant nöqtələri əyriləri iki yerə bölünür. Onların bir hissəsi metastabil digərləri sə stabil tarazlığı oks etdirir.

V FƏSİL

ÜÇKOMPONENTLİ SİSTEMLƏR

5.1. Fazalar qaydasının tətbiqi

Üçkomponentli sistemlərdə komponentlərin sayı üç ($K=3$) olduğundan fazalar qaydasına əsasən sistemin sərbəstlik dörcəsi aşağıdakı qiymətləri alır:

$$\nu = K + 2 - \varphi = 3 + 2 - \varphi = 5 - \varphi \quad \nu = 5 - \varphi$$

φ və ya tozyiq sabit qalarsa, variyantlı şərti olur
 $\nu = 4 - \varphi$ ifadəsi ilə hesablanılır:

$\varphi =$	1	2	3	4	5
$\nu =$	4	3	2	1	0
$\nu_{\text{soñ}}$ =	3	2	1	0	—

Deməli üçkomponentli sistemdə beş faza olanda tarazlıq nonvariant, dörd faza olanda isə şərti nonvariant olur.

5.2. Tərkibin qrafik təsviri üsulları

Üçkomponentli sistemlərin tərkibinin təsvirində üçbucaq şəkilli diaqramlardan istifadə edilir (Gibbs 1876), Stoks (1891), Rozebom (1894) borabərətərəfli üçbucağın daxilində götürülmüş hər hansı bir nöqtədən onun toroşlərinə çəkilmiş perpendikulyarların uzunluqlarının cəmi sabit olub, onun hündürlüyündən borabərliyindən istifadə edərək, üçkomponentli sistemin qatılığını borabərətərəfli üçbucaqla təsvir etməyi təklif edirlər (Şəkil 5.1 (a, b)).


Qatılıq payları və ya faizlə (çoxlu, atom, molyar) götürülo bilər. Fərzi edək ki, üçkomponentli A-B-C sisteminin də $a\%-A$, $b\%-B$, $c\%-C$ komponentləri vardır. Şərti görə $a+b+c = 100\% = H$ olmalıdır.

Şəkil 5.1-də borabərətərəfli üçbucaq verilmişdir. Bu üçbucağın hündürlüğünü yüz yero bölməklə alınan hissə miqyası vahidi götürülür və miqyas $H:100=1\%$ olur.


Tutaq ki, üç komponentli A-B-C sistemində A və C-nin miqdəri verilib. Gibbs üsulu ilə bunların tərkibini təsvir edən G nöqtəsinin yerini tapmaq tələb olunur. Onda, A-nın miqdərini həmin bucağın qarşısında duran CB toroşu çəkilmiş perpendikulyar

Üçkomponentli sistemler

Üzündə A = \mathbf{GD} kəsiyi ilə, C komponentinin miqdarını isə həmin qayda ilə AB-yo çökilmiş C = \mathbf{GF} kəsiyi ilə müəyyənlaşdırılır.



Şəkil 5.1. Gibbsə görə üçlü sistemin tərkib diaqramlarının ümumi sxemi (a) və səciyyəvi nöqtələrin qurulması (b)




Şəkil 5.2. Rozebom'a görə üçlü sistemin tərkib diaqramının ümumi sxemi (a) və üçlü sistemin tərkib diaqramının qurulması üçün bölgüllü üçbucaq (b)

Perpendikulyarın qurtaracağından müvafiq tərəfi paralellər çəkilir və onların üçbucağın daxilində kəsildiyi G nöqtəsi sistemdə komponentlərin tərkibini öks etdirən həndəsi məshumudur. Öksinə, əgər G nöqtəsi verilmişdirse, həmin nöqtəyə uyğun tərkibi tə'yin etmək üçün tərəflərə G nöqtəsindən perpendikulyarlar çəkilir, bu uyğun perpendikulyarların uzunluğu tərəfin qarşısında duran komponentin miqdarnı müəyyən edir.

Üçkomponentli sistemin qrafiki təsvirinin digər üsulunu Rozeboom vermişdir. O ədəbiyyatda Rozeboomun ikinci üsulu da adlandırılır. Bu üsul ilə diaqram qurmaq üçün bərabərtərəfli üçbucaq götürülür və bunun hər hansı bir tərəfi yüz bərabər hissəyə bölünərək miqyas qəbul edilir. Hibbs üsulunda isə hündürlüyü 1:100 hissəsi miqyas qəbul edilmişdir. Yəni BC(100, AC), AC(100, AB)100 miqyas qəbul edilir.

Şəkil 5.2 a)-da Rozeboom qaydası tətbiq edilən üçbucağın sxemi verilmişdir. Əgər səciyyəvi nöqtəni tapmaq tələb olunursa, bunun üçün B komponentinin miqdarnı AB tərəfində, A nöqtəsindən B-yə doğru götürsək AG(b) kəsiyi alınır. A komponentinin miqdarnı isə B nöqtəsindən A-ya doğru götürərək BL(a) kəsiyi alınır. Deməli, AG kəsiyi B komponentinin miqdarnını (b), BL kəsiyi isə A komponentinin miqdarnını (a), GL kəsiyi isə C komponentinin miqdarnını (c) göstərir. Alınmış G və L nöqtələrinində müvafiq tərəflərə paralel çəksək, onların kəsişdiyi nöqtə səciyyəvi f nöqtəsində qarışığın tərkibini göstərəcəkdir.



Şəkil 5.3. Üçbucağın tərəfi nöqtəsindən çəkilən, düz xətt üzərində A və B-nin qatlıqlarının mütənasibliyinin sabitliyini sübut edən diaqram (a), linq qaydasının çıxarışı üçün diaqram (b), ağırlıq mərkəzinin çıxarışı üçün diaqram (c)

Üçkomponentli sistemler

Öğor törkib diaqramında sociyyəvi nöqtə verilərsə, onun törkibini tapmaq məqsədilə üçlü figurativ nöqtədən müvafiq tərəflərə LL', GG' və KK' paralelləri çökülür. Tərəflərin birində alınmış AG kəsiyi B komponentinin, GL kəsiyi C komponentinin, BL isə A komponentinin miqdarını uyğun olaraq müəyyən edir.

Öğor eyni bir üçbucaqda sistemin törkibi Hibbs, həm də Rozeboom üsulu ilə ifadə olunsa, eyni sociyyəvi nöqtə alınacaqdır. Bunun səbəbi odur ki, borabortorəfli üçbucağın hündürlükleri onun tərəfləri ilə mütənasibdir.

Törkib diaqramından göründüyü kimi üçbucağın təpə nöqtələri təmiz komponentlərə, yan tərəfləri isə ikili A - B, B - C, A - C sistemlərinə uyğun gəlir.

Törkib diaqramından asan istifadə etmək üçün üçbucağın hər tərəfini yüz borabər hissəyə bölib, alınmış nöqtələri birləşdirirlər. Bu zaman bölgülərlə eizzilənmiş üçbucaq alınır ki, onun üzərində törkibinin tə'yini nisbəton asan olur. Belə üçbucaqlı diaqramların aşağıdakı xassoləri vardır:

1. Üçbucağın hər hansı təpəsindəki çökilmiş düz xətt üzərindəki nöqtələrin ifadə etdiyi qarışqların törkibində iki digər təpə nöqtələrinə uyğun gələn komponentlərin miqdarının nisbətləri dəyişməyib, sabit qalır.

2. Hər hansı bir tərəfə çökilmiş paralel xətt üzərindəki nöqtələrdə qarşı tərəfdəki uyğun komponentin miqdarı bütün xətt boyu yenə dəyişməyib, sabit qalır (şəkil 5.3 a).


3. Üçbucağın daxilində hər hansı iki f_1 və f_2 (şəkil 5.3. b) nöqtəsi götürsək qarışığın omolo götirdiyi yeni törkiblər bu sociyyəvi nöqtələri birləşdirən düz xətt üzərində yerləşəcəkdir; alınmış yeni f_1 nöqtəsində törkibdəki komponentlərin miqdarını ling qaydasına əsasən tapmaq olar. Burada iki qayda tətbiq edilir:

4. Öğor müxtəlis f_1 , f_2 , f_3 üç qarışq verilibsə, onların omolo götirdiyi yeni qarışığın törkibini ağırlıq mərkəzi qaydasına əsasən tə'yin edilir (şəkil 5.3 c)

Burada göstərdiyimiz üçbucağın xassolərini həndəsi yolla sübut etmək olar. Digər tərəfdən qeyd etməliyik ki, ling və ağırlıq mərkəzi qaydaları o zaman tətbiq edilə bilər ki, diaqramın qurulması zamanı götürülmüş qatlıqların cəmi sabit kəmiyyətlə ifadə edilsin.

V Fasil

Rozebomun I üsü ilə üçkomponentli sistemlərin tərkibini tə'yin etmək üçün bərabərənlı düzbucaqlı üçbucaqdan istifadə edilir. Bu zaman düzbucağın toposunu koordinat sisteminin başlangıcı hesab edərək, A komponentinin tərkibi müəyyən edilsə, absis oxunda B, ordinat oxunda isə C komponentlərinə uyğun miqdaları götürülsə, sistemin hər hansı qarışığındakı tərkibi aşağıdakı kimi hesablanır. Absis oxu üzərində B komponentinin miqdarı A-dan başlayaraq tapılarsa, məsələn K nöqtəsində (şəkil 5.4), ordinat oxunda isə C komponentinin miqdarı tə'yin edilsə, K^1 nöqtəsini müəyyən etmiş olarıq, bunlar isə (K və K^1) səciyyəvi I nöqtəsinin koordinatları kimi qəbul edilir. Əksinə, səciyyəvi I nöqtəsi verilsə, hər iki komponentin qatılığının bu nöqtələrin koordinatlarını tapmaqla tə'yin etmək olar. Üsulun çatışmamazlığı ondadır ki, A – C və A – B sistemləri bir yeni, OB sistemi isə başqa fərqli miqyasla ifadə edildiyi üçün iki komponentli sistemlərin qurulması yenidən əlavə çevrilimlər aparılması tələb edir. Belə ki, Skreynemakers bu düzbucaqlı koordinat sistemindən istifadə etməyi təklif edir. Bu zaman qatılıq ya 100 q həllədici A komponentinə uyğun gölən B və C-nin qramları və ya 1000 mol həllədiciyə düşən B və C molları ilə istifadə edilir.



Şəkil 5.4. Rozeboomun I üsulu ilə üçlü sistemin tərkibini təsvir edən diagram


Koordinat sisteminin başlangıcı həllədicinin səciyyəvi nöqtəsi A qəbul edilir (şəkil 5.5). Absis oxunda B komponentinin, ordinat oxunda isə C komponentinin həll olmasını ifadə edirlər və onlardan çökülmüş paralellərin kəsişdiyi nöqtə f səciyyəvi nöqtə olur. Oksinə, f nöqtəsi verilərsə, onun koordinatlarını təyin etmək olar.

Skreynemakers üsulunun çatışmayan cəhəti təmiz A və C komponentlərindən ibarət tərkibi ifadə edən nöqtələrin sonsuzluqda yerləşməsidir.

Van Reyn Van Alkemade üsulu. Bu üsulu Yeneke üsulu da adlandırırlar, çünkü öz işlerinde o bu üsüldən daha çox istifadə etmişdir. Bu üsul tərkibində eyni ionlu iki duz və su olan məhlulların

Üçkomponentli sistemlər

tərkibini ifadə etmək üçün çox hallarda tətbiq edilir. Sistemin (şəkil 5.6.) tərkibi f nöqtəsində tə'yin edilərsə, deməli 100 mol duz kütlosunu məs qədər mol su müvafiq gəlir. Bu üsulun çatışmamazlığı suyun figurativ səciyyəvi nöqtəsinin sonsuzluqda yerləşməsidir.



Şəkil 5.5. Üçkomponentli sistemin tərkibinin Skreynemakers üsulu ilə təsviri


Şəkil 5.6. Üçlü sistemlərin tərkibinin təsvirində Van Reyn Van Alkemade (Yeneke) üsulu

5.3. Tərkib – xassə diaqramlarının qurulması

Tərkib diaqramına perpendikulyar müstəvilər qaldıraraq, onların bu diaqram üzərində xassolorını göstərsək, və müstəvilərə üzərindəki uyğun kəsişmə nöqtələrini birləşdirək xassə müstəvisi alınır. Xassə müstəvilərinin tərkib diaqramı üzərində ortoqonal proyeksiyası foza həndəsi figurdan müstəviyə keçilməsinə imkan verir. Bu zaman xassolorların eyni qiymətləri nöqtələrini birləşdirirdikdə müəyyən oyrılın emələ gəlir. Məsələn, eyni temperaturlu nöqtələr birləşərək, izotermələr, eyni təzyiqə malik nöqtələr isə izobarlar, eyni özlülükli nöqtələr izoözlülükler (izokamlar) və s. emələ gətirirlər.

Şəkil 5.7-də izotermələr vasitəsilə təsvir edilmiş sisteminin likvidusunun səthi verilmişdir.

V Fəsil



Şəkil 5.7. Zn-Cd-Sn üçlü sisteminin likvidusunun səthinin izotermilərə təsviri

5.4. TƏMİZ KOMONENTLƏRDƏN KRİSTALLAŞAN ÜÇKOMPONENTLİ KONDENSLƏŞMİŞ SİSTEMLƏR

5.4.1. Fəza və səthi hal diaqramları, likvidus səthi

Hal diaqramlarının quruluşu ikikomponentli sistemlərdə komponentlər arasında mövcud olan kimyovi qarşıqli tə'sirdən asılıdır. Yuxarıda belə sistemlərin hal diaqramlarını araşdırarkon, on sadə haldan başladığı kimi üçlü sistemlərin də hal diaqramlarını araşdırarkon, on sadə haldə başlanmalıdır. Aşağıda hal diaqramlarının on böyük variant, A - B - C-dən ibarət üçkomponentli sistem verilmişdir. Tutaq ki, ikili və üçlü sistemdə maye haldə tam həll olma baş verir. Komponentlər heç bir haldə birləşmə və bərk məhlullar omolo gətirmirlər. Belə sistemin tərkibini Gibbs-Rozeboom üsulu ilə bərabərtəroflı üçbucaqla təsvir etsək, 5.8-ci şəkildə ifadə olunan diaqram alıñır.

Burada üç perpendikulyar üzərində verilmiş A^t, B^t və C^t nöqtələrinin müvafiq surətdə A, B və C komponentlərinin orimə nöqtələridir. Üç komponentin ərintisi bir-birində tam həll olub, maye fazını əmələ gətirir. Bu ərintini soyutduqda əvvəlcə on

Üçkomponentli sistemlər

yüksök temperaturda əriyən bir komponent kristallaşmağa başlayır, məhlul isə həmin komponentlə doymuş olur, belə məhlula birqat doymuş məhlul, hadisəyə isə ikinci kristallaşma deyilir. Sonrakı soyudulma nəticəsində ikinci komponent də kristallaşmağa başlayır ki, belə məhlula ikiqat doymuş, bərkiməyə isə ikinci kristallaşma deyilir. Nəhayət, üçüncü komponent də bərkiməyə başlayanda üçqat doymuş məhlul alıñır, hadisəyə isə üçüncü kristallaşma deyilir.

Örimə temperaturundan və məhlulun tərkibindən asılı olaraq birinci A, B yaxud da C kristallaşa bilər; ikinci A+B; A+C; C+B-nin hər hansı bir qoşa komponenti kristallaşa bilər; A+B+C, yəni kristallaşma hər üç komponentin birgə bərkiməsi ilə başlayır.

Maye sahədə sistem üçvariantlı (trivariant), birinci kristallaşma başladığda, ikivariantlı (divariant), ikinci kristallaşmada bir variantlı (monovariant), üçüncü kristallaşmada isə «0» variantlı (nonvariant) tarazlıqda olur.

Yuxarıdakılara uyğun olaraq, fəza diaqramlarında trivariantlılığı - həcmli variantlılığın sahə (soth), monovariantlılığı - əri, nonvariantlılığı isə nöqtə təsvir edir. Bunları nəzərə alaraq üçlü sistemin hal diaqramı düzgün prizma üzərində, ya termodynamik və ya da termiki analiz üsullarının nəticələri əsasında qurulur. Prizmanın oturacağı ABC, borabərtərəfli üçbucağın tərkibini, yan tilləri AA¹, BB¹, CC¹ təmiz komponentləri, yan üzləri ABB¹C¹A¹, ACC¹C¹A¹ və BCC¹C¹B¹ isə müvafiq surətdə ikili A – B, A–C, B–C sistemləri təsvir edir.

Likvidusun sothi elo sotho deyilir ki, soyuma zamanı ərinti buradan ikili kristallaşmağa başlayır. Yəni likvidus sothi təmiz komponentlərin kristallaşmasından başlayır, A¹, B¹, C¹ nöqtələrindən başlayaraq ikili sistemlərin likvidusuna doğru istiqamətlənir, yəni A¹e₁B¹, A¹e₁C¹ və B¹e₁C¹-lərə, ordan isə üçlü kristallaşma nöqtəsinə yönəlir və nəhayət üçlü evtektikada (E¹) birləşirlər. Birinci kristallaşma təmiz komponentlərin sahəsindən başlayaraq soyuduqca sürətlənir, sistemin figurativ nöqtəsi isə ondan uzaqlaşır. İkinci kristallaşma isə prizmanın yan tərəfindəki evtektikadan başlayır və aşağı enmoklə ondan geldikcə uzaqlaşmış olur. İkinci kristallaşma əyriləri likvidusun ayrı – ayrı hissələrinin sahələrini ayırdığından onlara sərhəd əyriləri deyilir. Burada maye faza iki bərk faza ilə tarazlıqdadır. Sərhəd əyriləri daxili və yan sərhəd əyriləri ola bilər. Əgər sərhəd əyriləri bir maye və iki bərk faza ilə tarazlıqdadırsa və

V Fəsil


hər üç komponent bu prosesdə iştirak edirəsə, daxili sərhəd ikisi iştirak edirəsə (bir maye və bir bərk faza) yan sərhəd adlanırlar.

Göründüyü kimi üç sahə (soth) və üç ikinci kristallaşma oyrası üçlü evtektika nöqtəsində (E') (şəkil 5.8) birleşirlər. Üçlü nöqtənin aşağıdakı xüsusi xassoloru vardır:

1. Evtektika likvidusun on aşağı nöqtəsi olmaqla sistemdə minimum orımo temperaturlu tərkibi səciyyələndirən nöqtədir

2. Üçlü nöqtə komponentlərin hər üçünün sahəsində yerləşdiyindən A, B, C-nin üçlü kristallaşmasını təsvir edir. Üçlü nöqtədə bir mayedən üç bərk faza kristallaşır, odur ki, sistem şərti nonvariantdır. Konqruent proses eyni temperatur və tərkibdə baş verir və buna üçlü evtektika, ona uyğun mayeyə üçlü evtektik maye, temperaturla isə evtektik temperatur deyilir.

İkili sistemlərin e_1 , e_2 , e_3 nöqtələrinə isə ilkin evtektika nöqtələri deyilir.



Şəkil 5.8. Üçlü sadə evtektik sistemin fəza hal diaqramı

Üçlü sistemdə ikili evtektikdən, üçlü evtektikaya keçən oyrıləri ($e_1'E$, $e_2'E$, $e_3'E$) ikili evtektika oyrası adlandırmak düz deyil, çünki proses zamanı temperatur sabit qalmayıb doyişilir.

Fəza diaqramından sothi diaqramlara keçmək üçün likvidusun təsvirinin tərkib üçbucağına ortogonal proyeksiyası alınır, yəni fəza diaqramının bu nöqtələrinindən perpendikulyar endirməklə sothi diaqrama keçirlər. Şəkil 5.8-də belə proyeksiya

almılmış likvidusa müvafiq hərflərlə qeyd edilmişdir. Orada A, B, C təmiz komponentləri, AB, AC və BC xətləri ikili sistemləri, e_1 , e_2 , e_3

Üçkomponentli sistemler

müvafiq ikili evtektik nöqtələri Ae_1Ee_2 , A, Be_1Be_2 – B, Ce_1Ce_2 – C uyğun komponentlərin kristallaşma sahələridir. e_1E_1 , Ee_1 və Ee_2 əyriləri ikinci kistallaşma əyriləri, E nöqtəsi isə üçlü evtektikadır. Burada E-səthi diaqramın ilduz nöqtəsi, yəni həndəsi elementlərin birləşdiyi ümumi nöqtədir. Uyğunluq üçün üçbucağın bu elementlərinə proyeksiyası deyil, sadəcə olaraq öz adları ilə adlandırırlar. Məsələn E-ə üçlü evtektikanın proyeksiya əvəzinə üçlü evtektika deyirlər və s.


Yuxarıda göstərilən nöqtə, əyri (xott), səth üçlü sistemin elementləri adlanır. Onlar fiziki – kimyavi analizin uyğunluq principinə tabe olaraq, müəyyən fazalar toplusunu əks etdirirlər.

5.4.2. Soyuma əyriləri, solidus səthi

Üç komponentli sadə evtektika əmələ gələn halda sistemin soyuma əyriləri dörd halda ifadə edilir.

Birinci hal. Şəkil 5.10-da I-ci ərintinin (şəkil 5.8-də bu tərkib $F^1(I)$ -lə işarə edilib) soyuması göründüyü kimi əvvəlcə mayenin soyudulması FD əyrisi üzrə gedərək, mayedə A komponentinin birinci kristallaşması başlayır; bu prosesə əyrisində (D) sinma nöqtəsi uyğun gəlir, sonra isə ikifazalı sahəyə müvafiq olaraq temperaturun aşağı enməsi nisbətən longiyən DG əyrisi üzrə davam edir. Soyumanın zəif sürətlə getməsinin səbəbi A komponentinin ekzotermiki kristallaşması nəticəsində olavə istifliliyin ayrılmasıdır. İkinci kristallaşmaya müvafiq G sinma nöqtəsi müşahidə edilir. Sonrakı soyudulma ikili kristallaşma $M + (A + B)$ sahəsino uyğun daha çox longiyən əyri GE üzrə baş verir. Soyuma əyrilərinin müqayisəsindən göründüyü kimi GE əyrisinin meyl bucağı GD əyrisinə nisbətən daha kiçik olur. Nəhayət, üçüncü kristallaşma dörd fazanın $M + A + B + C$ iştirakı ilə etdiyindən nonvariant proses başlayır və bunun üçün daha uzun müddət tələb edildiyindən temperatur – zaman əyrisindən dayanma EA-ya uyğun əmələ gəlir. Bu dayanma müddəti tərkibin üçlü evtektikaya yaxınlaşması səbəbindən arta bilər.

Nəhayət, bütün maye kristallaşmaya sərf edilib qurtardıqda soyudulma əyrisində üç bərk fazanın $A + B + C$ tarazlığını əks etdirən hissə alınır (OH). Artıq kristallaşma prosesi qurtardığından soyumanın sürəti artır.



Şəkil 5.9. Üçlü sadə evtekik sistemin səthi halı diaqramı (Ortoqonal proyeksiya)

Soyudulmanın hər hansı bir anında maye və bərk fazanın tərkibinin to'yını üçün figurativ nöqtədən tərkib oxuna üsufi müstəvi keçirilir, onun üçbucucaqlı prizmanın yan təroşlərini


kəsdiyi nöqtə bərk fazanın, likvidusun səthini kəsdiyi nöqtə isə maye fazanın tərkibini to'yin edəcək nöqtələrdir. Ortoqonal proyeksiya ilə (şəkil 5.9) verilmiş figurativ nöqtədən və kristallaşan fazanın tərkibindən çəkilmiş şüanın üçbucucağın yan tərəfləri ilə kəsişmə nöqtəsi bərk fazanın tərkibinin, birgə kristallaşma əyrilərini kəsən nöqtə isə maye fazanın tərkibini göstərir. Məsələn, A komponentinin kristallaşma sahəsindəki F nöqtəsində təmiz A komponenti çökdüyündən mayenin tərkibini tapmaq üçün üçbucucağın A təpəsi ilə F nöqtəsini birləşdirən şuanı uzatdıqda, maye fazanın tərkibini müəyyən edən K nöqtəsi alınır. F nöqtəsində uyğun maye və bərk fazanın miqdarı isə linq qaydasına əsasən to'yin edilir. Óğor F nöqtəsinə uyğun (meye fazanın tərkibinə uyğun) m nöqtəsi verilirso, səciyyələndirici F nöqtəsinə m nöqtəsini birləşdirən şüanın davamının AB təroşü kəsdiyi m' nöqtəsi m nöqtəsinə müvafiq bərk fazanın tərkibini verəcəkdir. Üçlü E nöqtəsinə uyğun maye ilə tarazlıqda olan bərk fazanın tərkibi n nöqtəsi olacaqdır. Oxlara üçbucucaqdə temperaturun azalma istiqaməti işarə edilir.

İkinci hal soyumaya məruz olan (2) orintisi E_{e₁} - ikinci kristallaşma əyrisi ilə kəsişən şaquli müstəvisinin tərkibinə uyğun gəldiyindən F^{II} (2) soyuma əyrisində birinci hissədə sistem maye fazaya uyğun əyri üzrə dəyişəcək və birinci kristallaşma baş verməyəcək, e_{1'} nöqtəsinə çatdıqda maye fazadan iki bərk faza çökəcəkdir. Şəkil 5.8-dən ikinci səciyyələndirici nöqtənin soyuma zamanı hərəkəti bundan əvvəl təsvir edilən I əyrisindəki hala oxşar olacaqdır. Sonrakı soyuma zamanı maye fazanın tərkibi eE əyrisi üzrə E-ə doğru hərəkət edəcəkdir ki, burada mayedən üç bərk faza

Üçkomponentli sistemlər

ayırılmağa başlayacaqdır. Yəni üçlü evtektik - şorti nonvariant proses baş verəcəkdir.


Üçüncü hal. Ogor sociyyələndirici nöqtə üçlü evtektika ilə üçbucağın təpə nöqtəsini birləşdirən şəhər üzərinə düşürsə (şəkil 5.9-da F^{III} (3)) o zaman birinci kristallaşmadan sonra birdən - birə üçüncü kristallaşma başlayacaqdır. İkinci kristallaşma baş vermir. Bu hal şəkil 5.10-da 3-cü oyridə görünür.



Şəkil 5.10. Sadə evtektik üçlü sistemin soyuma şırları

Dördüncü hal. Nohayot, ogor figurativ nöqtə üçlü evtektikdən keçən vertikal xətt üzrə düşərsə, o zaman birinci və ikinci kristallaşma baş verəcək və birdən-birə üçlü kristallaşma prosesi başlayacaqdır. Şəkil 5.10-da bu hala müvafiq olaraq 4-cü soyuma oyrisi verilmişdir.

Şəkil 5.11. Üç komponentli sistemdə şorti diaqramının mövcud olan elementləri



Bələdiyə, faza diaqramı altı hömdən ibarət olur. Onun proyeysiyyası isə üçbucaq üzərində altı sahədən ibarət olur (şəkil 5.11).

1. Ae₁E, 2. Ae₂E, 3. Be₁E, 4. Be₂E,
5. Ce₁E, 6. Ce₂E. Bu sahələrdən başqa üçbucaqda altı yan sərhəd xətori: Ae₁, Ae₂, Be₁, Be₂, Ce₁, Ce₂, üç birgə orta kristallaşma sərhəd şırları: e₁E, e₂E, e₃E üç düz xətt AE, BE və CE, altı nöqtə e₁, e₂, e₃, A, B, C və bir üçlü E ulduz nöqtəsi mövcuddur.

Bu həndəsi elementlərdə gedən kristallaşmanın ardıcılığı cədvəl 5.1-də verilmişdir.

V Fəsil

Bir və ya bir neçə bərk faza ilə tarazlıqda olan maye fazanın səciyyələndirici nöqtəsinin keçdiyi yola, kristallaşma yolu deyilir. Səhi diaqramda kristallaşma yolu səciyyələndirici nöqtəni kristallaşan komponentin tərkibini müəyyən edən nöqtə ilə birləşdirən düz xətlə başlayır və birgə kristallaşma əyrisinə qədər davam edir. Sonra birgə kristallaşma əyrisi boyunca davam edərək, nəhayət, kristallaşma üslü nonvariant nöqtədə (E) qurtarır.

Cədvəl 5.1.

Başlanğıc qarışığın tərkibindən asılı olaraq üçkomponentli sistemdə kristallaşma prosesləri

Şəkil 5.11-dəki səciyyələndirici yeri	Üçbucağda element	Kristallaşma			Qeyd
		İllkin	ikinci	Üçüncü	
Sahə daxilində	1	2	3	4	5
	Ae_1E	A	$A+B$	—	Bütün kristallamalar baş verir
	Ae_2E	A	$A+C$	—	
	Be_1E	B	$B+A$	$A+B+C$	
	Be_2E	B	$B+C$	—	
	Ce_1E	C	$C+B$	—	
İkinci kristallaşma əyriləri	CE_1	C	$C+A$	—	Birinci kristallaşma yoxdur
	e_1E	—	$A+B$	—	
	e_2E	—	$B+C$	$A+B+C$	
Düz xətlər üzərində	AE	A	—	—	İkinci kristallaşma yoxdur
	BE	B	—	$A+B+C$	
	CE	C	—	—	
Yan xətlər üzərində	Ae_1	A	$A+B$	—	Üçüncü kristallaşma yoxdur
	Be_1	B	$B+A$	—	
	Be_3	C	$C+B$	—	
	Ce_2	C	$C+A$	—	
	Ce_3	C	$A+C$	—	
Ae_2	A	$A+C$	—	—	

Üçkomponentli sistemlər


Cədvəl 5.1-in ardxı

1 Nöqtələrdə	2 E	3 —	4 —	5 A+B+C	6 I və II kris. yoxdur I və III kris. yoxdur II və III kristallaşma yoxdur
e ₁	—	A+B	—	—	
e ₂	—	A+C	—	—	
e ₃	—	B+C	—	—	
A	A	—	—	—	
B	B	—	—	—	
C	C	—	—	—	

5.4.3. Politermik kəsiklər

Fəza diaqramlarını vertikal müstəvилərə kəsdikdə politermik diaqramda bu kəsik düz xətti olur. Fərzi edək ki, A-B-C sadə evtektik sisteminin şəkil 5.12-də olduğu kimi ab kəsiyinin diaqramını qurmaq tölob olunur. Bunun üçün üçbucağın bütün elementləri müəyyən edilir və 5.1-ci cədvəldən istifadə edərək kristallaşmanın növü kəsiyin yerləşdiyi yerdən asılı olaraq müəyyənlenir. Bu məqsədə AB tərifinə paralel, ab politermik kəsiyini eyni miqyasda temperatur oxunu bərpa etməklə müəyyənlenir (şəkil 5.12 (II)). Şəkildə (I) diaqramından göründüyü kimi a və b nöqtələri (1,9 orıntıları) müvafiq olaraq A-C və B-C ikili sistemlərin üzərində olduğu üçün a¹ və b¹ nöqtələrində A və B komponentlərinin birinci kristallaşması başlayır. Şəkil 5.12-də (I) tərkib üçbucağında və kəsiyin diaqramında (II) bütün uyğun nöqtələr və oyrıllar eyni hərflərlə işarə edilmişdir. 1-ci və 9-cu orıntıların soyudulması müvafiq ikili evtektik temperaturda a¹¹ və b¹¹ mayedən A+S və B+S ikinci birgə kristallaşması ilə qurtarır. 5-ci orıntı e,E ikinci kristallaşma oyrısı üzərində yerləşdiyi üçün burada birinci, ilkin kristallaşma baş verməyəcək (cədvəl 5.1). ikili kristallaşmadan sonra üçlü evtektikaya uyğun temperaturda üçüncü kristallaşma (A+B+C) başlayacaq. Həmin temperaturdan tərkib oxuna paralel xətt çəkdikdə, bu xətt temperaturu a¹¹¹ və b¹¹¹ nöqtələrində kəsir. Bu xəttdən aşağıda yerləşən sahə sistemin solidus sahəsidir.

V Fasıl




Şekil. 5.12. Sade evtektik üçlü sistemin yüzey diagramı (I) ve ab kesişiminin hal diagramı (II), soyuma öyriləri (III)

1-ci və 9-cu orıntıların soyuma öyrilərində birinci kristallaşmanın başlangıcını göstərən sınaq xətt və ikili evtektikaya uyğun dayanmalar 5.12 şəklin III hissəsində verilmişdir. 2 – 8 orıntılarında birinci, ikinci kristallaşma prosesi gedəcəkdir. İkinci kristallaşmanın hansı orıntılarında getməyəcəyini to'yın etmək üçün təmiz komponentlərə uyğun gələn nöqtələrə üçlü evtektikanı düz xətlə birləşdirirlər. Bu şüalərin (AE₁ və BE₁) ab kesişin m və n nöqtələrində birinci kristallaşma başlayır. Bu nöqtələr 5.12-ci şəkildə (II) m və n ilə işarə edilmişdir (3 və 7-ci orıntılar). Deməli m və n nöqtələrində ikinci kristallaşma öyriləri görüşməlidir. 1 və 3-cü orıntılar arasında yerləşən orıntıların hamisində eyni hadisə baş verir. Məsələn, 2-ci orıntı aşkarlanarsa, burada likvidus temperaturda birinci kristallaşmadan sonra 2-ci orıntı AE₃ sahəsində yerləşdiyindən ikinci kristallaşma zamanı A və S birgə kristallaşır. A və S-in kristallaşma temperaturu şəkil 5.12-nin II hissəsində göstərilmişdir. Alınmış temperaturları a^{II} və m ilə birləşdirdikdə

Üçkomponentli sistemlər

birinci və ikinci kristallaşmanın sərhəd əyrisi $a''m$ alınır. 2-ci ərintinin soyudulma əyrisində likvidusa (ikkinin kristallaşma) və ikinci kristallaşmanın başlanması uyğun simqlər və üçlü evtektikaya uyğun dayanma mövcud olur (şəkil 5.12-də III hissə). 4-cü ərintinin soyudulması A komponentinin ikkinin kristallaşması ilə başlayır. 4-cü nöqtə Ae_1E sahəsində olduğu üçün ikinci kristallaşma zamanı $A + B$ birgə kristallaşacaq. İkinci kristallaşmanın başlangıc temperaturu şəkil 5.12-də II hissədə göstərilmişdir. Beləliklə Ae_1E hissəsindəki ərintilərin ikinci kristallaşma ilə başlangıc temperaturları birleşdirilərsə, k, e $'m$ sərhəd əyrisi alınar ki, o da maye ilə tarazlılıqda olan A ilə A + B sahələrini ayırmış olar. Bütün bunları 6,7,8 ərintilərə aid edərək, eyni qayda ilə ab kəsiyinin sağ tərofının diaqramı alınmış olar. Bu ərintilərin də təbiəti 2,3,4 ərintilərində olduğu kimi eynidir. Beləliklə, ab kəsiyinin diaqramı şəkil 5.12-də II hissədəki kimi ifadə olunacaqdır.

Bütün bunları 6, 7, 8 ərintilərə aid edərək, eyni qayda ilə ab kəsiyinin sağ tərofının diaqramı alınmış olar. Bu ərintilərin soyuma əyrilərinin də təbiəti 2, 3, 4 ərintilərində olduğu kimi eynidir. Beləliklə, ab kəsiyinin diaqramı şəkil 5.12-də I hissədəki kimi ifadə olunacaqdır.



Şəkil 5.13. Sadə evtektik üçlü sistemin ab kəsiyinin hal diaqramının təsviri

Üçlü sistemlərin daxili kəsiklərinin hal diaqramını qurmaq məqsədilə övvəlcə m' , n' və c' nöqtələri müəyyən edilərək, onları komponentlərin və ikili sistemlərin hal diaqramından götürülmüş müvafiq nöqtələrlə ekstropolyasiya yolu ilə birləşdiri üçlü kəsiyin diaqramını qururlar. Soyuma əyriləri isə bunları yoxlamaq və dəqiqləşdirmək üçün zəruridir.


Verilmiş kəsik iki müxtəlif ikinci kristallaşma əyrisini kəsərsə,

V Fəsil


məsələn, 5.13-cü şəkildə buna uyğun hal ed kəsiyi ilə təsvir edilmişdir.

Kəsiyin diaqramını qurmaq məqsədilə 5.13-cü şəkin yuxarı hissəsində verilmiş CE şərəsi qırıq proyeksiyalanır. O, e^l nöqtəsində ed kəsiyini kəsdiyindən həmin nöqtədə ikinci kristallaşmanın olmaması və birinci kristallaşmadan sonra üçüncü kristallaşmanın başlanması müəyyən olşdırılır. Üçüncü kristallaşmanın başlangıç temperaturundan e^{ll}d^{ll} düz xətti keçdiyindən, bu kəsiyin altındakı hissə diaqramın solidusudur. C nöqtəsi AC yan xəttinin üzərindəki e_A kəsiyində yerləşdiyi üçün mayedən e^l temperaturunda ilkən A kristallaşacaq e_A-ə uyğun olaraq, A+C+M tarazlığı yarammış olur. C^{ll} temperaturu ikinci kristallaşmanın başlangıç temperaturudur.

d nöqtəsi ərintiləri haqqında da eyni mühakimə yürütməklə d^l və d^{ll} nöqtələrinini alırıq.



Şəkil 5.14. Sadə evtektik üçlü sistemən «hkh» kəsiyinin diaqramının təsviri



Şəkil 5.15. Sadə evtektik üçlü sistemən fəza diaqramları və izotermik kəsiklər

Üçkomponentli sistemlər

ed kəsiyi e_1^1 nöqtəsində e_1E ikeili kristallaşma əyrisini kəsdiyindən burada birinci kristallaşma baş verməyəcək, ikinci kristallaşmadan sonra üçüncü kristallaşma başlayacaqdır. e_1^1 nöqtəsi haqqında eyni mühakimə yürüdülür və nöticədə bu nöqtədə (e_2^1) B komponentinin ilkin kristallaşması getməyəcəkdir. $e_1^1e_2^1$ xətti üzərində bütün kristallaşmalar baş verməlidir. Ancaq Ce_2F üçbucağında orintilordə C-dən sonra B+C kristallaşır və nəhayət, hər iki üçbucağda ifadə olunan orintiləri - A+B+C birgə kristallaşması ilə bərk halda olurlar (şəkil 5.13).

Şəkil 5.14-də verilən «hk» kəsiyinin diaqramı da eyni yolla qurulmuşdur. Göründüyü kimi kəsiklə birgə kristallaşma əyriləri görüşmədiyindən likvidus vahid arasıkəsilməz C komponentinin kristallaşması əyrisindən ibarətdir. İkinci kristallaşmalar müvafiq üçbucağın yan tərəfindəki ikili sistemlərdə başlayır və e nöqtəsində, yəni CE şüasının hk kəsiyini kəsdiyi nöqtədə görüşərək, üçlü kristallaşma (A+B+C) ilə bərk halda keçirlər. Nəhayət, bu qayda ilə «e» nöqtəsinə uyğun orintinin birinci və üçüncü kristallaşmalarının getməsini və kəsiyin digər orintilordə hansı kristallaşmalar baş verməsini müəyyən etmək olar.


5.4.4. Izotermik kəsiklər

Izotermik və ya üfiqi kəsiklər şəkil 5.15-də fəza diaqramında və onların müvafiq sərotda səthi diaqramda təsviri işlə 5.16-5.20 şəkillərdə verilmişdir.


Göründüyü kimi A-B-C sistemində A və C komponentləri yuxarı temperaturda, B komponenti isə nisbətən aşağı temperaturda oriyirlər. Fəza diaqramında t_i izotermi bu iki A^1 və C^1 temperaturlarından aşağı, B^1 temperaturundan isə yuxarı qiymətə malik olduğundan A komponenti daha çox, C komponenti isə ondan bir az kiçik sahədə ilkin kristalaşdıqları haldə, B komponenti kristallaşmayırlar. Bu hal şəkil 5.16-da verilmişdir.

Göründüyü kimi, iki heterogen sahə M+A və M+C mövcud olur. Bu sahələrdən konodlar çəkilərək, onlar birincisi maye sahədən təcrid olunmuşlar.


V Fesil




Şekil 5.16. (t_1 izotermi)




Şekil 5.17. (t_1 izotermi)



Şekil 5.18. (t_1 izotermi)



Şekil 5.19. (t_1 izotermi)




Şekil 5.20. (t_5 izotermi)

Üçkomponentli sistemler

İkinci t₂ izotermi A-C ikili sistemin evtektikası e₂ temperaturuna uygun olduğu, h̄om d̄o üç komponentin orimo nöqtəsindən aşağıda yerləşdiyindən A və C birgə, B komponenti isə ikkin kristallaşmaya uğrayır. Odur ki, A ilə C-nin kristallaşma sahələri böyüyür və nəticədə bu sahələr birləşirək, ikinci kristallaşma e₂ nöqtəsinə qədər artmış olur.

Şekil 5.17-dan görüldüğü kimi üç fazlı sahə, M+A, M+C, M+B ve bir fazlı sahə mövcud olur. Görüldüğü kimi bu izotermde üçfazlı sahə omoğ golmır.

Üçüncü tı, izotermının uygun göldiyi temperatur B-C sisteminin ikili evtektik nöqtəsinə –e, uyğun göldiyindən və A-C sisteminin ikili evtektik nöqtəsindən aşağıda yerləşdiyindən bu izoterm A-C, ikinci kristallaşması səthi üşfazalı sahə əmələ gətirir (şəkil 5.18). Beləliklə üçbucağın beş sahəsi olur: M+A+C, M+A, M+C, M+B və M.



Şəkil 5.21. İkikomponentli və izotermlərlə birlikdə sudə üçlü evtektik sistemlərin səthi diaqramı


V Fəsil

Dördüncü təqribən izotermının temperaturu sistemdə ikili evtektikaların on aşağı temperaturuna malik «e» nöqtəsinə uyğun gəldiyindən, o, A+C və A+B ikinci kristallaşma həcmələrini kəsir. Ona görə də şəkil 5.19-dan göründüyü kimi iki üç fazlı sahə əmələ gəlir ($M+A+C$) və ($M+B+C$). Bir fazlı mayenin sahəsi daha da kiçilir, eyni zamanda iki fazlı ilkin kristallaşma sahələri də azalır.

Nohayot, t_5 izotermi bütün üç ikili evtektik temperaturlardan aşağıda və üçlü evtektikadan yuxarıda yerləşdiyindən hər üç ikili və üçlü kristallaşma sahələri əmələ gəlir. Şəkil 5.20-dən göründüyü kimi bir fazlı mayenin sahəsi daha da kiçilmiş olur.

Üçbucağ şəklini almış, üçfazlı sahələr isə böyümüşlər; iki fazlı sahələr da kiçilmişdir. Yuxarıda nəzərdən keçirdiyimiz izotermələrin səthi diaqramdakı vəziyyəti və ikili sistemlərin diaqramları birləşdə 5.21 şəkildə verilmişdir. Belə diaqramlar üçlü sadə evtektik sistemin hal diaqramının açılışı hali adlanır.

İkili kristallaşma oyrları e_1E , e_2E və e_3E bütöv qalın xətlərlə, izotermələr isə nazik xətlərlə verilmişdir. Izotermələrin üzərindəki temperaturlar şəkil 5.15-5.20-yə uyğun verilmişdir. Oxlarla temperaturun azalma istiqamətləri göstərilir. İkili və üçlü evtektiki nöqtələr daha aşağıda komponentə doğru meyl edirlər. Üçbucağın yan tərəflərində A - B, B - C və A - C ikili sistemlərin diaqramları verilmişdir. Bu sxemi şəkil 5.15-də verilmiş prizmanın yan tərəflərinin tillərindən kosib və onun üzlərini müstəvi alınana qədər oturacağı əsasında çevirməklə almaq olar. Səth diaqramı üzərindəki izotermələrə həmin temperaturda birinci doyma oyrları və ya holl olma oyrları deyilir. İkiqat doyma oyrları e_1E , e_2E və e_3E isə sorhəd oyrlarıdır.




Şəkil 5.22. Petrov üsulu ilə üçlü evtektikanın müəyyən olşdırılması

Petrov tərəfindən on az vertikal kəsik öyrənməklə sorhəd oyrlarının və üçlü evtektikanın vəziyyətini təyin etmək qaydası irəli sürülmüşdür. Bunun üçün ab və cd kəsiklərini təcrübə üsullarla müəyyən edirlər.


Bu kəsiklər şəkil 5.22-dən göründüyü kimi A və B komponentlərinin sahəsindən keçirlər və onlar üçbucağdan müvafiq

Üçkomponentli sistemlər

küncərləri ayıırlar. Bu üsul ona əsaslanır ki, b yaxınlığında ab kəsiyiinin ifadə etdiyi orıntıların ikinci kristallaşma oyrisi, cd kəsiyiinin c-d yaxın hissosundakı səciyyəvi nöqtələrin ikinci kristallaşma oyrisi boyunca eyni komponentlər A+B birgə kristallaşırlar (şəkil 5.23 və 5.24-də olduğu kimi). Hər iki kəsiyin diaqramı eyni temperatura, yəni ordinat oxunun eyni hündürlüyünə müvafiq gölməlidir. Fərzi edək ki, m və n eyni t_1 temperaturuna uyğun nöqtələrdir. Bu temperaturda A+B çökür, m və n nöqtələrinə uyğun tərkibləri m₁ və n₁ diaqramdan müəyyən olşdırıborok şəkil 5.22-də ab və cd kəsikləri üzərinə köçürsək, m₂ və n₂ nöqtələri tapılır. Bu nöqtələrə uyğun orıntılordon ilk kristallaşma zamanı müvafiq olaraq A və B kristallaşğından m₂ nöqtəsini A tərkibi ilə, n₂ nöqtəsini isə B tərkibində birləşdirib davam etdirilsə, bu iki şuanın birləşdiyi «1» nöqtəsi ilə A+B birgə kristallaşma nöqtəsi tə'yin edilir.



Şəkil 5.23. ab kəsiyinin hal diaqramı



Şəkil 5.24. cd kəsiyinin hal diaqramı

Həmin qayda üzrə müxtəlif temperaturlarda Lb^H və L_1c^H (şəkil 5.23 və 5.24) boyunca eyni temperaturlu nöqtələrin tərkibini tapıb, 5.22-i şəkildəki müvafiq kəsiklər üzərində qeydə alsaq və şuların kəsişdiyi nöqtələri birləşdirək, e-E oyrisini alarıq. Digər tərəfdən e,E və e₁E oyrları də yuxarıda göstərilən qayda ilə müəyyən edilir. Beləliklə üc ab, cd və pq kəsiyi təcrübə yolla öyrəndikdən sonra üçlü diaqramın likvidusunun proyeksyasını qurmaq olar. Çünkü 3 ikili kristallaşma oyrlorini üçlü evtektik nöqtədə birləşdirməklə üçlü evtektika E nöqtəsi tə'yin edilmiş olur.

5.4.5. Üçlü evtektik sistemin bəzi xüsusiyyətləri

Üçkomponentli sistemin hal diaqramının düzgünlüğünü tə'yin etməkdə toxunan sahələr qaydasından deyil, toxunan fəzalar

V Fasıl


qaydasından istifadə edilir. Oğor üçlü sistemin iki fazası (həcmi) toxunursa, onlardan biri digorindən bir faza ilə fərqlənməlidir. Məsələn, maye faza kimi, ilkin kristallaşma həcmələrindən likvidus müstəvisi ilə ayrıılır və bunlar ancaq bir bərk faza ilə fərqlənirlər. İlkin kristallaşma həcmələri ikinci kristallaşma həcmələrindən birgə kristallaşma müstəvilərlə ayrıılır və bir faza ilə fərqlənirlər və s.

Üçlü sistemlərin orıntılarının mikroquruluşunu, öyrənmək üsulu ikili sistemlərdə olduğu kimi aparılır.

Ümumi şəkildə ilkin kristallaşmadan sonra ikinci və nəhayət üçüncü kristallaşma başlayır. İlkin və ikinci kristallaşmanın mikroquruluşu ikili evtektik sistemlərdə olduğu kimiidir. Lakin ikinci kristallaşmada ikili evtektikdən forqlı olaraq, nisbəton «qaba» quruluş müşahidə olunur. Nəhayət, bu fazalar üçlü evtektikdə ilə ohadə olunur. Bu ikili evtektikaya oxşar olmaqla, üçüncü fazanın olması ilə ondan fərqlənir. Bəzən üçlü evtektikdə iki faza aşkar müşahidə olunur, üçüncü faza isə görünmür.

5.4.6. Polimorf çevrilmə baş verən hal


Oğor komponentlərdən hər hansı biri polimorsizmə uğrayarsa, o zaman polimorf kecid temperaturun, onun iştirak etdiyi ikili sistemlərin evtektik nöqtələrinin temperaturuna görə qiymətindən asılı olaraq hal diaqramları üç halda ola bilər:



Şəkil 5.25. İkili sistemləri əmələ gətirən komponentin birində polimorfizm olduqda hal diaqramının növləri

- 1) $A_\alpha \rightarrow A_\beta$ -yə kecid temperaturu, ikili evtektiklərin (e_1 və e) temperaturlarından yüksək (Şəkil 5.25 a);
- 2) Kecid temperaturu bir ikili sistemin evtektikasından (e_1) aşağıdadır (Şəkil 5.25 b);
- 3) Kecid temperaturu hər iki e_1 , e_2 evtektikdən aşağıda yerləşir (Şəkil 5.25 c);

Üçkomponentli sistemler



Şekil 5.25

Şekil 5.25-dən göründüyü kimi diaqramların quruluşu üçün sadə evtektik sistemlərdən A komponentinin hər iki modifikasiyasına uyğun sahənin mövəuduluğu ilə fərqlənir.

5.5. BİRLƏŞMƏ ƏMƏLƏ GƏLƏN VƏ BƏRK HALDA HƏLL OLMAYAN MAYE HALDA TAM HƏLL OLAN ÜÇLÜ KONDENSLƏŞMİŞ SİSTEMLƏRİN HAL DIAQRAMLARI

5.5.1. Konqruent əriyən birləşmə əmələ gələn üçlü sistemlər


Forz edək ki, A - B - C üçlü sistemində A ilə B komponenti birloşorok konqruent oriyon ikili birləşmə əmələ gotırır. Tutaq ki, bu halda A - B - C sistemində maye halda tam həll olma baş verir, bərk halda isə həll olma baş vermir, birləşmə ərimə temperaturunda azəciq dissosiasiya edir. Bu halda kondensləşmiş sistemin diaqramında maye halda gedən döyişikliklər nəzərə alınmış, təbəqələşmə olduqda isə bu diaqramda da eks etdirilməlidir.

Verilən şərtlərə əsasən qurulmuş hal diaqramı 5.26 şəkildə təsvir edilmişdir. Aydınlıq məqsədilə yan ikili sistemlərin hal diaqramları temperatur oxu bərpa edilərək çökülmüşdir ki, buna da hal diaqramının açılışı deyilir.

V Fəsil

Qobul etdiyimiz şərtlər daxilində tətbiq edilmiş üçlü sistem (şəkil 5.26) GS kəsiyi ilə iki tabeli üçlü sistemləri bölmüşdür. A-C-S və S-C-B.

Üçlü sistemin hal diaqramının quruluşunu aşadıraraq aşağıdakılardı qeyd etmək lazımdır.




Şəkil 5.26. İkili kongruent birləşmə əmələ gölən üçlü sistemin səthi hal diaqramının açılışı

Şəkil 5.26-dan göründüyü kimi SC kəsiyinə göstərdiyimiz tabeli üçlü sistemlərin ortaq bir yan torəsi olmaqla ona ayrılıqda S - C ikili sistemi kimi baxmaq olar. Ona görə də iki üçlü sistemlər, beş ikili sistemlərindən təşkil olunmuşdur. Burada beş ikili evtektika (e_1 , e_2 , e_3 , e_4 və e_5) iki üçlü evtektika E_1 və E_2 nöqtələrində ikili kristallaşma sorğudaları ilə birləşirlər. Üçlü sistemlərin belə tərkib tabeli üçbucaqlara bölməmişsinə və ya birinci, osas, sistemin iki dörəcəli (tabeli) sistemləri ayrılmamasını N.S.Kurnakov trianqulyasiya adlandırılmışdır. Beləliklə, C - S sistemi özünü ikili sistem kimi aparı, e_5 isə bu sistemin evtektika nöqtəsidir. C - S sistemi kvazibinər ikili sistem adlanır. Bu termin qeyri real olmasına baxmayaraq, fiziki - kimyəvi analizo daçil olmuş və termin kimi saxlanılır. Diaqramdan göründüyü kimi C - S sistemi həqiqətən ikili sistemdir. Diaqramın şəkil 5.26-da verilən qurulşda göründüyü kimi

Üçkomponentli sistemler

$A + B + C$ sisteminde dörd bir fazalı ($A + B + C + S$) sahə vardır ki, bunlar beş ikili kristallaşma oyrlarırla sorhodlonırlar: e_1E_1 sorhod oyrisi üzrə: $A+S$; e_1E_2 üzrə $C+B$; e_1E_3 oyrisi üzrə $A+C$; E_2E_3 oyrisi üzrə $A+S$; e_2E_3 oyrisi üzrə $B+S$ birgə kristallaşırlar. Şokıldan göründiyü kimi $A + B + C$ sistemində beş ikili sistemlər beş ikili evtektikaya uyğun gəlir $A-S(e_1)$, $S-B(e_2)$, $C-A(e_3)$, $C-B(e_4)$, $C-S(e_5)$. Üçlü sistəndə iki üçlü evtektik nöqtə də üçünəü kristallaşma gedir; E_1 nöqtəsində $A+S+C$, E_3 -də $S+C+B$ kristallaşmaları baş verir.

5.27-ci şokıldə e_5 nöqtəsinin vəziyyəti a - fozada, b - sothi diaqramda uyğun olaraq verilmişdir. Göründiyü kimi bu nöqtədə dörd oyri birloşır. Bu oyrların likvidus sothində vəziyyətini təsvir etdikdə məlum olur ki, Ce_5S -də e_5 nöqtəsindən başlayaraq iki sahə yuxarıya doğru oks istiqamətdə qalxır, $E_1e_5E_2$ birgə kristallaşma oyrları isə e_5 -dən oks istiqamətə doğru azalır. e_5 nöqtəsi Ce_5S oyrisi boyunca on aşağı, $E_1e_5E_2$ oyrisi boyunca isə on yuxarı nöqtədir. Belə nöqtələr kecid (aşırımlı) yəhərvəri nöqtə və ya Van Reyn nöqtəsi adlanır. SC düz xətt birləşdirici düz xətt və ya sadəcə olaraq birləşdirici xətt adlanır, ona sinqlular koson də deyilir.



a. faza diaqramında

b. sothi diaqramında


Şəkil 5.27. Van Reynin yəhərvəri nöqtəsinin üçlü sistemin kvazibinari kəsiyi üzərində görünüşü

V Fəsil

Birləşdirici düz xətt E_1E_2 birgə kristallaşma xətt əyrisini maksimum temperaturda kəsir. Bu qaydada birləşdirici düz xətt qaydası və ya Van Reyn qaydası deyilir. İnkonruent oriyon birləşmə əmələ golən halda birləşdirici xətt birgə kristallaşma əyrisini deyil, ancaq onun davamını kəsə bilər. Şəkil 5.26-da verilən diaqramda oxlarla temperaturun azalma istiqaməti göstərilmişdir.

5.5.2. Politermik və izotermik kəsiklər

Şəkil 5.28-də yuxarı hissədə S birləşməsi əmələ golən A-B-C üçlü sisteminin, aşağı hissədə iso-a^b kəsiyinin hal diaqramı təsvir edilir. Diqqətənən araşdırıldıqda ab kəsiyinin hal diaqramının iki hissədən aS^b və S^ab-dən ibarət olduğu və bu hissələrin ayrılıqla şəkil 5.12-də çökülmüş kəsiyin hal diaqramına tam oxşarlığı aydın görünür.



Şəkil 5.28. Konqruent birləşmə əmələ golən A-B-C sisteminiñ iso-a-b politermik kəsiyinin hal diaqramı

Beləliklə, politermik kəsiyin hal diaqramını qurmaq üçün ABC üçbucağını trianqulyasiya edib, sadə evtektilik sistemin kəsikləri diaqramına göstərildiyi kimi kristallaşma nöqtələrini müəyyənləşdirdikdən sonra onları birləşdirmək lazımdır. Bu zaman miqyasın müxtəlif-

liyi nəzərə alınmalıdır.

Şəkil 5.29-da A-B sistemində açıq maksimumla oriyon S birləşməsi əmələ golən üçlü sistemin izotermik kəsikləri verilmişdir.

1. izoterm E_1 , E_2 , e_1 , e_2 nöqtələrinin uyğun temperaturlarından yuxarıda keçir.


Üçkomponentli sistemler

2. izoterm E_1 , E_2 -dən yuxarı və bütün ikili evtektik nöqtələrin temperaturundan aşağı keçir.

3. izoterm E_1 -lə E_2 üçlü evtektikanın temperaturlarının arasından keçir ($T_{E_1} < T_{E_2}$).

Şəkilin 1-ci halında izotermnin temperaturu e_3 (A-S ikili sistemin), e_4 (S-B sistemin) və S komponentinin orimosi temperaturdan aşağı və üçlü E_1 , E_2 və ikili e_1 (A-S), e_2 (B-C), e_3 (S-C) evtektikaların orimo temperaturundan yuxarıdadır. Buna görə kəsiyin çox hissəsi maye fazadan ibarətdir. Bölkə faza S komponentinin A-S və B-S ikili sistemlərinə ətrafında omolo golur.

5.29-cu şəkin 2-ci halında göstərilən üfüqi izotermik kəsik isə hər iki üçlü evtektikanın temperaturu ilə bütün ikili evtektikaların temperaturlarının orta qiymətində yerləşdiyi üçün maye faza sahəsi yalnız hər iki üçlü evtektikanın ətrafında saxlanılır.



Şəkil 5.29. A-B sistemində açıq maksimumla əriyən S birləşməsi əmələ gələn üçlü sistemin izotermik kəsikləri

Nəhayət, 5.29-cu şəkin 3-cu hissəsində isə izoterm E_1 -lə E_2 üçlü evtektikanın temperaturlarının arasında keçir və ona görə də M faza

V Fəsil


ancaq E_2 -nin ətrafında mövcud olur. Bu isə E_2 -nin aşağı temperatura malik olması ilə izah edilir.

5.5.3. Trianqulyasiya üsulları


Yuxarıda dediyimiz kimi üçbucagların öz tərkib üçbucağına bölünməsi – trianqulyasiya ancaq açıq maksimumla əriyən ikili və üçlü birləşmələr əmələ gəldikdə aparılır.

Ösas sistemləri təbə ikidörəcəli sistemlərə ayırmak proses trianqulyasiya adlanır. Ayriñei (bölgüçü) diaqonalın to'yını üsulu 1920-ci ildə Qyurtler tərəfindən verilmişdir. Bunun üçün diaqonalların kəsişmə nöqtəsinə uyğun orintinin mikroquruluşunu öyrənirlər. Bu zaman orinti iki fazaldırsa, onu əmələ gətirən fazalardan ibarət kəsik kvazibinar hesab edilir.


Şəkil 5.30 və 5.31-də A – B və A – C ikili sistemlərində S_1 və S_2 birləşmələrinin konqruent əriyən olması hali üçün trianqulyasiyanın, iki müxtəlif variansi verilmişdir. Birinci halda S_1S_2 və S_1C trianqulyasiyaedici – ayriñei diaqonallar (şəkil 5.30) A – S_1S_2 , $S_1 – S_2 – C$ və $C – S_1 – B$ tabeli üçlü sistemlərə ayırdığı halda, ikinci S_1S_2 və S_2B ayriñei diaqonallar (şəkil 5.31) A – S_1 , $S_1 – S_2 – B$ və $S_2 – B – C$ tabeli üçlü sistemlərə ayırmaları halları təsvir edilmişdir.



Şəkil 5.30. A-B-C üçlü sistemində iki ikili sistemində S_1C və S_1S_2 birləşmə əmələ gəldikdə kvazibinar kəsiklər əldə olundu hal diaqramı



Şəkil 5.31. A-B-C üçlü sistemində iki ikili sistemində konqruent birləşmə əmələ gəldiyi zaman S_2B və S_1S_2 kəsiklər kvazibinar olduğu hal diaqramı



Şəkil 5.32. Konqruent əriyən üçlü birləşmə əmələ gələn halda A-B-C üçlü sistemin hal diaqramı

Fərzi edək ki, üçlü sistemdə bir üçlü konqruent əriyən birləşmə əmələ gəlir (şəkil 5.32). Bu zaman üçlü birləşmənin S tərkibinin figurativ nöqtəsini başlangıç komponentlərin figurativ nöqtələrlə birləşdirən kəsiklərlə (AS, BS, CS) A – B – C sistemi üç ikidörəcəli tabeli sistemlərə ayrılır: A – B – S, A – C – S, B – C – S.

Üçkomponentli sistemlər

5.5.4. İnkongruent birləşmə əmələ gətirən üçlü kondensləşmiş sistemlər

Əgər A + B + C üçlü sistemində A ilə B arasında kimyevi qarşılıqlı tə'sir nöticəsində ikili inkongruent əriyən birləşmə əmələ gölərso, cənə zamanda üçlü sistemdə maye halda tam həllolma, bərk halda isə həllolma baş vermirə, onda belə hal üçün diaqramın görünüşü şəkil 5.33-dəki kimi olacaqdır. Şəkildən göründüyü kimi ikili kongruent birləşmə omolo gölən üçlü sistemin hal diaqramında olduğu kimi burada da dörd ilkin kristallaşma A, B, C və S fazalarının sahələri mövcud olur. Eyni zamanda beş ikinci kristallaşma sərhəd oyrısı və iki üçlü nonvariant nöqtə mövcuddur. Bu nöqtələrin mövqelərini araşdırısaq, aşağıdakılari alarıq: Övvəlkı diaqramdan (şəkil 5.27) fırqlı olaraq CS kəsiyi kvazibinar deyil və üçlü nonvariant nöqtə P onunla müvəzinoğlu olan CBS fazalarının əmələ gətirdikləri üçbucağın daxilində deyil, ACS üçbucağında yerləşir. Üçlü evtektilə V₁, V₂ və V₃ bərk fazaları M maye faza ilə $M \Leftrightarrow V_1 + V_2 + V_3$ tənliyi üzrə tarazlıqda olmaqdə üçlü evtektilə mayenin tərkibi üç bərk fazanın əmələ gətirdikləri tərkib üçbucağın daxilində yerləşir (şəkil 5.34 a).

V. Meyerhofərə görə faza başqa fazalarla o zaman kongruent olur ki, həmin fazaya digər fazaların qarışığı kimi baxmaq mümkün olsun. Oks halda, o inkongruentdir. Əgər M-maye faza bərk fazalarla kongruent tarazlıqdadırsa, proses kongruent adlanır. Əgər faza tarazlıq prosesi zamanı bərk fazalarla inkongruent tarazlıqdadırsa, bu inkongruent proses adlanır.

Üçlü evtektiləmin kristallaşma prosesi kongruentdir. Sərhəd oyrılorında mayedə cənə zamanda iki bərk fazanın kristallaşması da kongruent prosesdir. Üç bərk faza ilə kongruent tarazlıqda olan məhlul mənənətik məhlul deyilir (şək. 5.34).


Şəkil 5.34 b -do isə məhlulun tərkibi üç bərk fazanın sociyyəvi nöqtəsinin əmələ gətirdiyi üçbucaqdan konarda yerləşir. Burada gedən prosesi müəyyən etmək üçün həmin nöqtələr birləşdirilir. Əmələ gölən dörd bərbucagının diaqonalları-MV₁ və V₁V₃-dir. Orada belə bir sxem üzrə dənən proses getdiyi hal ifadə edilir:




Əgər sistemdə istilik xaric olursa (soyuma), o zaman bir bərk faza, yəni V₂ həll olacaq, digər iki başqa faza isə V₁ və V₃ əksinə

V Fəsil

ayrilacaqdır. Qızdırıldıqda isə yuxarıdakıların oksino, V_1 və V_3 holl olacaq, cənbi zamanda V_2 ayrılacaqdır. Beləliklə, M və konqruent fazaları deyil, inkonqruent olurlar. Bu fazalar arasında baş verən proses isə inkonqruentdir.



Şəkil 5.33. İnkongruent ikili birləşmə sməsi göldikdə üçlü sistemin hal diagramı




Şəkil 5.34. Maye (M) və üç bərk fazaların (V_1 , V_2 , V_3) mövcudluğundan ibarət iki əsas hal: a) kongruent, b) inkongruent hallar

Üçkomponentli sistemler


Nonvariant inkonqruent proses zamanı bəzi fazalar həll olub, digərləri iso kristallaşırsa, bu tarazlıq peritektik proses adlanır. Maye fazanın halını müəyyən edən nöqtə peritektik nöqtə və ya sadəcə olaraq, peritektika adlanır. Üç bərk faza ilə tarazlıqda olan məhlulu soyutduqda, bir faza həll olarsa, və iki faza bərk hala keçirəsə, ona bikenetik məhlul deyilir. Əgər məhluldə iki faza həll olub, bir faza iso çökürsə bu halda məhlul trikenetik adlanır.

Bikenetik məhlul ilə istilik mübadiləsi olduqda $M + V_1 \leftrightarrow V_1 + V_3$ tənliyi üzrə üç hal ola bilər:

1) məhlulu qızdırıldıqda V_1 və V_3 bərk fazalarının hər ikisi eyni zamanda tam həll olur, bu zaman məhluldə V_2 qalacaq, yəni proses divariant olacaqdır. Bu halda səciyyəvi nöqtə V_2 -nin kristallaşma sahəsində yerləşdirməyə uğrayacaqdır.



Şəkil 5.35. İkiqat yüksəlmiş nöqtəsi: a) fəza; b) səthi diaqramda görünüşü



Şəkil 5.36. Üçlü evtektik nöqtə: a) fəza; b) səthi diaqramda görünüşü

V Fəsil

2) V_1 bork fazası tamamilə holl olaraq məhlula keçir, bu zaman V_2 , V_3 , M fazalarından ibarət monovariant tarazlıq baş verir, bu da V_2 və V_3 fazalarının sərhəd əyrisinə uyğun gölöcəkdir.


3) V_1 fazası holl olur, əvvəlcə bütünlükə məhlula keçir, bu zaman sistem üç fazdan, yəni $M+V_2+V_3$ ibarət olacaq, proses V_1 və V_2 bork fazaların sərhəd əyrisi boyunca baş verəcəkdir.

Peritektik nöqtədən iki əyri üzrə temperatur artıq, bir əyri üzrə isə azalırsa, belə peritektik nöqtəyə ikiqat artım nöqtəsi, ona müvafiq mayeyə isə bikenetik məhlul deyilir (şək. 5.35). Həm də iki əyri üzrə temperatur azalan, bir əyri üzrə isə artan peritektik nöqtələr də məlumdur ki, onlara ikiqat enmə nöqtəsi, məhlula so trikenetik məhlul deyilir.


Şəkil 5.36-da müqayisə üçün likvidus sahəsinin üçlü evtektik nöqtə otağında fəza və müstəvi diaqramlarının təsviri verilmişdir. Hər üç sərhəd əyrikəri nonvariant nöqtədən uzaqlaşdırıldıqca yüksəlirlər və onlardan hər biri sistemdən istilik ayrıldıqca mayedən iki fazanın ayrılmaşma prosesinə uyğun golur. Yuxarıda qeyd edildiyi kimi məhlul monogenekdir.

Üçlü evtektik nöqtə üçlü yüksəliş nöqtəsindən adlanır bilər, ancaq bu termin istifadə olunmur.

Örintilərin kristallaşması proseslərinin araşdırılması aşağıdakı noticələri verir: 5.33-cü şəkildə e_1E əyrisi üzrə A və e_2E üzrə isə A+C komponentlərin kongruent kristallaşırlar, lakin pP, E₁E və e₂P sərhəd əyrikəri üzrə kristallaşma prosesinin xüsusiyyətlərini ayrı ayrı həqda aydınlaşdırmaq məqsədi ilə əvvəlcə 5.33 şəkildəki e₂P əyrisi ayrica böyüdülmüş halda 5.37-ci şəkildə təsvir edilmişdir.



Şəkil 5.37. İnkongruent birləşmə əmələ göldikdə, e_2P əyrisi üzrə kristallaşma baş verən hal



Şəkil 5.38. pP əyrisi üzrə kristallaşma baş verən hal

Üçkomponentli sistemler

Tutaq ki, e,P oyrısı üzərində ikiqat doymuş M_1 məhlulu verilmişdir (şək. 5.37). Onu soyutduqda sistemin figurativ nöqtəsi M_1 -dən M_2 -yə doğru e,P oyrısı üzərə horokot edəcəkdir. Alınmış mayenin tərkibi M_2 (IV) ondan çökən C və B komponentlərinin uyğun figurativ nöqtələri ilə birləşdirsek, BM_2C üçbucağının nöqtəsi alınıf ki, M_1 nöqtəsi həmin üçbucağın daxilində yerləşir. Buradan görünür ki, M_1 tərkibli maye faza B, M_2 , C fazaları ilə konqruent tarazlıqdadırlar. Digər halda isə (şək. 5.38) pP oyrısı üzərə M_1 tərkibli maye soyudularsa, bu zaman M_2 -də B və S çökəcəkdir. M_2 nöqtəsini S komponentlərinin uyğun figurativ nöqtələri ilə birləşdirirdikdə SM_2B üçbucağı alınır. Ovvəlki haldan fərqli olaraq M_2 nöqtəsi bu üçbucağdan kənarda yerləşir.

Deməli, M_1 tərkibli mayedən M_2 tərkibli mayeyə keçidkədə, B və S komponentlərinin çökəmisi baş verir. Hansı proses getdiyini təyin etmək üçün S ilə M_2 -ni birləşdirib, M_1B diaqonalını alırlar. Bu zaman BM_2M_1S düzgün olmayan dördbücaqlı əmələ gəlir. burada SM_2 və BM_1 onun diaqonallarıdır. Onda belə nəticəyə gəlmək olar ki, soyuma zamanı $M_1+B = M_2 + S$ və ya qızdırıldıqda əks proses $M_2 + S = M_1+B$ baş verəcəkdir.

Lakin ilkin məhlul M_1 olduğundan ikinci proses baş vermir. PB oyrısı boyunca inkonqruent bikenetik proses gedir və B həll olur. S isə kristallaşır.

5.33-cü şəkildə təsvir olunan diaqramın digər elementlərində gedən proseslər sadə üçlü evtektik sistemdə konqruent birləşmə əmələ golən halda olduğu kimiidir. Yəni Ae_1Ee_2-A komponentinin, e_1EPe_2-C komponentinin, e_1PpB-B komponentinin, e_1ePp və S birləşməsinin kristallaşma sahələridir. E üçlü evtektik nöqtə olmaqla, orda $A + S + C$ ilə üçlü evtektik maye konqruent tarazlıqdə olur. e_1E sorhəd oyrısı boyunca $A + S$, e_1E -boyunca $A + C$ ikinci kristallaşmaları gedir.

PE sorhəd oyrısı boyunca temperatur P-dən E-yə doğru azalacaqdır. Çünkü birləşdirici düz xətt EP oyrısını kəsmir. Lakin diaqramda B və S komponentlərinin və SC birləşdirici düz xəttin omələ götirdiyi üçbucaklar yaxınlığında ərintilərin kristallaşması yalnız xüsusi halda gedəcəkdir. Bu prosesi izləmək məqsədilə şəkil 5.39-da bu hissə 5.33-dəki diaqrama uyğun olan müvafiq işarələrlə böyüdülmüş halda verilmişdir.

V Fəsil

Övvəlcə A-B-C sistemində birləşdirici düz xəttin əmələ gətirdiyi üçbucagları nəzərdən keçirək. Ərintilər SCB üçbucağı sahəsində yerləşirəsə, sistem tam kristallaşmadan sonra B, S və C komponentlərinin qarışığından, SCA üçbucağı sahəsində mövcud olanlar isə, A, S, C komponentlərinin qarışığından ibarət olacaqdır. Bunu nəzərə alaraq B və S komponentləri ətrafında əmələ golən ərintilərin kristallaşmasını müəyyən etmək olar.

B-nin kristallaşmasına göldikdə diaqramdan göründüyü kimi mövcud olduğu sahəni SC birləşdirici xətt iki hissəyə bölür: Ske₂B və SKP_p dördbucagları. Son kristallaşma həddində birincidə S, birləşməsi B və C; ikincidə isə yənə də S, A və C komponentlərinin qarışqları əmələ golur. Əgər figurativ nöqtə Ske₂B sahəsində BP xəttindən sağda yerləşirəsə, (5.39-cu diaqramda I nöqtə) o zaman ilkin kristallaşma zamanı B komponenti bərk hala keçəcək və maye fazanın figurativ nöqtəsi B komponentinin təmiz hali istiqamətindən əks tərəfdə BI şüası boyunca a nöqtəsinə doğru hərəkət edəcəkdir, a nöqtəsində konqruent proses başlayacaq, B ilə yanaşı C komponenti də bərk hala keçəcək və M fazanın sociyyəvi nöqtəsi P-ə doğru hərəkət edəcəkdir, burada nonvariant peritektik proses başlayır, yəni B holl olur, S birləşməsi və C komponenti bərk hala keçir. Lakin I nöqtəsi CS xəttindən solda olduğu üçün B-nin müəyyən miqdarı A + B = S reaksiyası üzrə S birləşməsini əmələ götürmək üçün A ilə birləşdikdən sonra artıq qalır. Ona görə də bərkimə prosesi üç qarışığın S, B və C əmələ gəlməsi ilə E nöqtəsində başa çatır.

BfS üçbucağı sahəsində yerləşən II ərintisinin kristallaşması aşağıdakı kimi baş verir. M fazanın tərkibi B II şüası üzrə pP sərhəd oyrisinə doğru hərəkət edəcək i nöqtəsinə çatana monovariant inkonqruent proses başlayacaq, B holl olacaq S ilə çökəcəkdir, sociyyəvi nöqtə pP sərhəd oyrisi boyunca P-ə doğru hərəkət edəcəkdir. P nöqtəsində nonvariant peritektik proses başlayacaqdır. B holl olacaq, S və C ayrılaçqdır. Lakin II nöqtəsi SC birləşdirici düz xəttindən sağda yerləşdiyi üçün 1-də olduğu kimi proses P nöqtəsində S, C və B-nin qarışığının kristallaşması ilə tamamlanır. Çünkü II ərintidə B-nin miqdarı çox olduğundan A komponenti tam sərf olaraq S birləşməsi əmələ golur, B isə artıq qalır.

B komponentinin mövcudluğu sahəsindəki digər, yəni SC birləşdirici düz xətdən solda olan ərintilərin kristallaşmasını

Üçkomponentli sistemler

araşdırmaq üçün SKPp sahəsində S ilə P nöqtələrinin birləşdirilməsi lazımdır. Nəticədə iki üçbucaq alınır: SPK və SPp.

Nəzərə alsaq ki, III nöqtəsi tərkib etibarilə SPK üçbucağında və PS xəttindən yuxarıda yerləşir. PB düz xətti SKPp dördbucaqlını iki SPp və SPK üçbucaqlara bölmək: ikinci üçbucaqda olan III nöqtəsində maye fazanın kristallaşması zamanı B komponenti çökəcək, maye fazanın tərkibi BIII şüası üzrə a nöqtəsində e₂E sərhəd oyrisini kosəcəkdir. Nəticədə a nöqtəsində monovariant konqruent proses başlayacaq, B və C komponentləri çökəcəkdir. M tərkibli figurativ nöqtə P-yə doğru hərəkət edəcəkdir. P nöqtəsində nonvariant peritektik proses başlayır: B həll olur S və C isə çökür. Bura qədər proses I və II orıntılırdə olduğu kimi baş verir. Lakin buradə B həll olub qurtarır, mayedə isə A-nın artığı qalır. III nöqtəsinin birləşdirici düz xətdən solda yerləşdirilməsi ilə izah edilir. Deməli M+S+C arasında tarazlıq başlayır və mayenin tərkibini səciyyələndirən nöqtə P-dən E-ə doğru hərəkət edir. E nöqtəsində üçlü nonvariant evtektik proses başlayır və sistem A+S+C-dən ibarət qarışq halında bərk hala keçir.

Diaqramda SPK üçbucağında yerləşən IV figurativ nöqtəsi PB xəttindən aşağıda yerləşir, yəni SPp üçbucağına düşür. E kristallaşdıqca maye fazanın tərkibi Bi üzrə i nöqtəsinə yaxınlaşır. İnkonqruent proses başlayır: B-nin kristallaşma prosesi onun həll olması və S-in ayrılması ilə əvvəl olunur. Mayenin figurativ nöqtəsi pP oyrisi boyunca i-dən P-ə doğru hərəkət edir. P nöqtəsində IV figurativ nöqtəyə uyğun mayenin tərkibinə müvafiq bərk fazanı tapmaq üçün P ilə IV-ü birləşdirərək, uzadılır və üçbucağın AB tərəfəni kosən D nöqtəsi alınır. Bu nöqtə S-dən sağda olduğu, eyni zamanda IV nöqtə SC xəttindən solda yerləşdirildiyi üçün üçlü peritektik proses başlayır və B komponenti fazaya keçərək çevriləməyə uğrayır. S əmələ gəlməsinə sərf olunaraq tam qurtarır. Sonra, maye faza PE sərhəd oyrisi ilə P-dən E-ə doğru hərəkət edəcək və proses üçlü evtektikdə A, S, C komponentlərinin birgə kristallaşması ilə qurtaracaqdır.

V orıntisinin tərkibi SP xətti üzərinə düşür. Bu tərkib özünü IV halında olduğu kimi aparır, lakin maye faza P nöqtəsinə çatanda, bərk fazanın tərkibi S-ə uyğun gəlir. Bu o deməkdir ki, P nöqtəsində sistem P tərkibli mayedən və S birləşməsindən ibarət olur. B komponenti bütünlüklə həmin nöqtədə reaksiyaya girərək, S

V Fəsil

birləşməsinə keçir. Deməli, burada peritektik proses mümkün deyildir. Ona görə də birdən-birə monovariant proses başlayır: S və P kristallaşır və mayenin tərkibini səciyyələndirən nöqtə P-dən E-ə doğru hərəkət edir və E-də nonvariant evtetkik proses başlayaraq $E \Leftrightarrow A + S + C$ reaksiyası üzrə gedir.

VI nöqtəsi komponentinin sahəsində və PSp üçbucağında yerleşdiyi üçün ilkin olaraq, B ayrılaçaq və Bi xətti üzrə maye fazanın tərkibi Pp sərhəd oyrısına doğru hərəkət edir və burada inkongruent monovariant proses başlayır, yəni B holl olur, S birləşməs isə kristallaşır. SE düz xətti üzərində h nöqtəsinə çatanda B tama sərf olunaraq tükonır və sistem M+S ibarət divariant prosesə keçirək S ayrılması baş verir. M fazanın tərkibini, S nöqtəsini VI xətti ilə birləşdirməklə təyin etmək olar. O, halda e nöqtəsində PE sərhəd oyrısını kəsir. Burada monovariant tarazlıq yaranaraq S və C-nin birlikdə ayrılması baş verir və mayenin tərkibi $e \rightarrow E$ istiqamətində dəyişikliyə uğrayır.

Əgər figurativ nöqtə PSp üçbucağında ES düz xəttindən aşağıda yerləşirse (VII), belə orinti VI halında olduğu kimi analoji xassəyo malik olacaqdır. Lakin divariant prosesdən sonra orinti PE sərhəd oyrası ilə deyil, e, E sərhəd oyrası ilə Sn xətti boyunca tarazlıqda olacaqdır. Odur ki, n nöqtəsində S ilə A birlikdə bərkiməyə başlayır. Səciyyəvi nöqtə e, E oyrası ilə E-ə doğru hərəkət edəcək və sistem son mərhələdə A+S+C-dən ibarət qarışq halında bərk hala keçir.

CPe₂ üçbucağında olan orintilərin kristallaşması iki yolla gedəcək. Birinci CS birləşdirici düz xətdən sağda olan orintilər, məsələn VIII (şək. 5.33) CK₁ şəhəri üzrə C ayrılır, K₁ nöqtəsində monovariant proses başlayır: C ilə B çökür. Maye fazanın tərkibi e, P sərhəd oyrası ilə P nöqtəsinə doğru gedir və burada üçlü peritektik proses başlayır: B holl olur S və C isə ayrılır. Lakin B çox olduğundan tam holl olmaya uğramır, maye faza qurtarır və sistem P nöqtəsində S, C və B-dən ibarət qarışq halında kristallaşır. Xasso etibarilə bu I orintisində oxşayır, lakin fərqli orasındadır ki, ilkin kristallaşan B deyil C komponenti olur.

IX orintisindən PCK üçbucağının daxilində olduğu nəzərə alınsa, onun kristallaşması II orintisinin bərk hala keçməsinə oxşardır, son qarışq S, C və A-dan ibarətdir. Lakin burada ilkin olaraq C kristallaşır.

Üçkomponentli sistemlər

Bütün bu ərintilərin soyuma oyrlorını qurarkən, evtektik və peritektik nonvariant proseslərdə soyuma oyrisinə üfuqı dayanma, qalan digər proseslər zamanı isə sinif xətt alınmalıdır.

Mikroquruluş tədqiq edilərkən nəzərə alınmalıdır ki, peritektik proses zamanı həll olan fazanı ayrılan faza ohadədir, ona görə də mübadilə çətinləşir. Bu isə peritektik – inkongruent proseslərdə tarazlığının amilörünün dəf edilməsi ilə, yaranması səbəbi ilə olaqədardır.

5.5.5. Politermik və izotermik proseslər


Üç komponentli A – B – C sisteminin üç ikili sistemlərindən birində inkongruent oriyən birləşmə omolo golən halda $a'b'$ kəsiyinin hal diaqramını qurmaq üçün ona müvafiq miqyasla xətt to'yin edərək (ab) temperatur oxunu (şəkil 5.40) çəkirik. Üçlü evtektik sistemlərin politermik kəsiklərinin diaqramlarının qurulduğu ardıcılıqla $a'b'$ kəsiyinin politermik diaqramının qurulması ilk əvvəl likvidus oyrlorının qurulması ilə başlayır.

5.40 a şəkildən göründüyü kimi ab kəsik A – B – C sisteminin likvidusunun monovariant oyrlorını a, III, V və b nöqtələrində kosır. Bu nöqtələr, temperaturları nəzərə alaraq ab kəsiyinə köçürürlərsə müvafiq olaraq a^1 , III^1 , V^1 və b^1 nöqtələri alınar (şəkil 5.40 b). Bu nöqtələrin birləşdirilməsindən A komponenti üçün a^1 , III^1 , S birləşməsi üçün III^1 , V^1 ; B komponenti üçün V^1 – b^1 kristallaşma oyrları alınır. Bunlar müvafiq olaraq A, S və B-nin doymuş məhlullarının oyrları adlanırlar.


Sistemi üç kondenso edilmiş olduğundan və bir ikili sistemdə inkongruent oriyən birləşmə omolo göldiyindən iki nonvariant üçlü nöqtəyə, yəni üçlü evtektikaya və üçlü peritektaya malik olmalıdır. Ona görə də diaqramın solidus hissəsindən iki izotermik müstəvi keçməlidir ki, bunların proyeksiyası sothi diaqramda iki üfiqi xətlə müəyyən olunur. Üçlü evtektik prosesi öks etdirən nöqtə üfiqi xətdən aşağıda temperaturdan – I¹ nöqtəsindən başlanır və VII^{II}-də, yəni birləşdirici düz xətlə kəsiyin toxunma nöqtəsində qurtaracaq, (şəkil 5.40) VII^{II} - VII^I vertikalı üzərində yerləşir. Üçlü peritektik prosesi öks etdirən üfiqi xəttin başlangıç şurasının ab kəsiyini ayıran VII nöqtəsində başlayaraq IX nöqtəsində qurtarır. VI^I - IX^I üfiqi

V Fesil

Bu nöqtədə B-nin kristallaşmasından sonra üçüncü kristallaşma başlayacaq, yəni bu halda kristallaşma baş verməyəcəkdir.



Şəkil 5.39. 5.33-cü şəkildə təsvir edilən diaqramda B komponentinin və S birləşməsinin sahələri



Şəkil 5.40. İki li inkongruent birləşmə məsələ gələn üçlü sistemin (a) və ab politermik kəsiyinin hal diaqramı (b)

Birinci və ikinci kristallaşma gedən sahələri sərhədləndirmək üçün yan torosda ikinci kristallaşma başlanan a' nöqtəsilə ikinci kristallaşmanın getmədiyi II' nöqtəsini $a'' - II'$ oyrisi ilə birləşdirilir. Bu oyri həm də II və III xətlərin arasındaki orintiləridə S -inkongruent A ilə tarazlılıqda olduğu sahəni $A + C + M$ sahəsindən ayırrı, III və IV birləşdirirək, bu iki sahə sərhədləndirilmiş olur.

Üçkomponentli sistemler

I – IV arasında yerleşen ərintilərin ikinci kristallaşmalarını müəyyənləşdirmək üçün E və P üçlü nonvariant nöqtələrlə təmiz komponentləri və tərkibini şüalarla birləşdirmək tövbə olunur bu zaman Al II ücbucağındaki ərintilərdən A + C, AEIII və III E IV-dəki ərintilərindən isə A+S kristallaşacaqlar. Bu hal diaqramında müvafiq olaraq I II, II IV ilə təsvir olunurlar.

S birləşməsi iştirak edən üçlü evtektikaya uyğun ərintilərin ikinci kristallaşmasını izləmək üçün E şüası çökilir. Bu şüa verilmiş ab kəsiyini IV nöqtədə kəsir. Bu nöqtədə birincə S iwo üçüncü S + A + C kristallaşır, bu halda ikinci kristallaşma baş vermir. III¹ IV¹ əyrisi birləşməsinin birincə kristallaşmasını onun ikinci kristallaşması sahəsi ilə sorhədləndirilir. IV nöqtəsindən sonrakı ərintilərin II və III kristallaşmalarını nəzərdən keçirək. IV¹ nöqtəsinin V¹ VI¹ əyrilərlə birləşdirilir. Birləşməsinin ilkən kristallaşması V – VIII¹ əyrisi ilə B komponentinin ilkən kristallaşması sərhədləndirilir.

Diaqramdan göründüyü kimi V¹ VI¹ VIII¹ sahəsinin M + B + C ibarət olduğu mənşəyi olaraq nəticələnir. Bu toxunan sahələr qaydasının tətbiqi və 5.1. cədvəlindən istifadə edək sübut oluna bilər. B komponentinin ilkən kristallaşması üçlü peritektik prosesdə başlayır və bu zaman həll olur, nəticədə S + C ayrılır. Ona görə də bu prosesin sonunda, yəni VI¹ VIII¹ aşağıda B qurtarır və M + S + C tarazlıqda olur (IV¹ VI¹ VII¹ VIII¹). VI ərinti PS şüası ilə kəsiyin görüşdürü nöqtəyə düşdüründən S ilkən kristallaşmasının son həddi olmalıdır. Ona görə də kəsiyin diaqramında S-in birincə kristallaşmasının sərhəddi IV¹ VI¹ əyrilə təsvir edilir.

IV – VII ərintilərdə B miqdarı az olduğudan və onun bütünlükde miqları S birləşməsinin omolo gəlməsi üçün sərf edilib tükəndiyindən ikinci kristallaşmada maye (ərinti ilə S + C tarazlıqda iştirak edəcəkdir IV¹ VI¹ VII¹ VIII¹ sahəsi) VIII – IX ərintilər PB şüasından sağda və PBO, ücbucağında yerləşdiyi üçün M + B + C tarazlıqda olacaqlar.

İndi isə üfüqi yəni izotermik kəsiklərin hal diaqramlarına baxaq. Bunun üçün A-B-C sisteminin B-C ikili sistemində inkonqruent oriyən birləşməsi olduğunu nozhabərə alaraq, izotermik kəsikləri nəzərdən keçirək.


İzotermərin quruluşu seçilmiş temperaturlarla müəyyən edilir:

a) t_1 – izotermənin temperaturu üçlü evtetik və peritektik nöqtələrin temperaturları yuxarı, komponentlərin ərimə və ikili

V Fəsil


peritetik nöqtənin malik olduğu temperaturlardan aşağıdır. İzotermin diaqparımda maye və bərk fazonın iştirakı ilə dörd iki sahə və çox böyük maye faza sahəsi mövcud olacaqdır (şəkil 5.41), aydın təsəvvür yaratmaq üçün şəkildə nozordə tutulan sistemin likvidusu qırıq xottılrla verilmişdir.

b) digər izotermik kəsiyin t_2 -tempeaturu üçlü peritektik temperaturu ilə cənə üçlü evtetik nöqtənin tempeaturundan iso yuxarıdadır (şək. 5.42).




Şəkil 5.41 A-B-C kondensə olummuş sistemizə aid izotermik kəsiyinin hal diagramı

Bu zaman bir fazalı maye faza üçlü peritektikdən başlayaraq evtetik nöqtənin ətrafında qalacaqdır (K, L, P).



Şəkil 5.42 A-B-C kondensə olummuş sistemizə aid izotermik kəsiyinin hal diagramı



Şəkil 5.43. A-B-C kondensə olummuş sistemizə aid izotermik kəsiyinin hal diagramı

Üç iki fazalı sahə olacaqdır: M+C (CKP), M+A (AKL) və M+S (SLP). Bunlardan başqa pP xotti boyunca iki fazalı M+B sahəsi vardır. Mayenin iştirakı ilə iki üç fazlı sahə olacaqdır: M+A+C (ACK) və M+A+S (ASL) və iki üç fazalı sahə M+B+S (SBP) və M+B+C (CBP) qarışaraq dörd fazlı

Üçkomponentli sistemlər


B+S+C+M omolo gotirir ki, bundar da nəticədə üç bərk faza şöklində kristallaşırlar S+B+C

c) nəhayət t_1 -izotermiin temperaturu üçlü evtektik temperatur ilə üçlü peritektik temperaturun aralıq qiymətinə malik olduqda izotermik kəsiyin hal diaqramı, 5.43-cü şöklidə verilmiş diaqramda təsvir olunur. Bu izotermik kəsiyin t_2 -izotermindən fərqi orasındadır ki: bir fazalı maye üçlü evtektika ətrafında daha kiçik sahədə mövcud olur (KLN). İki fazalı sahələr daha da kiçilir. Mayenin iştirakı ilə üç fazalı sahələrdən biri M+B+S+C maye faza tam kristallaşaraq, üç fazalı bərk sistemi çəvrilir B+S+C. Ona görə ki, t_2 -üçlü peritektik temperaturdan aşağıdır. Izoterməri birloşdirirək, temperatur oxunu bərpə etsək sistemi politermik fəza diaqramı şökdində təsvir etmək mümkündür. Bu diaqram hər üç ikili sistemdə bərk möhlül omolo gəlməyən hala oxşar olacaqdır.


5.6. Bərk möhlullarla kristallaşan üçlü kondensə olummuş sistemlərdə hal diaqramları

Bərk möhlül omolo голən üçlü kondensə olummuş sistemlərdə bir neçə variantlar ola bilər. Bu variantların sayı osasən ikili sistemlərdəki qarşılıqlı tə'sirin xarakteri ilə müəyyənlenir. Əgər üçlü sistemi omolo götiş üç ikili A - B, B - C və A - C sistemlərin hər üçündə arasıkəsimzə bərk möhlullar omələ gələrsə, burada ekstremumlarının olması və onların xarakterindən asılı olaraq, hal diaqramının görünüşü də dəyişəcək. Əgər üçlü sistemdə maye və bərk halda tam həllolma varsa, onda soyudulma oyrisi aşağıdakı üç budaqdan ibarət olacaqdır: 1. Mayenin, 2. Maye ilə bərk halının, 3. Bərk halının oyrları. Burada nonvariant proses getmədiyindən soyuduma oyrisində dayanımlar baş verməyəcəkdir, yəni diaqramda bu hala uyğun həndəsi təsvir olmayıcaqdır.

Forz edək ki, hər üç ikili sistemdə ekstremumsuz bütün qatılıqlarda bərk möhlül omələ gəlməsidir. Yəni Rozeboma görə I növ. Bu hala uyğun üçlü kondensə olmuş sistemin fəza diaqramının təsviri şökil 5.44-də verilmişdir. Burada hər üç ikili sistemin likvidusu sothindən üçlü sistemin likvidusu, hər üç ikili sistemin solidusundan isə üçlü sistemin solidusu keçir. Hər iki üçlü sahələr nisbətən aşağı temperaturda ayriyən komponentdən başlayaraq, yüksəkdə eriyənə doğru dəyişəcəkdir.



Şəkil 5.44. İkili sistemdə Rozeboma göre birinci növ arastıklılıkla ölçülmüş birek məhlül olan üçlü sistemin fəza diaqramı



Şəkil 5.45. İkili sistemdə maksimumla arastıklılıkla ölçülmüş birek məhlül omolo gələn halda üçlü sistemin fəza diaqramı


Forz edək ki, hər üç sistemdə omolo gələn birek məhlullar maksimum omolo gətirən diaqrama, yəni Rozeboma görə II növ hala uyğun omolo gəlir (şəkil 5.45). Bu zaman üçlü sistemin likvidusunda maksimum omolo gəlir ki, bu öz başlangıcıni ikili sistemlərin likvidusundan götürür. Şəkil 5.45-dən göründüyü kimi maksimumda üçlü sistemin likvidus və solidus səthləri görüşəcəkdir. Fəza diaqramının aşağısında A – B – C üçbucağında həmin sistemin hal diaqramının proyeksiyası səthi diaqram şəklində verilmişdir.

Minimumla tamamlanan halda iso bütün sahə boyunca həllolma baş vermodiyindən üç ikili sistemin omolo gotirdiyi hal diaqramı şəkil 5.45-də təsvir edilən halda olacaqdır. Yegənə lərgə ondan ibarətdir ki, burada üçlü maksimum deyil, üçlü minimum omolo gəlir. İkili sistemlərin hər üçündə müxtəlif növ birek məhlül omolo gələ bilər və beləliklə, müxtəlif variantlarda diaqramlar omolo gəlməsi mümkünliyünü aydınlaşdırmaq lazımdır.

İkili sistemlərin birində, hər ikisində və nəhayət hər üçündə məhdud həllolma olan sistemlərin hal diaqramının proyeksiyası 5.46-cı şəkildə verilmişdir. Şəkil 5.46 a-dan göründüyü kimi A – B,

Üçkomponentli sistemlər


$B + C$ ikili sistemlərdə bütün sahə boyunca ardıcıl bərk məhlullar olmuş goldiyi halda $A + C$ sistemində Rozeboma görə V növ məhdud həllolma baş verir. Məsə sabəsi daxilində iki bərk məhlulun $\alpha + \beta$ mexaniki qarışığı kristallaşacaqdır. A komponentinin B-də bərk məhlulu (α) və C komponentinin B-də bərk məhlulu (β).



Şəkil 5.46. Üçlü kondensat olumluş sistemlərdə ikili sistemlərin arasıksılmaz və məhdud həllolmasının təsviri edən hal diaqramı: a) iki sistemdə, b) bir sistemdə arasıksılmaz bərk məhlul olmasının proyeksiyasının təsviri verilmişdir

V Fəsil

Şəkil 5.46 b-də A – B ikili sistemində Rozeboma görə I növ bərk məhlül qalan digor iki ikili sistemlərdə V növ məhdud həllolma olan A – B – C sisteminin hal diaqramının proyeksiyası təsvir edilmişdir. Göründüyü kimi mCn sahəsində C-də A və B komponentlərinin bərk məhlulu (β) kristallaşır. mne₂e, sahəsində β ilə α e, ekl, sahəsində $\alpha+\beta$ bərk məhlulların mexaniki qarışığı yerləşir. ABlik isə təbək məhlulları sahəsidir ki, bu da A və B komponentləri arasında arasıkosiləmə həllomanın olduğunu oks etdirir. Nözordon keçirilən variantlara uyğun olaraq, ikili sistemlərdə müxtəlif növ həllolma olduğunu nözörə olaraq, digor üçlü sistemlərin də hal diaqramının həndəsi təsvirini müyyəyonlaşdırılmə lazımdır. Nohayot, hər üç sistemdə V növ məhdud həllolma olan üçlü sistemin hal diaqramı 5.47-ci şəkildə təsvir edilir. Göründüyü kimi diaqramda üç bərk məhluluun kristallaşma sahələri təmiz komponentlərin figurativ nöqtələrinində birləşirlər. Üçlü evtekikianın ətrafında təsvir edilən ücbücaq daxilində üç bərk məhlul ($\alpha+\beta+\gamma$) tarazlılıqda olacaqdır.



Şəkil 5.47. Hər üç sistemdə V növ Rozebom diaqramı üzrə bərk məhlul əmələ gəlməsini təsvir edən üçlü kondenslaşmış sistemin hal diaqramı




5.6.1. Real diaqramlar

Şəkil 5.48-də AgGaSe₂ – GaSe – Ga₂Se₃ sisteminin likvidus səthinin proyeksiyası verilmişdir (prof. M.B.Babənlı və b., 2001). Şəkildən göründüyü kimi likvidus səthi üç sahədən ibarətdir və


Üçkomponentli sistemler

onlar ilkin komponentlər əsasında α , β_1 və β_2 bərk məhlulların ilkin kristallaşma sahələridir.

Həmin səthləri sərhədləndirən e_1E , e_2E və e_3E əyrləri aşağıdakı monovariant tarazlıqları əks etdirir:



Hər üç kristallaşma sahəsinin bir-birinə toxunduğu E nöqtəsi üçlü evtektika nöqtəsidir və $L_E \Leftrightarrow \alpha + \beta_1 + \beta_2$ monovariant tarazlığa uyğundur.




Şəkil 5.48. $AgGaSe_2 - GaSe_1 - Ga_2Se_3$ sistemini təsvir edən üçlülük səthinin proyeksiyası. İlkin kristallaşma sahələri: 1 - $\alpha(AgGaSe_2)$; 2 - $\beta_1(GaSe_1)$; 3 - $\beta_2(Ga_2Se_3)$.

Tm - As - Se üçlü sisteminin likvidus səthinin proyeksiyası Şəkil 5.49-da verilmişdir (Prof. T.M. İlyasov və b., 1992). Üçlü sistem 7 tabeli üçlü sistemə trianqulyasiya olunur və orada yeddi üçlü evtektik ($E_1 - E_7$) və altı üçlü peritektik ($P_1 - P_6$) nonvariant

V Fəsil

tarazlıq reaksiyaları baş verir. Sistemdə 12 ilkin kristallaşma sahələri çökilmişdir. Onlardan üçü başlangıç komponentlərin ilkin kristallaşma sahələrinə cavab verir. Tm - As - Se üçlü sistemində $TmAsSe_4$, $TmAs_2Se_4$ və $TmAs_3Se_2$ tərkibli birləşmələri aşkar edilmişdir.


Şəkil 5.50 - də Tm - Sb - Te üçlü sisteminin likvidus şəhərinin proyeksiyası təsvir edilmişdir (prof. F.M.Sadiqov və b., 2002). Sistemdə konqruent oriyon $TmSb_2Te$ tərkibli üçlü birləşməsinin omolo golmosı üçlü sistemi mürokkoblaşdırır. $TmSb_2Te$ birləşməsi də sistemin triangulyasiyasında iştirak etdiyi üçün Tm - Sb - Te üçlü sistemi səkkiz tabeli üçlü sistemi ayrırlar.



Şəkil 5.49. Tm-As-Se üçlü sisteminin likvidus şəhərinin proyeksiyası.
İlkin kristallaşma sahələri: 1 - Tm; 2 - Se; 3 - As; 4 - TmSe; 5 - Tm_2Se_3 ; 6 - $TmSe_4$; 7 - $AsSe$; 8 - As_2Se_3 ; 9 - $TmAs$; 10 - $TmAsSe_4$ (S_4); 11 - $TmAs_2Se_4$ (S_3); 12 - $TmAs_3Se_2$ (S_2).

Üçkomponentli sistemler


Üçlü sistemde 18 ilkin kristallaşma sahisi çoklmıştır. Onlardan üçü başlangıç komponentlerin ilkin kristallaşma sahelerine aittir, hansı ki, bu saheler $Sb \rightarrow Tm \rightarrow Te$ sırası üzre azalır. Sistemde on böyük saheleri Tm_2Te (~52%) tutur. $Tm - Sb - Te$ üçlü sisteminde 16 nonvariant tarazlıq reaksiyaları baş verir ki, bunlardan $E_1 - E_7$ - üçlü eutektik nöqtelər, $P_1 - P_8$ üçlü peritektika nöqtələrə uyğundur. Sistemde $TmSb_3Te_7$ və $TmSbTe_3$ tərkibli üçlü birləşmələr əmələ gəlir.




Şəkil 5.50. $Tm - Sb - Te$ üçlü sisteminin likvidus səthinin proyeksiyası. İlkin kristallaşma sahələri: 1 - Tm ; 2 - Tm_2Sb_3 ; 3 - Tm_2Sb_5 ; 4 - $TmSb$; 5 - $TmSb_2$; 6 - Sb ; 7 - $TmSb_2Te_3$ (S_3); 8 - $TmSb_2Te_2$ (S_2); 9 - γ ; 10 - β' ; 11 - β ; 12 - Sb_2Te_3 ; 13 - $TmTe$; 14 - $\alpha(Tm_2Te_4 + Tm_2Te_3)$; 15 - $TmSbTe_3$ (S_1); 16 - $TmTe_2$; 17 - $TmTe_1$; 18 - Te .

5.7. Maye halda məhdud (qismən) həll olma olan üçlü kondensə olunmuş sistemlərin hal diaqramları

Forz edək ki, A - B - C-dən ibarət üçlü sadə evtektik sistemdə B - C sistemində maye halda məhdud həllolma mövcuddur, monoteknikanın proyeksiyasını üçlü sistemin sothi diaqramında in ilo işara etsək, belə sistemin hal diaqramının proyeksiyasının görünüşü şəkil 5.51-dəki kimi olacaqdır. Burada üçlü sadə evtektik sistemin bütün elementləri ilo yanaşı inik sahəsi maye halda məhdud həllolmamı oks etdirir. Burada üçfazalı monoteknik proses gedir.



M_1 nisboton C komponenti ilə zəngindir; M_2 isə C komponenti ilə daha az zəngindir. Burada 3 faza və 3 komponent olduğundan tarazlıq nonvariantdır. Sistemi soyutduqda (1) proses soldan sağa gedir.



Şekil 5.51. B-C sisteminde maye halda meşhur həllolma olan üçlü kondensləşmiş sistemin şəhəri diagramı

Şekil 5.52 Maye fazada mhdud holt olma sahəsinin B və C komponentlərinin və ikinci kristalllaşma yarışının keşməsi zamanı üçlü kondensləşmiş sistemin hal diagramı

Förz edək ki, maye halda təbəqələşəmə sahəsi iki komponentin C və B sahəsində müşahidə olunur və ikinci kristallaşma e, E əyrisini

Üçkomponentli sistemlər

kəsir. Bu halda oyri üzrə dörd fazlı nonvariant tarazlıq $M_1 \leftrightarrow C + B + M_2$ tonliyi üzrə gedəcəkdir. Soyutduqda müvəzinoğ sağa, endotermik proses zamanı isə sola yönəlcəkdir. Eyni zamanda burada birinci halda müşahidə edilən monovariant monoteknik proses gedəcəkdir. Təbəqəloşmə sahəsi üçlü evtektikanın əhatə edə bilməz. Ona görə ki, bu zaman beş faza müvəzinətdə olmalıdır ($M_1 \leftrightarrow M_2 + A + B + C$) lakin üçlü sistemdə təzyiq olduqda beş fazanın birgə mövcudluğu ola bilməz.

m' və n' nöqtələri binodal ayrılorını və eyni zamanda ikinci kristallaşma ayrılorı üzərində yerləşdiyindən kənndə əmələ götürür; ona görə ki, C və B komponentləri tarazlıqda olan mayeşin tərkibini birləşdirir. Soyutduqda M_1 təbəqəsi azalır, M_2 və $A+C$ -nin miqdarı çoxalır və proses M_1 -in qurtarması ilə başa çatır. Sıra, $B+C$ -nin M_2 -dən ikinci ikinci kristallaşması mE əyrisi üzrə E -yə doğru davam edir ki, E nöqtəsində üçlü kristallaşma ilə proses başa çatır: $E \leftrightarrow A + B + C$.

Diagramının müxtəlif hissələrində verilmiş məhlüllərin kristallaşması figuraativ nöqtənin yerindən asılıdır.

5.8. ÜÇLÜ SİSTEMLƏRİN HƏLLOLMA DİAQRAMLARI

Üçlü həllolma diaqramlarıqə çox vaxt iki eyni ionlu duz və həlledicidən ibarət sistemlər daxil edilir. Belə nəzərdə tutulur ki, sistem sadə üçlü sistem olmalıdır, həqiqətdə də eger bu zaman mübadilə və əvəzətmə reaksiyaları gedirse, sistem üçlü deyil, dörtlü olur.

5.8.1. Üçlü həllolma sistemlərin tərkibinin ifadə üsulları və diaqramının qrafik təsviri

Belə sistemlərdə komponentlərin qatılığı kütłə, mol payları və yaxud da müvafiq faizlə ifadə edilir. Kationu A , anionları isə X, Y ilə işarə edib, duzların eyni kationlu olması şərti qoyulursa, o zaman duzların molekulyar formulu AX və AY olacaqdır.

Fəza diaqramının, yəni tərkib-temperatur diaqramının üfiqi kəsiklərini götürərək, üçlü sulu sistemlərin izotermik diaqramını müstəvi üzərində təsvir etmək olar. Üçlü sistemin su və iki eyni kationlu duz olduğunu şərtləndirirsək, sistemin AX - AY - H_2O ibarət


V Fesil

olduğunu deyə bilərik. Bu növ sistemlərin qrafik təsvirində, Gibbs-Rozeboom və Rozeboomun 1 üsulundan, Skreyneakers və Yeneks üsullarından istifadə edilir (bax 5.2).

1. **Gibbs-Rozeboom üsulu.** Şəkil 5.53-də AX-AY-H₂O sisteminin hollolma izotermının diaqramı Gibbs-Rozeboom üsulu ilə verilmişdir. Bu diaqramda 0°C-dən aşağıdakı izotermər verilsə, o halda a'b' (H₂O) ibarət buz sahəsi də əmələ gələcəkdir.

Hollolma diaqramının elementlərini növərdən keçirək:

Üçbucağın yan torofü olan H₂O-AY sistemində AY düzünün suda holl olması, H₂O-AX sistemində AX düzünün suda holl olmasını, AY-AX iso susuz düzənlərin qarşılıqlı təsiri təsvir edir (şəkil 5.53).



Şəkil 5.53. Ümumi ionlu iki düzən hollolma izoterminin Gibbs-Rozeboom diaqramı


H₂O bEa - doymamış məhlulların sahəsidir. bE-AY ilə doymuş məhlulların, aE iso AX ilə doymuş məhlulların oyrlarıdır. AYbE-AY ilə ifrat doymuş, AxalE iso AX ilə ifrat doymuş məhlulların sahəsidir, AYEAX iso hor iki düzələ (AX və AY ilə) ifrat doymuş məhlullar sahəsidir.

E nöqtəsi hor iki düzələ doyan məhlulun tərkibini göstərir və evtonika adlanır, məhlulun özünə isə evtonik məhlul deyilir (evtonika sözü az gərginlikli deməkdir). Evtonik nöqtədə də dörd faza mövcuddur (iki bərk, maye və buxar) və o şərti nonvariantdır ($t=\text{const}$).


Çox zaman bütün diaqramı yox, onun «su bucağını» verirlər (şəkil 5.54). «Su bucağı» diaqramında müvafiq nöqtələr 5.53-cü

Üçkomponentli sistemlər

Şəkildə olan diaqrama uyğun hərflərlə işarə edilmiş, onların elementləri də eynidir.




Şəkil 5.54. Su bucağı (Hibbs-Rozeboom üsulu ilə)




Şəkil 5.55. Su bucağı (Rozebomun birinci üsulu)

Oğr təcrübə olaraq, bE öyrisini qurmaq tələb olunursa, o zaman hər hansı verilmiş temperaturda AY düzunun doymuş məhlulu hazırlanır, ora müəyyən az miqdarda AX əlavə edilir. Tarazlıq oldo edildikdən sonra maye fazanın tərkibi müəyyən olşdırılır və qrafikə köçürürlər. Bu proses AX düzunun yeni nümunəsini əlavə etməklə o vaxta qədər təkrar edilir ki, AY ilə bigə AX duzu da bərk fazaya keçsin. aE öyrisin də eyni yolla qurmaq mümkündür. Beləliklə, iki tərəfdən E nöqtəsinə yaxınlaşırlar.



Şəkil 5.56. İki eyni ionlu düzün müxtəlif həllolara izotermərinin diaqramları: a) Rozebomun üsulu,



b) Hibbs-Rozeboom üsulu ilə


2. Rozebomun birinci üsulu adlanan üsulla həmin diaqramı təsvir etmək üçün su bucağı düzbucaqlı şəkildə təsvir etmək tələb olunur. Bu zaman diaqramın bütün elementləri Gibbs-Rozeboom

V Fasil

üslulunda olduğu kimi qalır, lakin onun ümmümi görünüşü dəyişir (şəkil 5.55).


Düzgün ücbucaq və düzbucaqlı ücbucaq formalı diaqramında müxtəlit izotermləri ifadə etmək də mümkündür (şəkil 5.56 a, 5.56 b).

3. Skreynemakers üsulu ile həllolma izotermrlorin növləri, şəkil 5.57-də təsvir edilmişdir. Belə izotermrlorin dörd növü mö'lündür:




*Sekil 5.57. İki eyni ionlu
düzüm Skreynemakers üsulu ile
hücrelerin izotermının növləri*

- I. Duzların həll olmasına digər ikinci duz tə'sir etmir (1-ci öyr);
 - II. Duzlar bir-birinin həll olmasını artırır (2-ci öyr);
 - III. Duzlar bir-birinin həll olmasını azaldır (3-cü öyr);
 - IV. Bir duzun həll olmasına tə'sir etməyir (4-cü öyr).



Şekil 5.58. Ümumi ionlu iki düzüm Skreynemakers üssü ilə həllolma izotermləri



Şekil 5.59 Ümumi ionlu iki düzüm
Yeneke üsü ile hıllolma izotermi

Üçkomponentli sistemlər

Skreynemakers üsulunda qatılıq 100 q, 100 və ya 1000 mol suya düşən bu və ya digər duzun qram və mollarla miqdarı ilə götürülür.

$\text{AX-AY-H}_2\text{O}$ ibarət sulu sistemin həllolma izotermi 5.58-ci şəkildə verilmişdir. Burada koordinat başlangıcıma su, təmiz duzların tərkibinə isə koordinat oxlarının sonsuzluğu uyğun golir.

Diagramın elementləri: Koordinat sisteminin başlangıcı; y'ni 0 nöqtəsi təmiz suyun tərkibinə uyğun golir. H_2O (0)-AX oxu üzrə AX_1 , H_2O (0)-AY oxu üzrə isə AY duzlarının verilmiş hər hansı temperaturda həll olmaları təsvir edilir. Təmiz duzların, AX və AY-in tərkibi nəhayət sonsuzluqda yerləşdiyindən həllolma şuları paralel xətlərlə ifadə edilir (şəkil 5.58).

Burada aE və bF müvafiq olaraq, AX və AY duzlarının doymuş məhlullarının həllolma oyrisidir (şəkil 5.59). H_2O təfa doymamış məhlulların, AYbE sahəsi AY ilə ifrat doymuş məhlulların, AxAE isə AX ilə ifrat doymuş məhlulların sahəsini təsvir edirlər. Axirine iki sahələr arasında AY və AX komponentləri ilə ifrat doymuş məhlullar yerləşirlər.

Skreynemakers üsuluna linq qaydasının tətbiqi mümkün olmur ki, bu da üsulun çatışmamazlığıdır.

4. Yeneke üsulu ilə həllolmanı 100 q və ya mol duzlar cəminə düşən suyun qram və ya mollarla miqdarı ilə ifadə edirlər. Təsvir üçün isə düzbucaqlı koordinat oxları götürülmüşdür (şəkil 5.59). Bu şəkildə Yeneke üsulu ilə AX-AY- H_2O sisteminin izotermi təsvir edilmişdir. Diagramın elementlərini nözordən keçirək: aE və Eb müvafiq surətdə AX və AY duzlarının doymuş məhlullarının oyrlarıdır. Bunaqlardan yuxarı sahə doymamış məhlullar sahəsidir. AxAl sahəsi AX duzu ilə AYbE sahəsində isə AY ifrat doymuş məhlulların sahəsinə uyğundur. AX-AY absis oxu susuz duzların qarşılıqlı to'sirini ifadə edir. Bu üsulun çatışmamazlığı ondan ibarətdir ki, suyun miqdaramı birbaşa to'yin etmək mümkün olmur. Ona görə də hal diagramında suyun eyni miqdarına uyğun gələn nöqtələri birləşdirilib, izohidrid deyilən oyrların təsvir edilməsi tələb olunur. Yeneke diaqramının görünüşü Skreynemakers diaqramının oksi kimidir. Skreynemakers diaqramında isə eyni miqdarda duzlara uyğun nöqtələri birləşdirən oyrlar-izoqatlıqli tərkib üzrə hesablamalar aparmağa imkan verir.


Bu üsullarla tosvir edilmiş həllolma izotermalarında kristallaşmanın gedisini aydınlaşdırmaq üçün forz etsək ki, AX doymamış məhlulların sahəsində müyyən torkibli sistem verilmişdir. Nöqtə bütün diaqramlarda F_1 ilə işarə edilir (şəkil 5.55, 5.58, 5.59). Izotermik kristallaşma zamanı məhluldə AX miqdarı artacaq və figurativ nöqtə 5.55, 5.58 və 5.59-cu şəkildə olduğu kimi $\text{H}_2\text{O} - F_1$ şəası ilə aE istiqamətinə doğru horokot edəcəkdir; mən nöqtəsinə çatdıqda məhlul AX duzu ilə doyacaq və sonrakı izotermik buxarlanma noticosində AX kristallaşacaq, figurativ nöqtə aE oyrısı boyunca E-yə doğru horokot edəcəkdir. E nöqtəsində şorti nonvariant izotermik proses başlayacaq, AX ilə yanaşı AY do kristallaşacaqdır. F_2 nöqtəsi də özünü cyni ilə aparacaqdır, lakin burada n nöqtəsində ilkin AY kristallaşacaqdır. Proses evtonik nöqtədə qurtaracaqdır. Evtonikada gedən proseslər evtonik nöqtəni xatırladır, belə ki, bunların hər ikisi kristallaşmanın sonudur. Evtonikada izotermik buxarlanma zamanı, evtektikada isə orintini soyutduqda maye faza doyişmədən kristallaşma gedir, hər iki halda bu nöqtələr xüsusi (tam) nöqtələrdir. Qeyd etmək lazımdır ki, evtonika izotermik diaqramda, evtektikə isə politermik diaqramda nonvariant nöqtələrdir.

5.8.2. Duzlardan biri kristallohidrat əmələ gətirən üçlü sulu sistemlər


Əgər duzlardan biri kristallohidrat əmələ gətirirse, belə halda diaqram iki halda ola bilər, suyunu başqa düzən tə'sirlə itirməyən və dehidratlaşan kristallohidrat əmələ gətirən sistemlər. Dehidratlaşma getməyən AX-AY- H_2O sistemində $\text{Ax}\cdot\text{nH}_2\text{O}$ əmələ gələrsə, bu hal üçün həll olma diaqramı şəkil 5.60-da Gibbs-Rozebom (a) və Skreynemakers (b) üsulları ilə tosvir edilmişdir.

Diaqramın elementlərbni təhlil etsək, burada H_2O (0) EC doymamış məhlulların, EAY-AY ilə doymuş məhlullar ilə AY düzən qarışığı, BC AX· nH_2O -AX· nH_2O ilə doymuş həmin kristallohidrat, EAX· nH_2O -AX· nH_2O və AY doymuş evtonik məhlulların, AX· nH_2O AY-AX - iki susuz düzən - AX və AY ilə AX· nH_2O qarışığının bərk halda tarazlıqlarının sahələridir. Hər iki halda diaqramların müvafiq elementləri cyni işaretlərlə verilmişdir.

Üçkomponentli sistemler



Şəkil 5.60. İkinci düzüm tö'siri ilə susuzlaşmayan kristallohidrat əmələ gətirən eyni ionlu üçlü sulu sistemin hal diaqramı a) Gibbs-Rozeboom b) Skreynemakers üsulu ilə



Şəkil 5.61. İkinci düzüm tö'sirilə susuzlaşan kristallohidrat əmələ gətirən eyni ionlu üçlü sistemin hal diaqramı a) Gibbs-Rozeboom üsulu, b) Skreynemakers üsulu


İkinci halda AY düzünün müəyyən miqdarda həll olması nticəsində kristallohidrat suyunu itirir. Bu 5.61-ci şəkillərdə Hibbs-Rozeboom (a) və Skreynemakers (b) üsulları ilə təsvir edilir.

V Fasıl

Göründüyü kimi kristallohidratın sahəsindən başqa susuz AX duzunun evtonik məhlulkardan kristallaşma oyrısı də mövcuddur. Diaqanda CD, $\Delta X \cdot nH_2O$ - kristallohidratın həllolma oyrısı, DE susuz AX duzunda həllolma oyrısı, DE iso AY-nin həllolma oyrasıdır. D nöqtəsi keçid nöqtəsidir ki, burada $\Delta X \cdot nH_2O$ məhlulla nonvariant tarazlıqdadır. Diagramın elementlərini sərbəst araşdıraraq və hər iki üsulla qrafik təsviri (5.61-ci a və b) analiz edərək alınmış noticələri müqayisə etməklə diaqramı aşkarlamaq mümkündür.

5.8.3. İkiqat duz əmələ gələn üçlü sulu sistemlər

Bəzi diaqramlarda iki hal ola bilər: ikiqat duz konqruent həll olduqda və inkonqruent həll olduqda. Bu iki növ üçlü sulu sistemlərin hal diaqramını ayrılıqda nozordan keçirək:



Şəkil 5.62. Eyni ionlu susuz ikiqat duz əmələ gətirən üçlü sulu sistemin həllolma izotermləri: a) Gibbs-Rozben; b) Skrevnemakers üsulu

İkiqat duzun konqruent həll olması hal üçün üçlü sistemin həll olma izotermının hər iki üsulla görünüşü şəkil 5.62-də verilmişdir. Əgər ikiqat duzun tərkibində H₂O(O) nöqtəsini OD şəası ilə birləşdirsək, bu xətt boyu götürülmüş tərkibdə AX və AY duzlarının miqdarı ikiqat duzun stexiometrik tərkibinə uyğun olacaqdır. Bu duz xətt ikiqat duzun şəası adlanır. Konqruent həll olan ikiqat duzun şəası həmin duzun kristallaşma oyrısını (E₁, E₂-ni) kəsir. Beləliklə hal diaqramı iki hissəyə bölünür: H₂O(O)-AX-A₂XY və H₂O(O)-AY-A₂XY. Bu üçbucaqların hər biri ayrıca üçlü sistemin həllolma

Üçkomponentli sistemler

diaqramı olmaqla, bunlara tabeli sistemler deyilir. H_2O-A_2XY hər iki sistem üçün ortaqdır. Bu hal üçlü kondensə edilmiş sistemin bir ikili sistemində konqruent oriyən birloşmə omolo gotiron sistemlərlə analogiya omola gotırır.

H_2O-A_2XY iso birloşdirici düz xətt rəolini oynayır və həllolma diaqramını iki hissəyə bölfür.

Bu tabeli sistemlərin hər birinin elementləri 5.81-də olduğu kimiidir. Doymamış məhlul sahələrindən E_1 , E_2 və E_3 tərkiblərin izotermik buxarlanması nəzərdən keçirok (5.62-ci şəkildə a və b qrafikin elementləri eyni hərflərlə işarə edilmişdir). E_1 -tərkibi doymamış məhlullar sahəsində yerləşdiyi üçün izotermik proses zamanı su buxarlanacaq, ona görə də figurativ nöqtənin tərkibi $O(H_2O)-E_1$ şəası və onun davamı olan E_1 m xətti üzrə hərəkət edərək, m nöqtəsində E_1E_2 oyrısını kosır. Burada ikiqat duz çökiməyə başlayır, lakin m nöqtəsi A_2XY-H_2O ikiqat duzun şəasından sağda yerləşdiyindən figurativ nöqtə E_1E_2 oyrısı boyunca E_1 -ə doğru hərəkət edəcəkdir. E_1 nöqtəsində A_2XY ilə birlikdə AX çökiməyə başlayır.

E_1 evtonik nöqtədə E_1 tərkibli maye ilə iki bərk faza A_2XY və AX tarazlıqda olduğundan nonvariant proses gedir. Izotermik buxarlanması axıra qədər davam etdirdikdə iki duzun A_2XY+AX mexaniki qarışığı alıñır.


Ögər figurativ nöqtənin tərkibi H_2O-A_2XY şəası üzərində yerləşərsə (şəkil 5.61) həm də doymamış məhlullar sahəsindədirəsə, izotermik buxarlanma zamanı figurativ nöqtə E_2 -dən D-yə doğru hərəkət edəcək. Bu nöqtədə ikiqat duz çökəcək və sonrakı izotermik kristallaşma suyu tam buxarlanıb, konqruent həll olan ikiqat duzun çökmosıla qurtarır. Buradan göründüyü kimi ikiqat duzun məhlulundan onun çökimə prosesi, adı duz məhlullarından həmin duzun çökmosı prosesi ilə eynidir.

Ögər E_1 figurativ nöqtənin tərkibinin AY miqdarı çox olan doymamış məhlullar sahəsində yerləşdiyini nəzərə alsaq, onun kristallaşma yolunun E_1 -in kristallaşmasına oxşar olduğunu asanlıqla müəyyən etmək olar. Lakin bu məhlullarda AY duzunun miqdarı çox olduğundan, yəni ikiqat duzun şəasından solda yerləşdiyindən figurativ nöqtə E_1E_2 oyrısı üzrə A_2XY kristallaşması baş verəndə E_1 -dən E_2 -yə doğru hərəkət edəcək və nəticədə E_1 evtonik nöqtədə

V Fosil

nonvariant proses başlayacaq A_2XY ilə cyni zamanda AY düzü da izotermik olaraq kristallaşacaqdır.

Şəkil 5.63-də kristallhidrat omolo gotirən konqruent holl olan ikiqat düzə üçlü sulu sistemin holl olma izotermini verilmişdir.



Şəkil 5.63. Kristallhidrat omolo gotirən iki cyni ionlu düz və sudan ibarət üçlü sistemin hollolma izotermləri: a) Gibbs-Rozeboom üsulu, b) Skreynemakers üsulu


Konqruent holl olan ikiqat düz kristallhidrat omolo gotirirsə, onun hollolma diaqramı 5.63-cü şəkildə verilən halda olacaqdır. Şəkildə Gibbs – Rozeboom üsulu ilə (a) və Skreynemakers üsulu ilə (b) təsvirlərdə hollolma diaqramlarının elementləri cyni simvollarla işarə edilmişdir. Göründüyü kimi kristallaşma suyu olan ikiqat düzün doymuş düzunun (kristallaşmasının) oyrısı E_1E_2 ikiqat düzün şüası ilə kəsilir və kristallhidratın tərkibi bu şüanın üzərində yerləşir (L nöqtəsi). E_1E_2 sahəsi daxilində ikiqat düzə ifrat doymuş məhlulları omolo gotirir. AX – A_2XY , H_2O – A_2XY sahəsində iki quru düzən AX + A_2XY , AY – L – A_2XY sahəsində isə AY + A_2XY düzənləri tarazlıq halında olurlar. AX – AY tərəfi iki cyni anionlu düzün ikiqat düz A_2XY omolo gəlməsini təsvir edən və suyu olmayan (susuz) ikili sistemin hal diaqramıdır.

2. İkiqat düzün inkonqruent hollolmasını təsvir edən hollolma izotermini şəkil 5.64-də təsvir edilmişdir. Burada həm Gibbs – Rozeboom üsulundan (a), həm də Skreynemakers üsulundan (b) istifadə edərək, iki təsvir verilmişdir. Göründüyü kimi şəkil 5.62-də nəzərdən keçirilən diaqramdan fərqli olaraq, ikiqat düzün şüası bu düzün kristallaşma oyrısını kəsməyir.

O – A_2XY şüası AY düzunun kristallaşma oyrısının dP-ni kəsir, bununla da nəzərdən keçirilən diaqram 5.62-də təsvir edilən

Üçkomponentli sistemler

diaqramdan fırqlanır. İnkonqruent holl olan ikiyat duzdan möhlül hazırladıqda t parçalanır. Ögör bu duzanın doymamış möhlülünü izotermik buxarlandırsaq, doymuş buxar omelo goldikdo ondan ikiyat duz devil, onları omelo gätirot duzlardan biri çökœekdir.



Şekil 5.64. İkili inkongruent holl olan cyni ionlu duz amela gatirilen üçlü sulu sistemin hollohma izotermi: a) Gibbs-Rozebom üsulu b) Skreynemakers üsulu

Inkongruent holl olan ikiqat düz omolo goldikdə hollolma izotermini (Şəkil 5.64) bir sıra tərkiblərinin izotermik buxarlanması nözordan keçirək. Şəkil 5.64 (a, b)-də hollolma izotermələri cənib hərflərlə işarə edildiyindən baxılan hallar hər iki diaqrama ayrı - ayrılıqda aid edilmişdir.

F_1 -in törkibi AX ilə zəngin doymamış məhlulların sahəsində yerləşdiyindən buxarlanmasıñ yolu $F_1 - m$ -ə doğru OF₁ şərası üzərində yerləşəcəkdir, m nöqtəsinə çatdıqda doymuş məhlullardan F_1 xətti boyunca AX kristallaşacaqdır; sonrakı izotermik kristallaşma zamanı məhlulin törkibi eE xətti boyunca E-ə doğru horokot edəcəkdir və bu halda həmişə AX duzu çökəcəkdir. E nöqtəsində AX duzu ilə yanaşı A_2XY çökəcəkdir. Bu nöqtə evtonik nöqtə olduğu üçün izotermik kristallaşma A_2XY ilə AX quru qarışıq alınana kimi davam edəcəkdir.

İndi isə elə doymamış möhlül götürök ki, izotermik buxarlanması zamanı inkonqruent həll olan ikiqat duz kristallaşın, məsələn Fe_2O_3 nöqtəsi. Buxarlanması $\text{H}_2\text{O}(\text{O})\text{F}_2$ şəası ilə müəyyənləşdirilir. Fıgurativ nöqtə su buxarı ayrılmazla Fe_2O_3 -ə n-ə doğru hərəkət edir, n-nöqtəsində ikiqat duz kristallaşmağa başlayır, çünki, bu nöqtə ikiqat

V Fəsil

duzun həllolma oyrisi üzərində yerləşir. Sonrakı izotermik buxarlanma nəticəsində ikiqat duz çökdüyündən və eləcə də məhlulda AU duzu az olduğundan, o AX ilə zənginləşəcəkdir. Fiqurativ nöqtə PE oyrisi üzrə E-ə doğru hərəkət edəcəkdir və nəhayət proses AX və A_2XY -in ayrılmışlı evtonik nöqtədə başa çatacaqdır.

İndi isə elə məhlul götürək ki, onun tərkibi O – A_2XY şəası üzərində olsun, həm də doymamış məhlulların sahəsində yerləşsin, mosolon E₁ nöqtəsi. Izotermik kristallaşma zapmanı su buxarı ayrılaceq və fiqurativ nöqtə E₁-dən D-yə doğru hərəkət edəcəkdir. D nöqtəsi DP oyrisi üzərində yerləşdiyi üçün sistemdə DP istiqamətində AY duzunun ayrılması baş verəcəkdir. P nöqtəsinə çatdıqda ikiqat duz A_2XY ayrılır. Bunun nəticəsində ilkin kristallaşmış AY həll olmağa başlayır. P nöqtəsində dörd faza – iki bərk AY, A_2XY , su və buxar tarazlıqda olduğundan şərti nonvariant izotermiki proses baş verir. Bu zaman ilkin çökən duz (AY) həll olur, ikiqat duz (A_2XU) isə çökəcəkdir. Beləliklə, P nöqtəsi evtonik nöqtə deyildir: keçid nöqtəsidir, çünki orada inkonqruent proses baş verir, yəni buxarlananda ilkin kristallaşmış AY həll olacaq, ikiqat duz A_2XY isə ayrılacecaqdır. Bütün ilkin kristallaşan AY duzu həll olub qurtardıqdan sonra ikiqat duzun kristallaşması PE oyrisi boyunca davam edəcəkdir, fiqurativ nöqtə bu zaman P-dən E-yə doğru hərəkət edəcəkdir. E nöqtəsinə çatdıqda ikiqat duz A_2XY ilə yanaşı AX də kristallaşacaqdır. E evtonik nöqtə olduğundan buxarlanmanın sonunda iki quru duz qarışığı - $A_2XY + AX$ alınacaqdır.

Beləliklə, inkonqruent həll olan ikiqat duz əmələ golən üçlü sistemin həllolma izotermimə iki üçlü nöqtə P və E nöqtələri vardır. Bunaqlardan P nöqtəsi keçid nöqtəsidir, evtonik nöqtə isə tökcə E-dir ki, burada sistem son nöqtə olaraq, izotermik buxarlanma nəticəsində tam susuz hala keçir.

Fizik edək ki, AX doymuş məhlulları və onun artıq duzla – AX (bərk halda) qarışığı verilmişdir. Biz buraya AU duzu əlavə etsək, o zaman əlavə edilmiş duz həll olacaq və məhluldan müvafiq miqdarda AX kristallaşacaqdır. Bu zaman məhlulun fiqurativ nöqtəsi C-dən E-yə doğru hərəkət edəcəkdir. Odur ki, E nöqtəsindən başlayaraq, əlavə edilmiş AY ilə bərk həldə olan AX reaksiyaya girərək, A_2XY əmələ gətirir, məhlulun tərkibi isə E-yə uyğun olub dəyişməyir. Bu proses o vaxta kimi davam edir ki, məhlulun

Üçkomponentli sistemlər

çöküntüsü olan AX tam sərf olunaraq qurtarır. Sonrakı əlavə edilmiş quru AY bu dəfə məhluldakı AX duzu ilə (EP oyrısı boyunca kristallaşır) ikiqat duz əmələ gətirir. Məhlulun figurativ nöqtəsi E-dən P-yə doğru hərəkət edir. P nöqtəsinə çatdıqda əlavə edilən AY duzu reaksiyaya daxil olaraq çökür, P nöqtəsində proses dayanır və 4 faza - AY (bərk), məhlul, bərk A₂XY və buxar şərti nonvariant tarazlıqda olurlar.

Forz edək ki, bu dəfə quru duzu ilə AY-in doymuş məhlulunun qarşığı verilmişdir. Bu məhlulda AX duzunu müəyyən kiçik miqdardarla əlavə etdikdən sonra AX həll olacaq və müvafiq miqdarda AY kristallaşacaqdır, məhlulun figurativ nöqtəsi isə də EP oyrısı boyunca P-yə doğru hərəkət edəcəkdir. P nöqtəsinə çatdıqda əlavə edilmiş AX məhlulun dibindəki AY ilə reaksiyaya daxil olaraq, ikiqat duz A₂XY əmələ gətirir. Bu proses o vaxt qədər davam edir ki, məhlulun dibindəki AX duzu qurtarsın. Sonrakı əlavə edilən AY duzu məhluldakı AX ilə reaksiyaya girib ikiqat duz əmələ gətirir, bu halda kristallaşma PE oyrısı boyunca baş verir. Məhlulun tərkibində isə AX duzunun miqdarı azalır, onda figurativ nöqtə P→E istiqamətinə doğru yerdəyişməyə məruz qalır. E evtonik nöqtəyə çatdıqda əlavə edilmiş AX çökməyə başlayır və burada proses tamamlanır, 4 faza - A₂XY, AX, məhlul və buxar şərti nonvariant tarazlıqda olur.

Bələliklə, sistemdə inkongruent həll olan ikiqat duz əmələ gələcən üçlü həllolma halında ikiqat duz şərası A₂XY - N₂O sinqlular kəsik rolunu oynamır. Burada bir keçid və bir evtonik nöqtə mövcud olurlar. Bununla da o kongruent həll olan ikiqat duz əmələ gələn üçlü sistemlərin həllolma diaqramından fərqlənir.

5.8.4. Duzsuzlaşma və duzlaşma prosesləri


Bir maddənin öz məhlulundan başqa maddə tərəfindən sıxışdırılıb çıxarılması hadisəsi duzsuzlaşdırma adlanır.

Bir maddənin məhlulda həll olması başqa maddənin əlavə edilməsi ilə artırsa, bu hadisə duzlaşma adlanır. Bu proseslər asanlıqla Skreynemakers diaqramı vasitəsilə ifadə olunur (şəkil 5.65).

Əgər figurativ nöqtə CD xəttindən yuxarıdadırsa, (K) o zaman A komponentini əlavə etdikdə alınan məhlulun doymuş olması üçün

V Fasıl

oraya B komponenti əlavə etmək lazımdır (K_2 və K_3). Deməli bu halda duzlaşma hadisəsi baş verir. CD-dən aşağıda sə həm duzsuzlaşma (K'' , və K''') həm də duzlaşma gedir (K_1'' və K_2''). Bu proseslərin diaqramı duz sonayesində (qallürgiyada) geniş tətbiq olunur. Belə ki, duzların fərdi halda ayrılmış texnologiyası sonayədə belə diaqramlar əsasında idarə edilir.



Şəkil 5.65. Duzsuzlaşma və duzlaşma prosesinin Skreynemakers üsulu ilə təsviri

5.8.5. Bərk fazanın tərkibinin tə'yini üsulları

Əgər bərk fazanın tərkibi hissələrini məhludan ayırmak mümkün deyilsə və ya ayrıldıqca parçalanırsa üç üsulla onun tərkibi tə'yin edilir. Bu üsulları onları köşf edən alımların adları ilə adlandırırlar.

1. **Skreynemakers «çöküntülər» üsulu.** Bərk fazanın tərkibini müəyyən etmək üçün bu fazanın artığı ilə doymuş məhlulun qarışığından onu qismən ayırib, nümunə çökisi götürülür və miqdari analiz edilir, cənə ilə bərk faza ilə tarazlıqda olan maye faza da analiz edilir. Həmin sahədən bir neçə nümunə öyrənilir. Bu iki tərkiblə və duzun tərkibi bir xətt üzərində yerləşdiyini nozorə alaraq, bu üsulla tə'yin edilmiş şüaların kəsişdiyi nöqtə çöküntünün tərkibində uyğun olduğunu tam müəyyən etmək olar. Bərk fazanın tərkibi həmin kəsişmə nöqtəsiylə müəyyən edilir və birləşdirici

Üçkomponentli sistemlər

şüalara Skreynemakers şüaları da deyilir. Bu birləşdirici düz xətt qaydasından irəli gəlir, hansı ki belə ifadə olunur:

İki üçlü qarışığın əmələ gotirdiyi sistem bir -birinə əlavə edərək, alınmış yeni sistemin figurativ nöqtəsi götürülmüş ilkin sistemlərin figurativ nöqtələri ilə bir düz xətt üzərində yerləşir.

2. Bankroft üsulu. Bu üsulla doymuş məhluldan nümunə götürüb, bir neçə hissəyə bölgür. Birində onun tərkibi analiz edilir, sonra həmin məhlulun ikinci nümunəsi soyudulur, yaxud temperatur atdiqə həllolma azalırsa, qızdırılır. Bu zaman məhluldan bir qədər bork faza ayrılır. Bu məhlulu da analiz edirlər. Alınmış birinci və ikinci analizin noticolorını diaqrama köçürürlər. Alınmış figurativ nöqtələri düz xətlə birləşdirək, bork fazanın tərkibi bù xətt üzərində ifadə olmalıdır.

3. Kamerson üsulunun mahiyyəti sistemo tə'sirsiz (indeferent), asan tə'yin edilə bilən digər maddə əlavə etməkə əlaqədardır. Bu zaman tarazlıq yaranması şəraiti tə'min edilir və indeferent maddənin miqdarı maye və bork fazada tə'yin edilir. Bu rəqəmlərə əsasən bork fazanın tərkibi hesablanır. Indiferent maddənin radioaktiv maddə ilə qarışığının üsulun dəqiqliyinin xeyli artırılmasına imkan yaradır.

5.8.6. Bork məhlulun əmələ gəlməsi

Eyni ionlu iki duzdan və sudan ibarət üçlü sistemdə duzların bir-biri ilə məhlullar əmələ getirməsində əsasən iki hal mümkündür:


1. Duzlar arasikosiləz bork məhlullar əmələ getirir;
2. Duzlar bir - birində məhdud həll olurlar.

Bu iki haldan birincini ayrıraqda nəzərdən keçirək: birinci hala uyğun ekstremumu olmayan bork məhlullar əmələ gələn sistemin həllolma izotermi şəkil 5.66-də verilmişdir. Şəkildə $AX - AY - H_2O$ sistemin həllolma izotermi Gibbs – Rozeboom üsulu ilə təsvir edilir. Burada həllolma izotermi bir ardıcıl de əyrisi ilə ifadə edilir ki, burada da bork məhlullar kristallaşırlar.

$d - H_2O - C$ sahəsi doymamış məhlulların, $AX - d - C - AY$ sahəsi ilə bork məhlullarla doymuş sualtı məhlulların birgə tarazlığının mövcudluğu sahəsidir.

V Fəsil

Qeyd edək ki, Rozeboşa görə beş növ bərk məhlül diaqramlarına uyğun beş sayıda paylama əyri ləri mövcuddur. Bunlardan ancaq biri burada təhlil olunacaq, o biri növləri isə ədəbiyyatda [3] geniş izah edilib.



Şəkil 5.66. Arası kəsilməz bərk məhlullar əmələ gətirən iki eyni ionlu düzün həllolma izotermi

Şəkil 5.66-da aşağı hissədə OAY¹ diaqonalı üzərində yerləşən paylanma əyrisi verilmişdir. Paylanma əyrisi düzgün üçbucağın oturacağından bir az aşağıda ona paralel və uyğun niqyasda toroşları 100 hissəyə bölünmüş kvadratın diaqonalı(düz xətt) üstündə qurulur. Paylanma əyrisi qurmaq üçün m_1 nöqtəsini götürək, m_1' nöqtəsinə uyğun Skreynemakers şəhəsi üzərində yerləşən m_1' nöqtəsi isə düzənlərin kütləsi, S_1 nöqtəsi isə bərk fazanın tərkibidir. Bu nöqtələrdən kvadrata perpendikulyar endirdikdə tərkib oxunda x_1 və x_2 nöqtələri alınır ki, bununla müvafiq surətdə düz kütləsi və bərk fazanın tərkibini ifadə edirlər. Eyni zamanda kvadratın diaqonalı m_1' ; x_2 xətti k_1 nöqtəsində kosır ki, buradan keçirilmiş üşüq xətt kvadratın yan tərəfində y_1 nöqtəsində kosır, $k_1 y_1$ düz xətti isə paylanma əyrisini n_1 nöqtəsində kosır. Beləliklə koordinatı x_1 və y_1 olan n_1 nöqtəsi alınır ki, burada absis oxu (x_1) üzərində bərk fazanın ordinat oxu

Üçkomponentli sistemler

Üzöründə (y_1) iso duz kütlosinin torkibini uyğundur. Bu əməliyyatın müxtəlif tərkiblər üçün təkrar edərək, paylanma oyrisi qurulur (m_1, n_1, AY').

Forz edək ki, sistemin figurativ nöqtəsi doymamış məhlullar sahəsində f-də yerləşir, onun buxarlanması zamanı tərkib dəyişikliyi yolunu nəzərdən keçirək. Kristallaşma H_2O -f şüasının davamı olan m_1 nöqtəsində bərk məhlulların çökəmisi ilə başlayır. Lakin ilk çökən bərk fazə AX ilə zəngin olduğu üçün məhlulda onun miqdarı azalacaqdır. Çöküntüdə AX miqdalarının çox olmasına paylanma oyrisindən, yo'nı k_1 -dən absis oxuna paralel çəkməklə n_1 nöqtəsilə tə'yin edirik. Sonrakı izotermik kristallaşmadə məhlulun tərkibi AY ilə zənginlişdiyindən figurativ nöqtə de oyrisi boyunca m_1 -dən m_2 -yə doğru horokot edəcəkdir. m_2 nöqtəsində duz kütlosinin qalığı başlangıç məhlulda olan duz kütlosu m_1' borabər olanda sistem (m_2 nöqtəsində) tam bərkiyocəkdir. m_1' nöqtəsində tərkibi, yo'nı AU miqdarını absis oxunda 100% götürərək, onun üzöründə bu miqları OX parçası ilə ifadə edilir.


Ahnimiş x_2 nöqtəsindən perpendikulyar qaldırsaq, OAY' paylanma oyrisini n_2 nöqtəsində kosəcəkdir. n_2 -yə müvafiq ordinat oxunda iso x_2 -ni ahniq ki, bu da axırıcı dameci məhlulun duz kütlosunu göstərəcəkdir. Bu, y_2 tərkibli bərk məhlulda tarazlıqdadır. Bu duz kütlosının (x_2) tərkibini tə'yin etmək üçün ox, uzunluğunu AX - AY - H_2O üçbucağında AX + AY oxu üzərində götürərək m_2' nöqtəsini alırıq. n_2' nöqtəsilə su bucağını birleşdirən şüa m_2 nöqtəsində de həllolma oyrisini kəsir. Bu nöqtə axırıcı damecinin tərkibidir. Buradan görünür ki, paylanma oyrisi vasitəsilə götürülmüş məhlulun harada bərkiyocəyini, yo'nı m_1, m_2 uzunluğunu tə'yin etmək mümkündür. Beləliklə, tərkibli doymamış məhlulların kristallaşması həllolma diaqramında m_1, m_2 oyrisi ilə, paylanma oyrisində iso n_1, n_2 oyrisi təsvir olunur.

5.8.7. Üçlü sulu sistemlərin politermləri

İki ümumi ionlu duzdan və sudan ibarət üçlü sistemin politerminin hal diaqramını təsvir etmək üçün Dekart düzbucaqlı koordinat sistemindən istifadə edilir (5.67). Göründüyü kimi koordinat sisteminin başlangıcı; yo'nı təpə nöqtəsi suyu, X - oxunda temperaturu, Y və Z oxlarında iso eyni ionlu duzların qatılığı ifadə

V Fəsil

edilir. Məsələn, Y oxunda AX, Z oxunda isə BX duzunun qatılığı götürülmüşdür. Əvvəlcə hər bir sabit temperaturun müvafiq izotermini təsvir etmək üçün (qırıq xətlərlə) müstəvилər çəkilir: t^0xy , $t_1x'z'$, $t_2x''z''$, $t_3x'''z'''$. Bunların hər biri üzərində AX və BX duzlarının həllolma izotermiləri çəkilir ki, bu zaman alınan E_0 , E_1 , E_2 , E_3 nöqtələri müvafiq həllolma izotermilərinin etonik nöqtələridir. $A^1A^2A^3A^4$ nöqtələrini birləşdirdikdə AX duzunun həll olmasının temperaturdan asılılığı oyrisini, B^1, B^2, B^3, B^4 birləşdirdikdə BX duzunun həll olmasının temperaturdan asılılığı oyrisini alırıq. Beləliklə, üç oyri alırıq: 1. A^1A^4 , AX-in suda həllolma politermi; 2. B^1, B^4 , BX-in suda həllolma politermi; 3. E_0-E_4 hər iki duzun – AX və AY birgə suda həll olması politermidir.



Şəkil 5.67. Dekart düzbucaqlı koordinat sistemi

Şəkildən göründüyü kimi iki sıra həllolma izotermiləri vardır:

1. AX duzunun həllolma (BX ilə doymamış məhlulların) izotermiləri – E_0AX , E_1A^2 , E_2A^3 , E_3A^4 oğr bunlardan müstəvi keçirsək o zaman $E_0E_4A''''A''X$ müstəvisi alıñ ki, bu müstəvi BX-in doymamış məhlullarından AX-nin həllolma politermidir.

Üçkomponentli sistemler


2. OX düzünün AX ile doymamış məhlullarda həllolma izotermiləri $E_0V^I X$, E_1B^I , E_2B^II , E_3B^III . Əgər bunlardan müstəvi keçirsək, o zaman $E_0E_1B^IV B^I$ müstəvisi alınır ki, bu AX-in doymamış məhlullarında BX-in həllolma politermidir.

Fəza diaqramının daxili hissəsində doymamış məhlulların höcmi, $E_0E_1A^IA^{IV}$ müstəvisindən yuxarı AX düzünün ifrat doymuş höcmi, $E_0E_1B^IB^IV$ müstəvisindən yuxarıda isə hər iki düzələ, yəni AX və BX ilə ifrat doymuş məhlulların mövəudluğu höcmi yerləşir.

Fəza diaqramında bir sıra hesablamalar nisbi çətinliklərə malik olduğundan onun iki müstəvi XOY və XO üzərində ortogonal proyeksiyalar adlanır. Burada kiçik «e»-lər evtonik nöqtələrin proyeksiyalarıdır.

XOY üzərində alınan vertikal proyeksiyalardan $A^IA^{IV} e_0e_1 - AX$ düzünün, OXe_0e_1 isə BX düzünün mövəudluğu sahəsidir. e_0e_1 -evtonik xətdir. Üsüqi proyeksiya XOZ üzərində isə $B^IB^IV e_0e_1$ BX düzünün, $e_0'e_1OX$ isə AX düzünün mövəudluğu sahəsidir; $e_0'e_1OX$ isə evtonik xətdir.

Şəkil 5.68. Şəkil 5.67-də təsvir edilmiş fəza diaqramının epvuru



Doymamış məhlullarda aid olan höcmərin proyeksiyası da üsüqi $OXB'B^{IV}$ və şaquli $OXA'A^{IV}$ proyeksiyaları verəcəkdir. Şaquli müstəvinin XOY elə sırladəq ki, üsüqi müstəvi XOZ ilə üst - üstə düşsün və OX temperatur oxunun yuxarısında yerləşsin, o zaman müvafiq epyur alarıq (şəkil 5.68). Burada OX oxu proyeksiya oxudur.


Həmin diaqramın elementləri aşağıda verilmişdir. XOZ müstəvisinə

üsüqi proyeksiya yerləşir, $B^I - B^{IV}$ xətti üzərində BX ilə dyomuş məhlulların figurativ nöqtələri yerləşir. Ona müvafiq vertikal proyeksiya və AX ilə doymuş məhlulların figurativ nöqtələri yerləşir. Onun üsüqi proyeksiyası da OX üzərində yerləşir. Evtonik nöqtələrin proyeksiyası $e_0' - e_1'$ (üsüqi) və OX (şaquli) xətləri üzərində yerləşirlər. AX ilə doymuş və BX ilə doymamış məhlullar

V Fəsil

şəquli proyeksiyadakı $A^I A^{IV} e_3$ zolağında, onun üfiqi proyeksiyada ona $e_0^I e_3 t_0 t_3^I$ müvafiq gəlir. BX ilə doymuş və AX ilə doymamış məhlullara isə üfiqi proyeksiyada $B^I B^{IV} - e_0^I e_3^I$ zolağı, ona müvafiq proyeksiyada $e_0 e_3 t_0 t_3$ sahəsi mövcuddur.

Doymamış məhlullar üfiqi proyeksiyada $e_0^I e_3 t_0 t_3^I$ zolaqdə, şəquli proyeksiyada isə $e_0 e_3 t_0 t_3$ zolaqdə yerloşır.




Şəkil 5.69. AX-BX-H₂O sisteminin buz sahəsinin iştirakı ilə hollolma politerminin proyeksiyası

Yuxarıda araşdırduğumuz üsulun müəyyən qüsürü olduğu üçün daha olverişli olan hollolma politerminin koordinat müstəvisi AX^I-O-BX üzərində proyeksiyasını almaq təklif edilmişdir. Belə hollolma izotermrlorın və evtektik xottin AX-O-BX müstəvisi üzərində proyeksiyası şəkil 5.69-da verilmişdir. Burada OE₁^IE₂^IE buzun ayrılmama sahəsi, AXE₁^IEE₃ - AX duzunun kristallaşması, BXE₂^IEE₃ isə BX duzunun kristallaşması sahələrdir. İkinci kristallaşma və evtonik xotlar aşağıdakılardır: E₁^IE - üzrə AX buzu buz ilə məhlul, E₂^IE üzrə isə buz, BX duzu ilə məhlul monovariant tarazlıqladadırlar. EE₃ evtonik xotdur ki, burada hər iki duzda doymuş məhlullar, həmin duzların (AX və BX) bork halda tarazlığı mövcuddur. E nöqtəsi sistemin evtektik nöqtəsidir. Burada buz, AX (bork), BX (bork) və hər iki duzla doymuş məhlullar nonvariant tarazlıqladadırlar. E nöqtəsində üç sorhod sıyrılırları E₁^IE, E₂^IE və EE₃ çıxırlar. Bu diaqram, sadəcə olaraq hollolma izotermrlorini bir koordinat sisteminə keçirməklə qurulur. Bəzi hallarda bunun üçün düzbucaqlı koordinatlardan deyil, Gibbs-Rozeboom üçbüğündən istifadə edilir.


Üçkomponentli sistemler

5.8.8. Real diaqramlar

Şökil 5.70-də $K_2SO_4 - MgSO_4 - H_2O$ sisteminin həllolma politerminin fəza diaqramı və onun yanında isə onun epyuru verilmişdir. Diaqramda temperatur $^{\circ}C$ ilə, qatılıq isə kütlə saizlə ifadə edilmişdir. Göründüyü kimi sistemdə K_2SO_4 və $MgSO_4$, başqa çoxlu miqdarda kristallhidratlar ($MgSO_4 \cdot 7N_2O$, $MgSO_4 \cdot 6N_2O$) və ikiqat duz olan kaliumstraxanit – $K_2Mg(SO_4)_2 \cdot 4H_2O$ və şenit – $K_2Mg(SO_4)_2 \cdot 6H_2O$ omolo golir və bunların özünəmoxsus sahəsi vardır. Bu ilkin kristallaşma sahələri üç nonvariant nöqtədə görüşürlər.



Şekil 5.70 K_2SO_4 - $MgSO_4$ - H_2O sisteminin politermik faza diagramı



Şekil 5.71. Homin sisteminin epiyuru

- 1) 47°C -de şenitlo, $\text{MgSO}_4 \cdot 7\text{H}_2\text{O}$, $\text{MgSO}_4 \cdot 6\text{H}_2\text{O}$ suyunu itirir;
 - 2) 72°C -de üç fazla şenit, kaliumstraxanit və $\text{MgSO}_4 \cdot 7\text{H}_2\text{O}$;
 - 3) 52°C -də isə K_2SO_4 , şenit və kaliumstraxanit tarazlıqdadırlar.

Yan tərəflərdə $MgSO_4 \cdot H_2O$ sistemində $48^\circ C$ -də $MgSO_4 \cdot 7H_2O \rightarrow MgSO_4 \cdot 6H_2O$ suyunu itirir. Diaqramda K_2SO_4 -un susuzlaşdırılması öz oksini tapmamışdır. E nöqtəsi kristallhidrat nöqtəsi olmaqla buzla üç bərk faza ($MgSO_4 \cdot 7H_2O + \text{şenit} + K_2SO_4$) $-4^\circ C$ -də nonvariant tarazlıqdadırlar. Diaqramda qaynama sərhədi də

V Fesil

qeyd edilmişdir. Şəkil 5.71-ci ildə isə homin sistemin həllolma politerminin $K_2SO_4 - N_2O - MgSO_4$ müstəvisi üzöründə proyeksiyası verilmişdir. Şəkil 5.71-də həllolma politerminin proyeksiyası verilmişdir.

Göründüyü kimi şəkil 5.70-də olan bütün sahələr burada da öz oksini təpmışdır. Proyeksiyada eyni temperaturlu nöqtələr birləşdirilərək izotermilər alınmışdır.

5.9. İki həllədici olan sistemlərin həllolma diaqramı

Forz edək ki, sistemdə həllədici su və spirt, həll olan duz götürülmüşdür. Belə sistemlərin həllolma diaqramının Gibbs-Rozebon üçbucağı ilə təsvir edirlər (şəkil 5.72).

A - hər hansı duz, B və C isə həllədiciildir.


Müyyən temperaturda A maddəsi B həllədiciisində b qodor, C həllədiciisi isə c qodor həll olmuşdur. O zaman sistemlərin həllolma izotermi ab oyrisi ilə təsvir ediləcəkdir, ab oyrisinin forması müxtəlif olə bilər. Diaqramda ABba doymamış məhlullar sahəsi, Cab isə A ilə ifrat doymuş məhlulların sahəsidir. Öğər biz C həllədiciisində A-nın doymuş məhluluna (d nöqtəsi) B həllədiciisini olavə etsək, sistemlərin figurativ nöqtəsi d-dən B-yə doğru dB şurası ilə ilk avvol ifrat doymuş məhlulların sahəsində d₁-dən d¹-ə doğru horokot edəcəkdir və məhluldan A çökəcəkdir. Deməli, məhlulun qatılığı azalacaqdır. Getdiyə çökən A-nın miqları azalacaq və nohayət, d¹ nöqtəsində bütün çökən kristallar həll olacaqdır. B-nin sonrakı olavə edilməsi doymamış məhlullar sahəsində d¹b şurası boyu figurativ nöqtənin yerinin doyişməsinə səbəb olacaqdır.

5.9. Üçlü qarşıqli sistemlər haqqında qısa anlayış

Qarşıqli sistemlər o sistemlərə deyilir ki, orada mübadilə reaksiyası getsin. Məsələn, ümumi ionu olmayan iki duz bñua misal ola bilər.




və ya duzla metal arasında əvəzətmə reaksiyası




Burada ancaq (1) halına baxılacaqdır. Kimyəvi tənliyin sağ və soldakı olan duz cütürinə qarşıqli duz cütürə deyilir, burada AX və

Üçkomponentli sistemlər


BY bir qarşılıqlı cütü BX və AY isə digər qarşılıqlı düz cütüdür. Belə cütür metal sistemlər – intermetallidlər omolə götirən, yarımkəcəricilər, oksidlər, silikatlar və üzvi təbiətli birləşmələr də ola bilərlər. Məsolon, yarımkəcərici sistemlərdən:



göstərmək olar.



Şəkil 5.72. İki həllədicidə bir maddənin həlloluna izotermi




Şəkil 5.73. Tərkiblərin kvadrat diaqramı

Belə sistemlərin tərkibi üç düzün mol, kütlə və ya saizlə payları ilə göstərilə bilər. IV düzün tərkibini isə hesablama yolu ilə tapmaq

V Fəsil

olar. Cox zaman hesablamaları asanlaşdırmaq üçün duzları ekvivalent miqdarda götürürler, mosolən



Hər bir halda ekvivalent paydan, moldan və ya onların saizindən istifadə edilir.

Şəkil 5.73-də qarşılıqlı sistemlərin həndisi təsviri ənəks kvadrat üzərində verilir. Fiqurativ nöqtənin tərkibi Rozeboomun üçlü sistemlər üçün təklif etdiyi 1 üsulu totbiq etməkə tapılır. Kvadratın bir bucağına söykonən nöqtənin vəziyyəti başlangıç qəbul edilir. Mosolən, E nöqtəsinin tərkibini tapmaq üçün, həmin nöqtədən absiso (BY-BX torofino) və ordinata (AX-AY torofino) perpendikulyar çökilir. Bütün zaman BY toposundan BX duzunun, AY torofisi isə AX duzunun miqdarını göstərilir. Əgər üç duzun tərkibi vərilibsə, o zaman diaqonalların omoloq gotirdiyi 4 düzbucaqlı üçbucəqdan elə ikisi götürülür ki, onlarda toroflarda biri ümumi olur. Mosolən, AY, BY, AX tərkibləri vərilibsə, o zaman iki düzbucaqlı üçbucəq götürürlər; AY - BY - BX və BY - AX - AY burada ümumi katet AY - BY olur. Əgər bu katetin üzərində AY və BY duzlarının miqdarını ifadə etsək, o zaman aralıqda olan hissə üçüncü komponentin AX-in miqdarını ifadə edəcəkdir. Qarşılıqlı sistemin diaqramlarının tərtibi, üçlü sistemlərdə istifadə edilən üsullarla həyata keçirilir.


5.9.1. Duzların kristallaşması gedən qarşılıqlı sistemlər

Bu halda tərkibi ifadə etmək üçün kvadrat götürülür, temperatur iso kvadratın təpə nöqtələrindən qaldırılmış perpendikulyarlar üzərində ifadə edilərək soza diaqramı qurulur. Səthi diaqrama keçmək möqsədilə temperaturun kvadrat üzərində ortoqonal proyeksiyası alınaraq, izoterm sıyrılarının qurmaq tövbə olunur. Alınmış səthi diaqramda linq, ağırlıq mərkəzi və birləşdirici düz xətti qaydaları totbiq edilir. Diaqramın elementləri, kristallaşma yollarını tə'yini üçlü sistemlərdə olduğu kimidir.

Şəkil 5.74-də AY - BX diaqonalının A, B//X, Y qarşılıqlı sistemi iki sadə üçlü sistemə ayrılmışının hal diaqramı verilmişdir: AY-BX-AX və BY-AY-BX. Hər iki üçlü sistemdə sadə üçlü sistemlərə uyğun elementlərin hamısı vardır. AY və BX komponentlərinin sahələri hər iki üçbucəga aiddir və AY-BX


Üçkomponentli sistemler

diaqonalı kvazibinər osikdir. E_1E_2 öyrisi üzərində AY-BX diaqonalının kəsişdiyi e_s nöqtəsi həmin öyri üzərində maksimum temperaturlu nöqtədir. Oxların istiqaməti temperaturun azalmasını göstərir. AY-BX diaqonalı stabil, qırıq xətlərlə çökülmüş, diaqonal iso qeyri stabil diaqonaldır. Belə sistem dönməyən qarşılıqlı sistem adlanır.



Şəkil 5.74. Dönməyən qarşılıqlı sistemin hal diaqramı (AY-BX stabil diaqonalları)

Şəkil 5.75-də AY-BX düzüdə dönməyən qarşılıqlı sistemin hal diaqramı (BY-BX stabil diaqonalları) təsvir edilmişdir.




Şəkil 5.75. Dönməyən qarşılıqlı sistemin hal diaqramı (BY-BX stabil diaqonalları)

V Fesil

Şekil 5.75-də iso AY-BX diaqonalı stabildir.

Şekil 5.76-da dönen qarşılıqlı sistemin hal diaqramı təsvir edilir.

Gründüyü kimi burada stabil diaqonal yoxdur və R nöqtəsi AY, AX, BX komponentlərinin tarazlığını eks etdirir, lakin öz məxsusi üçbucağında yerləşmir. Burada inkonkruent proses gedir: AX həll olur, AY, BX ayrıılır. Əgor ilkən qarışığda BY komponentinin miqdərları AX və AU çevrilmək üçün lazımlı olandan az olsa proses R nöqtəsində qurtarır, eks halda sistem E nöqtəsində AY, BX, BY qarışığı şəklində kristallaşacaqdır. Hər iki nonvariant nöqtədə ayrılan qonşu duzlar, yəni AY və BX sistemin stabil olan duzlarıdır. Beləliklə, dönen qarşılıqlı sistemlərdə stabil diaqonal olmadığı halda, stabil cüt duzlar vardır.



Şəkil 5.77. $A, B//X, Y$ üçlü qarşılıqlı sistemin ab kəsiyinin hal diaqramı a) qarşılıqlı sistem b) kəsiyin hal diaqramı

Üçlü qarşılıqlı sistemlərin kəsiklərinin hal diaqramının qurulması üçlü sistemlərdə tətbiq olunan qaydada aparılır. Burada ab kəsiyinin diaqramının qurulmasını verməklə yuxarıdakıları bir daha sübüt etmək olar. Kəsik iki AX-BY-BX və AX-BY-AY tabe üçbucaglardan keçdiyini və bu üçbucağın hər biri ayrılıqda üç komponentli sistemlərin diaqramı

olduğunu nozora alaraq, 5.4.3-cü paragrafdə deyilənləri nozora alaraq onun hal diaqramı Şəkil 5.77-də verilmişdir. 1 və 7-ci nöqtələrdə kəsik ikili kristallaşma sərhədlərini kəsdiyindən birinci kristallaşma baş verməyəcəkdir. Birinci və 7-ci nöqtələr müvafiq surətdə BX və AY ikili kristallaşma sərhədləridir. 2 və 6-ci nöqtələrdə iso ikinci kristallaşma olmayacağı və birinci kristallaşmadan sonra üçüncü kristallaşma başlayacaqdır, a və b nöqtələrinindən başqa, bütün qalan orıntılarda hər üç kristallaşma baş verəcəkdir, a^I və b^I uyğun olaraq B və AY a^{II} və b^{II} müvafiq ikili


Üçkomponentli sistemler

evtektikaların, a^{III} ve b^{III} isə üçlü evtektikaların orimo temperaturlarıdır.


5.4.4. paragrafsda verilən müddəalara əsasən izotermik kosiklorin diaqramlarını da müxtəlif temperaturlar üçün tərtib etmək mümkündür. Bu işləri müstəqil çalışma kimi yerinə yetirmək tövsiyə olunur.

5.9.2. Üçlü birləşmə əmələ gətirən qarşılıqlı sistemlər

birləşmə üçlü qarşılıqlı sistemdə həm yan toroflörə, ikili kvazibinər sistemlərə, həm də qarşılıqlı sistemin daxilində əmələ gələ bilər. Yan toroflörə birləşmə olduqdu üçlü qarşılıqlı sistemdə stabil diaqonal olan hal şəkil 5.78-də təsvir edilmişdir. Burada AX-BY diaqonalı stabil diaqonaldır. A₂XY birləşməsi trianqulyasiyada iştirak edir. Diaqramın elementləri aşağıdakılardır: BXe₁E₁e₁-BX, BYe₂E₂e₂-BY, AYe₃E₃e₃-AY, A₂XYe₄E₄e₄-A₂XY, AXe₅E₅e₅-AX uyğun komponentlərini kristallaşma sahələridir. 7-ikili kristallaşma evtektik nöqtələrdə görüsülür ki, bunlar da müvafiq üçlü tabeli oyrular üçlü sistemlərin nonvariant tarazlığını oks etdirir. Diaqramın digər elementlərini tamamlamaq mümkündür.



Şəkil 5.78. Bir yan toroflonda birləşmə əmələ gələn üçlü qarşılıqlı sistemin stabil A,B/X,Y diaqonal hal diaqramı




Şəkil 5.79. Si, Sr/F, Cl üçlü qarşılıqlı sistemin hal diaqramı

Şəkil 5.79-da diaqonal Li,Sr//F, Cl üçlü qarşılıqlı sistemin hal diaqramının təsviri edilmişdir. Göründüyü kimi burada stabil diaqonal yoxdur. Bu real diaqrama uyğun nəzəri hal diaqramını tərtib edərək, onun elementlərini göstərin.

V Fəsil

Qarşılıqlı sistemlərdə yan tərəflərdə iki və daha çox birləşmə olan hallarda diaqramın mürokkəbləşməsi və bir sıra variantları meydana gəlməsini təsdiq etmək üçün şəkil 5.80 yan tərəfdə iki birləşmə əmələ gəlməsinin bir neçə variantı verilmişdir. Göründüyü kimi şəkil 5.80 (a)-da bir tərəfdə AX-AY-də iki birləşmə, şəkil 5.80 (b)-də tərəflərin hər birində bir birləşmə (cəmi iki birləşmə), 5.80 (c)-də qonşu yan tərəflərdə və nəhayət, 5.80 (d)-də qurşaq qarşılıqlı sistemin hal diaqramı verilmişdir. Bu növ çox sayılı müxtəlif hal diaqramı A.Q.Berman və onun tövbələri tərəfindən tədqiq edilmişdir.



Şəkil 5.80. Yan tərəfində iki birləşmə əmələ gələn A,B//X,Y üçlü qarşılıqlı sistemin hal diaqramının variantları: a) AX-AY tərəfdə iki birləşmə, b) AX-AY və BX-BY tərəflərin hər birində bir birləşmə, c) müştərək tərəflərin hər birində bir birləşmə əmələ gələn, d) qurşaq tip qarşılıqlı sistemlərin hal diaqramları

Üçlü qarşılıqlı sistemlərdə əmələ gələn birləşmələri əsasən iki qrupa ayırlar; kation və anion kompleksləri. Məsələn, AX-AY-anion, AX-BX isə kation kompleksləridir, KCl-MgCl₂·6H₂O kation, AgI-Agl isə kation kompleksinə aiddir.

VI FƏSİL

DÖRD KOMPONENTLİ SİSTEMLƏR

Tarazlıqda 4 elementdən, 4 müxtəlif kationlu, lakin eyni anionlu, yaxud 4 müxtəlif anionlu, kationu isə eyni olan duzlardan və ya əvəzətmə reaksiyasına daxil olan 4 müxtəlif anion və kationu olan duzlardan, su və ya başqa həllədicidən ibarət olan sistemlər dörd komponentli sistemlərə aiddirlər. Məsələn: Fe-Mg-Cu-Ni, NaCl-KCl-CsCl; NaF-NaCl-NaBr-NaI; $\text{Na}_2\text{SO}_4 + 2\text{KCl} \rightleftharpoons \text{K}_2\text{SO}_4 + 2\text{NaCl}$ və s. bunlara oxşar sistemlər dördlü sistemlərdir.

6.1. Fazalar qaydasının tətbiqi

Dörd komponentli sistemlər üçün fazalar qaydasını $v=k+2-\varphi$ tətbiq etdikdə o zaman $v=6-\varphi$ ifadəsi alıñır. Əgər temperatur və tozyiqin hər hansı birinin sabitliyi ödənilərsə o zaman bir qat şərti tarazlıq üçün fazalar qaydası $v=5-\varphi$, hər ikisi, yəni həm temperatur, həm də tozyiq sabit götürülsə iki qat şərti tarazlıq üçün $v=4-\varphi$ ifadələri alıñar.

Cədvəl 6.1-də fazaların sayı dəyişdikdə variantlığın-sərbəstlik dərocosının necə dəyişdiyi verilmişdir.

Cədvəl 6.1.

Dörd komponentli sistemlərdə fazalar qaydasının tətbiqi

Tarazlığın xarakteri	Fazaların sayı	Variantlıq(sərbəstlik)dərocosu						Qeyd
		1	2	3	4	5	6	
Normal hal	$v=6-\varphi$	5	4	3	2	1	0	-
Birqat hal	$v=5-\varphi$	4	3	2	1	0		T və ya P sabit
İkiqat hal	$v=4-\varphi$	3	2	1	0			T və ya P sabit

Cədvəldən göründüyü kimi 4 komponentli sistemdə maksimum 6 faza tarazlıqda ola bilər ki, bu zaman sistemin variantlığı 0 bərabər olur, yəni o nonvariant halında olur. Birqat şərti variantlıqda maksimum 5, ikiqat şərti variantlıqda isə ən çox 4 faza tarazlıqda olacaqdır.


Dörd komponentli sistemlər

6.2. Dörd komponentli sistemlərin tərkibinin ifadəsi və həndəsi təsviri

Dörd komponentli sistemlərdə tərkib, üç komponentli sistemlərdə olduğu kimi kütlə, atom və ya mol payları ilə və həm də müvafiq faizlərlə ifadə edilir. Bunun üçün A-B-C-D komponentlərinən ibarət sistemin A, B, C, D maddələrinin kütlə, atom və ya molları vahidə çatdırılır və hər birinin bu təmumunu vahidə müvafiq payları təpişir. Faizə keçmək üçün isə alınmış komiyyotların hər biri 100-ə vurulur (şəkil 1).

Dörd komponentli sistemlərdə 4 tərkibin həndəsi təsviri təlob olunduğundan ilk dəfə Rozebom bunun üçün düzgün tetraedrdən istifadə etməyi tökləf etmişdir. Ondan asılı olmayaraq bir az sonra E.S.Feodorov da bu məqsədə düzgün tetraedrdən istifadə etmişdir. Düzgün tetraedrin bütün üzləri düzgün üçbucaqlardan təşkil edildiyindən onun üzərində hal diaqramının təsviri müxtəlif hesablamalar aparmağa imkan yaradır.

A-B-C-D-dən ibarət dördlü sistemin on sadə hal üçün, yəni maye halda tam həll olma olduqda, bork halda həll olma olmayan və evtektik tarazlıq da olan dördlü sistemin tetraedrik diaqramı şək. 6.1.-də verilmişdir.



Şəkil 6.1. Tetraedrik diaqamda tərkib verilərsə figurativ nöqtənin to'yini və əksinə, figurativ nöqtə verilərsə tərkibin to'yini üsulu

VI Fəsil

Şəkildən göründüyü kimi düzgün tetraedrin 4 təpə nöqtələri təmiz komponentləri, tilləri bu dörd komponentin əmələ gətirdiyi ikili sistemləri, 4 yan tərəfi üçlü sistemləri və tetraedrik daxili həcmi isə dördlü sistemin tərkiblərini təsvir edir.

Sistemin tərkibi hər hansı bir ifadə ilə verilibsə həmin həndəsi təsvirdə figurativ nöqtəni tə'yin etmək olar. Fərza edilir ki, A komponentinin miqdarı a , B-miqdarı b , C-miqdarı c , D-d qədərdir. Figurativ nöqtənin tə'yini üçün A təpə nöqtəsini başlangıç götürüb ondan çıxan tetraedrin tillərini 100 borabor hissəyə bölmək olur. A-nöqtəsindən başlayıb qalan üç, yəni B, C, D komponentlərinin miqdarını b , c , d -ni müvafiq tillər üzərində götürürər. Şək. 6.1 alımış nöqtələrdən müvafiq tərəflərə, ABD, ABC və ADC-yə paralel müstəvilər götürülür, eM'KF, dNFMK, bNFM'. Bu üç müstəvinin kəsişdiyi nöqtə sistemin figurativ nöqtəsidir (F).

Əksinə əməliyyat aparıldığda, yəni hər həmi verilmiş figurativ nöqtədən müvafiq yan tərəflərə çəkilmiş paralel müstəvilərin AB, AC və AD tilləri üzərində ayırdıqları b , c , d parçaları B, C, D komponentlərinin (F sisteminin tərkibinin) miqdarı olacaqdır.

Tetraedrik diaqramın xassələri.

1. Hər hansı tərəfə çəkilmiş paralel müstəvi üzərində yerləşən bütün nöqtələrdən həmin müstəvinin qarşısında duran komponentin miqdarı eynidir.

2. Tetraedrin tilindən keçən müstəvi üzərində yerləşən bütün nöqtələrdə həmin müstəvilərdə yerləşən digər komponentlərin nisbəti sabit kəmiyyətdir.

3. Tetraedrin təpə nöqtəsindən çəkilmiş şüa üzərindəki bütün nöqtələrdə şüa çəkilmiş komponentlən başqa digər 3 komponentin nisbətləri sabit kəmiyyətdir.


4. Digər iki müxtəlis tərkiblərin kütlə hissələrini qarşıdırısaq, alınan qarışığın kütlə payı iki götürülen qarışıqları birləşdirən düz xətt üzərində yerləşir (birleşdirici düz xətt qaydası).

5. Üç qarışığın qarışdırılmasından alınan yeni qatılıq götürülmüş qarışqların kütlə paylarının əmələ gətirdiyi üçbucağın daxilində yerləşəcəkdir.

Dörd komponentli sistemler

6.3. Komponentlərindən kristallaşan sadə evtektik kondensə olunmuş dördlü sistemin hal diaqramı

Oğor sistem dörd komponentli iso o zaman belə sistemin hal diaqramını həndəsi təsvir etmək üçün dörd ölçülü həndəsi şıfur tələb olunur. Bu halda tərkib-temperatur astılığını dörd ölçülü təsvir etdikdə aşkarlıq pozulur. Oyanı təsəvvür yaratmaq üçün adoton temperatur proyeksiyada təsvir edilir və rəqəmlərlə hər bir nöqtənin qarşısında qeyd edilir. Bu zaman həndəsi şıfurla tarazlığın təsviri ikili və üçlü sistemlərdə olduğu kimi qəbul edilir, lakin həcmi də əlavə etmək tələb olunur. Beləliklə, həndəsi şıfurda dördlü sistemin şərti nonvariant tarazlığına nöqtə, monovariant - xətt, divariant - soğ (müstəvi), trivariant - tarazlığına isə həcm müvafiq gəlir.



Şəkil 6.2. Dörd komponentli sistemdə dördlü ərintinin soyudulma oyrisi

Diagramın ayrı-ayrı hissələrində gedən kristallaşmaların təbiətini müəyyənləşdirmək üçün tərkiblərin müxtəlisf hissələrindən keçən dörd komponentin qarışığının soyudulma oyrisini nəzərdən keçirmək tələb olunur.

Şək. 6.2-də belə 4 ərintidən ibarət tərkibin soyudulma oyrisi verilmişdir. Burada şərti olaraq A-B-C-D istiqamətində başlangıç komponentlərin orımo temperaturları azalır. Şəkildə (1) nöqtəsinin təbiətindən göründüyü kimi birinci simma, soyudulma nöticəsində A komponentinin ilkən kristallaşmasının başlandığını müəyyən edir. İkinci kristallaşma 2-ci simmadan başlayır. Mayedən A-B birgə kristallaşırlar. 3-cü nöqtədən üçüncü kristallaşma (M+A+B+C), 4-cü nöqtədən isə dördüncü kristallaşma (M+A+B+C+D) düz xətt üzrə gedir. Bu nonvariant prosesdir. Çünkü, f=5 olduğundan şərti nonvariant tarazlıq üçün v=5-φ ifadəsi şərti ödənilir. Birinci kristallaşmadan ikinciye və üçüncüyə keçdiyən kristallaşma oyrlarının meyl bucaqları kiçilir və soyuma longiyir. Nəhayət, 4 bərk fazanın soyudulma oyrisi kəskin bucaq şəklində çökür oyri ilə

VI Fazıl

İfadə olunur. Buna səbəb sistemə verilmiş istiliyin bir hissosinin ikinci və üçüncü bərk fazanın kristallaşmasına sərf edilmişdir.

Dördlü sistemdə orintinin tərkibindən aslı olaraq baxılan bu dörd hissonin bir, iki və həm də üçü belə soyudulma oyrısında alınmayacaqdır.

6.2-ci cədvəldə dördlü sistemdə kristallaşmanın şərtləri verilmişdir.

Cədvəl 6.2.


Dördlü sistemdə kristallaşmanın şərtləri

Fazaların sayı	Fazalar	Kristallaşmanın tərtibi	Şərti variantlıq	Həndisi siq.yeri
1	maye		4 (tetravariant)	-
2	maye+ilkin kristallar	ilkin	3 (üçvariant)	həcm
3	maye+1 və 2-ci komp. kristallar	İkili	2 (divariant)	Soth
4	maye+1,2 və 3-cü komp. kristallar	Üçlü	1(monovariant)	Öyri
5	M+1,2,3 və 4-cü komp.-in kristalları	Dördlü	0 (nonvariant)	Nöqtə

A-B-C-D dördlü sadə evtektik kondensloşmış sistemin tetraedrik hal diaqramı şəkil 6.3-də təsvir edilmişdir. Diaqramın elementlərini nözordan keçirək; dördlü sistem 6 ikili sistemdən: A-B, B-C, A-C, B-D, D-C və A-D-dən ibarətdir. Müvafiq olaraq onların ikili evtektikalari e_1 , e_2 , e_3 , e_4 və e_5 ilə işarə edilmiş və bu 6 ikili sistemlərin hal diaqramları proyeksiyaları tetraedrik tillorının üzərində təsvir edilmişlər. Dördlü sistem üçlü sistemlərdən A-B-C, B-C-D, A-B-D və A-D-C ibarətdir ki, bunların üçlü evtektik nöqtələri uyğun olaraq E_1 , E_2 , E_3 və E_4 olmaqla hal diaqramlarının proyeksiyaları tetraedrin yan üzlərində təsvir edilmişlər. İkili evtektikalardan başlangıç götürülmüş ikili kristallaşma oyrılıarı müvafiq üçlü sistemin üçlü evtektikasına doğru istiqamətlənərək E_1 , E_2 , E_3 və E_4 -də görüşürülər. Dörd 3-lü evtektik nöqtələrdən enən üçlü

Dörd komponentli sistemler

kristallaşma oyriləri tetraedrin daxilində yerləşən 4-lü evtektik nöqtədə (E) birləşirler.



Şəkil 6.3. Komponentlərindən kristallaşan sadə evtektik kondensə olumluş dördlü sistemin hal diaqramı (tetraedrik diaqram)

Tetraedrik hal diaqamının elementləri aşağıdakılardır:

1. Bir komponentlə doymuş məhlulları sayı dördədir. Bunlar tetraedrin dörd təpə nöqtələri ətrafında yerləşən tetraedrin tilləri ətrafında onun daxilində əməlo gələn höcmərdən ibarətdirlər. Bu höcmələr A-B-C-D komponentlərinin kristallaşması tərazlığını əks etdirir. Bu hissələrə birinci kristallaşma höcmələri və ya fazası deyilir. Bu höcmələr sayca dörd növ olacaq və bir-biri ilə ikinci kristallaşma səthləri ilə toxunurlar və ya görüşürler. Tərkibləri höcmələrin daxilində yerləşən orıntıların kristallaşması onu əməlo götiron komponentlərin ikinci kristallaşması ilə başlayır və ikili, üçlü nohayot dördlü kristallaşmalara moruz qalırlar.

2. İki komponentlə doymuş məhlulların kristallaşma sahisi səth ilə təsvir edilir və ikili kristallaşma səthləri adlanırlar. Belə səthlərin sayı 6 olacaqdır. Şək. 4.3-dən göründüyü kimi onlar aşağıdakılardır: A və B komponentlərin birgə kristallaşma səthi e₁E₁EE₁, B və C - e₂E₁EE₂, A və C - e₃E₁EE₃, B və D - e₄E₂EE₄, D və C - e₅E₂EE₅, D və A - e₆E₃EE₆ komponentlərinin birgə ikinci kristallaşma sahələridir. Tərkibləri belə sahələrdə yerləşən orıntıların kristallaşması müvafiq

VI Fəsil

sahomin hər iki komponentinin bərkiməsi ilə başlayır və üçlü, dördlü kristallaşmaya məruz qalırlar.

3. Üç komponentlə doymuş məhlullardan kristallaşma tarazlığını üçlü evtektikalardan 4-lü evtektikaya enon ayrılıq təsvir edirlər. Bunlara üçüncü kristallaşma oyrılıarı deyilir. Fəza diaqramında belə oyrılıq 4-dür: A, B, C komponentlərinin birgə kristallaşma oyrısı E₁E, B, D və C - E₂E, B, A və D-E₃E və nəhayət, A, D və C - E₄E birgə üçlü kristallaşma oyrılıridir. Bu oyrılıq üzərində götürülmüş nöqtələrə uyğun mayenin soyudulması nəticəsində müvafiq 3 bərk faza birgə kristallaşacaqdır, yəni üçlü kristallaşma gedəcəkdir.

Bələliklə, üçlü kristallaşma oyrılıq müvafiq ikili kristallaşma sahəsinin kəsişməsi nəticəsində əmələ gəlir.

4. Dörd komponentin A, B, C və D-nin birlikdə çökiməsini diaqramda nöqtə təsvir edir. Bu nöqtəyə 4-cü ayrıılma və ya dördlü kristallaşma nöqtəsi deyilir. Bu nöqtə dördlü evtektik nöqtə və ya sadəcə olaraq dördlü evtektika adlanır. Bu nöqtəyə uyğun orinti isə 4-lü evtektika orintisi və ya maye evtektika adlanır. Bu sistemdən endotermiki olaraq E ⇌ A+B+C+D reaksiya, sağa ekzotermiki halda isə solda gedir. E nöqtəsində maye evtektika ilə komponentlərin sayı qədər bərk faza sabit təzyiq və temperaturda konqruent nonvariant tarazlıqda olur. E nöqtəsində sistemdə mövcud olan 4-üçlü kristallaşma oyrılıri görünür və o ilkin kristallaşmanın bütün dörd hacminin ümumi nöqtəsi olduğundan sistemin ulduzudur.

Yuxarıda göstərilən tetraedrik diaqramın elementlərində yerləşən orintilərin kristallaşması aşağıdakı mexanizmlərlə baş verəcəkdir.

Forz edək ki, sistemin tərkibini f₁ nöqtəsi ifadə edir. Bu nöqtə A komponentinin ilkin kristallaşma həcmində yerləşir. f₁-nöqtəli tərkibdən istilik ayrıldıqda A komponenti kristalaşmağa başlayacaqdır. Kristallaşma yolunu müəyyən etmək üçün f₂-nöqtəsini, kristallaşan komponentin, yəni A-nın tərkibi ilə birləşdirən şüa uzadılır (qırıq xəllər). Bu şüa tetraedrin daxilində e₁E₁EE₃ səthini m nöqtəsində kosır. Burada A ilə yanaşı C komponenti da çökür və figurativ nöqtə səth üzərində m nöqtəsindən e₂m şüasını ilə uzaqlaşır və n-e doğru hərəkət edir. P-nöqtəsi E₁E üçüncü kristallaşma oyrısı üzərində yerləşdiyindən bu

Dörd komponentli sistemlər

zaman A və C-ilə yanaşı B komponenti də çökməyə başlayır və sistemin tərkibi nE öyrisi ilə n-dən E doğru horoköt edir. E nöqtəsinə çatdıqda A, B, C ilə birlikdə D komponentində kristallaşır, yəni dördlü kristallaşma gedir. Burada 4 bərk faza və maye, yəni 5 faza olduğundan sistem şərti nonvariant tarazlıqda olacaqdır. Burada sistem bütünlükə bərkliyəcəkdir.


f_1 nöqtəsinin tərkibindən asılı olaraq soyudulma zamanı o, başqa ikili kristallaşma sahələrinə də $e_1E_1EE_1$ və $e_2E_2EE_2$ yaxınlaşa bilər, yəni ilkin kristallaşmadan sonra ikili kristallaşma zamanı C yox, B və ya D kristallaşma bilərlər.

Dördlü sistemin hal diaqramında temperatur, tərkib düzgün tetraedrin üzərinə proyeksiya edilərək alınmış sıfur üzərində rəqəmlərlə qeyd edilir. Hesablamaları asanlaşdırmaq üçün eyni temperaturlu nöqtələri birləşdirərək izotermələr çəkirlər. Bu izotermələr üçlü və ikili sistemlərdə olduğu kimi öyri xətlərlə deyil, öyri müstəvilərlə təsvir edilir. Məsələn, sərzdək ki, hər hansı verilmiş temperatur ən yüksəkdə oriyon komponentin ərimə nöqtəsindən aşağı, qalan üç komponentin əriməsindən yuxarıdır. Bu zaman izotermik temperatur müstəvisi (üfüqi müstəvi) tetraedrin yüksək temperaturda oriyon komponentə aid olan təposunə söykonon bucaqdan səth ayıraqdır ki, bu səth maye fazadan maye ilə yüksək temperaturda oriyon komponentin iki fazah həcmini sərhədləndirəcəkdir. Beləliklə bu izotermik səth tetraedrin ümumi həcmindən bucaq şəkilli həcm ayıraqdır ki, bu maye və bir bərk fazanın tarazlığını uyğun gölöcəkdir.

Bələ izotermik səthlərin vəziyyəti temperaturdan asılı olaraq doyişəcəkdir. Hər bir temperatura müvafiq səthlər alınacaqdır. Nəhayət soyudulmanın elə bir temperaturu olacaqdır ki, səth bir nöqtədən keçərək və bu temperaturda bütün dörd komponentin hamısı kristallaşacaq və dördlü evtektikaya müvafiq maye ilə şərti nonvariant tarazlıq yaranacaqdır. Bu müstəvi fəza diaqramını aşağı temperaturda sərhədləndirəcəkdir ki, həmin temperaturdan aşağı maye faza olmayacağıdır. Bu müstəvidən aşağıdakı həcm dördlü sistemin solidusu olacaqdır.

6.4. Birleşmə əmələ gələn sadə evtektik dördlü kondensləşmiş sistemin hal diaqramı

Bundan övvəlki bölmədə göstərildiyi kimi sadə evtektik dördlü sistemin hal diaqramının proyeksiyası düzgün tetraedrlə təsvir edilir. Forz edək ki, belə bir sistemdə hər hansı yan ikili torəfdə, məsolən, A-B torəfində $A+B \leftrightarrow S$ tənliyi üzrə konqruent oriyon birləşmə alınır. Belə halda şəkil 6.4-də diaqramın təsvirində mövcud olan A-B sistemində müvafiq döyişiklik aparıb S nöqtəsini alırıq. S nöqtəsi ilə reaksiyada iştirak etməyən C və D komponentlərin tərkibi şüalarla birləşdirilir. Göründüyü kimi SCD müstəvisi vasitəsilə dördlü sistemin hal diaqramı iki hissəyə ayrılır. ASCD və SDBC. Bunların hər biri ayrı-ayrılıqda tetraedrik diaqram olub, iki dördlü sistemin hal diaqramını omələ götürür. Belə bölgüyə tetraedrlərə bölmə və ya tetraedrasiya deyilir. Bu üçlü sistemlərdə trianqulyasiyanı xatırladır. Tetraedrasiya noticəsində osas dördlü sistem olan A-B-C-D sistemi iki təbə dördlü sistemlərə bölünür: A-S-C-D və S-C-D-B. Hər bir tabeli dördlü sistemlərin sayı omələ golən birləşmələrin sayı ilə müəyyənlenir. Lakin alınan tetraedrlər artıq düzgün tetraedr olmayaçlar və hər biri ayrı-ayrılıqda sadə evtektik kondensləşmiş sistemin hal diaqramı olmaqla onun bütün elementlərini daşıyır.



Şəkil 6.4. Dördlü sadə evtektik sistemin birləşmə əmələ gəldikdə tetraedrlərə bölməsi (tetraedrasiya)

Yuxarıdakıları nəzərə alaraq qeyd edilməlidir ki, konqruent birləşmə omələ golən halda belə ərimədən inkonqruent birləşməseyə kecid baş verir. Bu hal toxuman sahələrin toxunma sərhədlərində,

Dörd komponentli sistemler

Üçlü kristallaşma oyrılöründə və nonvariant nöqtolordə baş verir. Mə'lumudur ki, toxunan sahələrin sərhədlərində iki bərk faza - B_1 və B_2 ilə maye fazanın şərti divariant tarazlığı yaranır. Əgər ilkin kristallaşma prosesinin sonunda mayenin tərkibi M ilə, ikinci kristallaşma başlandıqda isə M_1 , olarsa soyudulma zamanı, $M \Leftrightarrow M_1 + B_1 + B_2$ üzrə reaksiya gedərsə bu proses konqruent proses olacaqdır. Bu hal o zaman baş verir ki, kristallaşma yoluna çökilmiş toxunan B_1 ilə B_2 nöqtolarının aralığından keçir.


Əgər göstərilən toxunan B_1 və B_2 nöqtolarının arasında keçmirə soyudulma zamanı bir bərk faza həll olacaq, digəri isə aşağıdakı tənlik üzrə kristallaşacaqdır: $M + B_2 \Leftrightarrow M + B_1$. Bu hal inkonqruent proses adlanır.

Dördlü sistemlərdə 3 bərk faza maye ilə tarazlıqda olduğundan burada bir neçə hal ola bilər, bu hallar aşağıdakılardır:

1. Maye fazadan (M) üç bərk faza çökür və yeni tərkibli maye alınır: $M \Leftrightarrow M_1 + B_1 + B_2 + B_3$

Bu zaman konqruent proses gedərək kristallaşma yoluna çökilmiş toxunan üçbucağın daxilindən keçəcəkdir (şəkil 6.5.a).

2. Bir faza həll olaraq o biri iki faza kristallaşırsa bu hal inkonqruent proses adlanır (şəkil 6.5. b).



Şəkil 6.5. Sərhəd oyrısı boyunca tərkibin hərəkəti zamanı baş verən proseslər: a) konqruent, b) inkonqruent, c) ikiqat konqruent


Bu zaman kristallaşma yoluna çökilmiş toxunan üçbucağın xaricində qalır. Həm də onun həmin üçbucaqla kəsişmə nöqtəsi üçbucağın hər hansı bir torosinin qarşısında yerləşir şəkil 5.5.b-də həmin keçid B_2B_3 torosinin qarşısında durur.

3. Nəhayət, iki bərk fazada həll olaraq və bir bərk faza kristallaşarsa belə prosesə ikiqat inkonqruent proses deyilir $M + B_1 + B_2 \Leftrightarrow B_3$. Bu zaman da kristallaşma yoluna çökilmiş toxunan

VI Fasıl


üçbucağın xaricində olur. Lakin bu nöqtə üçbucağın təpə nöqtələrinin birinin qarşısında yerləşir (şəkil 6.5. c). Şəkildən göründüyü kimi M nöqtəsi B_3 -bucağının qarşısında yerləşir.

Dördlü evtektik və peritektik nöqtədə 4 faza maye ilə şərti nonvariant tarazlıq halında ola bilir. Bu zaman soyudulma zamanı aşağıdakı proseslər gedəcəkdir: şəkil 6.6.-da bu proseslər sxematik şəkildə verilmişdir. Oxlarla temperaturun azalma istiqaməti işarə edilir.




Şəkil 6.6. Dördlü sistemlərdə nonvariant nöqtələrdə temperaturun istiqamətləri sxemə: a) konqruent proses (evtektika), b,c) inkonqruent proseslər (keçid nöqtələri).

1. dördlü evtektikada mayedən 4 faza konqruent olaraq kristallaşacaqdır (şəkil 6.6.a)




2. bir faza həll olacaq qalan 3 faza kristallaşacaqdır (şəkil 6.6. b)



3. iki bərk faza həll olacaq, digər iki bərk faza kristallaşacaqdır (şəkil 6.6. v)



4. üç bərk faza həll olacaq dördüncü bərk faza kristalaşacaqdır (şəkil 6.6. q)



Burada göstərilən 2,3 və 4-cü halların hamisində inkonqruent nonvariant proses gedir. İnkonqruent proses gedən nöqtələr keçid nöqtələri adlanır.



Dördlü sadə evtektik sistemlərdə həllolma olduqda həllolma müstəviliyinin və öyriliklərinin formaları ikili və üçlü sistemlərdə həllolmanın xarakterindən asılı olaraq müxtəlif ola bilər.

Dörd komponentli sistemlər

6.5. Dördlü qarşılıqlı sistemlər


Nəzərdə tutulur ki, altı (b) duz arasında gedən tərazlıq prosesi zamanı iki biri digorindən asılı olmayan reaksiya gedir. Fərz edək ki, üç kation A, B və C-dən və iki anion X, Y-dən ibarət duzlar cütü vardır. Onların yazılışı belə ifadə edilir: (A, B, C) X, Y. Altı duz iki kation (A, B) və üç aniondan (X, Y və Z) əmələ gəlirə A, B//X, Y, Z kimi yazılır. Burada // işarəsi qarşılıqlı sistemlərdə sistem işarəsidir.

Fərz edək ki, A, B, C//X, Y qarşılıqlı sistemi vardır. Burada aşağıdakı reaksiyalar gedir:



Bu tənliklərdən hər hansı biri digəri iki tənlikdən asılıdır. Məsələn, 3-cü tənliyi I və II tənliklərdən asanlıqla çıxarmaq mümkündür.

Bələ sistemlərin tərkibini ifadə etmək üçün onlar hesablamaya ilə ekvimolekul və ion şökləni çevirilir. Kationların cəmi 100 və anionların cəmi də 100 payla götürülür. Öğr A, B, C//X, Y sistemində A-nın miqdarı a, B-ni, b, C-ni iso c ion - ekvivalentləri ilə X-in mol ekvivalentini x, Y-i iso y ilə işarə etsək, o zaman $a+b+c+x+y=200$ və ya $a+b+c=100$, $x+y=100$ olacaqdır.



Şəkil 6.7. A,X,Y//X,Y qarşılıqlı sisteminin tərkibini təsvir edən üçbucaqlı prizmanın görünüşü

VI Fasıl

Belo sistemin həndəsi təsviri Yeneke üsulu ilə oturacağı düzgün üçbucaqlı olan üç tilli prizma göstürülür (şəkil 6.7).

Bütün qarşılıqlı sistemlərin tərkibini həmin prizma ilə təsvir etmək mümkündür. Onun bütün tilləri bir-birilər eyni uzunluqda olmaqla uzunluğu isə 100 borabor hissəyə bölünmüştür.

Dördlü qarşılıqlı sistemlər 6 ikiin komponentdən, duzdan, 9 iki sistemdən, iki ümumi ionu olan üçlü sistemlərdən üç dördlü sistemdən təşkil olmuşdur. Prizmanın təpə nöqtələri təmiz halda başlangıç duzları - AX, BX, CX, AY, BY, CY 9 tilləri ikiin sistemlər AX-BX, AX-CX, CX-BX, AY-CY, AY-BY, CY-BY, AY-AX, CY-CX, BY-BX, iki oturacağı düzgün üçbucaqlar eyni ionlu üçlü sistemləri AX-BX-CX, AY-BY-CY üç yan üzləri üç dördlü sistemi AY-BY-AX-BX, AY-CY-AX-CX, CY-CX-BX-BY təsvir edirlər. Bu axırıncıları belə də yazmaq olar A, B//X, Y, AC//X, Y, C, B//X,Y.

Bu diaqramın üzərində tərkibə görə figurativ nöqtəni tapmaq üçün əvvəlcə Rozeboomun II üsuluna əsasən eyni ionlu üçlü sistemlərdə A, B//X də N₁ və A, B, C//Y-də isə N₂ nöqtələrini tapmaq lazımdır. Sonra bu nöqtələri düz xəttə birləşdirildikdə, prizmanın yan torosinə paralel N₁N₂ xətti alınır. Bu xəttin uzunluğu yüzə borabor olur və onun üzərində X və Y-in ekvivalenti faizini taparaq f nöqtəsi alınır ki, bu axtardığımız figurativ nöqtədir (N₁f-Y anionunun, N₂f isə X anionunun ekvivalent faizidir).

Əgər f nöqtəsinin tərkibini tapmaq lazımdırsa əməliyyat aparmaq tələb olunur (şəkil 6.7).


Şəkil 6.7-də təsvir olunan prizmanı tetraedrlərə bölmək üçün iki müstəvi kosik çəkmək tələb olunur: AX-CX-BY kosiyi təpə nöqtəsi BX olan tetraedri və CY-AY-BX diaqonal müstəvi kosiyi iki digər tetraedr əməlo gətirir. Dördlü qarşılıqlı sistemin belə tetraedro ayrılmasına tetraedrləşmə deyilir.

6.7 şəkildəki tərkib diaqramına temperatur parametri əlavə etdikdən sonra tərkib sahəsinə onun alınmış proyeksiyasının əməlo gətirdiyi fəza hal diaqramı 6.8-ci şəkildə verilmişdir. Burada sadəlik məqsədilə duzlar rəqəmlərlə nömrələnmişdir: AX-1, BX-2, CX-3, AY-4, BY-5, CY-6.


Adətən səthi diaqamlara keçmək məqsədilə prizmanın hər hansı yan səthinə və oturacağına ortoqonat proyeksiya almaq tələb

Dörd komponentli sistemler

olunur. Düzgün ücbucaq sıqırına hesablamalarla çevrilme aparılmış belə proyeksiyalardan biri 6.9-cu şökildə verilmişdir.



Sekil 6.8. A,B,C//X,Y sisteminin şöza hal diagramı



Şekil 6.9. Düzgün üçbücağa getirilmiş üç bucaq müştvisinin prizmanın ortogonal projeksiyonunu

Bu projeysiyanı almaq üçün 5-ci duzun tərkibini mərkəz, götürərək, 2-4-6 müstəvisinə projeysiya etmək daha olverişlidir. Bu zaman bərabəryanlı 6-2-4 üçbucağında yerləşən səthi diaqram alınıf (şəkil 6.9). Burada $E_1e_2e_3$ -BY ilə CY, $4e_1E_2e_3$ -BY ilə AY və $2e_3E_2e_1$ -BY ilə BX düzlarının ikili kristallaşma müstəvilorinin projeysiyalarının sahələridir. Beləliklə, hər bir sahənin təpə nöqtəsində yerləşən duz ilə BY kristallaşır, bu sahələrdə BY bütün

VI Fesil

hallar üçün eynidir, çünkü projeasiyalamada BY (5) duzu mərkəz qəbul edilmişdir.

Diaqramın digor elementləri: üçlü kristallaşma oyrları – e_8E_4 (CY, AY, BX), e_5E_3 (AY, BY, CY), e_7E_3 (AY, BX, BY), E₃-dördlü evtektikanın projeasiyasıdır. 6.9-cü şəkildəki projeasiya təcrübə ilə alınır.

Dördlü qarşılıqlı sistemin hal diaqramının təcrübə yolla tədqiqi üçün əvvole o iki ionlu üçlü sistemi-oturacaq üçbucaqların yan toroflori təşkil edən 3 qarşılıqlı üçlü sistemləri öyrənilir. Sonra bu üçlü qarşılıqlı sistemlərdə stabil kosikləri müəyyənləşdiririlər. Bu kosiklərlə dördlü sistemin stabil kosiklərinin diaqonalları qurulur. Bu kosiklərin əmələ gətirdiyi sadə üçlü sistemlər öyrənilir. Sonrakı tədqiqat bir sərə kosiklərin öyrənilməsi ilə başa çatdırılır a) Prizmanın tillərindən keçən kosiklər, bunlar düzbucaqlılar şəklində olmaqla üçlü qarşılıqlı sistemlərdir, b) Prizmanın oturacağına paralel olan üçbucaq kosiklər.

Bütün bu tədqiqatlar osas etibarılı vizual üsulla aparılır və likvidus qurulur. İlkən kristallaşma oyrlarının sinma xarakterinə uyğun olaraq prizmanın daxilindəki həcmələrdə gedən dəyişmələr haqqında fikir yürüdülür. Müxtəlif kosiklərdə alınan nöqtələri birləşdirərək likvidus sohñini, ikili və üçlü kristallaşma oyrlarını alırlar. Üçlü kristallaşma oyrlarının kəsişdiyi nöqtələr isə nonvariant nöqtələrin tərkib və temperaturunu tə'yin etməyə imkan verir.

Bu çox sadə haldır. Adəton ikili və üçlü və s mürəkkəb tərkibli düzənlərin əmələ gəlməsi, həm də bərk möhlullar olması dördlü sistemləri mürəkkəbləşdirir. Belə sistemlərin öyrənilməsi onları sadə sistemlərə bölməklə və alınmış belə elementar hissələrin tədqiqi ilə aparılır.

6.6. DÖRLÜ VƏ DÖRLÜ QARŞILQLI SİSTEMLƏRƏ AİD HAL DIAQRAMLARI

Ümumiyyətlə tam öyrənilmiş dördlü sistemlərin sayı çox azdır. Bunlardan isə sadə evtektik dördlü sistemlər daha azlıq təşkil edir.

Pb – Sn – Bi – Cd (N.Parravano, K.Siroviç, 1911) dördlü sistemi tam evtektik sistemdir. Dördlü evtektika tetraedrin daxilində yerləşir

Dörd komponentli sistemlər

və onun temperaturu 349K, tərkibi isə kütlə faizi ilə: 27,30% Pb, 10,1% Cd, 49,5% Bi və 13,1% Sn-dir.

Al – Sn – Ti – Zr sistemi (I.N.Karnilov, T.Q.Nartova, 1965). Burada bir sıra birləşmələr əmələ gəlir. Buna görə də belə sistemi öyrənmək üçün kəsiklər müoyyən olşdırılıb. Məsələn, Ti₃Al – Ti₂Sn – Zr həmin sistemin tabe üçlü sistemi kimi öyrənilir.

Al – Ga – Zn – Sb sistemi (Lyu – Fuy – lun və başqaları, 1966). Bu sistem yarımkəciriçi materialları sintezi məqsədilə öyrənilmişdir. Bunun üçün psevdobinər kosik olan GaSb – AlSb – InSnb sistemi tədqiq edilmişdir. Sn – Pb – Cd – Bi sistemi (Parrovano, 1911) birinci dəfə öyrənildikdə onun sado dördlü evtektik sistem olduğu müoyyən edilmişdir. Burada Bud ərintisi deyilən tərkib müoyyən edilmişdir ki, o, nisbətən aşağı temperaturda əriyən bərk maddədir. Sonralar həmin sistemin tökrar öyrənilməsi zamanı bismut qırışının arasında 1:2 nisbətində intermetallik birləşmə əmələ golması aşkar edilmişdir.

Al – Cu – Zn – Mg sisteminin alüminium bucağı tədqiq edilmişdir. Bu məqsədilə alüminiumun üzərinə digər metalların müxtəlis nisbətlərə qarışqları əlavə edilərək alınmış ərintilər öyrənilmişdir. Bu zaman öz mexaniki xassələri ilə förglənən «düralüminium» ərintisi alınmışdır ki, onun tərkibi 94,6% Al + 4%Cu, 0,8%Zn + 0,6Mg% uyğun golur. O həm yüksək, həm də mexaniki davamlı olduğu üçün toyyaro sənayesində və bir sıra başqa sahələrdə əvəzedilmiş materialdır.

6.7. DÖRDLÜ HƏLLOLMA DİAQRAMLARI

Dördlü həllolma sistemlərin diaqramları bir neçə variantlarda möveuddurlar: a) üç bərk fazanı bir həlliədicidə; b) iki bərkin iki həlliədicidə; c) bir bərkin üç həlliədicidə həll olması diaqramları. Burada on çox işlədilən birinci hal yəni üç eyni ionlu bərk düzgün həlliədicidə həll olması nəzərdən keçiriləcəkdir.


Birinci növbədə üç bərkin heç bir kristalhidrat, ikiqat duz və bərk məhlullar əmələ golməyən sistemlər – yəni tomiz komponentlərindən kristallaşma gedən sistemlər araşdırılacaqdır.

6.7.1. Tetraedr üsulu. Temperatur və təzyiq sabitliyi şərti daxilində, yəni üç bərk fazadan (B, C, D) və həlliədicidən (A) ibarət olan sistemi ikiqat şərti tarazlıqdadırsa, o zaman onu düzgün

VI Fəsil

tetraedrlə təsvir etmək olar. Şəkil 6.10-da qəbul etdiyimiz şərtlər daxilində dördlü sistemin həll olma diaqramı təsvir edilmişdir. Bu tetraedrin yan üzlərində üçlü həllolma sistemlər tillərdə isə bir borklı həllolma diaqramı təsvir olunduğu aydın görünür.

Fərzi edək ki, B maddəsinən b miqdarda, C maddəsinən c miqdarda, D maddəsinən isə d miqdarda A həlledicisində sabit temperatur və təzyiqdə həllolurlar. Bu halda üç ikili həllolma (A-B, A-C və A-D), üç üçlü həll olma A-B-C (E_1), A-B-D (E_2) və A-C-D (E_3) diaqramında E_1 , E_2 və E_3 nöqtələri müvafiq üçlü sistemlərin evtonik nöqtələridir. Bu həmin düzənlikdə doymuş nöqtələrdən üç düzənlikdə doymuş evtonik E nöqtəsindən üç evtonik ayrırlar birleşirlər. E nöqtəsinə uyğun möhlül üç bork maddə ilə doymuş olur.



Şəkil 6.10. Üç borkin (B,C,D) bir həlledicidə həllolma izotermi

Tetraedrin daxilində üç məstəviyi bir faza ilə doymuş dördlü möhlullar tarazlılaşdırır: bE_1EE_2 , cE_1EE_3 , dE_2EE_3 .

Doymamış möhlullara isə bu üç məstəvinin və tetraedrin yan torosları ilə əmələ götirdiyi həcm uyğun gəlir: $AbE_1cE_2E_3D$:

Bir komponentlə doymuş möhlullara (birli möhlula), yəni B, C və D ilə ayrı - ayrılıqda doymuş möhlullara prizmanın üç hissəs uyğun gəlir, bE_1EE_3B , cE_1EE_2D və E_2EE_3D . Göründüyü kim bu hissələrin hər biri bir tərəfdən tetraedrin ikiyanlı B, C və D təpələri


Dörd komponentli sistemlər

və evtonik əyirlərin istiqamətləndirdikləri konik müstəvilərdən əmələ gəlirlər. İki düzə doymuş məhlullara tetraedrin üç hissəsi uyğun gəlir: E₁EBC, E₂ECD, E₃EBD. Bunlar bir tərofından tetraedrin üzərləri, yuxarıda göstərilən konik müstəvilər tetraedrin oturacaqlarından BC, CD və BD və evtonik nöqtədən E keçirilmiş EBC, ECD və EBD müstəvilərinə uyğun gəlirlər. Üç düzə doymuş (üçlü) məhlullara uyğun həcm BCDE piramidasıdır ki, o EBC, ECD və EBD müstəviləri ilə tetraedrin oturacağı BCD əmələ gəlir.

İndi isə f nöqtəsinin (Şəkil 6.10) izotermik kristallaşmasını izleyək həmin nöqtənin doymuş məhlullar sahəsində yerləşdiyi nözərə alımmalıdır. Bu zaman həlli A Ayrıldığından f - nöqtəsi AŞ şəvəsi ilə A-dan uzaqlaşacaqdır və birli doyma müstəvisi E₁E₂E₃ ilə f₁ nöqtəsində görüşəcəkdir, burada D kristallaşmağa başlayacaqdır. f₁ - figurativ nöqtədə BC kristallaşmadığı üçün o nöqtə hom də tetraedrin AD tiliindən və f₁ nöqtəsindən keçən müstəvi üzərində qalacaqdır. Beləliklə, izotermik kristallaşma zamanı figurativ nöqtə hər iki müstəvi üzərində hərəkət edəcək və AD tiliindən uzaqlaşaraq hər hansı ikili kristallaşma əyrisinə yaxınlaşacaqdır. Götürülən halda o E₂E, yəni B və D birgə kristallaşma gedən evtonik əyriyə yaxınlaşaraq f₂ - n.qtəsində onu kəsəcəkdir. f₂-də D ilə yanaşı B komponenti də kristallaşacaqdır. Bu zaman məhlulun figurativ nöqtəsi E₂E əyriyi üzəri ilə E-yo, yo'ni üçlü evtonik nöqtəyə doğru hərəkət edəcəkdir. Dördlü sistemin evtonik E nöqtəsində üç bərk fazə şərti nonvariant tarazıqdə olacaq və sistem tam quruyana kimi buxarlanması gedəcəkdir. Bu proses zamanı məhlulun tərkibi dəyişməyəcək, məhlulun qatılığı artdığından həlli dicinin buxar təzyiqi minimal qiymət alacaqdır.

Oğur su topasından (A) (Şəkil 6.10) tetraedrin oturacağı BCD-yə mərkəzi proyeksiyalasəq Şəkil 6.11 təsvir edilən həndəsi şəhəri alırsıq. Şəkil 6.11-də A nöqtəsi düzgün üçbucağın içərisində yerləşir. E₁', E₂' və E₃' müvafiq üçlü sistemlərin evtonik nöqtələri olmaqla Şəkil 6.10-da E₁E₂ və E₃-ün proyeksiyalarıdır. Bu nöqtələrin və evtonik əyirlərin A nöqtəsindən və müvafiq nöqtələrdən keçirilmiş şəhərlərin BCD üçbucağı ilə kəsişməsindən alındığını öyani görmək olar. Fəza diaqramından fərqli olaraq burada izotermik kristallaşmanın yolu şəhərlərə gedəcəkdir.


VI Fəsil



Şəkil 6.11. A-B-C-D dördlü həllolma sisteminin izoterminin mərkəzi proyeksiyası

Şəkildə f' nöqtəsinin (şəkil 6.10-da f olan) kristallaşma yolu təsvir edilir. Göründüyü kimi f' nöqtəsi $E_1'E_2'E_3'D$ sahəsində yerləşir. Buna görə də izotermik

kristallaşma zamanı ilkin D kristallaşacaqdır və kristallaşma yolu Df' süəsi iso $E_2'E_3'$ evtonik oyriyə yaxınlaşaraq f'_1 nöqtəsində onu kosocokdır, həmin nöqtədə ilkin kristallaşma başlayacaq və figurativ nöqtə $E_2'E_3'$ evtonik oyrisi ilə E^1 nöqtəsinə yaxınlaşacaq. E^1 -də üçlü kristallaşma başlandığından şərti nonvariant proses gedəcək, cyni tərkibli mayedəq sistem tam bərkiyənə qədər D, C və B kristallaşacaqlar. Beləliklə proyeksiya üzərində kristallaşma yolunu aydın izləmək mümkündür.



Şəkil 6.12. A-B-C-D dördlü sistemiz izotermının proyeksiyası

6.7.2. Yeneks üsulu. Bu üsul ilə kristalohidrat və ikiqat duz əmələ götirməyən və həlliədicidən ibarət sistemin həllolma izotermini təsvir etmək üçün Gibbs - Rozeboom üçbucağı götürülür. Övvələdən üç düzən

mıqdarı cəmi 100 pay qəbul edilir və üçbucaqda tərkib müəyyən olunur. Hər üç düzən suyun başqa həlliədicinin mıqdarı üçbucaq oturacaq qəbul edilərək ona endirilimiş perpendikulyar üzərində qeyd edilir. Bu zaman fəza diaqramı alınır. Bu diaqram üçlü həllolma sistemlərində nəzərdən keçirilən diaqramla oxşardır. Alınmış izotermik həllolma diaqramının müstəvisini üçbucaq üzərinə ortogonal proyeksiyası qurularaq və cyni mıqdardan su olan nöqtələri birləşdirərək izotermilərlə təchiz olunmuş həll olma izotermının səthi diaqramını alırıq. Şəkil 6.12-

Dörd komponentli sistemler

don A-B-C-D dörtlü sistemin hollolma izotermının projeysi diaqramı verilmiştir.

Göründüyü kimi A holledicede üç duzun holl olması (kristallaşması) sahələrindən ayrılar keçirilmişdir. Bu ayrılar cənə miqdarda suyu olan duz kütlələrini birləşdirir və izohedrlər adlanırlar.


6.8. KRİSTALHİDRAT VƏ YA İKİQAT DUZ ƏMƏLƏ GƏTİRƏN SULLU SİSTEMLƏRİN HƏLLOLMA DİAQRAMLARI

6.8.1. Kristalhidrat əmələ gələn dörtlü hollolma sistemləri

Bu zaman osason iki hal ola bilər: 1) kristalhidrat digor duzların to'siri ilə susuzlaşdır, yəni dehidratasiya getmir. 2) kristalhidrat dehidratlaşır, susuzlaşır.

Birinci halda holl olma diaqramının görünüşü şəkil 6.10 və 6.11 olduğu kimiidir. Yəni tetrədrik diaqramla təsvir edilir. Lakin forq ondadır ki, təmiz duzlar ovəzinə kristalhidratın kristallaşma sahəsi olacaqdır.


Lakin kristalhidrat digor duzların to'siri altında susuzlaşırsa, o, haman mərkəzi projeysiyanın görünüşü şəkil 6.13-də olduğu kimi B-N₂O kristalhidrat C və D duzlarının to'siri altında suyunu itirir (P₁ və P₂ nöqtələri). Hər iki duzun to'siri ilə susuzlaşma P nöqtəsində baş verir, bu nöqtə çevrilmə nöqtəsi adlanır.



Şəkil 6.13. Dehidratasiyaya uğrayan kristalhidrat əmələ gətirən B, C, D bərkin A-holledicində hollolma izotermının mərkəzi projeysi.

VI Fəsil


Cevrə içerisinde hər bir bork fazanın tərkibi verilmişdir. Eynilə asanlıqla sübüt etmək olar ki, $P_{1,p}$ və $P_{2,p}$ ayrıları üzrə inkongruent proses gedir.



6.8.2. İkiqat duz əmələ gətirən dördlü sistemin həllolma izotermi

Götürülən şort daxilində iki hal ola bilir: 1) İkiqat duz kongruent həll olur, 2) ikiqat duz inkongruent həll olur.


Şəkil 6.14 birincisi hala uyğun həllolma izotermi təsvir edilmişdir. $\text{B} + \text{D} \rightarrow \text{S}$ reaksiyası üzrə ikiqat duz əmələ gəlir. İkiqat duzla doymuş məhlulların sahəsi $e_1E_1e_2E_2$ ilə sərhədlənir. SC birləşdirici düzəlli həllolma izotermini iki üçbucaga ayırrı: ASC və DSC. Bu üçbucağların hər biri ayrılıqda üç bork maddə ilə həlledicinin birkoşmə əmələ gətirməyən sadə dördlü həllolma izotermidir (bax 6.7.1).



Şəkil 6.14. Kongruent həll olan ikiqat duz əmələ gələn $\text{B}, \text{C}, \text{D}$ borkin A-həlledicidə həllolma izoteminin mərkəzi proyeksiyası

Əmələ gələn ikiqat duz inkongruent həll olursa bu zaman onun həll olma izoteminin proyeksiyası şəkil 6.15-də olduğu kimi təsvir olunacaqdır. Burada ikiqat duzun və onunkı doymuş məhlulun tərkibi $P_{1,p}E_1E_2$ sahəsi içerisinde yerləşməyəcəkdir və SS birləşdirici düz xətt sistemi trianqulyasiya etməyəcəkdir. Burada bir evtonik nöqtə E və digər nonvariant nöqtə -keçid (çəvriliş) nöqtəsi - R olacaqdır. P nöqtəsində bu reaksiya gedəcəkdir: məh. + B \rightarrow C + S, yəni B kristalları həll olacaq, C və S isə kristalları çökəcəkdir. Bu diaqramlarda kristallaşma figurativ nöqtənin hal diaqramında yerləşdiyi sahədən asılıdır. Bu zaman aşağıdakı hallar ola bilər:

Dörd komponentli sistemlər



Şəkil 6.15. İnkongruent həll olan ikiqat düz əmələ gələn dördlü sistem həllolma iotermının mərkəzi proyeksiyası

1. Sistemin figurativ nöqtəsi BMC üçbucağında olarsa iotermik kristallaşma zamanı B və ya C kristallaşmağa başlayacaqdır. P_1P sərhəd oyrısı isə onların ($B + C$) birgə kristallaşması baş verəcəkdir. R nöqtəsinin çatlıqda ilkin kristallaşan B həll olacaq C və S misə çökəcəklər. Lakin ilkin tərkib B ilə zəngin olduğundan onun miqdarı D ilə birləşərək S əmələ götürmək üçün sərf olunasından artıq qalacaq və sorbəst D qurtaracaqdır. Beləliklə, sistem R nöqtəsində B, S və C qarışığı şəklində bərkiyəcəkdir.

2. Sistemin figurativ nöqtəsi MPC üçbucağı daxilində olduqda da proses başlanğıcında birinci halda olduğu kimi gedir. Lakin R nöqtəsində möhlüldən övvəl BC alınmasına sərf olunduğundan qurtaracaq və möhlulla tarazlıqda C və S olacaqlar. Sonrakı iotermik kristallaşma PE oyrısı üzrə gedərək C və S kristallaşacaq figurativ evtonik nöqtə E-yə doğru horokot edərək orada S, C və D qarışığı şəlində bərkiyəcək.

3. Figurativ nöqtə BMS üçbucağında olduqda ilkin olaraq V kristallaşacaq və P_2P oyrısı üzrə B həll olacaq nobayır C kristallaşacaqlar. P nöqtəsində B və S ilə yanaşı C kristallaşır və sistem onların (B, S və C) qarışığı şəklində bərkiyərək.

4. Figurativ nöqtənin tərkibi SMP üçbucağı daxilində yerləşsə övvəlcə üçüncü halda baş verən proses gedir. Lakin P nöqtəsinə çatlıqda möhlüldən övvəl B qurtarır və figurativ nöqtə PE oyrısı üzrə E-yə doğru hərəkət edir. Bu zaman C və S kristallaşırlar; E evtonik nöqtəyə çatlıqda sistem S, C və D qarışığı şəklində bərkiyərək kristallaşma başa çatır.

VI Fəsil


5. Sistemin sıqrativ nöqtəsi SP_2P üçbucağında yerşorsa yenədə övvəlcə B kristallaşmağa başyacaqdır; sonra P_2P əyrisi boyunca ilkin olaraq B həll olacaq S kristallaşacaqdır. Bu proses P_2P əyrisinin üzərində hər hansı bir N nöqtəsində qurtaracaq. N nöqtəsinin yeri sıqrativ nöqtənin tərkibi ilə S-lə doymuş məhlulun tərkibini birləşdirən şuanın P_2P əyrisini kösməsi ilə müəyyən edilir. N nöqtəsində B qurtarır və sıqrativ nöqtə S-in sahəsində S kristallaşması ilə hərəkət edir. Bu kristallaşma yolunu müəyyən etmək üçün f şüasını davam etdirmək tövbə olunur. Bu şün K nöqtəsində P – E əyrisini kosır. Sonrakı izotermik kristallaşma zamanı övvəlcə S ilə C kristallaşır, nəhayət evtonik E nöqtəsində sistem S, C və D-nin qarışığı şəklində bərkirir.

6. Real diaqramlar.


KCl – MgCl₂ – NaCl – H₂O sistemi. Bu sistemin müxtəlif temperatlarda izoterminin öyrənilməsi karnallitin KCl·MgCl₂·6H₂O emalının osasını təşkil edir. Karnallit –22°C (251 Kkal)-dən +165,5°C (438,5 K) temperatur hüdudunda davamlı mineraldır. O, SSRİ-də Solikamskida, Orta Asiyada, Belorusiyadan cənubunda yataqlar omolə götürir. Solikamski karnalliti olduqca təmiz olmaqdə cəmi 3-4% qarışığı vardır. Prof. Yefremovun təklifi ilə karnalliti dondurmaqla ondan NaCl və KCl duzlarını ayıırlar və ona məhlulda karnallit və MgCl₂·6H₂O (bişorit) qalır. Sonra buxarlanması nəticəsində karnallit çökür.

Şəkil 6.16, 6.17, 6.18-də Na, K, Mg//Cl+H₂O dördlü sisteminin 250°C-də həllolma izotermi verilmişdir. Göründüyü kimi həllolma izoterminin su toposuna proyeksiyasında 4 bərk fazanın kristallaşma sahələri vardır ki, bunlardan üçü – MgCl₂·6H₂O (bişorit), KCl (silyvin), NaCl (qalit) – başlanğıc komponentlərin, karnallit isə üçlü sulu sistəmdə MgCl₂ – KCl – H₂O omolə golon ikiqat duzun sahələridir. Bu sistem məşhur doniz sistemi adlanan Na, K, Mg//Cl, SO₄ + H₂O sisteminin tərkibinə daxil olan dördlü sistemlərdən biridir. Na, K, Mg//Cl, H₂O sisteminde bir evtonik (E) və kecid (P) şərti nonvariant nöqtələr mövcuddur, PE₂ əyrisi boyunca karnallit həll olacaq KCl kristallaşacaqdır. Beləliklə qiymətli komponent olan KCl alınacaqdır ki, bu da duz sənayesində qiymətli məhsul hesab olunur.


Dörd komponentli sistemler



Şəkil 6.16. $\text{Na}, \text{K}, \text{Mg}/\text{Cl} + \text{H}_2\text{O}$ sisteminin 25°C -də izotermi (tetraedrik üsul).



Şəkil 6.17. $\text{Na}, \text{K}, \text{Mg}/\text{Cl} + \text{H}_2\text{O}$ sisteminin 25°S -də həll olma izotermının Yeneke üsulu ilə təsviri



Şəkil 6.18. $\text{Na}, \text{K}, \text{Mg}/\text{Cl} + \text{H}_2\text{O}$ sisteminin 25°S -də həll olma izoterminin üçbucaq diaqramı təsviri

6.9. DÖRDLÜ QARŞILIQLI HƏLL OLMA SİSTEMLƏRİ:

Qarşılıqlı sistemlərdə ya mübadilo, və ya əvəzətmə reaksiyası getməlidir. Dördlü qarşılıqlı həllolma sistemlərinə iki ümumi ionu olmayan duz və həllədicidən ibarət komponentləri olan sistemlər aiddirlər. Forz edək ki, A və B kationlar, X,Y isə anionlar və həllədici olaraq su götürülmüşdür. Bunlar AX və BY duzları əmələ gətirirlər və bunlar arasında mübadilo reaksiyası aşağıdakı kimi gedir: $AX + BY \leftrightarrow AY + BX$ (su).

Belo sistemi adəton $A,B//X,Y + H_2O$ kimi işarə etmək qəbul edilmişdir. Məsələn, H_2O , $NaCl$ və K_2SO_4 ibarət sistemi $Na, K//Cl, SO_4+H_2O$ kimi işarolonır. Burada su və dörd duz vardır. Lakin bir reaksiya getdiyi üçün belo sistem ikinci sinif sistemlərə daxildir və dördlü və dördlü qarşılıqlı sistem adlanır. Ona görə ki, komponentlərin sayıdan (bu halda onlar beş saydadır) baş verən reaksiyaların sayını çıxdıqda dörd alırıq.


6.9.1. Dördlü qarşılıqlı sistemin tərkibinin ifadə və həndəsi təsviri üsulları

Dördlü qarşılıqlı (suyun iştirakı ilə) sistemlərin tərkibini üçlü qarşılıqlı sistemlərə olduğu kimi üç duzun miqdarını bilməklə tə'yin etmək olar. Kimyovi analiz vasitəsilə hər iki işaretli ionların miqdarı tə'yin edildikdən sonra mol-evkvivalentlərlə duzların miqdarı müəyyənlenir. Bunun üçün ilkin az ekvivalent miqdari olan ionu öks işaretli iordan asılı olaraq bu və ya digər üç duzun miqdarı müəyyənlenir, bu zaman hər iki üçlüdə iki duz eyni olacaqdır.

Dördlü qarşılıqlı sistemin həllolma diaqramında 6 faza – dörd bork duz, məhlul və buxar tarazlıqda olduqda sistem nonvariant olur. Bu nonvariant nöqtəyə 6 monovariant əyri birləşir: dörd duzun və buxarın tarazlıq əyrisi, dörd duz və məhlulun əyrisi və 4 ədəd üç duzla məhlul və buxarın əyrləri. Bu nöqtədə tərkib, temperatur və təzyiq müəyyən qiymət alırlar. Özündə 6 əyrini birləşdirən nöqtəyə inversiya və ya keçid nöqtəsi deyilir. Keçid nöqtəsindən yüksəri temperaturda tənliyin bir tərəfində duran qoşa duz, aşağı temperaturda isə öks tərəfdə yerləşən qoşa duz stabil olur.

Dörd komponentli sistemlər

Əgər buxar fazası yoxdursa, o zaman inversiya beş faza şorti tarazlıqda olacaqdır. Belə inversiya nöqtəsinə şorti inversiya nöqtəsi deyilir.



Şəkil 6.19. Yarı oktaedrin görünüşü

Vant-Hoff-Levengers (1896-ci il) üsulu ilə hollolma diaqramı təsvir etmək üçün 1000 mol və ya 1000 q (həllədiciyi və ya suya) düşən duzların mol-ekvivalentlərinin hesablayırlar. Həndəsi şəkil olaraq Levenkers üsulundan (çox zaman Vant-Hoff-Levengers üsulu da adlandırılır) oktaedr götürüb onu A, B, C, D müstəvisilə diaqonal boyu kosmək tələb olunur. Bu zaman şəkil 6.19 kimi həndəsi şəkil

alınır. Bu şəkirdə oktaedrin oturacağına çökülmüş diaqonalların üzərində qoşa duzların miqdari ifadə edilir: təpə nöqtəsi (O) isə həllədiciinin (suyun) tərkibini ifadə edir. Adəton səthi diaqramdan istifadə edilir. Buna görə də onun üzərində daha çox dayanılacaqdır. Bunun üçün düz bucaq altında kəsişən iki düz xətt götürülür. Bu düz xətlərin kəsişdiyi O nöqtəsində üfiqi istiqamətdə sağa və sola ümumi ionu olmayan iki duzun tərkibi, digər iki duzun tərkibi isə perpendikulyar düz xətt üzərindən başlayaraq göstərilir. Bu bir növ üstogolmə (+) işarəsinə oxşadığından ona Levengers üstogoloyi (+)-deyirlər. Şəkil 6.20-də belə diaqram üzərində A, B//X, Y+H₂O sisteminin hollolma izotermi təsvir edilmişdir. Əgər üç duzun tərkibi verilibsə figurativ nöqtəni aşağıdakı kimi tapmaq mümkündür: forz edək ki, sistemin tərkibi AY-a, BY-b, AC-c qədərdir. Bunlar (a,b,c) 1000 qram və 1a 1000 mol suya düşən duzların ekvimolekulyar miqdardıdır. 0-nöqtəsində başlayırb 0-AY oxu üzərində AY qatılığının müəyyən miqyasla ayırsaq m nöqtəsini alırıq. Alınmış nöqtədən isə AX ilə BY qatılıqları fərqini AX-BY oxuna çökülmüş paralel düz xətt üzərində ayırıraq. Bu kəsiyin qurtaracaq nöqtəsi f sistemin figurativ

VI Fəsil


nöqtəsidir. Bu BY miqdarı mən qədər AX miqdardından çox olduğu uyğun hali təsvir edir.

Əgər figurativ nöqtə verilibsa onun tərkibini diaqramdan tə'yin etmək üçün müstəvi üzərində iki proyeksiyasının olması tələb olmur ki, bu da üsulun çatışmamazlığıdır.

Yenekes üsulu ilə həllədicinin iştirakı ilə dördlü qarşılıqlı sistemin həllolma izotermi dördlü qarşılıqlı sistemlərdə olduğu kimi kvadrat və ya üçbucaq prizmalar üzərində təsvir edilir. Bunun üçün duzların kütlələri cəmi 100 mola çatdırılır. Və hər bir tərkibə düşən miqdardı suyun molları həmin duzlar tərkibindən qaldırılmış perpendikulyar üzərində təsvir edilir. Fəzada alınmış nöqtələrdən izotermik müstəvi keçirilməsi nticəsində fəza həllolma diaqramı alınır. Buradan eyni miqdarda su olan nöqtələrdən prizmaların oturucağına paralel müstəvi keçirsək onun izotermik müstəvilərlə kəsişməsi nticəsində proyeksiyada izohedr yəni tərkibində eyni miqdarda su olan oyrlar alınır.


Fəza diaqramı üzərində kristallaşma yolunu izləmək fəza təsəvvürü ilə əlaqədar olduğundan və çox izahat tələb edildiyindən onları V.Y.Anosovun, M.I.Ozerovanın və Y.Y.Fialkovun monoqrafiyasından araşdırmaq olar (səh 348-354). Burada həmin fəza diaqramlarının müstəvi variantları nözərdən keçiriləcək. Şəkil 6.20a-da Levengers üsulu ilə A,B//X, Y + H₂O sisteminin həllolma sahəsinin fəza diaqramı və onun proyeksiyası, b-də isə onun üsiqi ortogonal proyeksiyası ayrıca təsvir edilmişdir; şəkil 6.20b-də olan diaqramın elementlərini nözərdən keçirsək burada 4 kristallaşma sahəsi olduğu görünür: aE₁⁺E₂E₃⁺ - AX, bE₂⁺E₁E₃⁺ - AY, cE₂⁺E₁E₄⁺ - BY, E₁⁺EE₂E₃⁺ - BX kristallaşma sahələridir. Böyük E-lər striklərlə dördlü qarşılıqlı sistemlərin üçlü sistemlərin həllolma izotermələrinin evtonik nöqtələri, strixsix nöqtələr üç düz və həllədicidən ibarət 4-lü sistemlərin evtonik nöqtələridir. Göründüyü kimi AY və BX düz cütləri stabil qoşa duzlardır. AY - BX orthogonal stabil diaqonal olmaqla E₁E₂ evtektik oyrisini e nöqtəsində iki yero bölür və həllolma izoterməni iki təbə dördlü sistemə ayırrı: AY - BY - BX - H₂O və AY - BX - AX - H₂O.

Dörd komponentli sistemlər



Şəkil 6.20. A,B//X,Y+H₂O sisteminin Levengersə görə həllolma səthi

Bu sistemlərin evtonik nöqtələri müvafiq surətdə E₁E₂ şərti nonvariant nöqtələrdir. Beləliklə, ancaq stabil düzənlərin sahələrindən keçən və onlarla doymuş figurativ nöqtələri birləşdirən diaqonalala stabil diaqonal deyilir. Əgər hər hansı bir düzən, məsələn, AU-lə doymuş məhlullara BX düzənini olavaş etsək, bu zaman düzənlər arasında mübadilə reaksiyası getməyəcək və e nöqtəsində hər iki düzən doymuş məhlullar alınacaqdır. Izotermik kristallaşma da e nöqtəsində qurtaracaqdır. Beləliklə, e nöqtəsi dördlü qarşılıqlı sistemin kvazi üçlü sisteminin AX - BY - H₂O evtonik nöqtəsidir.




Şəkil 6.21. Levengersin müstəvi diagrammında kristallaşma yolunu təsviri

Müstəvi diaqramda kristallaşma yolunu şəkil 6.21-də verilmiş üfiqi (abcd) və şaquli (a'b'c'd') proyeksiyalardan müəyyənənəşdirmək olar. Fərzi edək ki, şəkil 6.19-dan götürülmüş A-B-C-D-H₂O (O) sisteminin həllolma izotermini abed üfiqi,

VI Fesil

$a^b^c^d^l$ isə şaquli proyeksiyalarıdır. f və f' isə figurativ (Şəkil 6-19-da F nöqtəsi) nöqtənin proyeksiyalarıdır. Bu nöqtələri poluoktaedirin təpə O nöqtəsi ilə birləşdirən şüanın ABCD nın proyeksiyalarında ab və de sərhəd oyrıləri ilə kəsişmə nöqtələri n və p və bu nöqtələrə müvafiq n^l və p^l nöqtələri vertikal proyeksiyadan müyyən edilir. Bunun üçün n və p nöqtələrin dən XY oxuna perpendikulyar endirərək uzadılır. Bu perpendikulyarın vertikal proyeksiyalarda sərhəd oyrılərini - a^b^l və $d^l s^l$ kəsişməsi məhz n^l və p^l verirler. of və of' şüaların np və n'p' düz xətləri ilə kəsişdiyi nöqtələr f_1 , f'_1 figurativ nöqtələrin yeri olur. Göründüyü kimi Levengers üsulu ilə yolunun to'yını mürokkəbdir. Burada kristallaşma sahələrinin müstəviləri düz xətt şəklindədir. Adəton bu oýri səthlər şəklində olduğundan mürokkəbloşmə daha koskin şəkildə ifadə olunur.

Yenəke diaqramında bu olduqca sadə olduğunu aşağıda görcəyik. Şəkil 6.22-də müxtəlisf temperaturlarda Levengers diaqramının üfüqi proyeksiyaları təsvir edilir.



Şəkil 6.22. Levengers diaqramının müxtəlisf temperaturlarda üfüqi proyeksiyaları


Dörd komponentli sistemler

t_1 - izotermi (şəkil 6.22 t_1) çevrilmə temperaturundan konar holl tosvir edir. AX-BY stabil diaqonaldır. e - nöqtəsi AX BY-H₂O kvazi üçlü sistemin evtonikasıdır.

t_2 - izotermi (şəkil 6.22 t_2) çevrilmə temperaturunun sərhəddindədir. E₁' stabil diaqonalın üzərində yerləşir. Burada evtonik çevrilmə nöqtəsinə keçir və əksinə.

t_3 - izotermi (şəkil 6.22 t_3) çevrilmə intervalı daxilindən kecid halını tosvir edir. P nöqtəsi kecid nöqtəsidir. Burada BX holl olacaq AX və BY kristallaşacaqdır. Fiqurativ nöqtənin yerində asılı olaraq çevrilmə prosesinin müxtəlisf sonluğu olur: a) üç duz P nöqtəsində susuzlaşır; b) duzun holl olması tam qurtarır, lakin maye artığı qaldığı üçün konqruent proses nəticəsində fiqurativ nöqtə PE₂' əyrisi üzrə hərəkət edir və E₂' nöqtəsində 3 duzun qarışığı bərkib; s) fiqurativ nöqtə stabil diaqonal üzərində yerləşir və təkcə bu iki duzun sahəsindən keçirə o zaman homin duzlar çökəcək və fiqurativ nöqtə P-ə doğru hərəkət edəcək, lakin ona çatmayacaqdır.

t_4 -izotermi (şəkil 6.22 t_4) inversiya nöqtəsi temperaturuna müvafiq izotermdir. Burada ancaq bir nonvariant evtonik nöqtə E olacaqdır. Diaqonalların hər iki üç kristallaşma sahələrini kosdiklərindən heç biri stabil deyillər və kvazi üçlü sistem yoxdur.




Şəkil 6.23. Yeneke üsulu ilə A,B/X,Y+H₂O sisteminin fəza diaqramı və onun oturucuğunu kvadrat üzərində proyeysiyyası

Dördlü qarşılıqlı sistemin Yeneke üsulu ilə (kvadrat prizma ilə) izotermenin fəza diaqramı 6.23-cü şəkildə yuxarı hissədə verilmişdir. Bu diaqramın kvadrat üzərinə ortogonal proyeysiyyası isə aşağıda

VI Fasıl

təsvir edilir. BX komponentinin kristallaşma sahəs üçün izohedrlər çəkilmişdir.

Müxtəlif t_1 , t_2 , t_3 , t_4 temperaturunda (bu temperaturlar Levenger diaqramında götürülmüş temperaturlara uyğundur. Şək. 6.24) həllolma izotermələri Yenekein kvadrat üsulu ilə təsvir edilmişdir. Bu izotermələrin izahı Levengers üsulu ilə verilmiş t_1 , t_2 , t_3 , t_4 (Şəkil 6.24) uyğundur.



Şəkil 6.24. Müxtəlif temperaturlarda həllolma izotermənin Yeneke üsulu ilə kvadrat diaqramı

Yeneke diaqramının Levengers diaqramına görə üstünlükleri:


- İkinin kristallaşan düzün tərkibi asan müəyyənloşdırılır;
- İkinin kristallamanın yolu həmişə düz xətlidir;
- Tərkiblərin mollarla çevriləməsi tələb olunmayırlar.

Lakin bu üsüldə sadə üçlü sulu sistemlərin diaqramı Levengers diaqramından fərqli olaraq kvadratın yan tərofları üzərinə düşməsi, yəni düz xətlər üzərində təsvir edilməsi üsulun çatışmamazlığıdır. Bu çatışmamazlığı kvadratın künclərindən perpendikulyar qaldırmaqla və onların üzərində suyu mollarla ifadə etməkə aradan qaldırmaq olar. Buna baxmayaraq Yeneke üsulu tədricən Levengers üsulunu ovəz edərək, təcrübədə daha çox istifadə olunur.

Dörd komponentli sistemler

6.9.2. Real sistemler

$\text{Na}_2\text{K}/\text{Cl}, \text{SO}_4+\text{H}_2\text{O}$ sistemi. Bu sistem məşhur dəniz sisteminin bir tərkib hissəsi olmaqla sistemin donma temperaturundan otaq temperaturuna kimi vizual-politermik üsulla ilk dəfə P.Rüstəmov (1955) tərəfindən tədqiq edilmişdir. Şəkil 6.25-də Levengers (a) və Yeneke (b) üsulları $\text{Na}_2\text{K}/\text{Cl}+\text{SO}_4+\text{H}_2\text{O}$ sisteminin 4°C ($277,4\text{K}$) izotermi təsvir edilmişdir. Hər iki diaqramda bütün işarələr eynidir.




Şəkil 6.25. $\text{Na}_2\text{K}/\text{Cl}, \text{SO}_4+\text{H}_2\text{O}$ dördlü qarşıqli sistemini $+4,4^\circ\text{C}$ ($277,4\text{ K}$) həllolma izotermi Levengers (a); Yeneks (b) üsulu ilə

Göründüyü kimi ancaq eyni ionlu üçlü həllolma sisteminde $\text{Na}_2\text{SO}_4\text{-K}_2\text{SO}_4\text{-H}_2\text{O}$ ikiqat duz olan qlazerit $\text{NaK}_3(\text{SO}_4)_2$ əmələ gəlir. $+4,4^\circ\text{C}$ ($277,4\text{ K}$)-də Na_2SO_4 duzu $\text{Na}_2\text{SO}_4\text{-}10\text{H}_2\text{O}$ şəklində (kristallhidrat şəklində) mövcuddur və nüun dehidratlaşması hələ başlamamışdır. Həllolma izotermində bu temperaturda 5 duzun kristallaşma sahəsi vardır: NaCl , KCl , $\text{Na}_2\text{SO}_4\text{-}10\text{H}_2\text{O}$, K_2SO_4 və $\text{NaK}_3(\text{SO}_4)_2$. Sistemin nonvariant evtonik nöqtəsi (E) NaCl tərkibinə yaxındır. Izotermində ikinci nonvariant nöqtə P_1 -nöqtəsində qlazerit $\text{NaK}_3(\text{SO}_4)_2$, KCl və K_2SO_4 və üçüncü nonvariant nöqtə P_2 -də NaCl , $\text{Na}_2\text{SO}_4\text{-}10\text{H}_2\text{O}$ və qlazerit tarazlılıqda iştark edirlər. Şəkil 6.27-də isə

VI Fosil

Na, K//Cl, SO₄·H₂O sisteminin 30°S (303 K) həllolma izotermini Levengers (a) və Yeneke (b) üsulları ilə təsvir edilmişdir. Mə'lumdur ki, natrium-sulfatın tam susuzlaşması 32,33°S-də başa çatır. Buna görə də əvəlki izotermindən fərqli olaraq burada qlauber duzu ilə yanaşı, susuz Na₂SO₄ (tenarditin) kristallaşma sahəsi də olacaqdır. Eyni zamanda bu temperaturda ikiqat duz olan qlazeritin (NaK₁(SO₄)₂) kristallaşma sahəsi genişlənir.

Şökillərdə E₁, E₂, E₃ və E₄ müvafiq eyni ionlu üçlü həllolma sistemlərinin evtonik nöqtələridir. Bu sistem ammonyak üsulu ilə soda alınmasının əsasını təşkil edir:



6.28 şökildəki izotermərin elementlərini aşdırmaq təcrübi əhəmiyyətli nəticələr verir.

VII FESTI.


Cox komponentli sistemler

Tərkibində dörd və ya daha çox komponent olan sistemlər çoxkomponentli sistemlərə aiddir. Bu sinif sistemlərdən dördlü və dördlü qarşılıqlı sistemlər tam surətdə daha çox öyrənildiyindən ayrıca fəsildə baxıldığından bu fəsildə beşli və daha çox komponentli sistemlər ümumi söküldə nozordan keçiriləcəkdir.

7.1. Terciblerin ifade ve tasviri işsulları

Törkiblərin ifadə üsulları dördlü və dördlü qarşılıqlı sistemlərdə olduğu kimi kütlö, atom və mol payları və ya faizləri ilə ifadə olunur. Həm də 100 və 1000 q və ya mol həllədiciyə uyğun duzların ekvivalent miqdəri (Levengers üsulu) və ya 100 və 1000 q və ya mol duzların eominə uyğun qram və ya ekvivalent miqdarda suyun miqdəri (Yeneks üsulu) ilə ifadə edilə bilər.

Törkibin hondosı tosviri üsulları müxtəlifdir. Bunlardan osasları üzərində dayanımaq dəha cəox möqsədə uyğun olardı.




*Sekil 7.1. Hör hanı törkibin
Bukke-Skoute üsülu ile tasviri*

Üzöründə aşağıdakı kimi təsvir olunur. Bir-birinə qarşılıqlı perpendikulyar olan iki düz xətt götürülür. Bunların kəsişmə nöqtəsi «0» koordinat sisteminin başlangıcı qəbul olunur və ondan ayrılan düz xətlər OX, OY, OZ, OT dörd koordinat oxlarıdır. Bunlar üzöründə $X=a$, $Y=b$, $Z=c$, $T=d$ miqdarda ayrılır. Bunların oxları üzöründə onlər gotirdikləri müvafiq olaraq X, Y, Z və T nöqtələrinən paralellər çəkildikdə onların kəsişdiyi A_1 , A_2 , A_3 və A_4 nöqtələridir. Bunlar tetraid adlanır və sistemin tərkibini və ya

Çox komponentli sistemlər

halini təsvir edir. Dörd komponentli sistemi tam təsvir etmək üçün diaqonal üzrə iki nöqtəni, yəni A_1 və A_3 və ya A_2 və A_4 bilmək kifayətdir.

Ladoçnikov üsulu, Forz edək ki, beş komponentdən (A, B, C, D və E) ibarət sistem verilmişdir və bunların miqdarı müvafiq olaraq a, b, c, d və e şərtlərdir. Sistemin tərkibinin təsviri məqsodilə kvadrat götürülür. Kvadratın təpə nöqtələri birinci dörd komponentin təmiz tərkibini ifadə edir (şəkil 7.2).



Şekil 7.2. Beş komponentli sistemin bir törkibinin Ladoçnikov üsü ilə təsviri

A, B, C-nin miqdarını ayıırırıq. EK=a, KF=b, FL=c olacaqdır. LM kəsiyi iso D komponentinin miqdarı d-yə uyğun gəlir. K nöqtəsindən AD torəfə L nöqtəsindən BD diaqonalına paralel düz xətt çəkərək bu parallelərin kəsişmə nöqtəsi F, nöqtəsini tapırdılar. F=F₁ düz xətti axtardığımız tərkibi ifadə edir.

Ogor ABCD kvadratunda FF_1 torkib xotti verilibsə komponentlərin bu torkibdə miqdarını to'yin etmək üçün oksinom ololiyyat aparmaq lazımdır. Bunun üçün F nöqtəsindən, F_1 nöqtəsindən isə AD və AB torollarının və BD diaqonaına parallelər çəkmək tövbə olunur. Bu zaman alınan kəsiklər $QF_1=EK=a$, $KF=b$; $FL=c$; $F_1Q=d$ olacaqlar.

Radişev üsulu. Bu üsullarla qeyri-məhdud miqdarda komponentli olan sistemləri həndəsi təsvir etmək mümkündür və onlar geniş tətbiq tapmışlar. Bunun üçün çoxölçülü fəza siquru götürülür və ilk mərhələdə yüksək fəza həndəsi diaqramı qurulur. Sonra ölçülərin sayımı səthi diaqram alınanadək azaltmaqla səthi diaqram qurmaq üsulu hazırlanır. Radişiv tərəfindən hazırlanmış

VII Fəsil

bələ üsulu 5-li qarşılıqlı sistemlərin səthi diaqramması qurulması üzərində nəzərdən keçiriləcəkdir.

Fərzi edək ki, 8 duzdan ibarət sistem verilmişdir. Burada iki hal ola bilər: iki kation dörd aniondan ibarət A, B//X, Y, Z, W və ya 4 kationdan və iki aniondan ibarət sistemlər: A, B, C, D//X, Y.


Bələ sistemin həndəsi təsviri üçün oturacağı düzgün tetraedr olan dörd ölçülü prizma götürülür. Bu prizmanın üç ölçülü üzərlər iki düzgün tetraedr və dörd Yeneksin üçbucaklı prizmasını təşkil edirlər.

Dörd ölçülü prizmanın topo nöqtələri-tomiz duzları; tilləri ikili sistemləri; müstəvi üzərləri (bororabor toroflı üçbucaklar) – sadə üçlü sistemləri; müstəvi kvadratlar – üçlü qarşılıqlı sistemləri; üçölcülü tetraedrik üzərləri ümumi ionu olan dörd duzdan ibarət dördlü sistemləri; Yeneks prizmaları isə 6 duzdan ibarət dördlü qarşılıqlı sistemləri; nəhayət, dörd ölçülü prizmanın fəzasının daxili hissəsi beşli qarşılıqlı sistemi təsvir edirlər.


Bələ foza həndəsi şıqurdan Radişev müstəvi diaqrama keçməyin üsulunu təklif etmişdir. Yeneks prizmasına və ya düzbucaqlı koordinat sistemindən dörd qarşılıqlı perpendikulyar koordinat müstəvisinə dörd üçlü prizmanın ortogonal proyeksiyasının alınması. Şəkil 7.2-də dörd ölçülü prizmanın ovvolecə Yeneks üçbucaklı prizması sonra isə müstəvi üzərində ortogonal proyeksiyası təsvir edilmişdir. Göründüyü kimi AX-BX-CX-DX və AY-BY-CY-DY müstəviləri iki tetraedrik proyeksiyaları, AX-BX-CX-DX-AY-BY-CY-DY; BX-CX-DX-BY-DY-CY və AX-DX-CX-AY-DY-CY qalan üç prizmanın proyeksiyalıdır. Bu prizmların hər birinin müstəvi üzərində proyeksiyasını almaq olar.

Şəkil 7.3-də dörd ölçülü prizmanın düzbucaqlı koordinat sistemində iki qarşılıqlı perpendikulyar müstəvilər və sonra bir müstəvi üzərində proyeksiyası təsvir edilmişdir. Bu müstəvilərdən biri oturacağıın tetraedrlərinin birinin üzü ilə, o birisi isə məhdudlaşdırıcı prizmların birinin kvadratı ilə üst-üstə düşür.

Cox komponentli sistemler



Şekil 7.3'. A,B,C,D//X,Y sisteminin dört ölçüülü prizmasının Yeneksinin üçbücaaklı prizması ve üçbücaaklı üzərində proyeksiyası




Şəkil 7.3¹⁾. A,B,C,D//X,Y sisteminin tərkib diaqramında dörd ölçülü prizmasının iki qarşılıqlı perpendikulyar məstəvi və sonrakı məstəvi üzərinə proyeksiyası

Bu üsulla diaqram törkib edildikdo nöqtoların bir-birilo üst-üstə düşməsi baş verir. Ona görə də sistemi tam təsvir etmək üçün bir proyeksiyanın olması kifayət deyildir.


Doqquz duzdan ibarət beşli qarşılıqlı sistemi A, B, C//X, Y, Z həndəsi təsviri möqsədi ilə dörd ölçülü düzgün doqquz təpoli həndəsi figurdan istifadə edilir. Bu dörd ölçülüdür və onun 9 topəsi - tömiz duzların tərkibi; 18 tilləri - ikili sistemləri; 6-üçbucaqları - eyni ionlu sadə üçlü qarşılıqlı sistemləri; altı Yeneks prizmaları 6 duzdan ibarət duzdan ibarət dördlü qarşılıqlı sistemləri və nohayat dörd ölçülü doqquz təpololarının daxili fozası beşli qarşılıqlı sistemi təsvir edirlər. Bu doqquz təpoli həndəsi figuru onu möhdudlaşdırın prizmaların birinin üzərinə proyeksiya etdikdə üç ölçülü həndəsi figur alınır. Belə figurnun təsviri şəkil 7.4. verilmişdir. Bu dörd ölçülü düzgün doqquz təpoli figuru əhatə edən üç prizmanın AY-BY-CY-AX-BX-CX, AX-BX-CX-AZ və AY-BY-CY-AZ-BZ-CZ proyeksiyalarıdır. Digor əhatə edən prizmalar AX-AY-AZ-BX-BY-BZ, AX-AY-AZ-CX-CY-CZ və BX-BY-BZ-CX-CY-CZ isə şəkil 7.4-dəki prizmanın yan müstəviləri AX-AY-BY-BX, BZ-AY-CX-CY və BX-BY-CX-CY

VII Fesil

üzerine projeysiysi alınır. Üç ölçülü prizmaların iso müstövi üzerine projeysiysi alınır.



Şəkil 7.4. A,B,C,D//X,Y sisteminin türkib diaqramının doğrusalbucaqlı prizmalardan biri üzərində projeysiysi



Şəkil 7.5. A,B,C,D//X,Y sisteminin düzbucaqlının 4 müstövi və bir müstövi üzərində diaqramının projeysiysi


İkinci üsulla həmin diaqramın düzbucaqlı qarşılıqlı perpendikulyar müstövilərin koordinat sistemini üzərində projeysiysi şəkil 7.5-də təsvir edilmişdir. Burada üç ölçülü üzlü prizmaların biri X, Y, Z koordinat sisteminin koordinat fazası ilə əvəz olunmuş və sonra Skout üsulu ilə müstövi təsviri alınmışdır. Göründüyü kimi burada da üst-üstə düşən nöqtələr vardır.

Beşli qarşılıqlı sistemin A, B, C//X, Y + H₂O dörd ölçülü diaqramını təsvir etmək üçün dördölçülü piramida götürülür. Bunun oturacağı Yeneke prizma üzərləri iso beş digər üç ölçülü fiqurlar olur; onlardan üçü Levengers piramidaları (yarım oktaedr), ikisi iso düzgün tetraedrlərdir. Belə dördölçülü fiqurun elementləri: 7 təpə nöqtəsindən (6-sı təmiz duzdarın, biri iso su) 15 tillərdən (ikili sistemlər su-duz və duz-duz), 11 bərabər tərəfləri üçbucaqdardan (sədə üçlü sistemlər), üç kvadratdan (üçlü susuz qarşılıqlı sistemlər), iki tetraedrlərdən (su və üç duzdan ibarət dördlü sistemlər), üç Levengers piramidası (dördlü qarşılıqlı həllolma sistemlər A, B//X, Y + H₂O; A, C//X, Y + H₂O; B, C//X,


Çox komponentli sistemlər

$Y + H_2O$ və bir Yeneks rizmasından (6 duzdan ibarət dördlü qarşılıqlı susuz sistem) ibarətdir.

Dördölçülü prizmanı onun oturacağı olan Yeneks prizmasına ortogonal proyeksiyası 7.6 şəklində verilmişdir. Şəkildə iki tetraedri aydın görünür: $(H_2O) = AX-BX-CX$ və $(H_2O) = AY-BY-CY$ üç yarı oktaedri: $(H_2O) = AX-BX-BY-AY$, $(H_2O) = BX-CX-CY-BY$ və $(H_2O) = AX-CX-CY-AY$ və s.



Şəkil 7.6. $A, B, C, D // X, Y + H_2O$ beşli qarşılıqlı sistemin Radışev üsulu ilə proyeksiyasının təsviri






Şəkil 7.7. $A, B, C, D // X, Y + H_2O$ Radışev üsulu ilə diaqramın dörd ölçülü prizmanın oturacağı və proyeksiyasının təsviri

Müstəvi diaqrama keçmək üçün dörd ölçülü piramidanın Skout koordinat sisteminin dörd koordinat müstəvisinə ortogonal proyeksiyasını almaq tövbə olunur. Bu zaman piramidanın oturacağınnın fəzəsi (üç ölçülü prizma) Skout sisteminin x, y, z i koordinat fəzəsi ilə əvəz olunur. Beləliklə, şəkil 7.7-də təsvir olunan diaqram alınır. Burada üst-üstə düşən nöqtələr vardır.

Yuxarıda bəhs edilən üsullardan başqa Perelmanın (1960) optimal proyeksiyalar üsulu, Anosovun (1936) spiral koordinatlar və ya vektorial çoxkünelülər və s. üsulları bu və digər sistemlərin öyrənilməsi zamanı istifadə edilməsini xatırlamaq uyğundur. Məsələ burasındadır ki, çoxkomponentli sistemlərdə müxtəlif növlü nisbətlər mövcud olduğundan hər bir xüsusi hal üçün özüne xas olan üsulun tətbiqi aydın təsəvvür yaradır.

7.2. Sulu beşli qarşılıqlı sistemlər. Dəniz suyunun buxarlanması prosesi

Yuxarıda göstərildiyi kimi dəniz suyunda qatılığın qiymətindən asılı olaraq əsas duzları bir sistem altında ümumiləşdirilmək olar. Na, K, Mg//Cl, SO₄+H₂O ilk baxışda burada 6 duz (NaCl, KCl, MgCl₂, Na₂SO₄, K₂SO₄ və MgSO₄) və su olduğundan 7 komponent vardır. Lakin bu duzlar arasında aşağıdakı mübadilə reaksiyaları mövcuddur.




Bu reaksiyaların hər biri digor iki reaksiyanın tərəfəsində olduğundan burada gedən reaksiyaların sayını 5 qəbul edilir. 7-2=5 hesabı üzrə sistemin beşli qarşılıqlı sistem olduğu aydın olur.


Xörök duzunun doymuş məhlullarında dəniz suyunun tərkibinə uyğun məhlulun buxarlanması ilk dəfə Vant-Hoff (1905-1909) öyrənmiş və bu zaman diaqramın təsvirində öz üsulunu təklif etmişdir. Bu üsul Levengers üsulunun bir qədər dəyişilmiş variantıdır. O, Levengers üsulunda olduğu kimi KCl, MgSO₄, MgCl₂ və K₂SO₄ duzlarının qatılığını Levengers üsüqi proyeksiyası da ifadə edir; şəkil 7.8 (NaCl)₂-in doymuş məhlulu olduğu üçün onun qatılığı nəzərə alınır. Na₂SO₄ isə I və III reaksiyalarında olduğu üçün omolo golur, eyni zamanda I reaksiyadan göründüyü kimi bir mol Na₂SO₄-la bir mol MgCl₂ ekvivalent miqdarda omolo golur. Eyni zamanda bir mol MgSO₄-dan bir mol Na₂SO₄ omolo golur. Buna görə də Na₂SO₄-ün mollarının sayı iki bərabər tə'sirli vektorlardan omolo golon ox üzərində ifadə edilir. Bu vektorlardan biri MgSO₄-ün, digəri isə MgCl₂-in mollarını ifadə edir (şəkil 7.8). Tərkib verilibsə figurativ nöqtəni tapmaq üçün koordinat sistemi sxemində o nöqtəsi koordinat sisteminin başlangıcı qəbul edilir. 1000 mol həlliçidə və ya verilmiş halda suda həll olan duzların molları müvafiq oxlar üzərində vektolarla ifadə edilir. Məsələn, verilmiş tərkib: 2 mol K₂SO₄, 6 mol MgCl₂, 5 mol MgSO₄ və 6,5 mol (KCl)₂ olarsa

Cox komponentli sistemlər

fiqurativ nöqtəni belə tapmaq olar: ovəlcə OA oxu üzərində $MgCl_2$ miqdarı 6,0 mol vektoru ayrıılır və «m» nöqtəs qeyd olunur. Bu nöqtədən BD oxuna平行 çökülür və üzərində 5 mol $MgSO_4$ miqdarı ayrıılır, bu zaman n nöqtəsi alınır. n nöqtəsindən sola həmin parallel üzərində 6,5 mol $(KCl)_2$ miqdarı ayrıılır və «q» nöqtəsi alınır, həmin nöqtədən AC oxuna çökülmüş parallel üzərində C doğru 2 mol K_2SO_4 ayrıılır, f təpilir ki, bu fiqurativ nöqtə və axtarılan tərkibə cavab verir.



*Şekil 7.8. Na,K,Mg//Cl₄SO₄·H₂O
beşli qarşılıqlı sistemin xörək
duzu ilə doymuş möhlül sahəsi
üçün istifadə edilən koordinat
sisteminin sxemi*



Şəkil 7.9. $Na_2K_2Mg \parallel Cl_2SO_4$ beşli qarşılıqlı sisteminin $25^\circ C$ halololum izotermi (Vant-Hoff üsü).

Na, K, Mg/Cl, SO₄-H₂O sisteminde 25°C – başlangıç duzarla birlikde 12 bük fazı mövcuddur (şəkil 7.9). Bunların mineralozi adı, kimyəvi tərkibi və mötərizədə şərti səra nömrəsi şəkildə ancaq orob rəqəmləri ilə verilir: Bişofit - MgCl₂·6H₂O (1), kizerit = MgSO₄·H₂O (2), sakinit - MgSO₄·6H₂O (3), reyxardit MgSO₄·7H₂O (4), astraxanit Na₂SO₄·MgSO₄·4H₂O (5), kainit KCl·MgSO₄ (6), leonit = NaK₃(SO₄)₂·MgSO₄·8H₂O (7), tenardit -

VII Fəsil

Na_2SO_4 (8), qlazerit – $\text{Na}_2\text{SO}_4 \cdot 3\text{K}_2\text{SO}_4$ (9), silvin – KCl (10), karnalit – $\text{KCl} \cdot \text{MgCl}_2 \cdot 6\text{H}_2\text{O}$ (11), şenit – $\text{K}_2\text{SO}_4 \cdot \text{MgSO}_4 \cdot 6\text{H}_2\text{O}$ (12).

Bu diaqramdakı nöqtələr üç duzun tərkibinin mə'lumluğunu şərtiylə qurulmuşdur. Ona görə də üç oxdan istifadə edilmişdir. Sistemdə 25°C -da natrium sulfat duzu başqa duzların tə'sirilə susuzlaşır və tenarditin kristallaşma sahəsi əmələ gəlir. 12 tomiz duzların kristallaşma sahəsi 23 birgə kristallaşma oyrlarıla sorhədlənir. Bu öyri 132 nonvariant nöqtədə görüşürək.

Krämin Salski gölünün suyunun analizi göstərir ki, izotermik kristallaşma zamanı kaenit, leonit və astraxanit kristallaşmışdır. Kram şəraitində kristalaşmanın sonunda karnallit alınır. Mə'lumlur ki, gənoş şüalarının tə'siri ilə $\text{MgSO}_4 \cdot 7\text{H}_2\text{O}$ (reyxardit) ilkin kristallaşır, sonra $\text{MgSO}_4 \cdot 6\text{H}_2\text{O}$ (sakiit) və nohayot, $\text{KCl} \cdot \text{MgCl}_2 \cdot 6\text{H}_2\text{O}$ (karnallit) çökəməyə başlayır. Bu kristallaşma ardıcılılığı fiziki-kimyəvi analizdə dəniz suyunun buxarlanmasıının gənoş yolu adlanır. Bu yol şəkil 7.9-da qalın qırıq xətlərlə təsvir edilmişdir.

$\text{Na}, \text{K}, \text{Mg}/\text{Cl}, \text{SO}_4 \cdot \text{H}_2\text{O}$ beşli qarşılıqlı sistemin 25°C -də holl olma izotermi (şəkil 7.9). müyyən hesablamalar apardıqdan sonra, yəni 100 mol evk. duzlar qarışığına düşən suyun mollarının miqdarını hesablaşmaqla Yeneks üsulu ilə təsviri şəkil 7.10-də verilmişdir. Buradakı fozalar uyğun olaraq şəkil 7.9 kimi götürülmüşdür. Göründüyü kimi o, fəza figurunun $\text{Na}_2\text{SO}_4 \cdot \text{MgCl}_2 \cdot (\text{KCl})$, diaqonal müstəvisi üzərinə (Na_2Cl_2) – təpəsindən proyeksiyasıdır. Bu izotermələrdə Vant-Hoff üsulundə (şəkil 7.9) izokonsentrantlar, Yeneks üsulunda (şəkil 7.10) isə izohedrlər çalışır, həm də onlarda NaCl nozoro alınmamışdır, cünki Vant-Hoff NaCl yaxın sahələri öyrənmişdir.

ӘДӘВІЙІТ СІЯНІСІ

Әсас әдебиyyат

1. В.Я.Аносов, С.А.Погодин. Основные начала физико-химического анализа. М., Изд-во АН СССР, 1947 г., 925 с.
2. В.Я.Аносов. Краткое введение в физико-химический анализ, Изд-во АН СССР, 1959 г.
3. В.Я.Аносов., М.И.Озерова, Ю.Я.Фиалков. Основы физико-химического анализа, М., Наука, 1976, 503 с.
4. Н.В.Агаев. Химия металлических сплавов. М., Изд-во АН СССР, 1941 г.
5. М.М.Викторов. Графики и расчеты в технологии неорганических веществ, Л., "Химия", 1972.
6. Н.С.Курнаков. Введение в физико-химический анализ, Изд. 4-е, М.-Л., Изд-во АН СССР, 1940 г.
7. В.И.Минева. Метод физико-химического анализа в неорганическом синтезе, М., Наука, 1975 г., 272 с.
8. Г.Тамман. Руководство по гетерогенным равновесиям. Л., Онти-химтеорет., 1935 г.
9. А.Финдлей. Правило фаз и его применение. Изд. 2-ое, М., ГОНТИ, 1932 г.

Әlavә әдебиyyат

1. И.И.Корнилова. Металлиды и взаимодействие между ними, М., "Наука", 1964 г.
2. В.Я.Аносов. Начертательная геометрия в применении к химическим диаграммам тройных и четверных систем, М.-Л., Изд-во АН СССР.
3. Ф.Райнз. Диаграммы фазового равновесия в металлургии, М., ГНТИ, 1960 г., 1949 г.
4. П.Г.Рустамов. Политерма взаимной системы их хлоридов и сульфатов натрия и калия, Диссертация кандидата наук, Ростов-на-Дону, 1956 г., 215 с.

5. Ю.И.Соловьев. Очерки истории физики-химического анализа. М., Изд-во АН СССР, 1955 г.
6. Ю.И.Соловьев, О.Е.Звягинцев, "Н.С.Куриаков", М., Изд-во АН СССР, 1960 г.
7. П.Г.Рустамов, О.М.Алиев, А.В.Эйнуллаев, И.П.Алиев. Хальколантанаты редких элементов. М., "Наука", 1989 г., 288 с.
8. M.B. Babanlı, N.X.Allahverdiyeva. Fiziki və kolloid kimya. Bakı, BDU, 1996, 272 s.
9. T.M.İlyasov, F.M.Sadıqov, A.V.Eynullayev, Y.Ə.Yusibov. Fiziki-kimyəvi analiz praktikumu. Bakı, Bakı Universitetinin Nəşriyyatı, 1999, 208 s.

MÜNDƏRICAT

Giriş.....	3
I FƏSİL. TERMODİNAMİKA VƏ KİMYƏVİ TARAZLIQ TO'LİMİNİN ƏSASLARI	10
1.1. Bir sıra fiziki - kimyevi analiz terminlərinin izahı	10
1.2. Termodinamiki və kimyevi potensial. Onların tarazlıq to'lumino tətbiqi.....	13
1.3. Fazalar qaydası. Komponent, faza və sərbəstlik dərəcəsi	16
1.4. Paylanması qanunu. Fiziki-kimyevi analizin osas prinsipləri	21
II FƏSİL. BİR KOMPONENTLİ SİSTEMLƏR	24
2.1. Fazalar qaydasının bir komponentli sistemlərə tətbiqi	24
2.2. Hal diaqramı və onun elementləri	25
2.3. Hal diaqramı üzərində çalışmalar	30
2.4. Bir komponentli sistemlərdə polimorfizm	31
2.5. Maddə halının davamlılıq dərəcələri	34
2.6. Bir komponentli real sistemlərin hal diaqramı	36
III FƏSİL. FİZİKİ - KİMYƏVİ ANALİZİN ƏSAS TƏDQİQAT ÜSULLARI	39
3.1. Termiki analiz.....	40
3.2. Termoqravimetrik analiz	44
3.3. Rentgen quruluş analizi (RQA)	45
3.4. Mikroquruluş analizi (MQA)	46
3.5. İzotermik və vizual politermik üsullar..	47
3.6. Elektrosiziki xassolor və istilikkeçirmənin tədqiqi	50
3.7. Ultrasəs üsulu	51
3.8. Mexaniki xassolorın tədqiqi üsulları	52
3.8.1. Termiki genişlənmə	52
3.8.2. Börlük	52
3.9. Maqnit xassolorı	53
IV FƏSİL. İKİ KOMPONENTLİ SİSTEMLƏR	56
4.1. Fazalar qaydasının iki komponentli sistemlərə tətbiqi	56
4.2. Qatlılığın ifadə üsulları	56
4.3. Törkibin həndəsi təsviri üsulları. Ling qaydası	59
4.4. Törkib - xasso diaqramları	60
4.5. İkili kondensə edilmiş sadə evtektik sistemlər	64
4.5.1. Hal diaqramlarının termodinamiki üsulla çıxarılışı. İkili sadə evtektik kondensə edilmiş sistemlərin hal diaqramları	64

Mündəricat

4.5.2. Termiki analizin nticilərinin əsasən hal diaqramlarının qurulması.....	68
4.5.3. Tamman üçbucağı	72
4.5.4. Mikroquruluş analizi	73
4.5.5. Sadə evtektilik sistemlərə aid real hal diaqramları.....	74
4.6. Polimorfizm mövcud olan iki komponentli kondensə edilmiş sistemlərin hal diaqramları.....	76
4.6.1. Başlangıç komponentlərində polimorfizm olan ikili sistemlər	76
4.6.2. Polimorf kecidə aid real sistemlər.....	79
4.7. Birloşmə omolo gələn iki komponentli kondensə edilmiş sistemlər	80
4.7.1. Konruyent oriyən ekzotermik birloşmə.....	80
4.7.2. İnkonruyent oriyən ekzotermik birloşmə.....	82
4.7.3. Endotermik birloşmə.....	84
4.7.4. Ekzotermik və endotermik birloşmalarə aid real diaqramlar.....	85
4.8.1. Fasiləsiz bərk möhlullar omolo gotiron sistemlər.....	86
4.8.2. Bərk halda sistemdə qismən hollolma halları.....	92
4.9. Bərk halda çevriləmə mövcud olan ikili kondenslənmiş sistemlərin hal diaqramları	96
4.9.1. Bərk möhlullar omolo golmədən, baş verən çevriləmələr.....	96
4.9.2. Bərk möhlullar sahəsində çevriləmələr.....	98
4.10. Bərk möhlul sahəsində birloşmə omolo gələn ikili kondenslənmiş sistemlərin hal diaqramları.....	101
4.10.1 Daltonidlər və onlara aid real diaqramlar	101
4.10.2. Bertolidlər. Real diaqramlar	104
4.11. Komponentlərin maye halda möhdud holl olan iki komponentli kondenslənmiş sistemlərin hal diaqramları.....	107
4.11.1. İki maye fazadan ibarət sistemlər.....	107
4.11.2. Komponentləri bərk halda holl olmayan maye halda qismən holl olan sistemlər.....	108
4.11.3. Bərk möhlullar sahəsi mövcud olan sistemdə töbəqəloşmə.....	110
4.11.4. Bərk möhlullara aid və töbəqəloşmə mövcud oan real hal diaqramlarına aid çalışmalar.....	112
4.12. İkili sistemlərdə sulu hollolma diaqramları.....	117
4.12.1. Su iştirakı ilə ikili hollolma diaqramları.....	117
4.12.2. Holl olmaya aid real diaqramlar.....	118
4.12.3. Təzyiq – temperatur diaqramları.....	122

Mündəricat

4.12.4. R-T həllolma real diaqramları.....	124
V FƏSİL. ÜÇKOMPONENTLİ SİSTEMLƏR.....	126
5.1. Fazalar qaydasının tətbiqi	126
5.2. Tərkibin qrafik təsviri üsulları.....	126
5.3. Tərkib-xasso diaqramlarının qurulması.....	131
5.4. Tomiz komponentlərdən kristallaşan üçkomponentli kondenslənmiş sistemlər.....	132
5.4.1. Foza və sothi hal diaqramları, likvidus sothi.....	132
5.4.2. Soyuma ayrılori, solidus sothi	135
5.4.3. Politermik kosiklər.....	139
5.4.4. İzotermik kosiklər	143
5.4.5. Üçlü evtektik sistemin bozı xüsusiyyətləri	147
5.4.6. Polimorf çevriləmə baş verən hal	148
5.5. Birleşmə əmələ golən və bərk halda həll olmayan maye halda tam həll olan üçlü kondenslənmiş sistemlərin hal diaqramları	149
5.5.1. Kongruent oriyən birleşmə əmələ golən üçlü sistemlər.....	149
5.5.2. Politermik və izotermik kosiklər	152
5.5.3. Trianqulyasiya üsulları	154
5.5.4. İnkongruent birləşmə əmələ götiron üçlü kondenslənmiş sistemlər	155
5.5.5. Politermik və izotermik proseslər	163
5.6. Bərk möhlüllarla kristallaşan üçlü kondensə olunmuş sistemlərdə hal diaqramları	167
5.6.1. Real diaqramlar	170
5.7. Maye halda möhdud (qismon) həllolma olan üçlü kondensə olunmuş sistemlərin hal diaqramları	175
5.8. Üçlü sistemlərin həllolma diaqramları	175
5.8.1. Üçlü həllolma sistemlərin tərkibinin ifadə üsulları və diaqramının qrafik təsviri	180
5.8.2. Duzlardan biri kristallohidrat əmələ götiron üçlü sulu sistemlər	182
5.8.3. İkiqat duz əmələ golən üçlü sulu sistemlər	183
5.8.4. Duzsuzlaşma və duzlaşma prosesləri	187
5.8.5. Bərk fazanın tərkibinin to'yını üsulları	188
5.8.6. Bərk möhlulin əmələ goləsi	189
5.8.7. Üçlü sulu sistemlərin politermləri	191
5.8.8. Real diaqramlar	195
5.8.9. İki həlli dəci olan sistemlərin həllolma diaqramı	196

Mündəricat

5.9. Üçlü qarşıqli sistemlər haqqında qısa anlayış	196
5.9.1. Duzların kristallaşması gedən qarşıqli sistemlər	198
5.9.2. Üçlü birləşmə əmələ götürən qarşıqli sistemlər	201
VI FƏSİL. DÖRD KOMPONENTLİ SİSTEMLƏR	203
6.1. Fazalar qaydasının tətbiqi	203
6.2. Dörd komponentli tərkibinin ifadəsi və həndəsi təsviri	204
6.3. Komponentlərinənən kristallaşan sadə eylektik kondensə olunmuş dördlü sistemin hal diaqramı	206
6.4. Birloşmə əmələ golən sadə eylektik dördlü kondenslənmış sistemin hal diaqramı	211
6.5. Dördlü qarşıqli sistemlər	214
6.6. Dördlü və dördlü qarşıqli sistemlərinə aid hal diaqramları	217
6.7. Dördlü həllolma diaqramları	218
6.7.1. Tetraedr üsulu	218
6.7.2. Yeneks üsulu	221
6.8. Kristalhidrat və ya ikiqat duz əmələ götürən sulu sistemlərin həllolma diaqramları	222
6.8.1. Kristalhidrat əmələ golən dördlü həllolma sistemləri	222
6.8.2. İkiqat duz əmələ götürən dördlü sistemin həllolma izotermi ..	223
6.9. Dördlü qarşıqli həll olma sistemləri	227
6.9.1. Dördlü qarşıqli sistemin tərkibi ifadə və həndəsi təsviri üsulları	227
6.9.2. Real sistemlər	234
VII FƏSİL. ÇOX KOMPONENTLİ SİSTEMLƏR	236
7.1. Tərkiblərin ifadə və təsviri üsulları	236
7.2. Sulu beşli qarşıqli sistemlər. Dəniz suyunun buxarlanması prosesi	242
Ədəbiyyat	245
Mündəricat	247

*Müəlliflər Fiziki-kimyəvi anlizin əsasları dərsliyinin işıq
üzü görməsində böyük əmək sərf etmiş k.e.i. Əliyev Elçinə
öz dərin minnətdarlığını bildirirlər.*